

Mir Cəlal

QAYĞILAR

Mir Cəlal

QAYĞILAR

Bakı - 2021

Tərtibçi: *Elnur İmanbəyli*
Redaktor: *Təhsin Mütləkkimov*
Məsləhətçi: *Mehriban Cəfərova*

Kitaba daxil edilmiş “Qayğılar” romanı Elnur İmanbəyli, hekayələr isə Aytən Əliyeva tərəfindən Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində iżə çıxarılmışdır.

Mir Cəlal. Qayğılar. – Bakı: “Zərdabi Nəşr” MMC, 2021. – 244 s.

“Ədibin Evi” tərəfindən nəşr edilən bu kitaba Mir Cəlalin “Qayğılar” romanı və on bir hekayəsi daxil edilmişdir. 1930-cu illərə aid olan bu əsərlər ilk dəfə kitab şəklində işıq üzü görür.

“Qayğılar” romanı Azərbaycan kəndində kollektivləşmə prosesindəki təzadlardan bəhs edir.

Kitaba daxil edilmiş hekayələrdə Mir Cəlalin bədii üslubunun səciyyəvi cəhətləri nəzərə çarpır: maraqlı əhvalatlar, gülüş doğuran hadisələr, tipik obrazlar və həyat lövhələri.

Şübhəsiz ki, Mir Cəlal sənətkarlığını özündə ehtiva edən bu əsərlər maraqla qarşılanacaqdır!

ISBN 978 9952 542 06 6

© “Zərdabi Nəşr” MMC, 2021

Sənət yadigarları

Hər bir ədibin yaradıcılığı bütövlükdə bənzərsiz talelər və rəngarəng xarakterlər dünyasıdır. Eyni zamanda bütün bunlar bir sənətkarın dünyagörüşünün, ideallar aləminin ardıcıl, sistemli inkişafıdır; dünyanın ideal gözəlliklərinin və rəzalət eybəcərliklərinin təqdimat sərgisidir, nümayiş meydanıdır.

Bədii yaradıcılığın, bilavasitə, təkamül prosesini izləmək xüsusi maraq doğurur. Zəngin yaradıcılıq yolu keçmiş Mir Cəlalın ilk və son əsərlərinin müqayisəsi də çox söz deyə bilər. Məsələ yalnız bu əsərlərin ideya-bədii gücündə, səviyyəsində deyildir. Məqsəd həm də ədibin yaradıcılıq yolundakı təkamül və inkişaf prosesinin bütöv halda təsəvvürdə canlandırılmasıdır. Onun özünəməxsus sənət yolunu necə keçdiyini izləyə bilməkdir, yaradıcılıq tərcüməyi-halından (mövzular, janrlar, bədii qəhrəmanlar və s.) xəbərdar olmaqdır.

Diqqət edilsə, bir çox sənət əsərində məzmun və ya formaca müəllifin fərdi xarakterinin müəyyən təzahürlərini, əlamətlərini də tapmaq mümkündür. Xüsusilə, məhz təhkiyə üslubu çox vaxt ümumi yaradıcılığın fərdiyətini açan əsas amil olur. Məhz təhkiyə üslubunun orijinallığı, ümumi yaradıcılığın fərdiyətinin açarı kimi, sonrakı bədii komponentlərin xarakterinin dəqiqləşməsinə də yardımçı olur.

Mir Cəlal lap gənclik illərindən satirik şeir, felyeton, xatirə, očerk, hekayə, povest, roman, hətta pyes də yazmışdır. Lakin, daima ardıcıl müraciət etdiyi janr – hekayə olmuşdur. Bu da təsadüfi deyildir. Mir Cəlal ümumən yazılı əsərlərində də, şifahi

nitqində də həmişə son dərəcədə lakonik olmayı, konkretliyi xoşlamışdır. Müdrik, duzlu, sərrast humor da onun fərdi təbiətinin ən güclü cəhətlərindən olmuşdur.

Ədibin alimliyi və müəllimliyi də onun bədii əsərlərinin tematikasında güclü təcəssümünü tapmışdır. Belə qüvvətli üsluba və zəngin yaradıcılığa malik olan ədibin sənət axtarışlarını və yaradıcılıq nailiyyətlərini ardıcıl izləmək və təhlil etmək, təcrübə nümunəsi kimi də çox maraqlı, əhəmiyyətlidir.

Ədəbiyyatımızın klassik hekayəçilik ənənəsi Mir Cəlal yaradıcılığında novatorcasına davam və inkişafını tapmışdır. Büyük səmimiyyət və lakonik obrazlılıq Mir Cəlal üslubunun özüldür. Mir Cəlalin kiçik bir hekayəsində insan və bəşəriyyət problemləri, fəlsəfi-ictimai dərinliyi və ümumiləşmə qüdrəti ilə böyük və miqyaslı olur.

Ədibin sağ ikən bu əsərləri nəşr etdirməməsinin səbəbləri məlum deyildir. Bu əsərlərin məhz yazılmış tarixi üçün nə dərəcədə aktual olması, yaxud onların bədii kamilliyinə görə müəllifin özünü nə dərəcədə qane etməsi kimi səbəblər də ola bilər. Əsas odur ki, bu əsərlər Mir Cəlalin indiyədək nəşr olunmamış yadigarlarıdır. Ədibin yaradıcılıq yolunu bütövlükdə dəyərləndirmək üçün, bu zəngin söz xəzinəsi haqqında ümumiləşmiş yekun fikirlər, daha arxayıñ nəticələr demək üçün, onları tədqiqatlara cəlb etmək son dərəcə əhəmiyyətlidir.

Hər bir sənətkarın əsərləri onun zəmanəsi və müasirləri barədə təsəvvürüdür, düşüncələridir, arzuları və etirazlarıdır, qəzəbi və sevgisidir. Əslində, bədii yaradıcılığı bütövlükdə hər bir müəllifin mənəvi-psixoloji portreti, az ya çox dərəcədə tərcüməyi-halıdır.

Mir Cəlalin çap olunmamış əsərləri onun müəyyən dövrlərdəki arzu və ideallarıdır, zəmanəsi, müasirləri haqqında düşüncə-

ləridir. Eyni zamanda, bu əsərlər ədibin bir sənətkar kimi formalaşma prosesini, bədii xarakter yaratmaq işində, bədii təsvir və təhkiyədə kamilləşmə mərhələlərini əyani nümayiş etdirən sənət yadigarlarıdır. Sənətkarın dünyagörüşündəki, ictimai-fəlsəfi baxışlarındakı dəyişiklik, təkamül də daha aydın nəzərə çarpir. Ar-дicil və xronoloji tədqiqat, sənətkarın bütün yaradıcılıq yolundakı təkamül prosesini tam müfəssəlliyyi ilə nümayiş etdirmiş olur.

Şəxsi arxivindən tapılmış bu əsərlər mövzu və üslubca ədibin başqa əsərləri ilə yaxından səsləşir. Bu əsərlərdə də mənəvi-psixoloji problemlər əsasdır. Cəmiyyətdəki ictimai, iqtisadi problemlər də daha çox müxtəlif ictimai təbəqələrin taleyi əsasında tipik xarakterlər və tipik vəziyyətlərdə məharətlə bədii həllini tapmışdır.

Mir Cəlalın buradakı hekayələrinin süjet “açarı” əsərin adıdır: “Tərpənir”, “Xallı muncuq”, “Ölüsoyan”, “Zirəklik”, “Söylənməyən nitq”, “Oturaqlar”, “Yanşaq”.

Bəzən də hekayənin lap ilk cümlələri əsəri oxumağa möhkəm cəlb edir.

“Ağasəmədi kolxozdan qovdular. Ha qışkırdı, ha yalvardı ki, canım mən yüzbaşı olmamışam, beş-altı ay Mirzə Məmməd ağa naxoş olanda möhürü saxlamışam. Gəlib-gedənin qabağına çıxmışam ki, camaat, müsəlman qardaşlar inciməsinlər. Mənim ayrı nə günahım olub, rəhm eləyin, üstümə böhtan atırlar, inanmayın....” (“Ölüsoyan”)

İndi, oğulsan, sonrasıni oxuma!

“Yanşaq” hekayəsi isə belə başlayır: “Dörd il biz onunla bir məktəbdə oxuduq. Çənəsinin dayandığını görə bilmədik.”

Təbii ki, bu misralarda ilk növbədə Mir Cəlal hekayələrinin təkrarsız və cazibədar, müdrik və sərrast yumorlu diqqəti cəlb edir. Hekayələrindəki yumorlu təhkiyə bəzən də lirik into-

nasiya kəsb edərək, əsas mətləbin sərrast ifadə vasitəsinə çevrilmiş olur. Mir Cəlalın lakonik təhkiyə üslubu, dialoqlarının təbii və dinamik xarakteri oxucu marağını sonadək cəzb edir.

“Qayğılar” romanı sosialistcəsinə yenidənqurma, kolxozlaşma proseslərindən bəhs edir. Əsərdə bu proseslərin Azərbaycan kəndində necə qarşılanması və təzadlı xarakterlərin mübarizəsi təsvir edilir.

Romanın bir neçə fəsli 1936, 1937 və 1938-ci illərdə “Romandan parça” adı altında mətbuatda, bir fəsli isə ədibin 1938-ci ildə nəşr edilmiş “Axundun iştəhası” adlı kitabında çap olunmuşdur. Mir Cəlalın sonrakı illərdə əsərin makina yazısı üzərində apardığı redaktə işi onu deməyə əsas verir ki, bu əsərin işiq üzü görməsi ədibin də yaradıcılıq planına daxil olmuşdur.

Uzaq illərin yadigarları olan bu əsərlər unudulmaz ədibimiz Mir Cəlalın zəngin sənət dünyası ilə oxucuların yeni görüşü olacaqdır.

Təhsin Mütləlimov

ROMAN

QAYĞILAR

I Fəsil Zəmanət

İzin verin Abbas Xalıqovun uzaq keçmiş ilə maraqlanma-yaq. Onun indiki vəziyyəti hamiya yaxşı bəllidir. Xalıqovun kimliyi, o kişinin hər sözü, hər işi, hər addımı bir tərcümeyi-haldır.

1929-cu ilin payızında onu Kənd Təsərrüfat Texnikumunun təsərrüfat işlərində, daha doğrusu, pansion mətbəxində görürük. Zənn etməyin ki, o aşbaz, ya aşbaz əlaltıdır. Xeyr, Xalıqov sadəcə olaraq sudaşıyandır. Siz də çoxları kimi deyəcəksiniz ki, bu, heç onun adına yaraşmir. Ancaq yaraşsa da, yaraşmasa da, kişi birdəfəlik düşünüb-daşınib bu işə əl qoymuşdu.

O, hər gün səhər tezdən su çəlləyinin uzun ağacları arasında gəzər, bədənini irəliyə tərəf əyərək yavaş-yavaş yeridikcə, çəlləyin xırda və möhkəm təkərləri də dalınca hərlənərdi. Yataqxana işləri isə onun haqqında bu yanlış təsəvvürü dağıtdı. Təsərrüfat müdürü indi, Xalıqov haqqında danışanda özünü ciddi tutur, beş kişisinin adını çəkəndə, bir də onu deyirdi:

– Abbas, paho, indi yataqxanaların ağası odur!

Xalıqovun da, necə deyərlər, qulluğu böyüyənlərin çoxunda olduğu kimi, təbiəti bir az dəyişmişdi. İndi özünü ağır aparır, döşünə bəzi nişanlar taxır, salam əvəzinə başı ilə işarə verirdi. Cibində qəzelzlərlə gəzirdi. Daha mətbəxə, qadınlarla səhbətə gəlmirdi. Nə üçünsə gecə-gündüz yataqxanada qurdalanırdı.

Neçə dəfə məsələ qoydu ki, “uzaqda oluram, nəzarət edə bilmirəm”. Oğurluqdan, əyrilikdən, gecələrin “qaranlıq təsadüflərindən” şikayətləndi. O qapıya girdi, bu qapıdan çıxdı, axırda

yataqxanada kiçik bir otaq almağa müvəffəq oldu. Təsərrüfat müdürü Xalıqovun evli olduğunu zənn etsə də, aydın oldu ki, onun arvad-uşağı yoxdur, hələ evlənməmişdir. Abbas böyük bir sevinc və təlaşla şeylərini yiğib yataqxanaya gətirdi.

O, yataqxanada işləsə də, məktəbin başqa işləri ilə də məraqlanırırdı. Direktorun gözünə girmək, özünü yuxarılıarda şirin salmaq üçün əlindən gələni edirdi. Tanış tələbələrin birindən xahiş edib yeni əlisba ilə uzun bir ərizə yazdırıldı: “Partiyaya girirəm”, – dedi. Təsərrüfat müdirlinin köməyi ilə ərizəni özək büro-suna çatdırdı. Büronun sözü keçən üzvlərindən biri də texnikumun direktoru idi. Xalıqov çox yerdə müdirin “əsl bolşevik” olduğunu deyib tərifləmişdi, çox iclasda qalxıb məktəbin müvəffəqiyyətlərindən danişmişdi. Direktor da, haqq üçün, çörək itirən adam deyildi. Xalıqovun yaxşılıqları, hərçənd, onun üçün əhəmiyyətsiz bir şeydi, ancaq yenə üstündən addamaq olmazdı.

Büro iclaslarının birində, özəyin üç nəfər büro üzvündən biri olmayan zaman, müdir əməli katibi çağırıb Xalıqovun ərizəsini, anketini istəyib, iclasa qoymuşdu:

– Yoldaşlar, – dedi, – bizim özəyimiz, hamınız bilirsiniz ki, ziyanlı özəyidir. Qəbul etdiyimiz yeni namizədlərin hamısı da tələbədir, yəni sabah ziyanlı olacaqlar. Biz əlbəttə ki, bacarsaq özəyimizin boyunu birinci növbədə fəhlələr hesabına artırmalıyıq. Fəhlələr bizim məktəbdə varmı? Var!

Eşidənlər elə bildi ki, direktor təcrübə tarlalarında çalışan fəhlələri, ya texnikumun traktorçusunu deyir.

Direktor sözünün dalısını belə gətirdi:

– Nəinki fəhlələr, hətta bizim məktəbdə öz vəzifəsini gözəl-cə düşünən və sinfi şüuru yüksək fəhlələr də vardır. Burada Xalıqov Abbasın ərizəsi var, daxil olmaq istəyir. Özü, yaxşı tanıyırsınız, sudaşıyandır. Zəmanət verənin biri də mənəm. Zənnimcə, büromuzda Xalıqovun namizəd qəbul olunmasına heç bir etiraz yoxdur.

Deməli, Xalıqovun bəxti açılmışdı, işi yaxşı gəlirdi. Onun işlərə can yandırmağının bir səbəbi də direktorun “adama qiymət qoymağı bacarması” idi.

Yataqxana açarlarını bir kəndirə bağlayıb əlinə alandan sonra, Abbas özünü şah xəzinədarı kimi hiss edirdi. Əvvəlcə düşüb çarpayıların arasını gəzdi. Yerə sallanan yorğanların üzünü qatlamaq istədi. Şəninə şikəstlik gəlməsin deyə tez fikrindən vaz keçdi:

– Mən niyə qatlayıram? Mən qarovulam. Mən gözətçiymə ki, bu mal oğurlanmasın, itməsin? Süpürgəcilərə nə gəlib, iki nəfər xadimə məvacib alır. Əslinə baxsan onlar mənim ixtiyarımda, əlimin altında. Niyə onları işlətməyim?

Tez qaçıb həyətdə əlini yuyan xadiməni çağırıldı:

– Yoldaş Mədinəbəyim, səliqəli olmaq lazımdır. Adyalların ucu yerə sürtülür. Döşəməni nöyütləyəndə paltar da batır. Axı bu kazonnı maldır, belə olmaz axı! Sabah direktor bilsə, mənim dərimə saman təpər. Sizə nə var ki, məsul işçi burda mənəm!

Mədinə arvad bir söz demədi. Yorğanın ucunu qatladi, başqa çarpayıları da gözdən keçirib işinə getdi.

Abbasın bir məharəti də vardı: Abbas direktorun “hüzurunda” xidmət göstərməyə can atırdı. Bunun üçün vaxt və fürsət axtarırdı. Yataqxanada belə bir fürsət doğrudan da onun əlinə keçdi.

Tələbələr axşam dərsdən, teatrdañ, kinodan qayıdanandan sonra zarafatlaşış gülər, direktorun başısoyuqluğundan danışış, hətta divar qəzetiñə məqalə yazardılar. Məqalə qəzetdə çıxmamış, qəzet divara vurulmamış, görərdin direktor müxbirin adını bilir, onun “tədbirini” çəkməyə çalışır.

Çox çəkmədən direktorun istəklisiniñ çevrilən Abbas, axşamlar savad kursunda oxuyur, gecələr tələbələrin söhbətini dinləyir, səhərlər su daşıyır, günorta vaxtı, nahardan sonra isə məscid həyətində halay qurub söhbət edən möminlər arasında “təbliğat” aparırırdı. Həyətdəki qoca çinar ağacının kölgəsində, hovuzun kənarında əyləşib dəstəməz alan, təkbir deyən mollaların yanına gələndə, onlar ayağa qalxıb baş əyər, ondan bərk qorxardılar.

Onun uzunsov, həmişə (yay-qış) qalın geyimli vücudu görünən kimi, məscid həyatındəkilər özlərini yiğisidirar, ehtiyatlı danışardılar. Molla Yəhya bir stəkan çay gətirib daş səkidə oturan Xalıqovun qabağına qoyanda, bəziləri onu danlamışdı: “Ay nadan oğlu nadan, bilmirsənmi o, molla çayı içməz, bilmirsənmi bizlərlə oturmaq onun şəninə kəsir gətirir?..” Molla Yəhya stəkanı Xalıqovun qabağından götürəndə soruşurdu:

– Abbas bəy, meyliniz çəkir?

Molla Yəhyanın “Abbas bəy” deməsi Xalıqovun xoşuna gəlirdi. Abbas bəy bir o yan-bu yana baxar, üst-başına, boy-buxununa fikir verər, özündə bəylik əlaməti arardı. Molla Yəhyanın bu “iltifat”ından sonra “Abbas bəy” səkidən qalxdı, dizini büküb təzədən oturdu. Soltanovların işindən danışdı:

– Bəli, bəli... sən nə hesab edirsən?

O, saga-sola baxıb, ahəstə əlavə etdiyi ara sözündən sonra səsini daha da ucaldı:

– Soltanovlar, indi ki, söz açılıb, qoy deyim, hərçənd başqa yerdə olmaz, siz düz adamlarsınız, eybi yoxdur. Soltanovlar əl-ələ verib kooperativi dağdırıldılar. Yerində onların barəsində məsələ qoyuldu. Mən öz qəti fikrimi dedim, üstündə də durdum. Dedim xalqın pulunu yeyib piy bağlayanlar kooperativ qulluğunda qala bilməz! Gördülər möhkəm dayanmışam, Soltanovların başmaqlarını qoydular bayıra.

Otuzuncu illərdə vilayətlərin ləğv olunmasına, rayonlaşmanın həyata keçirilməsinə hazırlıq gedirdi. Şəhər İcraiyyə Komitəsi sədrinin kabinetində geniş iclas çağırılmışdı. Rayonlaşma işlərinə yekun vurulurdu.

Üç aydan çox idi təşkilat komitəsinin sədri bərk işləyirdi. Bu vilayətdən ayrılan bir neçə rayona rəhbər işçilər vermək lazımdı. Adam çatmırıdı. Mərkəzdən “beşminlər” hesabına göndərilən 45 nəfər isə çoxdan yerlərə təyin olunmuşdu, onların çoxu bu saat iş başında idi. Sədr bugünkü iclasa şəhərin bütün müəssisələrindən gələn nümayəndələrdən başqa İcraiyyə Komitəsi üzvləri-

ni, aktivи, böyük məktəb direktorlarını çağırmışdı. Kənd təsərrüfat məktəbinin direktoru da iclasda iştirak edirdi. Sədr üzünü oturarlara tutub bu böyük dövlət tədbirinin əhəmiyyətini, rayonların möhkəmlənməsi üçün adam seçməyin əsas iş olduğunu deyir, tələb edirdi:

— Verin görək, azı 240 nəfər işçi seçməliyik, öz şəhərimizin qüvvəsi ilə bunun öhdəsindən gəlməliyik. İndi deyin, namizədlər göstərin, müzakirə edək!

Sədr bunu deyib, qarşısındaki siyahiya baxdı. Bu siyahıda rayonlar və yeri boş vəzifələr yazılmışdı. Dördüncü sütun açıq buraxılmışdı. Buraya, təyin olunan admanın ad-familiyası yazılımalı idi. O, siyahını katibin qabağına qoymuşdu:

— Oxuyun, — dedi. — Yoldaşlar vəzifələri, yerləri bilsinlər, münasib namizədlər seçilsin...

Oturanların hərəsi öz işlədiyi, rəhbərlik etdiyi kollektivdən irəli çəkiləsi adamları göstərdi. Çox yerlərə də yeni işçilər təyin olundu. Sədr üzünü texnikum direktoruna tutub dedi:

— Yoldaş direktor, deyin görək, əlinizdə dörd-beş yüz tələbə var. Aktiv kommunistlərdən, komsomolçulardan ya həmkar aktivindən kimi məsləhət görürsünüz?

Direktor bir xeyli baxdı.

— Bizdə, — dedi, — eləsinə gümanım gəlmir, hamısı cavanca tələbədir.

Kimsə direktorun sözünə gülümşədi.

— Sizdə partiya özəyi var, son sinif tələbələri var; aktivlər var. Əməlli fikirləşin!

Direktor ayağa qalxmağa məcbur oldu. Sanki yeni bir şey yadına düşmüşdü:

— Bizim işçilərdən, partiyaya yenicə qəbul olunan namizədi, Xalıqov Abbası göstərmək olar. Özü fəal, bacarıqlıdır, savadı da pis deyil. Zənnimcə ondan rayon işində istifadə etmək olar, məsələn, rayon kommunal təsərrüfat işində, ya da lap kooperativ işində.

Sədr gülümsədi.

– Bəs deyirdin yoxdur? – Üzünü oturanlara çevirdi. – Nə deyirsiniz, Xalıqovu tanıyan varmı? Rayona göndərəkmi, bizi bəbir etməz ki?..

Tanıyan yox idi. Direktor Xalıqov haqqında bir də danışdı. Soruştular:

– Təsərrüfat işində işləyibmi?

– İşləyib. Məktəbdə təsərrüfat işinə baxırdı. Bundan başqa, yanılmırımsa bir yay, dağda otlaq rəisi də olub, əlindən-dilindən heç bir şikayət gəlməyib. Çünkü kəndlinin ruhunu bilir. Əsli də gərək kənddəndir.

Başqa tanıyan olmadığından, sədr Xalıqovu təyin etməkdə çətinlik çəkirdi. Anketi götürüb-qoyur, ətrafa baxırdı. Onun işlərini yoxlamağı katibə tapşırıdı. Katib hələlik sual altında Xalıqovu rayonların birinə kommunuxoz müdirliliyinə namızəd qeyd etdi.

Katib, yaxud bir başqası Xalıqovun siyahıdakı adının karşısındakı sual işarəsinə baxıb onun şəxsiyyətini yoxladımı, yoxlamadımı? Bunu bilmirik. Ancaq onu bilirik ki, direktor özü Xalıqovun təyinnaməsini yazdırıldı, dəftərə saldırdı, ona yolpulu verdi. Adam göndərib İcraiyyə Komitəsinə çağırıldı. “Günü sabah rayon mərkəzinə getməyi” bərk tapşırıdı.

Xalıqov ezamiyyət pulu ilə özünə uzunboğaz çəkmə, bir meşin gödəkçə, bir də bir qurşaqlı portfel aldı (onun fikrincə məsul işçi üçün bunlar vacib idi). Kitab mağazasında partiya kitabçıları üçün satılan zər yazılı cildləri gördü: hərflərini oxudu və başa düşdü. Cibində bilet olmasa da bu cildlərdən birini almağı məsləhət bildi. “Onsuz da, – dedi, aşağı iclasdan keçmişəm, bu yaxınlarda biletim gələsidir. Qoy alım. Adama alınmış qalar”. Pulunu verib bir cild aldı. Onu cibinə qoydu, əlinə aldı, neçə dəfə bu cibindən o cibinə keçirdi. Kənardan baxanlar onu kommunist bildilər. Bunun isə Xalıqov üçün əhəmiyyəti vardı.

Xalıqov tamam-dəsgah gəlib rayona çıxdı. Raykom katibi onu qəbul edib, yer göstərdi. Gecə bir kəndlinin evində qaldı. Sə-

hərisi südlü çay içməyi, qaymaq yeməyi bir az uzun çəkdi. Raykoma gələndə xəbər tutdu ki, məsul işçilərin iclası gedir. Onsuz da Xalıqov, “məsul işçi” olandan bəri iclas atəşini ilə yanır. Tələsik, katibin kabinetinə girdi. Təəssüf ki, iclas qurtarır, camaat dağlışırdı. Raykom katibinin onu danlayacağından, gecikməyinin səbəbini soruşturmada qorxub onu qabaqladı:

— Yoldaş katib, mən fikir verirdim, dünəndən bəri rayonu gəzirdim, kommunal işlər bərbad haldadır: novdanlar sökülüb, bəzi binaların qabağında hələ də səki yoxdur. Pilləkənlər köhnədir, laxlayır, qopmaq qorxusu var.

Katib sanki Xalıqovun sözlərinə qulaq asmırıldı. İşarə ilə ona “əyləş” – dedi, ahəstəcə sözə başladı:

— Bayaq burda yox idiniz, yoldaşlarla danışındıq. Əvvələn onu deyim ki, sizi hələlik başqa işə, Günlər kəndinə, kolxoz işinə göndərməyi məsləhət bildik. Bu saat kollektivləşmənin qızığın vaxtıdır. Elə rayon var, başdan-başa kollektivləşib. Bəzi kəndlərimizdə təsərrüfat planları axsayır. Plan, məlum şeydir ki, adamdan asılıdır. Plan, canlı insanlar və bizim işləmək qabiliyyətimizdir. Sizdən – kəndlərə göndərdiyimiz təhkimçi yoldaşlardan çox şey asılıdır. Siz, kəndlərinin artan aktivliyinə başçılıq etməyi bacarsınız, qolçomağı bir sinif kimi ləğv etməkdə əsl bolşevik kimi işləsəniz, planımız ödənəcək. Yoxsa, gedib inzibatçılığa başlanıñız, şəraitini nəzərə almadan, kütlələrə arxalanmadan tək başına iş görsəniz, əlbəttə ki, xeyir yox, ziyan verəcəksiniz!..

Raykom katibi bir saatdan artıq Xalıqovla məşğul oldu, onun vacib vəzifələrini saydı, kənd şəraitindən, düşmən hiyləsin-dən dedi; ayağa qalxıb Abbasın əlini sıxdı:

— Di, yaxşı yol! Katibdə təlimnamələr var, alın. Raykolxoz-soyuza¹ gedin, orada da sizinlə söhbət edəcəklər. Sonra birbaş kəndə! Bizimlə əlaqəni kəsməyin, hər kiçik məsələ üçün işi buraxıb gəlməyin, telefon edin, yazın. Hələlik...

¹ Rayon kolxoz ittifaqı

Xalıqov rayon mərkəzində işlərini qurtarandan sonra bazar ağızına çıxıb Günlər kəndinə getmək üçün maşın axtarırdı. Şəhərdən gələndə üç yüz manat almışdı. Fikirləşmişdi ki, pula qənaət etməsin, heç olmasa məsul işçiliyində səxavətlə pul xərc eləsin. Günlər kəndinə, eşitdiyinə görə, qırx altı kilometr yol var idi. Bu yolu maşında getmək adama ləzzət verərdi. Xalıqov maşın görən kimi şoferə yanaşdı:

– Məni Günlərə neçəyə apararsan?

Şofer cavab vermədi, sürüb uzaqlaşdı. Xalıqov, “bu yerlərdə üzlü olmağı” lazım bildi. Palçığa bulanmış balaca bir maşının meydanda dayandığını görən kimi, portfeli qoltuğuna vurub yüyürdü, keçib maşında qayda ilə oturdu.

– Sür, qardaşoğlu, Günlər kəndinə!

Şofer güldü, ətrafdakılar Xalıqova baxdılar. Biri dedi:

– Yoldaş, görünür nabələdsiniz, Günlər kəndinə atla getmək məsləhətdi.

Xalıqov dinməz-söyləməz düşdü, məyus-məyus dayandı. O yan-bu yana baxıb Kolxozsoyuza gəldi. O, nədənsə Günlər kəndini geniş, açıq bir düzənlilikdə, enli küçəli ağaçlıq bir yer fərz edirdi. Elə xəyal edirdi ki, şosse yolu ilə süzüb gedən maşın onu aparıb kənd soveti binasının qabağında düşürəcək, camaat maşını əhatə edərək, hamı yeni gələn qonağı təbrik edəcək və maşına tamaşa edəcəklər. İndi isə: “cığır, dağ, dərə, at yolu”...

Günlər haqqındaki əvvəlki təsəvvürləri puç oldu. Kolxozsyzun köməyi ilə at tapdı, axşamlamamış kəndə çatmağa tələsdi, tez yola düşdü.

Gün batıb qaranlıq çökəndə Xalıqov toza-torpağa batmış, yorulmuş halda kəndə çatdı. Naxır çöldən qayıdırıldı. Küçələr də toz içində idi. Naxırçılardan sovet sədrini soruşdu. Kür qıraqına, “nəsə, mərəkə kəsməyə” getdiyini dedilər. Sovet üzvlərindən birini soruşdu. Camışın üstündə arxayınca əyləşmiş, istidənmi, çox işləyib tərlədiyindənmi qayışını həmail kimi bağlayan bir oğlan

Xalıqovu görən kimi enib gəldi: onun şəhərdən gələn, nabələd adam olduğunu bilib, soruşdu:

- Kimi isteyirsən, ay lələ?
- Sovet üzvlərindən, yaxud kənd kommunistlərindən birini...
- Şəhərdəndir gəlişiniz, deyəsən?
- Bəli!
- Xoş gəlibsiniz, gedək!..

Xalıqov kəndin hörmətli ağsaqqalı Məşədi Dilənin evinə qonaq getdi. Məşədi Dilən Xalıqovun vacib iş üçün raykomdan gəldiyini bilib, artıq hörmət göstərdi. Axşam söhbətə qızışdılar. Xalıqov kəndin işləklərindən, qolçomaqlarından soruşdu. Məşədi Dilən də adamların bir-bir xasiyyətini, varını, keçmişini, indisini həvəslə qonağa danışdı.

II Fəsil Çörək-çörək!!

1

Uşaq ağ kağızdır, istədiyini yaza bilərsən. Qoy Xalıqov qonaq qaldığı evdə istirahətdə olsun, biz isə həmailli naxırçıdan danışaq.

Camışdan enib Xalıqova bələdçilik edən oğlan Məşədi Dilənin nökəri Fərda idi. Lakin adı nökər deyil, Məşədi Dilənin “oğulluğu” idi. Bu “oğulluğun” uzun bir tarixi var. Fərda özü saavad öyrənəndən, dünyanın isti-soyuğunu dadandan sonra bu tarixi yazmağa çalışmışdı. Onun dəftərindən bir neçə vərəq buraya köçürüruk. Oxucu görəcəkdir ki, Fərda Məşədi Dilənə necə oğul olmuşdur.

2

Fərdanın dəftərindən I vərəq

Malı yola tökdüm. Söyüdlü dərədən ağızı aşağı, kəndə hayladım. Özüm yayınıb yamaca dırmandım. Atam kənd üstündə bir çanağın yerini belləyib, arpa səpmişdi. Hər gün maldan qayıdan da məndən soruşardı:

– Göyərirmi?

Mən ona “hə” cavabı vermək üçün yolumu söyüdlü dərədən salardım. Bir-birinə sığınıb axşam sükutunu dinləyən söyüdlər arasına çatan kimi yarpaqlar piçıldışib atamın intizarını danışar, arpa yadına düşərdi. Zəmini qarış-qarış gəzərdim.

Bərk quraqlıq keçirdi. Torpaq toza, kəsəklər daşa dönmüşdü. Addımda bir baş qaldıran arpaldan səs gəlirdi:

– Su, su!

Baxdıqca baxır, körpə yarpaqlarda bir yanğın, bir həsrət du-yub qovrulurdum. Sulu yerimiz yox idi. Quzey bir yamacda səp-diyimiz arpa, var-yox ruzumuz idi. Dəmyə əkin bizi ümidlə ya-şatmaq əvəzinə, qayğısı ilə üzürdü. Gözümüz göydən enmirdi. Bulud axtarmaqdan boynumun damarları ağrıyirdi. Günəş bizə yanğın əlaməti kimi görünürdü. Hər səhər göy üzünü açıq görən atam köksünü ötürür, dodaqaltı mızıldanırdı:

– Qırılacağıq!

Muğayatın başında duman görüb sevinərdim. Gözümü dağın ucunda dayanan yumurta kimi ağ dumana dikərdim. Duman böyükər, qatlaşar, qaralar, bərkikər, yerindən qopar, qarmaqdan qurtulmuş balıq kimi fəzada üzüb bizə sarı gələrdi. Başım üstündə sallanan və yağış gətirən bulud salxımlarından müjdə vermək üçün kəndə qaçmaq istərdim. Göy qaralar, yer qaranlıq-laşar, hava durardı. Buludları ildirimla qamçılıyib qovardılar. Mən fikirləşərdim:

– Bunu eyləyen kim isə, Allahın nökərlərindən biridir. Dan üzü, sabah namazında atam göylərə əl açanda Allah oyaq imiş. Buludlara tuluq-tuluq su verib göndərmişdi.

Çox çəkmədən kinli, qəzəbli, səs-küylü buludlar qonşu ev-lərdən ötüb aşağılara, hampaların sulu yerlərinə gedər, getdikcə mənim təəssüflə yanan ürəyimi sinəmdən çıxarıb aparardı.

Günəş və ay bir-birini təqib edir, günlər dəyirman daşı kimi xirtdəyimizə keçib bizi boğurdu.

Quraqlıq qeydi, acliq qorxusuna çevrildi. İndi su dərdi yox, çörək dərdini deyirdilər. Anam məni küçəyə buraxmırıldı. Çörək payımı azaltmışdı. Maldan qayıdanda mənə verdiyi çörəyin indi yarısını verirdi. Əvvəllər arpa çörəyinin qalçıqlarını qoparar, yanığını tullardım. İndi isə baxmırıam. Xəmir kündəsini də iştaha ilə gözümə təpməyə hazırlam. Anam qənaət edir. Mən doymaq bilmirəm. Sanki qarnımda bir canavar oturmuşdur.

Bahalıq haqqında eşitdikcə daha da acirdim. Birinin ağızı tərpəndimi, pişik kimi marıtlayırdım.

Dağdakı basqından sonra mənə mal tapşırmadılar. Qoruya da bilməzdim. Bir dəstə tüfəng qatarlı quldur dərələrdə, kollarda sinib axşamı gözləyirdilər. Evə qayidan malın qabağını kəsib aparırdılar. Taxılları da oğurlayırdılar. Gecə sulu yerlərin dənli sünbüllərini kəsirdilər. Hampalar “əlim yandi”ya düşdülər. Adam tökdülər. Gecə-gündüzə salıb taxılı yiğdılardı.

Yay ilk ayında tarlalardan taxıl üzülmüşdü. Biz – işsiz və ac uşaqlar taxıl yerlərini gəzib başaq yiğir, ocaqda qovurub yeyirdik. Qadınlar xəbər tutdu, darişdılardı, yerləri quş kimi dənlədlər. Nar arxında əlçatmaz budaqlarda qara tut qalmışdı. Dırmanır, tırtıl kimi budaqlarda sürüşüb lap uclara gedirdik. Tuttan sonra alma bağlarına, bostanlara daraşdıq. Bağ yiyləri bizi kötükləyirdilər, ərik ağacına sarıyb döyürdülər.

Yay keçdi. Payızın soyuq və qirovlu günləri gəldi. Biz çöllərdən yiğişdik, kənddə barınmaq üçün yer axtardıq.

Hampa Bağırın oğlu axşam-səhər kəhrəba kimi buğda çörəyinin üstünə doşab yaxıb küçəyə çıxardı. Xalası oğlanları ilə deyə-gülə yeyərdi. Mən kənardan baxdıqca ağızım sulanır, ürəyimin yağı əriyirdi. Yaxmacı gözümlə yemək istəyirdim.

– Ağaəli, Ağaəli, gəlin dəvə qayıraq!

Bir axşam onları çağırıldım:

– Gəlin, dəvə qayıraq!

Üçü də gəldi. Əllərində yaxmac vardi. Məndən qoruna-qoruna yeyir və deyirdilər:

– Dəvə qayır, görək!

Mən dəvənin yaxmacdan qayrıldığını deyəndə, Ağaəli geri çəkildi. Umud ona ürək verdi:

– Ver, ver görək necə eliyir!

Yaxmacı əlimə aldım. Çörəyin üstünü örətən xarlamış doşaba baxdım. Təlaş və ehtiyat qarışq anı bir sevinc bütün vücudu mu aldı. Aylardan bəri yavanlıqlı çörəyə olan tamarzılığımla

yaxmacın ortasından, yumşaq və qalın yerindən dərin bir diş vurdum. Çənəm tələsik işlədi. Yaxmacın dəvəboynu kimi çökək qalan orta yerini göstərib, Ağaoğlunu sözə basdım:

– Al gör dəvə balasına oxşayır, ya yox?! Gördün ki?! Dəvə balası!

Mən kiriməmiş Umut başladı:

– Al mənimkindən də! Mənə də!

Qurban yeyib qurtarmışdı. Evə yaxmac gətirməyə qaçıdı.

Mən bununla barınır, güman edirdim ki, böyükler xəbər tutmasa, başqları da gələcəklər. Elə olmadı. İki gün sonra, Ağaoğlıgil gəlmədilər. Evdə yeyib çıxırdılar. Mən dözmür, onları yaxmac gətirməyə göndərirdim.

Anası gəldi, bilmədim nə üçün gəlir. Nazik və ağüzlü bir arvaddı. Mən düşündüm ki, oğlunun yaxasını düymələməyə gəlir. Arvad çatan kimi məni qulaqladı, çəkdi, çəkdi. Qulağımı qatlayıb rezin kimi bükdü, mən bağırdım.

– Bahalıq ildə kimi aldadırsan, itin doğduğu! Vurum, indi, gözün tökülsün?

Qaçmaq üçün dartındım. Alışib yanın qulaqlarımın sızılıtsından səsim də çıxmır, içimdə boğulur, hiçqırığım boğazımı sancılırdı. Dişimi qadının biləyinə atanda qulağımı əldən qoydu. Götürüldüm. Bir də onların qapısına ayaq basmadım.

Aclıq qorxusu hörümçək kimi kəndin üstündə torunu açmışdı. Onun qara, müdhiş və tüstü kimi ağır kölgəsi hamını əzirdi. Günəş, ay və ulduzlar, dünyanın işıqlı qüvvələri, aydınlıqları bu kölgənin arxasından ötür, bizi isitmır, aydınlatmırırdı. Səhərlərdə intizar çırpinır, axşamlarda gücsüzlük ağlayırdı. Adamların üzündə kədər, alnında dəhşət, gözündə rica, hərəkətlərində isə tora düşən bir böcək təlaşı oxunurdu. Hər kəs evindəki bir ovuc ruzusunu qoruyur, kimsəyə göstərmirdi. Hampalar anbarı açmaqdan, taxıl satmaqdan imtina edir, bahalığı gözətləyirdilər.

Dəmyə yerlərin əkinini gəlməmişdi. Payız girəndən onlar acdlılar. Ev şeyləri satıb dolanırdılar. Arvadları gövşənə daraşib yemlik

çıkarır, yonca yolur, bağlarda meyvə qurusu arayırdılar. Hampaların qapısında aclar yalvarışındılar.

Qədəqədə Məmmədcəfərin öküzü qayadan uçdu. Ölümçül düşüb qaldı. Aclar bunu eşidib, dağa getdilər.

Atamla yola düzəldik.

Qırmızı, ariq, bel tükleri getmiş bir öküz idi. Xurd-xaşıl olmuşdu. Torbaya doldurulmuş sür-sümük kimi görünürdü. Lakin, nəfəsi kəsilməmişdi. Giləsi ağır-agır tərpənən gözü ilə baxırdı. Bu son baxışlar, acı ufultu söyləyən son nəfəsi ilə baxıb, nə demək istəyirdi? Bilmirəm. Gələnlər isə ac quzğunlar kimi onun ətrafına keçib parçalamaq üçün yumşaq və münasib yer seçirdilər...

Deyəsən öküz, bizim alışma üçün gəldiyimizi duyurdu: qansız dodaqlarımız arxasında şirəsiz, lakin iti dişlərimizi görürdü. Bir də baxdı. Başını daşlara çırpıb həyatdan üz döndərdi: Atam, bıçağı çekib irəli çıxdı. Adamlar qarıldıqları. Öküzin başı kəsil-məmiş ciyəri yad İbrahimin əlində idi. Heyvanın qarnını söküb dağıtdılar. Bizə bir parça ət, bel sümüyü düşdü. Bir gün yedik. Yeməyin son tikəsi boğazdan üzülməmiş, bir iti bıçaq kimi sümüklərimizə sancılan acliğin ağrısını duyurduq.

Anam bircə günorta vaxtı çörək verirdi. Səhərlər alça lavaşı, axşamlar isə bağçalardan yiğdiğimiz kal meyvə qurusundan bir ovuc verirdi. Mən bunları yeyə bilmirdim. İsti qarnımı ovuşdurur, sabah günortanı gözləyirdim.

3

Bir axşam kövşəndən qayıdanda kənddə hay-küy eşitdim. Küçələrdə çalpapaq atlılar səslənir, adamları dəstə-dəstə o tərəf-bu tərəfə sürürdülər. Sinə-sinə çəpərlərdən hoppananlar qaçmağa, kimdənsə gizlənməyə çalışırdılar.

– Atam hanı?

Evə girən kimi atamı soruştum. Anam cavab vermədi. Yaşlığını salıb küçəyə qaçırdı. Mən də getdim. Qonum-qonşu hamısı çölə tökülmüşdü. Soyuğa, yağışa baxmayaraq, yalınqat qadınlar

küçədə bir zabitə yalvarışırıldılar. Kimisi əl atıb, onun çuxasından yapışır, kimisi qamçısını öpür, bəziləri də hirsindən onun başını daş ilə əzmək istəyirdi. O isə üfűqə baxır, sanki yeri, adamları görmürdü. Damlar, dağlar belə öünüə gəlsə ayaqlayıb keçməyə hazırlaşmış kimi, ciddi, cəld və cəsarətli hərəkət edirdi. Heybətli səsi vardi:

– Çekilin!

Bərk qışqırdı. Adamlar canavar görmüş qoyun kimi bir-birinə sıçındılar, yol açıldı. Qadınlar aqlaşdılar.

Axund gəldi. Pinəçi Rəhimin səkisinə çıxdı. Qollarını əbadan çıxardı, silkindi. Danışmağa hazırlaşdı. Hami susdu, axundun üzünə baxdı. Hami dinlədi. Axund minbərdən danışarmış kimi xıtab etdi:

– Eyyühənnas! Ey mücahidini-islam! Mücahidini-mübin! Yaman gündür! Məlumunuz ki, mübarək vətənimizi din düşmənlərindən təmizləmək üçün dəstə-dəstə qurbanlar verdik. Şalonlar qabağında, meydənlarda, dəmiryollarında qırılan şuhədamız kimin yadından çıxar?

Axund tutuldu. Təsirdən boğazını ovuşdurub şeirin birinci misrasını irad etdi:

– Biz ol ali hüməm, ərbabi cəddi-ictihadız kim...

Nə gözəl kəlamdır! Bəli, cəvanani-islam! Heçdən bir hökmət yaratdıq. Amma kafirlər, din və millət düşmənləri islama müsəllət olublar. Rəisi cümhurumuz hökm verib: sizdən Əli qanı, Abbas şücaəti tələb olunur. Sizi bugün hökumətimiz müqəddəs bir əmrə məmür edir. Silah altına girib, Əsgəran davasına gedəcəksiniz. Mən, şəriət müvəkkili sizə mübarəkbadlıq verirəm və təbrik edirəm və buyurun kəlamullahə əl basın, and içün, cəbhələrə şitab edin... Qurani-Kərim sizə yol olsun, Əli kəmərinizi bağlaşın. Bismillah!..

Axund səkidən enib, əlindəki tirmə heybədən şirazəli bir Quran çıxartdı. Dəstə ilə düzülən kəndlilərin qabağına yeridi:

– Salam Kalam oğlu!

Bizim qonşumuz Salam bir əhvallı oğlandı. Mən heç vaxt onun belə tabe halında bir yerdə durduğunu görməmişdim. Axund onun önündə Qurani saxlayıb “Bismillah” deyəndə, o, üzünü axundun sıfətinə tutub möhkəmcə bağırdı. Axund diksindi, təkrar etdi:

— Bismillah!

Salam yenə də axunda baxdı. Bu baxışında, məcbur edilən bir adamın ələcsiz tərəddüdü oxunurdu. Sanki o, “ey axund, axı səbr gəldi,” — deyə imtina etmək istəyirdi. Lakin bunu edə bilmədi. Qurana tərəf əyilib qalxdı:

— Cəhənnəmə ki, — dedi. — Qaraninkı Qurandan keçib!

Dəstəni Hacı Rəsulun həyətinə çekdilər. “Cihad” göndərilənlərə orada qovurma verdilər. “Marş” deyib sürdülər. Çisəklə-yən yağış altında onları kənddən çıxardılar.

4

Bahardı. Qoyun otarırdım. Yarım ayvardı ki, sürüünü yama-ca, otlamağa çıxarmışdım. Axşamlar evə qayıtmır, bərədə yatırıdıq. Kənddən, şəhərdən aralı düşmüştük. Xəbərdən xəbərimiz yox idi.

Çoban yoldaşlarımızdan biri nə üçünsə şəhərə çatmışdı. Şad xəbərlə gəldi.

— Hökumət təzələnib. Təzələnib, özü də olub kasıbların hökuməti!

Biz bu maraqlı xəbəri eşidib onu danışdırıldıq. Lakin buna heç bir şey əlavə edə bilmirdi.

— Mənə də söylədilər, — deyirdi, — yüzbaşını qovublar.

Mən atamın azad olacağı fikrilə sevinirdim. Güman edirdim ki, hökumət təzələnib, çalpapaq zabit qulluqdan düşübsə, atamı güllə qabağında saxlamazlar. Onu heç olmasa bir müddət evə buraxarlar.

Məni çörək gətirmək üçün yola saldılar. Kəndə gəldim. Qi-yamət, vurhavurvardı. Adamları doqqaza yiğib, bərkdən nitq de-

yirdilər. Şəhərdən atlılar gəlib gedirdi. Kasıblara deyirdilər: torpağı bölüşdürücəyik, torpağın yaxşısı rəncəbərin olmalıdır. Qolçomağın yox! Varlıların da buna acığı tutmuşdu. “Vermərik” deyirdilər. Muzdur Ağabala (o, əvvəldən də xozeyinlərlə yola getməzdə) barmağını silkib cavab verirdi: “Bacarsan, verməzsən. Sən vermə mən də alım! Görək kim deyən olar!”...

Yeni və maraqlı işlərlə camaatın başı qarışdı.

Kimi dindirdimsə atamdan bir doğru xəbər eşitmədim. Kimi deyirdi, bugün-sabah özünü yetirər. Kimi deyirdi, İrana qaçıb. Şəhərdən gələnin bəzisi də ciyinini çəkib kiriyyirdi.

Biz təşvişə düşdük. Onun öldüyünü güman etdik.

Anam, məni xəbər bilmək üçün şəhərə yolladı. Şəhərdə atanın dostu dəmirçi Hümmətin yanına getdim. O da qəti bir şey bilmirdi.

Ancaq, – deyirdi, – çox adam zabitlərin əlindən, pristav kötəyindən qaçıb. Tez-gec qayıdarlar, nahaq darixırsınız. Harada olsa gələcək.

Dəmirçi Hümmət mənə təsəlli verib yola saldı.

Atamın biçin xozeyinlərindən biri gəlmişdi. “Məşədi” çağırıldılar. Atamı istəyirdi, davadan qayıtmadığını xəbər verəndə barmağını dişlədi, duruxdu.

– Deyəsən xəbəriniz var. Siz Allah düzünü deyin!

O, duruxdu, üzümə baxdı:

– Yox, – dedi, – oğul, bir xəbər bilmirəm.

– Yenə, – dedim, – şəhərə yaxınsınız, bilərsiniz, ona nə oldu?..

O, mənim qolumdan yapışdı:

– Heç, vecinə alma, atan gələcəkdir. Hamiya bəllidir, aralıq sakitləşməmiş, o, yerindən tərpənməz. İndi yollar qorxuludur. Bəllidir, adamdan şübhələnlər. İkinci yerə qalandan, mən ölməmişəm ki, hər il cəfanızı çəkmışəm. Hər il yarımla taxıl verirdim. Hamiya bəllidir ki, indi də elə biliyəm filankəs mənim qapımdadır. Heç ürəyinizə bir şey gəlməsin, bəllidir...

Bu kişidən eşitdiyim mehriban və şirin sözlər, atamdan sonra hiss etdiyim tənhalıq və acı qayğıları söndürürdü.

Ürəyim genişləndi. Sanki məni çörək, ehtiyac sıxıntısından xilas etdilər. Qarşımızdakı Məşədini atam yerində gördüm.

— Fərda, — dedi, — yiğış, sən mənlə gedəcəksən!

— Hara, Məşədi əmi?

— Bəllidir, bizə, evə gedəcəksən. Çobanlıqda qoymaram səni, yiğış!

Mən sevindim. Anam mane olmaq istədi:

— Ay Məşədi qardaş, bəs mən tək qalım? Ondan başqa umudum kimədir?

— Tək niyə qalırsan. Sənə də əncam çəkərik, bəllidir. Hələ qoy görüm Fərdaya nə iş taparam!

Anam onun qeydkeşliyinə razılıq etdi. Mən çariqlarımı ayağıma çəkib onun yedəyinə düşdüm. Günlər kəndinə gəldim.

5

Məşədi atdan düşən kimi cilovu bir uzun oğlana verdi, məni də ona tapşırdı:

— İkisini də doyur, — dedi.

Uzun oğlan, bilmirəm kimdi, əvvəl atı həyətdə 4-5 dönmə gəzdirdi. Atın qabağı ilə mən də gedirdim. O, məni dindirir, halımı xəbər alırdı. Mən Məşədidən razılıq etdim. Onun mərhəmətini dedim. Uzun oğlan şərīk oldu:

— Məşədi Dilən elə kişidir. Yeznəmdir! Allahın verib ki, buna rast gəlmisən. Çörəkli adamdır. Məşədinin qapısında adam olarsan. İşin düzələr! Ata-ana fikri çəkmə, hərə özü üçün sağ olsun.

Atı tövləyə rahatladiqdan sonra məni mənzilinə apardı. Dividardan bir şapka götürüb başıma basdı:

— Gey görün olurmu? At getsin o motalını!

Şapka soyuq idi. Başıma islanmış dəsmal salındığını güman etdim, çıxarmaq istədim. O, macal vermədi. Məni güzgü qabağına itələdi.

– Əcəb yaraşır!

Mən qızardım, dinmədim. Ayaqlarını silkələdi, çəkmələri çıxdı. Taxtin üstə uzanıb, mənə işarə etdi: "Otur!"

O, üzü üstə uzanmışdı. Ağır nəfəs almağından yuxuladığını güman etmək olardı. Otaq xəlvət olduğu üçün "donum açılırdı", dinməz-söyləməz seyr edirdim: divardan köhnə paltar, bir dənə də xalça asılmışdı. Divardakı qəzetdə əcaib bir şəkil gördüm. Üç adam qolunu uzatmışdı, üçünün qolundan bir yekə yumruq olmuşdu. Yumruğu kök, qarnı yoğun, qurşaqlı kişilərin, hampaların gözünə soxurdular. Kök kişilərin biri Həmzə bəyə çox oxşayırdı. Bu fikirdə ikən ürəyimə qorxu gəldi:

– Yox, – dedim, – Həmzə bəyi kim bu günə sala bilər?

– Niyə danışmırsan?

Uzun oğlanın suali məni diksindirdi. Dinmədim, üzünü mənə sarı çevirdi:

– Sizin kənddə nə var, nə yox?

– Sağlığın.

Sözünün dalısı gəlmədi. Onu yuxu aparmışdı. Məni tənhalıqdan doğan fikir, xiffət basdı. Xəyalım azmiş göyərçin kimi daşdan-daşa qondu. Yerləri, göyləri, keçmiş, gələcəyi görüb, bir anda dünyani səyahət edib, öz taleyimə qayıtdı. Özümü düşünürdüm. Budur, məni anamdan ayırib, gətirmişlər. Acıdan ölürem. Pulum yox, tanışım yox, istəməyə də üzüm yox!

Ətrafa göz gəzdirdim. Taxçada bir qab qatıqvardı. Kağızların üstündə qurmuş çörək də görünürdü. Ev sahibinin yatdığını yəqin etmək üçün öskürdüm. Qırmızıdanmadı. Durdum çörəyi yavaşça götürmək istədikdə, kağız xışıldadı. Qabı əlimə alanda sürüdü, döşəməyə düşüb, taqqıldı. Qatıq dağıldı. Mən tez qırağa çəkilib qışqırdım:

– Pişdə! A pişik nə qayırırsan!

Qapiya yönəldim. Guya pişik qovlayırdım. Uzun oğlan başını qaldırıb baxdı:

– Qoyma, – dedi, – dünən də bir cam südümüzü içib, vur meyiti qalsın!

– Daşım tutmadı!

Onun yuxusu qaçmışdı. Ayaqlarını yataqdan sıyırıldı. Fısılda-ya-fısıldaya çəkməsini geyinirdi. Bir qız qapıdan başını uzatdı:

– Oğlan buradadır mı? – Üzünü mənə tutdu. – Atam sizi çagırır, – dedi.

Mən tələsik çıxdım. Həyətdə zəncirlənmiş ağ köpək yatırdı. Qız mənə işarə etdi: “ət!”

Mən pilləkənlərdən qalxıb Məşədinin yanına getdim.

III Fəsil Dayı Qafara söz verin

*Burada ucuz qiymətə
hər növ günahlar satılır.*

1

Kənddə sovet seçkiləri gedirdi. Şəhərdən, rayondan adamlar tökülüb gəlmışdilər. Səs siyahıları düzəldirdi. Bəzi adamların səsi ni kəsirdilər:

– Səsini alacaqlar!

Bu ifadə kənddə yeni bir söhbət idi. “Necə yəni, səsimi alacaqlar, mənim dilimi kəsəcəklər, yoxsa boğazımı?”

Hacı Əlnağı istehza ilə belə deyib güləndə komsomolçu Müslüm qızıl-qırmızı kişinin üzünə ağır sözlər dedi:

– Hacı, – dedi, – nə sənin dilin, nə də boğazın bizə lazımdır. Qəssablıq sizə yaraşar. Get qapını daldan bağla, evdə ağızına nə gəlir öz-özünə danış. İstəyirsən şaxsey vur, öz işindir. Amma biz qoymarıq camaat içində, zəhmətkeşlərin yiğincığında, hökumət seçilən yerdə sənin o “mübarək” dilin tərpənsin. Qoymarıq artıq-əskik danışasan, camaatı yüz illərlə aldatdığınız kimi, indi də aldadasan. Biz sənin kənddə, camaat arasında seçib-seçilmək hüququnu alırıq – səsini kəsirik. Buna, sənin ağlamağın gəlir. Lakin sən zahirdə gülə-gülə danışırsan. Biz yaxşı bilirik. Bununla bizim qanunlarımızı, tədbirlimizi hörmətdən salmaq istəyirsən! Demək istəyirsən ki, “səsi alınanla səsi olan arasında bir təfavüt yoxdur”. Amma məni bağışla! Hökumət zəhmətkeş hökumətidir. Əmək çəkənlərin hamısı, sənin o belinə döyüb işlətdiyin nökərlər öz vəzifələrini anlayıblar. Onlar indi səninlə hesablaşacaqlar.

Darıxma, gül! Hələ canına isti keçməyib, gülərsən... Ağlamalı günün qurultaydadır, hələ indi səndə nə var, gülərsən...

Axşam sovet katibi küçələrə haray salmışdı. “Ay camaat bilin, ayın 4-də, cümə günü ümumkənd yığıncağı olacaq. Bütün seçicilər gəlməlidirlər”.

2

Bu kəndə daş qoyulan gündən adamlar çabalayırlar, çalışır, çarpışırlılar. Gecəni gündüz qayğısı ilə, gündüzü gecə qorxusu ilə keçirirdilər.

Babaların dediyinə görə neçə qərinə bundan əvvəl buralar külək oylağı, ceyran yatağı imiş. Dərənin başında sərin və şirin bir bulaq qaynarmış. İki eşşəkçi gəldi, biri uşağını Kündürə – müalicəyə aparırdı. O biri biyan kökü toplayıb qayırdı. Bulağın başında qabaqlaşdırılar. Kişi saralıb-solmuş qızı eşşək üstündə görəndə biyanı suya vurdur. Suyu qızcığaza içirdi. Qız asqırıb qalxdı. Lalə dərməyə qaçıdı. Kişi baxıb güldü. Biyançı kişi Kündürə gedənin qızını oğluna nişanladı. Qohum oldular. Toy elədilər. Kök salıb burada qaldılar. Şirin bulağın ətrafında məskən salındı, böyük kənd tikildi, kənddə iki nəsil böyüdü: kündürlülər, biyançılar...

Çoxları buna inanmir:

– Bəs nə üçün, – deyirlər, – biyançılar it ilxısı kimi çoxdurular. Kündürlüdən tək-tək adam qalıb, özü də kasıb-kusub!

Dayı Qafar (kündürlü nəslindəndi. Çoxlu bacısı uşağı vardi. Onların dili ilə hamı ona “dayı” deyirdi) bu əfsanəni lağ'a qoyurdu:

– Babamın yüz kor qızı olsa, birini də biyançılara verməzdi, onlar ogrudurlar. Babamın biyanını özündən oğurlayıb, öz qızına veriblər. Yoxsa onlar boyun əyib yerdən biyanmı çıxara bilərdilər?

Kənd, ömründə bugünkü qədər intizar çəkməmişdi. Elə gün olmamışdı ki, camaat hamısı işdən əl çəkib kənddə otursun.

Xeyratlarda bikar adamlar, əlindən iş gəlməyənlər toplanır, sabahının dərdini çəkənlər isə kotanı bir baş da artıq hərləməyə, əkməyə, biçməyə, yaxud sulamağa can atırdılar.

Bayram günləri də işdən qalmazdır. Lakin tez qayıdardılar.

Yüzbaşı çağıranda qardaşın biri, oğulun atası, atanın oğlu, nökərin ağası gələrdi. Qərəz ki, iş yatmadı. İşə çıxmayan günlər isə, il boyunca əldən tökülüb qalan, həyət, tövlə, taya, samanlıq, çəpər-hasar işləri görüldərdi.

Camaat namazı üçün alaqaranlıqda gedib məscid mehrabında düz dayanan axund, arxaya baxmaqdan yorular, uzun boynunun göy və nazik damarları ağrıyordı. Baxardı ki, nə vaxt möminlər arxaya yiğilib ona “təqlid bağlayacaqlar”. Möminlər də həyətdə, kimi dananı qovar, kimi köpəyə yal tökdürər, bəzisi nə ilə məşğul olduğunu özü də bilməzdi. Qurdalanar-qurdalanar, namazın vaxtını ötürürdü. Axund pərt olub, canamazı yerə çırpanدا azançı Mürtəzaqulu diksinər, “əstəğfürullah” deyib möhürü öpər, ovcuna alıb axundun hüzurunda saxlardı...

Bu gün isə kimsə işə getmir, seçkinin və Ali dayının məruzəsini gözləyirdi.

Hər yerdə, sovet sədrini camaat qabağına çıxarıb soruşturdu:

– Danış görək nə qayırmışan bu neçə ildə?

Kənd soveti sədrləri: “Yoldaşlar” sözü ilə başlayır, “yaşasın” ilə bitirirdilər. Kiminin danişığı camaatın xoşuna gəlir, kimininki ürək bulandırırırdı.

3

Ali dayını da iclas qabağına çıxardılar. O, dolu, üzü-gözü tüklü, qulaqları qabağa tərəf əyilmiş bir kişi idi. İdarədə oturmağa qərarı gəlməzdi... Möhürü cibində gəzdirirdi. Kasıbılıq kağızı lazımlı olanda, yanına gedən kimi “sən yaz gətir, mən qol çəkim” deyərdi. Görərdin, kasıbılıq kağızı həsrətində olanlar yaxşı xətt ilə yazıb apardılar. O, kağızı görən kimi möhürü cibindən çıxarıb hovxurar, nəfəsi ilə isladıb kağıza basmaq istəyəndə, mane olardılar:

– Ali dayı bir oxu, sonra!

– Ayıb döyülmü, əşi, elə sözlər!

Ali dayı dərin bir etimadla kağızı ovcuna alar, bərk möhür-lərdi. Aşağısından köhnə əlifba ilə uzun bir qol çəkərdi.

Ali dayı məruzəyə çıxanda, qabağında dəftər-kağız yox idi. Oxumağı bilmirdi. Ancaq “qarəni tanıyırı” . Kəndin tikilişi, əkin-i, məktəb, koma, klub işlərinə dair işarə yazıb ovcunda saxlamışdı. Katib də dal tərəfdə əlində dəftər durmuşdu. Onun yadin-dan çıxan yerləri bir-bir piçıldayacaqdı. Məruzə başlananada kəndlilərin çoxu papağını çıxarıb qabaq skamyaya dirsəkləndi. Yazı bilənlər əlini qoltuq cibinə saldı. Dal tərəfdən, sədr kürsüsünə xırda kağızlar atılırdı: “məni mübahisəyə yaz!..”

Sədr Xalıqovdu. Məruzə qurtarar-qurtarmaz kəndlilər ayağa qalxıb:

– Havayı pul almışan, – dedilər, – işi korlamışan, düş aşağı!..
“Başmaqlarını qoyun bayıra”. “Biz səni istəmirik”.

Yerindən qalxan döşədi. Kişini heyətə də seçmədilər. Onun yerinə qarayağız, girdəsifət, ucaboy yaraşıqlı bir qızı seçdilər.

Komsomol paltarı geymiş, Tərlan adlı bir qızdı. Saçlarını burmalayıb, şapqasına yiğmişdi. Aşırıma qayış bağlamışdı. İti baxışlı, diribaş qız idi. Həmişə əsgər kimi nizam sevər, ciddi yeri-yordi. O, kəndə gələndə bəziləri təşvişə düşmüşdü. Lakin seçki kampaniyasında qadınlar nümayəndəsi olaraq müvəqqəti gəldiyi-ni eşitdikdə sakit olmuşdular.

İclasda belə olmadı.

Üzü xallı qoca bir qadın oturmuşdu. O, Tərlanın anası imiş. Anasını gətirdiyindən həmişəlik qulluğa gəldiyi aydın oldu. Onun kənd sovetinə seçilək məsələsi qoyuldu. Yoxsullar, komsomolçular onu istəyirdilər. Adı gələn kimi gurultu ilə əl calırdılar. Bəziləri də istəmir “arvaddan da hökumət olarmı?” – deyə öz aralarında piçıldılarındanılar. İclasın şirin yerində, qapıda vur-haray qopdu. Bir kişi dartinaraq camaatı geri qaytardı. Düz sədrin qabağına adımladı. Bu, Hacı Əlnağı kişi idi. Onun üzündən dəhşət oxunurdu. Büyük bir fəlakət xəbərini gətirdiyini güman etmək olardı. O,

mənalı bir tərzdə camaatın qabağında durdu. Hamı susdu. O, sədrə baxdı, dönüb camaata baxdı, bir də sədrə baxıb qışqırdı:

– Məni elimdən ayırmaq istəyirsən? Məni xalqımdan ayırırsan? Ay camaat, sizə nə pislik eləmişəm, insafınız yoxdurmu?

Nağı bu sözləri qeyri-adi bir səs və bir təsirlə, elə şiddətli və ürəkdən dedi ki, hamı suya döndü.

Nağı gözünün yaşını töküb özünü camaatın içində atdı:

– Öldürün məni, öldürün, ayrılmayacağam!

Belə təsərrüfatçı, işlək və üzüyola bir kişiyə çox adamın yaziğı gəldi.

Xalıqov qələmi masaya döyürdü. Eşidən yox idi. Cibindən bir patron darağı çıxarıb qrafinkanı cingildətdi. Məşədi Dilən söz aldı:

– Yoldaşlar, sinfi düşmən can çəkişmək üzrədir. O hər firuldaq çevirir. Əli hər yerdən üzüləndə bax belə (əlini Nağıya tərəf uzatdı), bax belə hiyləyə qaçır ki, ürəklər yumşalsın. Nəbadə ona səs verəsiniz, hüquq verəsiniz! Yox! Keçmiş ola!

Xalıqov başını əyib təsdiqlədi:

– Pravilno!

Yerlərdən səs gəldi:

– O, düşmən deyil!

– Xəstədir!

– O kişi ortababdır!

– Ərizəsinə baxılsın!

– Səbəbini deyin!

– Nə üçün?

– Səsə qoy!

Xalıqov elə qışqırdı ki, hamı susdu. Milisə işarə verib, Nağıni çıxarmaq istədi. Tərlan onun qulağına nə isə piçildədi. İclası sakit edəndən sonra Dayı Qafar söz aldı. O, danışmaq istəyəndə, Xalıqov tapşırdı:

– Bu barədəmi? Nağı barəsində isə, yox!

– Ayrı barədə danışıram, yoldaş sədr... Mən səs məsələsində səhv olduğunu göstərmək...

Sədr onun sözünü kəsdi.

– Deyildi ki, bu məsələ qurtardı. Başqa sözün yoxsa, otur!

– Bir döz, Abbas, sözümüzün canı var. Nağıdan danışmırıam...

Yerlərdən kömək etdilər:

– Qoy desin, o kişi heç danışmayıb.

Dayı Qafar bir az da cürətləndi:

– Səs məsələsi. Məsələn: Götürək burada özünü yırtıb tökən yüzbaşı Diləni... Bir üzüm bağı, dörd öküz, üç inək, üç at...

“Yüzbaşı Dilən” deyəndə Xalıqovun ağızı açıla qaldı. Onun qonaqcısına, evində rahatlandığı təcrübəli və mehriban kişiyə “yüzbaşı” deyirlər. Necə yəni yüzbaşı?.. Xalıqov qorxudan titrədi. Məsələnin dalısını gözlədi:

Yerlərdən qışqirdilar:

– Otur aşağı!

– O sənə qalmayıb!

– Məşədi Dilən əsl ortababdır ki, var!

– Sovet ortababı!

Xalıqov özünü saxlaya bilməyib təsdiq etdi:

– Doğrudur! Biz qoymarıq sinfi düşmən namuslu ortababı ləkələsin...

Kim idisə zarafata saldı:

– Anan ölsün, a camış qaymağı!

Xalıqov səs eləyənlərə qışqıranda Dayı Qafar Məşədi Diləni buraxıb, sədrdən danışdı:

– Sədrsən kirimiş dur! Haqq söz deyənə gözağartması vermə! Sənin özünü məhsərə çəkmək lazımdır!

Tərlan aranı qarışiq görüb, ayağa qalxdı. Camaat onu kürsü başında görəndə toxdadı. Xalıqov qıraqa çəkilib papiros yandırdı. Klub müdürü qrafinkanı götürüb su gətirməyə getdi. Dayı Qafar yerində quruyub qaldı. Tərlan ondan soruşdu:

– Qurtar görək! Nə demək istəyirsən, qisası?

– Gödəyi budur: Məşədi Dilən yüzbaşıdır, yüzbaşı! Ona seçki hüququ verəndə, Nağıya gərək ispalkomluq verəsən, vəssalam!

O, sözünü deyib tappıltı ilə zala atıldı. Tərlan üzünü camaata çevirdi.

Xalıqov yavaşça Tərlanın qulağına piçildadı:

– Hər yetənə söz vermə, bunlar intriqabazdır, köpək uşağı!

Tərlan əli ilə Xalıqovu rədd elədi. O, camaatdan soruşdu:

– Nə deyirsiniz? Danışan varmı?

Danışanlar Məşədi Diləni təriflədilər. Ortabab olduğunu, döñə-döñə hökumətə könüllü vergi verdiyini, məktəbə kömək etdiyini, qəzətdə şəkli çəkildiyini göstərirdilər. Tərlan Məşədi Dilənə söz verdi. O duranda camaat xırp kəsdi, o, ahəstə danışındı:

– Dayı Qafar mənim burada yüzbaşı olduğumu açır, bəllidir, neynək, mənim heç acığım tutmaz. Çox da razıyam, bir şey ki, doğru ola, nə söz? İclas, hökumət var, kənd var. Baxarlar – düzsə, mən özüm səsimi kəsərəm. Hamiya bəllidir ki, mən özüm hökumət qabağına gedib, cəzamı istərəm. Nə olar... Yüzbaşılıq məsəlesi: hamı bilir, Nikolayın oğlan vaxtında hansı ki, bəllidir, Salman bəyin qılincinin dalı da kəsirdi, qabağı da. Böyük qardaşı şah yanında yaranaldı. Məni çağırıldilar pristavlığa, hamiya bəllidir...

Məşədi Dilən burda bir öskürüb qabağına baxdı. Camaatda yeni söz eşitmək arzusu duyuldu. Çoxları güman etdi ki, “hərif boynuna alacaq”.

– Hamiya bəllidir. Çağırıldilar pristavlığa ki, gərək kəndi təhvil götürəsən, adamımız yoxdur. Döşəndim Salmanbəyin ayağına: a bəy, əsirin olum!

– Burasını nə şirin deyir, zalımın ürəyindəndir axı! – deyə Dayı Qafarın arvadı yoldaşına piçildadı.

Məşədi danışındı:

– Ay bəy, əsirin olum, məni damla, sür, itir, öldür, ancaq ki, bunu demə! Mən yüzbaşı?! Qələt elərəm!

Dayı Qafar yerindən soruşdu:

– Bura bax, Məşədi, sən nə bilirdin ki, Sovet hökuməti qurulacaq, elə dedin?

Məşədi tünd cavab verdi:

– Yoldaş, mən bilmirdim Sovet hökuməti olacaq. Hamiya bəllidir ki, mənim təbiətim elədir, götürmərəm. Dedim mən rəiy-yətəm, rəiyyətliyimdə də qalacağam. Hamiya bəllidir, pristav iki ayağını bir başmağa təpdi: “Olmañ ki, olmañ! Di qayıt kəndə, möhürü təhvil al!” – Yox, – dedim, – bəy, almaram. Dedi, alacaqsan! Dedim almayacağam! Bəllidir, dedi aldıracağam! Bəllidir, dedim aldırımayacaqsan! Üstümə qışqıranda, dinməz-söyləməz çıxıb gəldim. Qorxurdum, a qardaş, neyləyim? Nə başınızı ağrıdım. Hamı bilir, gələndən sonra, ərz eləyim yoldaşların qulluğuna, gördüm ki, dalımcə köhnə yüzbaşı, rəhmətlik Allahverdi kişi idi. Elə döyülmü, əmoğlu?

Əmoğlu Əkbər çəp gözünü qıydı, təsdiqlədi:

- O idi, hə!
- Bəllidir.
- O, tünbətün idi!

– Gördüm, hamı bilir, dalımcə gətirib möhürü evdə qoyub ki, “pristav dedi, vəssalam”. 17 gün o möhür bizdə böyrü üstə qaldı. Yoldaş Tərlan, vicdanı-məsləkimiz haqqı, bəllidir, bu aq-saqqal vaxtimda sənin mənə andın yoxdur, gün üzünə həsrət qalımlı yalan deyirəmsə, o möhürə sən əl vurdunsa, mən də vurdum. Hamı bilir. İşin vazehi budur!

Tərlanın acığını tutdu:

– Məşədi, üzünü mənə niyə çevirirsən? Səndən ümumi iclas tələb edir. And içmək zad yox, olanı danışmaq lazımdır.

Məşədi Dilən pozulmağını gizləməyə çalışdı: “başüstə” deyib üzünü camaata çevirdi.

Dayı Qafar dilləndi:

- Sənin piserin², möhür gəzdirənin varmış!
- ... Xeyr, ay tovba! Hər sabah gözüm möhürə sataşanda ürəyim əsirdi. Bəllidir, yaxın düşmədim. Elə bilirdim pəncərədə

² Piser – katib, mirzə

ilan yatıb, oradaca qaldı ki, qaldı. Əlbəttə, gəlib-gedən məni yola gətirmədi, gətirə bilmədi.

Xalıqov onu təshih etdi:

– “Yoldan çıxarmadı” demək istəyirsən, hə?

Məşədi Dilən qaş-qabağını bütüb düşündü. Qızarmış halda gülümşədi:

– Bəli! Yoldan çıxarammadı, ay sağ ol, bəllidir, düz deyir-sən! Əstəğfur ki, yoldan çıxarammadı!

Yerdən səs gəldi: – Elə oldu, mən bu işin içində idim.

Məşədi davam etdi:

– ... Bir gün qardaşım başı alovlu gəldi. Soruşdum nə var?

Dedi: – Pristav səni Boza boğduracaq. Onun bir bozu (iti) vardi. Adam boğdururdu. Yiğdim qohum-qardaşdan, hamı bilir, iki yüz əlli manat əskinas, bir toğlu da verdim, axundu göndərdim və yalvardım: “pristav sağ olsun, biz rəiyyətik, nə yaraşır kəndxudalıq. Hamı bilir, Allah səndən razı olsun, məni çevir balalarının başına...” Məşədi burada köksünü ötürüb azad nəfəs aldı: – Ki, qada-bala sizdən uzaq, pristav o idi məndən əl çekdi.

Məşədi sözünü kəsdi. Nəfəs aldı, bitirdi:

– Yoldaş Tərlan, bu mənim yüzbaşılığım olub. Bəllidir, vəs-səlam. İstəyirsən inan, istəyirsən qəmisiyə göndər.

Yerdən səslər gəldi:

– Necə deyir, elə olub. Haqq üçünə, kişi düz danışdı, yaxşı danışdı.

Dayı Qafar yerində qımäßigandı:

– Yetim Şahyarın danasını kim yedi?

– Haçan?

– Gilas vaxtı!

Dayı Qafar bunu dedi və Tərlana göz vurub qımışdı. Bu sual Məşədi Dilənə xeyirxah olanların səsi içində boğulub yox oldu. Əmoğlu Əkbər ürəyindəki sözü deməyi məsləhət görmədi. Qutusunu çıxarıb papirosbükdü.

Məşədi Dilənə bir şey edə bilmədilər, axırda Xalıqov hün-dürdən iki kəlmə dedi:

– Bunlar hamısı intriqadır, vəssalam!

Tərlan da burada, etirazlar qarşısında Dayı Qafarın sözünü saya salmadı. Məşədi Dilənin məsələsini indi yenidən müzakirə etməyi lazım görmədi. Lakin fikrində saxladı, möhkəm saxladı ki, iclasdan sonra, bu məsələ ilə məşğul olmaq, kəndin hörmətli bir ortababı haqqında deyilənlərin əsil-kökünə varmaq vacibdir.

IV Fəsil Gənclik qayğıları

(Fərdanın xatirat dəftərindən II vərəq)

“...Она была неглупа, училась прекрасно, была хорошо воспитана, голос у нее был приятный; то, что она сказала, было справедливо и уместно...”

Л.Толстой

1

İşlərim və kənd həyatı məni bugünə, atama olan həsrətim keçmişə, Ayaza məhəbbətim isə gələcəyə bağlayırdı.

Ayaz! O, həqiqətən gözəldi. Yerişi, duruşu, baxışı ilə gözəldi. Hörüklərinin sallanışı ilə, təbii və davamlı təbəssümü ilə gözəldi. Şumşad boyu, enli gərdəni, mərcan boyunbağısı, ağ biləkləri, nəcib barmaqları ilə gözəldi. Lakin ən böyük gözəlliyi, gözəl görünmək istəməməsində, sadəlik meylində idi. O, nə qədər pis geyinsə, nə qədər çətin şəraitə düşsə, yenə zərifdi. O, ümumi bir qəşənglikdən ibarət idi. Bu adı ona kim vermişdi? Nə yaxşı yaraşdı! Ayaz!

Mən onu hər görəndə aydın yaz səmasında günəşin görən ki mi sevinirdim, ürəyim açılırdı. Mənə elə gəlirdi ki, hamı, bütün dərdlilər ona baxanda qüssələrini unudurlar. Bəlkə də o, bunun üçün yaranmışdır!..

Onun gözəlliyyində mənalı bir dəhşət də hiss olunurdu. Mən, ona nə qədər gənclik arzularım, ümidlərimdə yanaşır, onun simasında görünməyən, lakin sezilən dəhşəti unutmaq istəyirdimsə,

mümkün olmurdı. Onun aydın çöhrəsi yoluna işiq salırdı, bu işiqda ildirim təhlükəsi duyulurdu. Bu, bəlkə də bir nökərlə xanım arasında olan uzaqlıq əlaməti idi.

Ayazla aramızda xüsusi bir söhbət olmamışdı. Qəlb söhbəti etməmişdik. Lakin, onunla mənim aramda bir xanım, bir nökər münasibəti də yox idi. Mən onu sevər və hörmət bəslərdim. Dağlardan, qayalardan onun üçün mədən daşları yiğardım. Müəlliminə bağışlamaq üçün gül dəstəsi gətirərdim. Qaranlıq və tənha gecələrdə müsamirədən, komsomol iclaslarından qayıdanda onu evə mən ötürərdim. O, mənə qəlbim kimi yaxın, arzum kimi şirin gəlirdi.

Qız qəlbi qönçə kimidir. O, bahar suları ilə bəslənər, günəşlə böyüyər, quşların nəğməsi ilə açılar. Qız qəlbi istək, nəvaziş sevər; bunu bacaranlar o qəlbə hakim olarlar. Bu, doğru imiş. Ancaq həyif ki, mən qızlara nəvazişlə yanaşmağı öyrəşməmişəm. Mən atanamı yadına salanda utanır, onlar kimi davranışmalı olmadığını anlayır, lakin, necə etməli olduğunu da kəsdirə bilmirəm.

O, dərsdən, ictimai söhbətlərdən bəhs açır.

Dinləyirəm, gülür, sevinirəm.

Onun ümumi, adı söhbətlərində belə məhəbbət deyilən bir şey hiss edirdim. Yəqinimdi ki, qəlbində mənə demək istədiyi bir sırr vardır. Lakin bunu aşkar etmir, yaxud edə bilmir.

Ayaz yolun kənarından, bəndin başına çıxıb məni səsləyirdi, getdim:

– Qız qaçırdanları kənd sovetinə gətiriblər, gedək, – dedi.

Kənd sovetinin qabağında yaşmaqlı arvadlar, qəlyanlı kişilər dayanmışdı. Sütuna iki at bağlanmışdı. Ayaz qulluq adamı kimi ciddi yeridi. Bize yol açdılar.

Sədrin otağına girəndə bir kəndli qızla bir sariyağız oğlanın dayandığını gördüm. Qız alçaqboylu, qanovuz tumanlı, gödək, qırmızıyanaq qızdı. Sədrin suallarına od kimi cavab verirdi:

– Məni qaçırib-ələyən yoxdur, istəmişəm, getmişəm. Atam da özünə, anam da! Ərə gedən mənəm, atam deyil!

Qayıdanda Ayaz qızın cəsarətindən danışdı. Təsdiqlədim:

- Elə olmaq lazımdır!
- Əlbəttə ki!
- Hayif bizim bəzi məktəbli qızlarımız cəsarətli deyil!

Ayaz bunun mənasını anladı. Güldü və barmağını silkib hədələdi. Bu təhdiddə mən, qorxu yox, vədə duydum. Sevindim. Fikirləşdim: o, məni sevməsə, belə mehriban danışmazdı. Kənd sovetindəki əhvalatı mənə göstərməklə o, nə demək istəyirdi?

Ayazın məhəbbətinə şübhəm qalmadı. Səbrim tükəndi. Bugünə qədər arada qəlb səhbəti açmadığımı təəssüf etdim. Özümü qorxaq saydım. Ani bir ümidsizlik məni qapladı. "Bütün bunlar, – dedim, – iki gənc arasında ola biləcək səmimi səhbətdir. Mən naħaq xam xəyallara düşürəm. Oxumuş, üzüaçıq qızdır. Səninlə mehriban səhbət edir deyə, ürəyinə başqa şeylər gəlməsin. Otur yerində".

Bir az sonra, yenə məni xəyal apardı... "Necə yəni?... Qəlbimin arzusunu açıb deməyi də bacarmayacağamsa, mən nəyə lazımmam?!" And içdim. Könlümdə çırpınan məhəbbətimi açmağı, cavab istəməyi kəsdirdim.

2

Sövdayılər kimi həmişə başıaşağı gəzirdim. Divarlar dibi, kölgəliklər, tənhalıqlarla yeriyirdim. Tingələri birdən dönürdüm. Bir şey göstərmək istəyirmiş kimi, şəhadət barmağım sallanırdı. Uzun, düz və şax barmağım həsrətini çəkdiyim evlərin açarı idi mi? "Açarı" cibimə qoymur, həmişə hazır saxlayırdım. Guya bu saat qapıya çatacağam, lakin, açar mənim mətləbimə düşmürdü.

– Ayaz!

Bir axşam o, həyətdə şeir əzbərləyirdi. Mən rayona kəndə göndərilmək üçün qoyulmuş taxıl čuvallarının ağızını tikirdim. Qaş qaralmışdı. Evdə nəyə isə hazırlaşırdılar. Məşədi, xəstə yanına getmişdi. Ayaz mənə baxdı. Mən Ayaza baxdım. Onun baxışlarında bir nida oxudum. Gözlədim ki, çağıracaq, yəqin mənə ye-

ni bir şey deyəcək. Olmadı. Çağırmadı. Dərsini bir az da qayım-dan oxudu.

Bəlkə, dedim, mızıldaya-mızıldaya oxuduğu şeirlə mənə söz atır. Bəlkə o, məndən çox darıxır. O da intizar çəkir.

Belə idi də! Yoxsa, mən işarə ilə onu evin dalındakı bostana çağıranda, dərhal qalxıb gəlməzdi. Onun isti əlini ovcuma alıb dilləndim:

— Ayaz!

Bu titrək xitabda, Ayaz, içimdə qaynayan həyəcanı və qəlbi-min vurğusunu duymuşdu.

— Buyur, Fərda!

Onun səsində dönməyən bir inad, təmkin, bildiyini qəti təkidi-hazırlanmış bir tələbkər ahəngi vardı. Doğrusu, çasdım. Sözümüzü unutdum. Dediymə peşman oldum. Fikirləşdim ki, “ardan pərdəni götürmək nahaqdır. Sevsə də, təslim olmaq istəsə də, dilinə gətirib deməyəcəkdir. Qadınlar kişiləri təqib etməzlər. Onlar həmişə sözü kişilərə verir, danışanda isə mane olub bundan ləzzət apararlar. Sevgi onlarda birdən-birə doğmur. Uzun müsahiblikdə gülüşlər, zarafatlar, görüşlərdə, gəzışlərdə göyərib baş qaldırır. Bəs havaxt çıçəklənir? Mən bunu görəcəyəmmi?

Çətinini də bundan sonradır. Bu tənha və ətirli qönçəni bəsləmək, əzizləyib böyütmək lazımdır ki, gülünü dösünə taxa biləssən. Od olub yandırmaq, külək kimi əsdirmək, dolu kimi yağımaqla qönçəni məhv edə bilərsən.

Görəsən necə başlayım? Kəsdirə bilmirdim. Ayazın etinasızlığından şikayətlənməlim? Onun fikrini yoxlamaq üçün söz almalımı? Yaxud, bu qaranlıq və sakit axşamda onun isti və yumşaq əllərindən tutub qəti iqrar istəməlim? Yaxud... Nə təhər oldusa dilləndim:

— Ayaz, deyəsən xiffət çəkirsən, niyə sınıxmışan?

— Deyirsən sınaxmışammı?..

— Sınaxmışan, Ayaz!

Ayaz bir ah çəkdi:

- İşdən, gücdən...
- Yox, işdən deyil! Ürəyində nə varsa...
- Ürəyimdə?
- Sirrini məndən gizlədirsən. Yəqin, məndən yaxın adamına deyirsən?
- Bir sirrim yoxdur!
- Sirrin olmasa da arzun var.
- Arzuma çatmağa qadırəm. Tələsmirəm.
- Bəlkə çata bilmədin?!?
- Çataram, öz əlimdə deyilmi?
- Bəlkə qarşındaki istəmədi?
- Qarşımızdakı kimdir?
- Arzuladığın!

Ayaz kirdi. Başını aşağı saldı. Sakit-sakit yeridi. Onun sükütu mənə ürək verdi. Məsələni bu yerə gətirib çıxartdığını sevindim.

– Söz vaxtı deyil, – dedim.

İndi daha istədiyimi etməliyəm. Sevgi şərbətindən içmək məqamı çatmışdır... Xəyal məni boğdu. Gözlərim üfüqə, yollarla, qaranlıq çəpərlərə sataşdı. Ayağım tağlarda dolaşdı. Aylardan bəri arzuladığım səhnəni seyr etdim: tənhalıq, Ayaz, qəlb səmiyyəti, sevgi...

– Bəs sonra?

Bu suala mən sözlə yox, hərəkətlə cavab verəcəkdir. Ayaza yanaşdım. Qolumu boynundan aşirdim, o, dirsəyi ilə sıfətimdən elə çırpıldı ki, burnum göynədi.

– Açıł başımdan!

“Of” deyib ovcumla üzümü örtdüm. Kənara çəkilib dayandım. Əllərimi isti bir mayenin islatdığını duydum. Dəsmalımı burnuma basıb dedim:

- İnsafsız!
- Tərbiyəsiz!
- Etibarsız!

- Arsız!
- Vəfasız!
- Həyasız!
- İndi bildim ki, Ayaz adlı sevgilim yox imiş.
- Çoxdan bilirəm ki, sən özünü aparmağı bacarmırsan!
- Belə?
- Bəli, belə!
- Bəs belə?
- Qızın anası qışqırdı:
- Ayaz! Ayaz! Ayaz!

O, evə tərəf qaçırdı. Mənim son sözümə nifrətlə cavab verdi: “Get gözümün önündən!” Onun bu cavabı “gecən xeyrə qalsın” əvəzinə idi. Özüm-özümdən iyrəndim... “Təki, – dedim, heç xeyrə qalmasın. Belə gecəni qara gəlsin. Necə ki, gəldi.” Tutduğum işin peşmançılığı ilə süst oldum. Qaranlığa qarışdım.

3

Səhər ev içində çıxa bilmirdim. Ayazın Məşədiyə, ya anasına şikayətlənəcəyini, məni bu qapıdan didərgin salacağını güman edirdim.

Özü gəldi, məni çay içməyə çağırıldı. Nə kişinin, nə qadının üzündə bir şey hiss etmədiyimdən məsələni açmadığını anladım. Sevindim və Ayazın hərəkətlərinə təəccüb etdim. O, gözümdə daha da böyüdü, hörmətləndi. Mənə olan məhəbbətinə şübhəm qalmadı.

Sabahısı gün Xalıqov məni yanına çağırıldı. O, Məşədi ilə divar bir qonşu həyətdə yaşayırırdı. Otağına işaret edib:

- İçəri keç! – dedi.

Mən muzdur işindən, yaxud oxumaqdan soruşacağımı, ya bir iş tapşıracağımı zənn etdim. Otağın ortasında müntəzir durmuşdum. İçəri girdi. Qapını daldan möhkəm bağladı. Yanına gəldi. Həkim kimi qarşısında dayandı. Sanki bu saat “ağzını aç, nəfəs al” deyəcəkdi. Üzümə baxdı. Baxdı, birdən sağ üzümdən bir sillə

çəkdi. Bütün vücudum alışdı. Yerdə yerim yandı, göydə göyüm! De birini də, birini də. Məni od götürdü. Gözüm pər-pər elədi. Səndələdim. Divara sövkənib özümü saxladım.

— Dərənin ayramı, — dedi, — ağızın çörəyəmi çatıb? Donuz potası. Ayaz sənin xörəyindir? Basım səni qoduqluğa, başını əkim, bu nə hərəkətdir?

Qızardım. Ağladım. Üzr istədim. Tövbə dedim.

— Bir sillə ilə ağlayırsan, — dedi, — gör Tərlan sənə nə edəcək? Səni ilim-ilim itirəcək. Get başının çarəsini gör! Bərk tapşırıdı ki: “Bax, bilən olmasın ha! Dəvə gördün? İzini də görmədəm!”

Gözlərimi sildim. Sifətimin kədərli cizgilərini itirməyə çalısdım. Evdən çıxdım. Adamlar bir şey hiss etməsin deyə, başı-aşağı ötdüm. Kim idisə soruşdu:

— Fərda, içəridə paltar çırpırdınız, nə idi şarta-şart?

— Elə bir şeydi, — dedim, tez çıxdım.

İndi anladım ki, Xalıqov nə üçün gecələr Məşədi Diləngilə çox gəlib-gedirmiş. İndi bildim ki, vaxtilə məni əzizləyən Ayaz, nə üçün indi dirsək göstərir! İki gün sonra mən anket doldurmaq üçün muzdurlar komitəsinə getməli idim. Tərlan məni gördü.

— Muzdur, — dedi, — qızlara sataşmağı da bilirsənmiş?

Mən dinmədim. Qızardım, başımı aşağı saldım. Xalıqovun dediyi yadına düşdü. “İlim-ilim itirəcək!” Qorxumdan donub qaldım.

Komitənin qabağında bəzəkli bir qəzet asmışdır. Komso-molcular oxuyub, güldürülər. Müslüm qolumdan tutub qəzətin qabağına gətirdi. Orta sütuna işarə elədi: “Oxu!”

“Kənd soveti, eşit!

Fərda Əfkar oğlu qadın azadlığının xalis düşmənidir. Açıq qızları rahat qoymur. Bir qızın dalınca düşüb təqib etmiş, qız məktəbdən qaçası olmuş. Axırda, hökumət idarələri məsələdən xəbər tutmuş. Belə adamları tezliklə cəzasına çatdırmaq kənd sovetinin borcudur”.

Ürəyim qıṣıldı. Bütün bədənimin qanı qəlbimə doldu, rən-

gim ağardı. Elə bil aləmi qaldırıb başıma çırpdılar. Gözüm qaral-

dı. Elə bil bütün kənd, böyüklü-kiçikli bir yerə yiğilib mənə
gülürlər. Gülürlər və qırmızı masa dalında dayanan Tərlanın
hökmünü istəyirlər. Hamidan nifrət, lənətlər yağır. Mən bu ağır
tənələr altında məhv oluram.

Mənə anket vermədilər. “Xalıqovdan kağız gətir” dedilər.

Mən Xalıqovu kənd sovetində tapıb xahiş etdim:

— Sən, — dedi, — doldurmasan da olar.

Xalıqov sanki bununla “səni muzdurlar siyahısından çıxardı-

lar. Anket doldurmağına lüzum yoxdur” demək isteyirdi.

Mən, kənd içində abırdan düşdüyüm anladım. Özümü itir-

mişdim. Nə Məşədinin, nə də Ayazın üzünə baxırdım. Bulud ki-

mi tutqun, duman kimi səssiz gəzirdim.

V FƏSİL Xəbər

Hava xoşalmış, ağaclar çiçəklənmiş, yer göyərmiş, sığırçın gəlmışdı: Lakin hələ qar tükənməmişdi.

1

Xalıqov Günlərə gələndə Məşədi Dilənin evində bir həftə qonaq qaldı. Bu bir həftə onun həyatında tamamilə yeni bir aləm açmışdı.

Xalıqov çox yerdə, çox qızlar görmüşdü. Amma heç biri onun dizinin taqətini bu qədər tükətməmişdi. Gözü Ayaza sataşanda elə bildi göydən enmiş bir mələkdir. Ayaz isə heç bir şey hiss etmirmiş kimi, hər səhər Xalıqova çay gətirir, əlinə su tökür, dəsmal verirdi. İki olmayanda pəncərədə dayanıb atası ilə qonağın söhbətinə qulaq asırdı.

Doğrudur, seçki iclasında Məşədinin dalınca şübhəli sözlər danışdırılar. Xalıqov bir az hürkdü. Sonra, Məşədi ilə söhbətində, bunun boş şey olduğuna inandı. Yenə ehtiyatı əldən vermədi. Dedi-qodu çıxmاسın, Ayaza olan məhəbbətini müvəqqəti bir zaman üçün, öz işi xatırınə gizli saxlaya bilsin deyə, qonşu həyətdə boşalmış bir otağa köçdü.

O, Ayazı nəzərləri ilə bəsləyirdi. Gözdən qoymurdu. Kənddəki çətin, lakin onun böyüməsi, portfelli maşın adamı olması üçün vacib işləri yoluna qoyduqdan sonra, Ayazı alacağına heç şübhə etmirdi. Gurultulu və şöhrətli toy axşamı bütün dəmdəsgahı ilə təsəvvüründə canlanır, onu tələsdirir, həm də darixdirirdi.

Fərdaya ibrət dərsi verməyi də buna görə idi. Onun Ayazla yaxın olduğunu ilk günlərdə sezmişdi. Lakin onun qızı sevgi elanı cəsarətində olmadığını yəqin etmişdi. Qətiyyən ürəyinə bir şey gətirmirdi. Həm də Məşədi Dilənin bütün ehtiram və itaətinə görə arzusunun həqiqət olacağına inanırdı. Fərdanın hərəkətləri haqqında Məşədi ona bir “işarə” vermişdi. Odur ki, Xalıqov qızmış Fərdanın “axırını itirmək” istəmişdi. Bir sillə ilə kifayətlənmirdi. Pusur, göz yetirirdi. Fərdanın bir də Ayaza yaxın gəldiyini və tamah saldığını biləsə, ona bir qara yaxıb “kulak quyruğu” kimi kənddən qovacağına and içirdi. Bütün bunları hiss etdirmək üçün Fərdanı kənd sovetinin ictimai təşkilatlarının əli ilə döyməyə çalışırdı.

Xalıqov kənd işləri ilə bir balaca tanış olan kimi fəaliyyətə girdi. Lakin nədənse sovet sədri Tərlanla heç sözü düz gəlmirdi. Sanki Tərlan, onun dediklərinin hamısına zidd getməyə and içmişdi. Məsələn o, qolçomaqları ləğv etməmiş, kəndi “təmizləməmiş” kolxoz qurmağı məsləhət görmürdü. Tərlan isə qayimdan və inadla danışın təkid edirdi ki, “bizim ilk işimiz kolxoz qurmaq və başdan-başa kəndin kolxozlaşmasına nail olmaqdır. Bu əsasda da qolçomağı bir sinif kimi ləğv edirik. Doğru yol belədir. Biz Günlər kənddində kolxoz bayrağını yüksəyə qaldırma-mış, muzduru, yoxsulu kolxoz ətrafında təşkil etməmiş, kütlələrin siyasi aktivliyinə başlılıq etməyi bacarmamış qolçomaqlarla amansız mübarizə apara bilmərik. Mən bu fikirdəyəm və bunun üstündə də dururam”.

Xalıqovun acığını tutdu. Yerindən qışqırdı ki, “bu işə rayon komitəsində məsul mənəmsə, xahiş edirəm başqları mane olmasınlar”.

Kolxoz təşkil edilmək üçün siyahı tutulduğda Hacı Əlnağıının, Kəbir Koçayevin, Mir Əhməd ağanının və sairlərinin adı ya-

zıldı. Bəzilərinin üstündə mübahisə olduğu üçün ümumi iclaşa qoydular. Muzdurlar, yoxsullar kolxoz qruplaşmasına şadlıqla səs verdilər.

Əmoğlu Əkbər (danışanda kəlməbaşı “əmoğlu” deyirdi. Axırda öz adı “əmoğlu” qaldı) Dayı Qafarı çəpərlikdə gördü. Dayı qaratikan yiğib çariqli ayağı ilə basır, sariyib dalına atmaq istəyirdi:

- Dayı, əlləşirsən yenə?
- Zəhrimar təndir yanmır. Ogunkü yağışdan rütubət düşüb, bir az alışq aparıram. Əlimi də qanatdım.

Əmoğlu şələnin ucundan yapışib Dayı Qafara kömək elədi və soruşdu:

- Eşitməmisənmi?
- Nəyi?
- Təzə əhvalat var. Kolxozi gəlir.
- Nə gəlir?
- Kolxozi! Bir cür vergidir, deyirlər.

Dayı güldü və dedi:

– Qoy gəlsin. Vergi olmasa, bunların öhdəsindən gəlmək olmaz.

- Bəs bizim özümüzə nə deyirsən?
- Bizimi deyirsən?
- Hə də!
- Boş danışma, verginin bizi nə dəxli var? Vergi varlıya gəlir. Sənə, mənə nə? Necə deyərlər nə malim var, düşmən apara, nə imanım var, şeytan...

- Yox, Dayı! Kolxozi vergisi lap sənə, mənə gəlir.
- Necə?
- Varlıları buna yaxın qoymurlar. Yoxsulun, muzdurun adını yazıb aparırlar.
- Hara?
- Kolxoza!

Dayı Qafar gülümsündü:

– Sənə kim dedi?

– Kənddə danışırlar. Hamı bir-birinə dəyib.

Dayı Qafar belini düzəldib, bir ufuldadı. Soyuqdanmı, işdənmi yanaqları qızarmış, dodaqları quruyub qaralmışdı. Üzüm giləsi kimi işıldayan gözlərini uzaqlara, ağacların arxasında pərdə kimi sallanan üfüqə dikib bir müddət dinmədi. Şələni dalına atmaq üçün qaldırıb kötüyün üstünə qoydu, üzünü Əmoğluya çevirib etirazlı bir əda ilə dedi:

– Nə vergibazlıqdır?

– Kolxoz deyirlər adına. Yəni “hər nə var” vergisi. Sözün məmməd vəlisi budur ki, var-yoxu siyahıya alırlar. Ayda filan qədərini yeməyə izin verirlər. Artığı xəzinəyə gedir.

– Axı sənə kim dedi?

– Məşədi Dilən özü deyirdi.

– Məşədi Dilən deyər. Onun kimi adam, deyər.

Dayı Qafar bir az kiridi, sonra əlavə etdi:

– Boş sözdür. “Artel” deyirsənsə, mən bilirəm. Şəhərdə mənə deyiblər. Yaxşı bilirəm. O belədir! Yoxsullar, ortabablar təsərrüfatlarını birləşdirib, köməkləşirlər, bir çalışır, bir əkir, bir bircirlər. Hökumət də onların elliyinə traktor, toxum, xülasə, hər cür kömək verir. Mən, belə eşitmışəm. Qaldı ki, vergi, o, bəzəmədir, inanma! Məşədinin bəzəməsidir. Artel yaxşı işdir. Əsl bizim qolumuzdan tutar. Xeyri var, qoy olsun!

Əmoğlu Dayını inandırıa bilmədiyinə heyfisləndi. Hərarəti soyudu və demək üçün hazırladığı sözlərin çoxunu unutdu. Hətta, Dayının dedikləri ona elə yerli və doğru gəldi ki, az qaldı öz fikrindən daşınsın. Birdən, bir şey yadına düşdü və Dayının çıyinandən tutub silkələdi:

– Bəs, buna sözün nədir ki, hamını bir yerə yiğib bir işlədəcəklər. Arvad, kişi, hamını sürü kimi bir yerdə yedirib, yatıracaqlar...

Dayı şələni çıynınə götürüb yoluna düzəldi və ahəstə bir səslə cavab verdi:

– Elə şey olmaz. Dəlisən, ədə? Elə rüsvayçılığa sovet hökməti yol verər? Bəndalıya, özgənin arvadına sataşdığını görə altı ay iş verdilər...

– Necə olmaz ki, şəhərdən bunun üçün adam gəlib, kənd sovetindədir. Komsomollar bir haydadır ki, gözümlə gördüm. Hacı Əlnağının qoyunu küçədən ötəndə özək katibi baxıb deyirdi: “Nə kolxozu çıxar, fələk!..”

Onlar kəndə tərəf yollandılar. Yol palçıqdı. Palçıq saqqız kimi səslənirdi. Dayı, əlağacı ilə yeriyirdi. Əmoğlu divardan yixılarda qanad açan toyuq kimi, qollarını açıb yerə baxır, addımını qoymağə münasib yer arayırdı.

Onlar söhbət edə-edə kəndə çatmışdılar. Qaranlıqlaşmışdı. Adamlar tin başında halay vurub danışırdılar. Hacı Əlnağı başını açmışdı. Ləzgi şalından olan çuxasını altına qatlayıb çöməlmişdi. O, Əmoğlunu Dayı Qafarla bir yerdə görəndə, qalxıb onlara tərəf gəldi. Qəlyanını tüstülətmədi. Barmağını basıb odu keçirdi və bir yanı zarafat sözə başladı:

– A Əmoğlu, yenə Dayını tapıbsan?!

Əmoğlu dinmədi. O, bilirdi ki, Hacının söhbəti Dayı ilədir. Hacı səhərbaşı onunla danışıb bu “bəd xəbər”lərin hamısını demişdi və tapşırılmışdı ki, “balam, kənd sovetində zadda bizim sözümüzü sayan yoxdur. Siz də köməkləşin, kəndi qoymayın korlaşınlar. Ağız-bir olub cavab verin. Kolxoz kənddə ayağına yer eləsə, camaatın evi yixılar. Namus, həya əldən gedər. İxtiyar sizin əlinizdədir”.

Əmoğlu, vaxtilə qapısında çalışdığını və indi də hörmətindən və ağsaqqallığından keçə bilmədiyi hacının nəsihətini dinləmişdi və Dayını da “başa salmağa” söz vermişdi. İndi, axşam vaxtı, kolxoz söhbətləri bütün camaatın içərinə yayıldığı və hacının qanına üzütmə saldığı üçün, o, bir söz demədi. Ayağa durub, muzdur-lara yanaşdı ki, görüm bunların fikri nədir? Bunlar “hə” deyəndən sonra bütün kəndi ayağa qaldırmaq olar:

– Əmoğlu, yenə Dayını tapıbsan?

Əmoğludan qabaq Dayı Qafar cavab verdi:

– İtirməmişdi ki, tapa idi!

– Allah eləməsin. İtmək niyə? Mən elə demədim. Ay Dayı, bura da iclas deyil ki...

Əmoğlu güldü, lakin bu gülüşün kimin tərəfindən olduğu və nə ifadə etdiyini seçmək çətin idi. Heç Əmoğlunun özü də bilmirdi: kimə gülür, nə üçün gülür. Hacı söhbətin cilovunu ayrı yana çəkdi:

– Dayı, siz bilirsiniz, artel məsələsi nə olan işdir, deyirlər adam gəlib...

– Sabah yiğilariq, görərik ki, nə olan işdir. Nə iş olacaq, bilmirsənmi, sovet hökuməti pis iş başlamaz.

– Orası elədir, sovet hökumətinə malımız da, canımız da qurban! Ancaq, yenə bir bilək də!

– Əlbət ki, biləcəksən, ay hacı, nə darixırsan? Biləcəksən nədir!

O, yəqin hasil etmək üçün bir də soruşdu:

– Yəni doğru deyirsən ki, biləcəyik?

– Lap doğrusu belədir.

2

Dayı Qafar bundan çox qabaq belə bir artel əhvalatı eşitmışdı. Şəhərdə vilayət icrakom sədrinin öz dilindən eşitmışdı. “Əcəb işdir, – demişdi, – hökumət o işi bizim kənddə də başlasa, ən əvvəl qol qoyan özüm olacağam!”

Onda Vilayət İcraiyyə Komitəsinin plenumunda tənəffüs zamanı tüstülü bir otaqda sədr zarafatyana soruşdu:

– Necəsən, Qafar? Məruzəni tənqidə çıxmayaqsan ki?!

Qafar açıq və təmiz könlünün fərəhi ilə gülümşəmiş, utana-utana cavab vermişdi:

– Məruzənin tənqidü zadı yoxdur. Sağ olsun icraiyyə sədri ki, bir il ərzində 20 kəndi işıqlandırıb, çırąqban eləyib. Elmi, məktəbi, texnikasını desən, telefonxanası, radiosu... Doqqaz başında radionu eşidəndə adamın ruhu təzələnir.

Sədr gülüb, onun əlini sıxmışdı. Qafara papiros təklif etmişdi. Qafar gözünün ucu ilə kənardan baxanları süzüb, görmüşdü çox adam onların söhbətinə qulaq asır. O yanda, göy köynək, həmailli kişi, şəkil çəkən maşını onlara sarı düzəldib. O saat anlamışdı ki, sabah, birisigün şəklini qəzetlərə vuracaqlar. Dərhal ayağının birini irəli qoyub belini düzəltmiş, sədrə sual vermişdi:

— Yoldaş sədr, artel ki, dediniz, o ki, traktor əkəcək, məhsul bol gələcək, hamı bir işləyəcək, filan, feşməkən... Bəs nə başına dönüm, nə vaxt olacaq?

Sədr başa saldı ki, bu, təkcə yuxarıdan olmaz. Muzdurların, yoxsulların, aktivlərin öz işidir. Gərək birləşib məsələ qoysunlar. Öyrənib bilsinlər, tələb eləsinlər, ta ki, partiya və hökumət də rəhbərlik və kömək eləsin. Qafar kəndə qayıdanda sədrin sözlərini camaata söyləməyi qət etmişdi. Ancaq qayıtmağı həm uzun çəkdi, həm də ayrı cür oldu.

Plenumdan sonra onları avtomobilə əyləşdirib, şəhəri gəzdirdilər. Sürücü ağızını çevirib dağa sarı dırmaşdı. Sən demə Elabada gedirmiş. Orada, o dərədə nə dəsgah var! Evlər tikilir, dağlar sökülr, yollar düzəlir, avtobuslar hırhahir ötür. Şəhərdən əhəng, sement, qızıl kərpic gəlib tökülr, su çəkilir. Maşın qurulur, çarxlar işləyir, yerə ulduz səpilir...

Qayıdanda plenum üzvlərinə çox şey, kitab, dəftər, şəkil bağışladılar. Qafara bir patefon da verdilər. Qafar patefonu evə getirənədək ürəyinin yağını yedi: ayağı çıraqla dəyən kimi dayanır, qutunun ağızını açır, bütün vintlərinə fikir verir, lüləsinə üfürür, yenə yeriyirdi.

Uşaqlar başına yiğildi. Hamısı gülüb sevindilər. Oxumağına mat qaldılar. Yalnız arvadı Mehriban (Dayı ona Məhrəba deyirdi) sevinmədi. “Başın batmasın, dedi, onun pulunu bir jərse tumanlığa verə bilməzdinmi? Neyniyirdin, baş-beynimizi aparır... Elə zurnamız əskikdi...”

Nə təhər olmuşdusa Dayı Qafar sədrin sözlərini camaata söyləyə bilməmişdi. Bütün bunlar bir kəpənək kimi uçub onun

göz qabağından ötdü. O, yenə özlüyündə, artel məsələsini fikirləşməyə başladı. Fikirləşdi ki, burada hər kəs öz xeyrini güdəcək. Artel əlbət ki, Hacı Əlnağıya, ömründə əlini ağdan-qaraya vurmayan müftəxora zərər edəcək. Kənd də onun kürkünün quyruğunda getməyəcək ki... Mən yaxşı bilirəm ki, artel nədir, plenumda bizi yaxşı başa salıblar. Gərək eləyək. Biz Qaradağlıdan əskik deyilik ki... Məndən soruşalar, bunu deyəcəyəm. Kəndimizdə artel qururuq, vəssalam! Bəsdir geri qaldığımız!

3

Hacı Əlnağı axşam, Əmoğlugılı ötürəndən sonra Məşədi Dilənin evinə getdi. Onu tapa bilmədi. Səhər dan üzü getdi. Məşədi hazırlaşış evdən çıxməq istəyirdi. Hacı ilə ayaqüstü məsləhətləşdilər. Hacı təklif edirdi ki, arvadları öyrədək, gedib təhkimçini qovlasınlar. Qabaçılıq, rüsvayçılıq qoparsınlar. Arvada sorğu-sual yoxdur.

Məşədi razı olmadı. “Bilərlər, arvadları buraxıb bizi yaxalayarlar, bəllidir, arvadın ağızı boşdur. Bərkə qısnadın, hamısını açıb söyləyəsidir. Heç çəşib özünü itirmək lazımdır. Yəqin camaati çağıracaqlar. Sabah iclas olanda gedərik. Hamiya bəllidir, kəndin yarısı el-günümüzdür, himləşərik. Bizi asıb-kəsməyəcəklər: könülli şeydir. Deyəcək kolxozi qoyuruq, hamı bilir, soruşaram, “yoldaş, bağışla, bu kolxozu bizim üçün qoyursunuz, ya özünüz üçün?” Deyəcək, ay kəndli yoldaş, bu nə sözdür? Onda deyərəm ay şəhərli yoldaş, gəlibəsən, çox xoş gəlibəsən, ancaq kolxozu bizim üçün deyirsinizsə, istəmirik. Açığını deyim, bəllidir, bizim kənd hələ geridir. Bir atanın iki oğlu yola getmir, ayrırlırlar. Sən nə xəyaldasan? İstəyirsən bunların başını bir yerə yiğib davə qoparasan? Sabah di gəl, “əlini çək, yaxam cirildi” düşəndə nə olsun? Bəllidir, nə olar, bir az səbr eləyək, görək nə olar. Camaat da irəli getsin, kurslarda oxusun, başa düşsün. Əlbəttə, Allah qoysa gələn il öz əlimizlə qurarıq, heç sizə də zəhmət vermək lazımdır. Şəhərdən adam-zad lazımdır. Özciyəzimiz

qurarıq. Əlbət ki, bəllidir... Onda əlbət ki, Əmoğluya, Səkinəyə zada deyərik yerlərdən qışqırışarlar ki, istəmirik, canım. Qalsın gələn ilə.

İclası belə görəndən sonra şəhərdən gələn nə deyəcək? Deyəcək “yox, zorla əl qaldırın?” Bilmirsən ki, camaat sabah şəhərə tökülüüb şikayət eləyər? Bilmirsən ki, sovet hökumətində zor yoxdur? Bilmirsən? Bəllidir.

– Axı deyir, bizi heç iclasa yaxın qoymayacaqlar?

– Kim deyir?

– Hə, elə deyirlər. Əmoğlunun arvadı gəlmışdı. Gecə yarısına qədər iclas imiş. Komsomolları, muzdurları yiğiblarmış. Səniməni bir-birinə qatıblar. Səs məsələsi...

– Necə yəni qatıblar, mənim səsimə nə gəlib?

– Nə bilim, hər nə isə Əmoğlunun özünü görmək lazımdır.

Məşədi Dilən dinmədi. Onu fikir götürdü. Qısa bir sükutdan sonra, mənalı-mənalı başını tərpətdi.

– O qızın işi olacaq. Bəllidir, mən yaxşı bilirom. Onun işidir.

Bunu deyib, dodağını gəmirdi və toqqasını düzəldib, ayağa qalxdı:

– Danışarıq, – dedi, – hacı! Bu məsələlərin vaxtı gecədir! Qaranlıq düşər, danışarıq!

4

Quru soyuqvardı. Eşiyə çıxırdın nə külək, nə qar gördün. Hələ hərdəm seyrək, buludlu fəzaya baxırdın, sönməkdə olan paıyız günəşinin işığını gördürün. Sanki, rəssam lövhəsinə baxırsan. Günəş görünürdüsə də quru soyuq adamı kəsirdi. Bu soyuq, dağa qar düşdüyüünü göstərirdi. Həmişə aşağılara dağdan on, on beş gün sonra qar yağar. Quru soyuğun başlanması camaatı bir az da tələsdirir. Xırmanda dərzi qalan yıgar, tayalar vurular, samanınqların üstü yoxlanar ki, su düşməsin, yanacaq tədarük olunlar. Camaat cəhd edər ki, mal-qarasına artıq yem yiğsin.

Kənd klubunun içi də, çölü də dolmuşdu. Soyuqdan kiçil-

miş, büzülmüş adamlar əlləri ciblərində üşüyə-üşüyə salamlaşır-dılar. Bir-birinin ağızını yoxlamaq üçün, piçi-piçi danışırdılar. İç-lasın açılmasını gözləyirdilər.

Sədr üçün məktəbdən uzun bir stol gəldi. Üstünə qəzet çək-dilər. Camaat stola tərəf çevrildi. Sixlaşdı. Qapıları örtmək mümkün deyildi. Qadınlar da gəlmişdi. Pəncərələrə dolmuş uşaqlar, ətbala quşlar kimi görünürdülər. Tərlan Abbas ilə gəldi. İçəri girəndə Abbas onun qulağına nə isə dedi, o, tələsik geri döndü. Abbas keçib stol başında əyləşdi. Camaat kirişməyə başladı. Kimi sinəsini arıtdı, kimi öskürdü, kimisi qəlyanını sorub, söndürdü. Tərlan, qoltuğunda dəftər-kağız gəldi. Müəllimi də gətirib yanında əyləşdirdi.

Tərlan qələmini stola döyüb sükut istədi. Stol yaş dəri kimi tippildədi. Tərlan boğazına güc verib səsləndi. Camaat susdu. Gözlər ona, çox ciddi dayanan və baxışında yeni xəbərlər oxunan qızı dikildi.

— Yoldaşlar, bugünkü məsələlərimiz çox vacibdir. Ona görə, xahiş edirəm sizdə səsi alınmış varsa, çıxarasınız.

Kim idisə iki nəfər qapıdan əkildi. Tərlan ətrafa baxdı:

— Yenə varmı, yoldaşlar? Bugünkü ümumi iclasda bir məsələyə baxacaqıq. Ölkəmizdə və rayonumuzda gedən kollektiv-ləşmə barəsində rayon təhkimçisi Abbas Xalıqov yoldaşın məruzəsidir.

— Bəs cari məsələ?

— Cari öz yolunnan. Qəbul olunurmu?

Tərlan sözü Xalıqova verəndə o, ayağa qalxdı. Tərlanın köməyi ilə yazdıqları qeydləri qabağına qoydu. Kağızlara baxabaxa, asta-asta başladı. Qabaqca kapital ölkələrindəki işsizlərdən, acıdan ölünlərdən danışdı. Şəhərdən, fabrika-zavoddan dedi. Sonra dədə-babadan, xışdan, kotandan söylədi. Camaatın keçmiş günlərini yada saldı. Zol kağıza baxıb danışmağı irad tutmasınlar, onun sinədəftər adam olduğuna inansınlar deyə bir müddət

nəzərini kağızdan ayırdı, iclasda əyləşənlərə baxdı. Əlini uzadıb motal papaqlara işarə elədi:

– Yoldaşlar, bu papaqlar həmin murdar keçmişin əlamətidir, hansı ki, qalıb. Şəhərdə bunu atırlar. Mən gözümlə görmüşəm, papaqlı uşaqları məktəbə qoymurlar. Deyir, get gül kimi şapka qoy gəl, doğrudan da...

Xalıqov papaq barədə texnikum müdirindən icaslarda nə eșitmişdisə, dedi. Lakin ona yerdən etiraz edirdilər:

- Yoldaş, buyurdun papağı istəməiyən kimdir?
- Maarif şöbəsi! Başı olana papaq lazımdır?
- Papaqsız baş daha yaxşıdır!
- Biz arvaddan danışmırıq!

Bir kəndli Xalıqova macal vermədi:

– Necə yəni, papaq nədi?.. Papaq hər yerdə desən, karıma gəlir. Papaq mənim dəsmalımdır, yastiğimdir, döşəyimdir, sözgəlişi tikan şələsi bağlayanda əlcəyimdir, dalaşanda qalxanımdır. Bos-tanda qarovulçumdur. Hər adam nə başa düşür papağın qədrini?!...

Tərlan kəndlinin sözünü kəsdiş də, hamı güldü. Xalıqov az qaldı qızarsın. Tərlan işarə elədi ki, “məsələyə keç!”

Xalıqov qeydlərini nəzərədən keçirməyə başladı: dedi ki, kolxoz nədir? Bir-bir barmağı ilə sanadı, tökdü: partiyamız, hökumətimiz deyən yol, artel yolu, ağ günə çıxma yolu budur, budur, budur!

O, dedikcə adamlar sıxlışır, diqqətlər daha da artır, gözlər onun dodaqlarından ayrılmırıdı. Hacı Əlnağı künçdən Məşədi Dilənə göz vurdı. “Qoyma, aranı qarışdırmaq lazımdır”. Məşədi Dilən bir öskürdü, bir asqırdı. Çox çəkmədi, məruzənin şirin yeyində bir uşaq qışkırdı:

– Vay dədə öldüm, ay öldüm! – Camaat qapı tərəfə çevrildi. Üzüüstə yixilmiş bir uşağı qaldırdılar. – Böyrümə bıçaq soxdu-lar, – deyə uşaq çapalayırdı. Onu tez kənara çıxardılar. Xalıqov davam etmək istəyəndə Yəndlə qışkırdı:

- Yoldaş Tərlan, səsi alınan var, dayan!

Hacı Əlnağı qınına girdi. Küncə çəkilib nəfəsini oğurladı.

Kim idisə dilləndi:

– Yoxdur, canım, çoxdan getdilər, işinizi görün!

Yəndləri iki barmağı ilə Hacının toza bulanmış çuxasından yapışıb, kənara çəkdi.

– Bu yekəlikdə zurnanı hara gizlədirsin?! Necə yoxdur? Hacı, zəhmət çək, eşiyyə buyur!

Camaatı maraq apardı. Hamı boylandı. Daldakılar ayağa qalxdılar.

Hacı qızarmış, başını aşağı salmışdı. Mızıldayırdı.

Məruzədən sonra Tərlan danışdı, kəndlilərin öz dili ilə məraqlı misallarla camaatı başa saldı. Hacını misal çəkdi. “Artel işi, dedi, sayıqlıq, birləş, düzələk, dözüm istər! Görürsünüz, düşmənin həyasızlığını?! ”

Buxaqlı Səkinə əl qaldırdı. Onun uzun, qara əli alakeşə bənzəyirdi.

– Yoldaş, sual var! Mənə söz ver, yoldaş.

Tərlan Buxaqliya söz verdi, o, qalxdı. Əvvəlcə bir camaata baxdı. Sonra dönüb məruzəçini süzdü, başını aşağı salıb dilləndi:

– Sovet hökuməti çox qəşəng hökumətdir. Haratan desən, qəşəngdir. Bir dənə oğru, bir dənə əyri tapılmır.

Tərlan kəsdi.

– Səkinə xala, məsələyə yanaş görək!

– Bir döz, a qızım, sözümüz çəsdirdəm.

Tərlan klubu doldurən və havada ağırlaşış üzən tüstüyə baxdı. Buxaqlının böcək səsi kimi ciriltili səsini eşitdi:

– Biz iraziyiq. Can-başla varıq. Niyə ki, rəiyət dediyin, hökumətin qoyunudur. Sovet hökuməti olmasaydı, bizi canavar çoxdan qırıb tərk eləmişdi. Qurban olum hökumətə!

Buxaqlı bir duruxdu. Xalıqovun üzünə, sonra da əyləşənlərə baxıb səsini dəyişdi:

– Ancaq ki, a qadan alım, yoldaş təhkimçi, üzümü tutub sən-ciyəzə deyirəm, sən də bir ananın oğlusən, tanrı çox görməsin.

Ancaq ki, mən deyirəm, Sovet hökuməti nə bilim, bir təhər eləyib, bu kolxozu da bağışlasaydı, lap qəşəng olardı. Vallah...

- Otur yerində, kaftar, ərin kimi itirərik səni!
- Öyrədiblər aşnamı!

– Günah ona söz verəndədir.

- Kar İmanın başı batsın ki, sənin kimi əməl qoydu getdi!

Buxaqlının sözünə hirsənib etiraz edənlərdən başqa dilxoş cavanlar hır-hır hırıldadı: “Kaftar matışka kəndi biabır elədi, ay onun üzünə lənət!”

Tərlan güclə sakitliyi saxladı. Suallar başladı.

- Artelin xeyri hökumətə gedir, ya camaata?

– Olarmı ki, arvad artel olsun, ər olmasın?

– Deyirsiniz bir işləyəcəklər, bir də yeyəcəklər. Diyiş Əsgər bir oturuma 20 piti yeyir, bəs o necə olacaq?

Diyiş Əsgər hirsindən qızardı. Dillənmək istəyirdi ki, başqası danişdı:

- Bu qədər mal-qarani hara yiğacaqsınız?

– Artel atını minmək olarmı?

Abbas suallara tez-tez cavab verdi. Çoxunu da “mənasız” hesab elədi. Dayı Qafar söz aldı. Ona yol açdlar, stolun başına keçdi. Dayı Qafar anlamışdı ki, artelə girmək istəyən azdır. Ona görə də əsəbiləşmişdi. Nə Abbasın, nə də Tərlanın danişqları onu təmin etməmişdi. Ona elə gəlirdi ki, o zaman şəhərdə plenumda məruzə eləyən mehriban və şirindil kişi olsa idi və bu iclasda danişsaydı, kolxoza girməyən bir yoxsul qalmazdı.

Dayı Qafarın ürəkdən olan qısa, mənalı nitqindən sonra Əmoğlu Əkbər söz aldı. Əmoğlu Əkbər traktor barəsində danişirdi. Əmoğlu burada danişdı ki, artel kotanın işini görür.

– Traktorun gəlməyi kəndlilinin nə mənfəətinə?.. Kəndlilinin zərərinədir. Çünkü, niyə? Biz kursda keçmişik, necə qədimdə şəhərdə maşın çıxanda fəhlə işsiz qalır. Traktor gəlib bir aylıq yeri beş günə əksə, bəs onda biz boş-bekar küçələrdə nə edəcəyik? Avara olmayıağlıq ki, mən bunu deyirəm. Bizim kəndə traktor yox, yoxsullara öküz gəlsin. Torpağımız

yağ kimi, düz, qara. Traktor gəlsə bizi avara qoyar. Amanın bir günüdür, mən bekar qalsam, qıdığım gələr.

Əmoğlu Əkbərin çıxışı Xalıqovun acığına gəldi. O, hiss etdi ki, nə məruzə, nə də Tərlan deyənlər, Əkbərin başına girmir. Beləsinə təbliğat kar eləməz. O, özü cəhənnəm, başqalarını da yoldan çıxarar.

Abbas ayağa qalxdı:

– Bura baxın, yoldaşlar. Əmoğlu Əkbərin danışığından görünür ki, aramızda düşmən vardır. Necə yəni (O, üzünü Əmoğluya tutdu) iki saat burada boğazım cirilib məruzə demişəm, deyəsən sənin halına təfavüt eləməyib. Çox həndər-məndər danışırsan. Sən bugün, burada, açıq-aşkar kolxozen əleyhinə çıxırsan...

Xalıqovun hirsdən gözləri qızardı. Dodağı əsdi. Əlini tapançasının dəstəyinə qoyub qayımdan danışdı:

– Əleyhinə çıxırsan! Daha demirsən ki, buna Sovet hökuməti deyərlər. Bir deyər, beş deyər, təbliğat aparar, dilə tutar, başa salar, hörmət qoyar... Gördü ki, düzəlmirsən... onda hökumətin topu var, topxanası, gücü var, göstərər.

Bugün biz, kolxozi barəsində bu qayda ilə çalışırıq. Kim yazılmaz, baxar dadına...

Camaatı heyrət götürmüdü.

Dayı Qafar əyilib Tərlanın qulağına piçıldı:

– Bu yazığın tutması varmış ki?

Tərlan Xalıqovu ətəyindən çəkir və yavaşca mızıldanırdı. “Yaxşı deyil, yaxşı deyil... nə danışırsan...”

Xalıqov heç nə eşitmirdi:

– Rayonumuz söz verib, qurtardı getdi! Bolşevikcəsinə demişdik ki, Oktyabr bayramına qədər kəndimizi yüz faiz kollektivləşdirəcəyik, vəssalam! Heç bir düşmən bunun qabağında dur bilməz. Hər bir zəhmətkeş qolçomaqlara cavab olaraq kolxoza yazılmalıdır. Yoldaş katib, siyahını tut! Başla, görək kim yazılır, kim yazılımr?

Müəllim tez qələmi əlinə alıb kağız çıxardı. Abbas oturanda Tərlan başını tovladı. Açığından qızardı, lakin soyuqqanlıqla dedi:

– Yoldaşlar, Abbasın sözünü elə başa düşməyin ki, artel işi məcburidir ha! Abbas bir az acıqlanmışdı. Mən yenə deyirəm, hər kəsin öz xoşunadır. Kim istəsə artelə keçəcək, kim istəsə yox! Zor, güc yoxdur. Bunu qoy kər kəs bilsin.

Sonra komsomolçulardan ikisi danışdı. Özək katibi Əmoğlunu bərk tənqid elədi. Axırda Tərlan yenə danışdı. Bakıda oxulan tələbələrin evlərinə yazdığı məktubları oxudu. Buxaqlı Səki-nənin bacısı qızı yazdı:

“ – Ata, bu kağız sənə çatan kimi get, gir kolxoza”

Ata məktubu gətirib Xalıqovdan soruşurdu:

– Bax gör, bu da ayrisidirmi, yoxsa siz deyən arteldəndir?

Dayı Qafarin oğlu hərbi məktəbdə oxuyurdu. Bir az şairliyi də vardı. Onun məktubunu Tərlan bəyənmişdi. İclasdan izin alıb, məktubu axırınatan oxudu:

“ – Ata, salam! Məktublarımda sizdən məsləhət istərdim. Bağışlayın, bu dəfə mən bir neçə söz deyim. Sizin Molla Yəhya-dan eşitdiyiniz sözlər tutaq ki, düz oldu. Tutaq ki, öləndən sonra, bizi dirildib, məşhər ayağına apardılar. Onda siz nə deyəcəksiniz? Deyəcəksiniz ki, mən 45 il yaşamışam? Xeyr, deyə bilməyəcəksiniz, desəniz yalan olar. Siz yaşamamısınız, siz 45 il sürünmüsünüz, tər tökübsünüz, eşələnib, əzab çəkmisiniz...

Ata, bilmirəm nə yazım. Bu günlərdə bizi Ukrayna deyilən bir yerə gəzməyə aparmışdır. Orada kəndlilərin başladıqları işi görəndən sonra, lap darıxmışam. Kəndimizə, illahda ki, sizə, bütün ömründə tənhalığın acılarını dadan sən yazığa az qala ağlamışam.

Ay ata, bilirsinizmi ki, bu göy qübbəsinin altında nələr var? Buraxın o xışı, gecə-gündüz göylərə əl açıb buluda yalvarmaqdan yorulun! Gözüaçıq adamların, dünyani yenidən yaranan adamların yoluna gəlin. Eşitmisinizmi, qabaqcıl kəndlilər, yoxsullar, ortabablar birləşib, kolxoz, artel qururlar? Hökumətimiz

artel işinə çox böyük mənə verir. Kəndlilər əlbir çalışıb dədə-baba əyyamından qurtarmaq istəyirlər. Mən deyənə baxsanız, durmayıb, tezliklə kolxoza yazılırsınız.

“Yaz əkinçi, qış dilənçi” kimə deyirlər? Bu xalis sizin adınızdır. Sutkada iyirmi dörd saat işləyən, əlləri qabar olan siz yaziq, havaxt yarım saat arxayın olmusunuz, ailənizlə əyləşib rahat nəfəs almısınız? Mən sizin oğlunuzamsa, bilirəm, heç vaxt! Heç vaxt! Köhnə kənddə yoxsul üçün bu mümkün deyildi.

Bəsdir, ay ata, partiya insancasına varlı, xoşbəxt yaşamağa çağırır: Durmayın, artələ gedin. Mən bu ağır silah altında niyə çalışıram? Bizi divarlardan hoppandırırlar ki, görsəniz gözünüz qaralar. Silahı dişimizə tutub at çapırıq, məşq edirik. Atmaq, uçmaq, üzmək, kaşf etmək, nə desən öyrənirik. Nə üçün?

Biz böyük vətənimizin, əziz xalqımızın, şərəfli əməyimizin müdafiəsini öyrənirik. Biz sizin həyatınızı qorumağı öyrənirik. Özümdən soruşuram: hansı həyatı? O həyatımı ki, ata-babalarımızı əlli il süründükdən sonra, yenə də gözübağlı məzara aparır, o həyatımı ki, buxarı hisi, təndir tüstüsü ilə anamı boğub məhv edir, ağır iş, cad çörəyi, cərçisi, falçısı, hampası ilə sizi mum kimi əridir? Yox! Mən qələt edib belə həyatı, daha doğrusu belə ölümü qorumaram. Səndən rica edirəm ki, mənim sözümü yerə salmayıb, Sərxoşun qulağından tutasan, bir baş kolxoza aparan. Orada, yoxsullar üçün açılan o yeni həyat bağçasında, sizi tamamilə yeni insan görmək arzusundayam. Siz məni bu arzumda ya güldürəcək, ya məyus edəcəksiniz. Aramsız cavab istəyirəm. Anama qış üçün şal almışam. Göndərdim. Qohum-qardaşa salam. Əlinizi sıxıram. Cavab gözləyirəm, cavab!

Oğlun Abid”.

Hələ məktub bitməmişdi. Qafar dəsmala gözünün yaşını siləndə utandığından başını aşağı saldı. Camaat bu məktubdan suya döndü. Ayağa qalxanlar oldu ki, “Məni də yaz”.

Oktyabr bayramı şərəfinə, iclas kənddə kolxoz qurulmasını qət etdi. Camaat bir-bir yazıldı.

Məşədi Dilən də adını yazdırmaq istədi.

– Yaz, Məşədi Dilən Dilənovu da yaz!

Müəllim yazmaq istəyəndə Tərlan mane oldu:

– Onun, – dedi, – məsələsini hələ açıq qoy.

Siyahı oxunanda Məşədi Dilən öz adını eşitmədi.

Əl işarəsi ilə Xalıqovdan soruşdu. Xalıqov çiynini çəkib, Tərlana işaret etdi: “bu qoymur!”

Əlli iki nəfər yazılmışdı. İclasdan sonra həmin əlli iki nəfəri çağırıb birinci kolxoz icLASI açdılar.

Dayı Qafarın oğluna Tərlan özü təcili telegram vurdu ki, “Arxayıñ ol! Atan kolxoza yazıldı”.

5

Tərlan ümumi iclasdan Məşədi Diləndən şübhələnməyə başladı. Onun yüzbaşılıq fəaliyyəti haqqındaki izahati çoxları tərəfindən təsdiq olunsa da, Tərlanı qane etmədi. O, məsələni öyrənməyi qət etdi.

İclasdan üç-dörd gün sonra, kolxoza yazılanların on yeddi nəfəri ərizə verib kolxozdan çıxməq istəyirdilər. Onların içində Əmoğlu Əkbər və Zülfü oğlu kimi xalis yoxsullar da vardi. Ərizə bir vasitə oldu. Adamları danışdıranda anlaşıldı ki, “Məşədi Dilən olmayan kolxoza girmək istəmirlər”. Əmoğlu deyirdi: “Yaxşı şeydir, ağıllı kişilər də yazılsın, niyə elə bizi yiğibsiniz?”

Tərlanın təkidi ilə Abbas kiçik bir məsləhət icLASI çağırıldı. Özək katibi Müslüm, Dayı Qafar Məşədi Dilənin məsələsindən ətraflı məlumat verdilər. Məlum olduğuna görə, kəndin əsas varlı-karlı hissəsi biyançılardır. Məşədi Dilənin qohum-əqrəbasi kənddə əlli evdən artıqdı. Onlar öz böyükləri və ağsaqqallarının işarəsi ilə yaşımişlar və yaşamaq istəyirlər. Məşədi Dilən kolxozda olmasa, onların yoxsulu da, ortababı da çətinliklə yaxın gələcək. Ərizə verənlərin hamısı biyançılardandır. Xalıqov arte-

lin möhkəmlənməsi üçün Məşədi Dilənin qəbul olunmasını vacib sayırdı. “Bununla, – deyirdi, – kolxozdan çıxməq arzusunda olanların ağızını qaytarmış olacaqıq, həm də sıralarımızda əkinçi-liyin ustası kimi tanınan bir kişi görəcəyik”.

Müşavirə heyətində ixtilaf oldu. Dayı Qafar ilə Tərlan, Məşədinin səsinin kəsilməsini tələb edirdilər. Xalıqov və başqaları buna əyinti adını qoyur, kəndin əsas əkinçi kütləsini kolxoza çəkmək üçün Məşədi Dilənin rol oynayacağını göstərirdilər. İddia edirdilər ki, biyançıların yoxsulu, komsomolçuları, sovet üzvləri belə Məşədi Dilənə çox inanır. Onun bir sözünü iki etmirlər. Onun haqqında deyilənlər fitnədir. Bir ortabab olduğu üçün Məşədini kolxoza qəbul etmək lazımdır. Digər tərəfdən onu təmkinli, bacarıqlı, ağır və işbilən bir təsərrüfatçı kimi tərifləyirdilər...

Nəhayət, Xalıqov, Tərlanın dediyi kimi: gözləmək, öyrənmək, düşünmək, yoxsullar arasında geniş təbliğat aparmağa ehtiyac hiss etmədi. Məşədini artelə qəbul etdi və “öz rəhbərliyim, kontrollüğüm altında olsun”, deyə, onu katib təyin etdi. Tərlan pərt olub müşavirədən çıxdı.

Məşədi Dilən öz ətrafında baş verən hadisələri, ailəsindəki dedi-qodular kimi yaxşıca bilirdi, büruzə vermirdi. Onu hər dəqiqə işlərdən xəbərdar edirdilər. O, necə hərəkət etmək lazımlığını düşünür, hər gün tədbir görürdü. O, hətta Ali kişi işdən götürüləndə hesabını aparmışdı. Tərlanı görən kimi “gözü su içmədi”.

Sonrakı işlər get-gedə onun gümanını təsdiqlədi. Tərlan onu Sovet hökumətinin düşməni, yoxsullarıaldadan köhnə bir kənd-xuda kimi tanımışdı. Haqqında heç bir güzəştə getməyəcəkdi.

Bunu yəqin etsə də, Məşədi özünü çox rahat və “heç bir şey bilmir və gözləmir” kimi göstərməyə çalışırı. Tərlana rast gələndə kefini soruşur, Günlərin ab-havasının ona düşüb-düşməməsini xəbər alır, arada bir ümumi məsələyə də əl atırı:

– Yoldaş Tərlan, – deyirdi, – hər qış canavar birdən nə qədər heyvan tələf eləyir. Bəllidir, bax bu üç-dörd gündə 21 mal yeyib, dağə sarı heyvan çıxarmaq olmur. Dünən Əşrəfin qoyununu bo-

ğub, hamı bilir. Paşanın inəyinin buxağını aparıb, srağagün üç quzunu kənd üstündə dağıdıb. Mən deyirəm, eləyə bilsək, gəlin sizin əmrinizlə komsomollar da gəlsin, kimin ov tūfəngi varsa dörd-beş gün dağa pusquya çıxaq. Bu murdar zəhrimarı tərk eləyək. Çətin iş deyil. O dərələrdə pusan olsa iyirmisini bir gündə vurar. Həm dərisini hökumətə bəllidir, hazırlığa verək, həm də rədd eləyək, cəhənnəm olsun başımızdan, dana!

Tərlan Məşədi Dilənin fikrini bəyənmişdi və komsomol özəyi katibi ilə bu barədə danışacağını vəd etmişdi. Fikrindən keçirmişdi ki, “İkiayaqlı canavar, dördayaqlı canavarın əleyhinə gedir”.

Bir dəfə Məşədi Dilən axşamüstü Tərlanı Zülfü oğlunun qapısında qarşılıdı. O, istiqrazı paylamaq üçün katibi ilə bəzi evləri gezirdi. Məşədi Dilən rica ədasılə dedi:

- Tərlan xanım, mümkün olsa sizə bir zəhmət verəcəyəm.
- Buyur!
- Bir az xəlvətidir!

Məşədi, Tərlanı küçənin bir kənarına çəkdi və ahəstəliklə xəbər verdi:

– Ay sovet sədri, – dedi, – vallah, bəllidir, ehtiyat edirəm. Bizim qapıda muzdur yoxdur, Fərda?! Deyəsən axı, qaçmağa hazırlanır...

- Necə qaçmağa? Bəlkə sizdə işləmək istəmir?
- Bir də ki, belə çox artıq-əskik danışır. Kənd sovetini-zadı söyür, bir-birinə qatır. Deyir məni böyük qulluğa qoymurlar, nə bilim, buradakılar hamısı yaltaqdır.

– Bir dəfə bunu, – Tərlan da ahəstə danışdı, – mənə Xalıqov da söyləmişdi. Biz inanmadıq. Elə şey varsa, onun atasını yandırarıq. Sağ olun! Mən bunun dalınca düşərəm. Öyrənərəm!

– Mən qoyarammı gözünü aça? Sizə xəbər verirəm. Sonra deməyəsiniz, ay filan olmuş, qapıda düşməni saxlamışan, niyə bildirməməsən?

Tərlan, Məşədi Dilənin sözlərində həqiqət olduğunu güman etdi. Fərdanın cavaklığına yazıçı gəldi. Onu bu fikirdən daşındır-

maq üçün bir vasitə axtardı. Digər tərəfdən Məşədi Dilənin özündən şübhələndi:

“Bəlkə, – dedi, – gədə Ayaza sataşlığı üçün Məşədi başından eləmək istəyir? Ləkələmək və qovdurmaq istəyir. Hər halda ona kömək etmək, onu təşkilat nüfuzu altına almaq vacibdir. Yoxsa xarab olar. Bu Məşədidən nə desən çıxar...”

6

Xalıqovun Tərlana tamahı düşmüdü. Öz xəyalında deyirdi: “Nə var ki, kolxoz sədri olandan sonra Tərlan gecə-gündüz yanında olacaq. Subay-saliq qızdır: Açıq-saçıq qızdır. Mən də ki, çoxdanın tamarzısı... Amma almaq, yox, almağa qol qoymaram.”

Xalıqovun bu şirin xəyalatı nədənsə heç yerinə yetmirdi. Gah Tərlan iş üçün rayona gedirdi, başqa kəndlərdə təhkimdə olur, qadınlar yiğincığı aparırıdı. Gah görürdün, idarədə olanda da camaat yiğilirdi başına, ağız deyəni qulaq eşitmirdi. Tərlan şikayətçiləri dinləməklə məşğul idi. Hərdən torpaq şöbəsinə, sıgora idarəsindəki başıpozuqluğa pərt olub telefonu əlinə alırdı. Gözü heç kəsi görmürdü.

Xalıqov neçə dəfə bir işi bəhanə edərək, məhz “aranı düzəltmək üçün” kənd sovetinə getmişdi. Xəlvətə salıb firsət tapa bilməmişdi. Bir gün katibin böyründə oturub çox gözlədi, lap darıxdı. Gözlədi ki, əl-ayaq çəkilsin, Tərlanla “xüsusi” söhbət eləsin, olmadı. Kəndlinin ayağı idarədən üzülmürdü. Biri çıxmamış o biri gəlirdi. Çoxu da kolxoz sədrini heç saymır, salam da vermirdi. Qapını açmamış Tərlana üz tutub deyirdi:

– A başına dönüm...

Axırda Xalıqov qalxıb Tərlanın stolunun yanına keçdi, əli ilə ağızını örtdü. Tərlanın qulağına əyildi:

– Nə vaxt görüşək, xüsusilikdə...

“Xüsusilikdə” sözünü deyəndə Xalıqov həm utandı, həm qorxdı, həm sevindi, həm diksindi. Utandı, çünkü xəyalına gəldi ki, “halına-xasiyyətinə bələd olmadığım qızə birdən-birə belə

söz... Sonra acığı gələr”. Qorxmağı da ona görə idi ki, kənardan baxanlar bu xüsusi söhbətə rəng verərlər.

Tərlanın ona tərəf əyilib dinlədiyini görəndə, qızın saçları alnına toxunanda sevindi və xəyal aləmindəymış kimi diksindi. Tərlandan umduğuna tamamilə nail olacağına inandı. Tərlan onun xəlvəti sualına aşkara cavab verdi:

– Havaxt istəyirsən, görüşək. Mən burada, idarədəyəm. Sözünüzü deyə bilərsiniz.

Xalıqov ətrafindakılara, katibə baxdı. Tərlana baxdı:

– Yaxşı, – dedi, – sonra danışarıq.

Xalıqov bunu deyib çıxdı və Tərlanda özünə qarşı bir “meyil” olmadığına inandığı kimi, özünün belə işlər bacarmadığına da qüssələndi, əsəbiləşdi. Ürəyində öz-özünü danladı ki, “A maymaq oğlu maymaq, belə söhbətlərin yeri idarə deyil! Axmaq-sanmı ki, kənd sovetinin kabinetində “xüsusi” iş başlamaq istəyirsən?..”

Uzun peşmançılıqdan sonra fikirləşməyə, çarə aramağa çalışdı: “Tərlana yaltaqlanıb nökər kimi dalınca düşsəm, ayağı yer alar. Qorxuzub ələ almaq heç mümkün olmaz. Tərlan hara, qorxu hara. Onun bircə əlacı var: özünü ona bəyəndirəsən, hərləyib kefinin kök vaxtına salasan. O da cavandır, o da qadın xeylağıdır, daş-kəsək deyil ki...”

Bir gün Tərlan kəndlərin hansındansa idarəyə zəng edəndə Xalıqov dəstəyi əlinə almışdı:

– Tərlan, axşam evdə olacaqsanmı? – deyə soruşmuşdu. Şadlığından, dəstəyi səhvən mixa ilişdirib tələsik çıxdı. Kooperativ müdürüni yanına çağırıldı:

– Qonağım olacaq, – dedi. – İbad, hardan olsa mənə iki şüşə şampanski tap! İbad şampanski boyun olmasa da, “taparıq, dedi, bir şey taparıq, sizi qonaq yanında xəcalətli qoymaq olmaz ki!..”

Bir tozlu axşamdı. Külək küçələr boyu axır, kəndin əyrim-üyürüm küçələrində divara dəyib, dalğa kimi göyə qalxır, dama-divara süpürgə çəkirdi. Küçədə başıaşağı, gözünü qoruya-qoruya

gedən adamların ətəyi qaranquş kimi əsirdi. Küləyin viyiltisindən səs eşidilmirdi, tozdan göz açmaq olmurdu. Elə bil Xalıqov şampanskini İbada sıfariş etdiyi kimi, belə bir gecəni də pul gücünə satın almışdı. Əsl “xüsusi” danışmalı gecə idi. Xalıqov şərab şüşələrini yan ciblərinə qoydu, bir az da şirnidən, konfetdən götürüb gödəkcəsini geyindi, yola düşdü.

Tərlan yorulub yatmışdı, anası da evdə yox idi. Xalıqov qapını tıqqıldatdı, açan olmadı. Bir də tıqqıldatdı. Pəncərə pərdəsinin qalxdığını və Tərlanın əyilib baxdığını görüb xoşhallandı. Müntəzir durub gözlədi. Tərlan qapını açdı. Xalıqov xüsusi və əvvəlcədən hazırlanmış bir yerişlə içəri girdi və öz evi kimi soyunmağa başladı. O, gödəkcəsini çıxaranda Tərlan onun ciblərindən sallanan şüşələri gördü, aptekdən gəldiyini zənn edib dinmədi. Xalıqov papağını asandan sonra qoltuq cibindən kağıza bükülü bir şey çıxardı. Sonra butulkaları masanın üstünə qoyub soruşdu:

– Tərlan xanımın kefi?

Onun bu hərəkəti və “xanım” deməsi Tərlana qəribə gəldisə də məna vermədi, sakitcə bir “sağ ol” dedi.

Xalıqov bir az da hündürdən cürətlə soruşdu:

– Xüsusi kefin necədir ey, xüsusilikdə?!

Tərlan bir söz demədi. Xalıqov şampanski şüşəsini əlinə alıb, gövdəsinə döyüdü:

– Budur ey, içində nə qədər desən kef var, xüsusi, ümumi!

Tərlan xanım, bunu sənin adına almışam. Gəl bu kefi qarnımıza dolduraq, görək nə olur, gəl!

Bunu deyib masanın üstünü təmizləməyə, taxçadan çörək gətirməyə, stəkan aramağa başladı. Kağızı açdı. İçindəki yumru, qırıntıçı ətirli konfetdən bir dənəsini götürüb Tərlanın qabağına yeridi.

– Ağzını şirin elə!

Tərlan əlacsız əlini uzadanda Xalıqov qoymadı. Konfeti onun ağızına uzatdı. Tərlan qızardı, onun əlini rədd edib geri çəkildi, kürsüyə oturdu.

Xalıqov Tərlanın pozulduğunu, gözlənilməz bir təsadüf qarşısında qaldığını gördü, lakin aldırmadı. Fikirləşdi ki: “Qız xeylağı özünü naza qoymasa, olmaz!..”

Xalıqov bunları fikirləşir, masanın üstünü təmizləyirdi. Ağlına nə gəldisə, üzünü Tərlana tutub dedi:

– Tərlan xanım, bilirsən nə var, mən özüm, beləliyimə baxma, sağlıq olsa bələd olarsan, bir lotu oğlanam. Özüm də dünyada beş gün ömrümü, necə deyim, qaydalı keçirmək istərəm. Bax bugün istirahət gündür. Yəni mən sədrlik qurşağımı açmışam, sən də kənd soveti yaylığını. Bugün bu evdə bir Abbas var, bir Tərlan xanım, yəni bir oğlan var, bir qız!..

Bunları deyəndən sonra bir az duruxdu. Tərlanın sakit oturdugunu görüb bir az da ürəkləndi:

– Məsələ aydın oldu ki?!

Onun qolundan yapışib masaya yaxın gətirmək istədi:

– Di yaxın otur, irəli otur, Tərlan xanım!

Tərlan onun əlini rədd etdi:

– Mənim meylim yoxdur.

– Necə yəni meylim! İştaha diş altındadır, başla görək!

Qədəhlərin birini araq, o birini şirin çaxırla doldurdu. Çaxırı Tərlana təklif etdi:

– Bu bir rumkanı at, iştahan açılsın.

Tərlan onun təkidini görüb ayağa qalxdı, qapıya tərəf getdi. Xalıqov elə düşündü ki, Tərlan qorxub qapı-pəncərəni yoxlayır.

– Heç kəs yoxdur, canım. Burada oğurluq-zad eləmirik ha! Sən də nə kölgəsindən qor...

O, sözünü bitirməmişdi, bir də gördü Tərlan qapıdan səsləndi:

– Məsmə, Məsmə!

Tərlanın adam çağırmasına Xalıqov məna verə bilmədi. Əlində qədəh, mat qaldı.

Məsmə, Dayı Qafarın məktəbdə oxuyan bacısı qızı idi. Tərlan onu dayısının dalınca göndərdi.

Xalıqov tərs-tərs Tərlana baxdı:

– Dayı Qafarı neyləyirsiniz?

– Onunla balaca işim var, sovetin işinə dair sözüm var.

Xalıqov Tərlanın bu tədbirinə bir söz deyə bilmədi, güman etdiklərinin boş bir xəyal olduğunu yəqin etdi:

– Yaxşı, – dedi, – Tərlan, tərsliyini yerit görək! Mənim kimi aslanı burada qoyub Dayı Qafarı yanına çağırmaqla adama düz deməzlər, arxayın ol!

Tərlan qısa cavab verdi:

– İtil buradan!

Xalıqov nə isə demək istəyirdi. Dayı Qafarı darvaza ağızında görəndə tez əkilmək istədi. Tərlan, onun butulkalarını da dalınca tulladı.

VI Fəsil Yoldaşlıq

Mən sizin axmaqlığınızı isbat edəcəyəm, ancaq xahiş edirəm, növbə ilə gəlin!
D.Didro

1

Xalıqov artelə yazılılanların təsərrüfat əşyasını, mal-qarasını, əkin, bağ-bağçasını siyahıya aldırdı. Ümumi tövlə tikdirmək üçün daş-torpaq tökdürdü. Yer seçməyə və ölçməyə başladı. Kövşənə çıxdılar, Tərlanın iştirakı ilə artel üçün yer ayırdılar.

Ümumi iclasdan sonra Xalıqov məktub yazmış, gördüyü işlər haqqında raykoma məlumat vermişdi. Axırda katibdən də rica etmişdi ki, “mənim burada havaxta qədər qalacağım barədə yazarınız”.

Xalıqov bunu darıxdığı, yaxud yeni bir vəzifə arzusunda olduğu üçün yazmırıldı. Tərsinə, o, Günlər kəndində kök salmaq üçün artel sədrliyində sabit qalmaq arzusunda idi. Ona görə də katib hiss etməsin deyə məktubun axırında işaret verirdi ki, “sədrliyə layiqli bir adam tapmaqdə çətinlik çəkirəm, özünüz seçsəniz yaxşı olar...”

O, arzusuna çatdı. Kolxozsoyuz sədri Vahabov məktub yaziş bildirmişdi ki, “raykomda Günlər arteli haqqında danışındılar. Sədrliyə sənin namızədliyini göstərdilər. Sabah, birisığın özüm gəlib ümumi iclas da keçirəcəyəm. Arxayın işlə, möhkəm işlə, ürəklə işlə”.

Bu xəbərdən sonra Xalıqov özündən məmnun halda hər gün yeni bir tədbir görür, göstəriş verir, demək olar ki, kəndin bütün işlərində özünü hiss etdirməyə çalışırdı.

Məşədi Dilən haqqında mübahisədən və son hadisədən sonra Tərlan Xalıqovdan soyumuşdu. Artel idarəsinə az gəlir, Xalıqovun işlərinə qarışmaq istəmirdi. Xalıqov isə bunu özünün müvəffəqiyyəti sayırdı. Fikir edirdi ki, Tərlan onun paxillığını çəkir:

“Əlbət ki, – deyirdi, – çəkər. Sabah, birisigün kəndi çevirib başdan-başa kolxoz eliyəndən sonra, bir kişi kənarda qoymayan- dan sonra, kəndlinin var-yoxunu birləşdirəndən sonra, gəl görək kənd soveti nəyə lazım olacaq? Tərlan görür ki, kolxoz gücləndikcə sovet gücdən düşür... Bir də ki... – Xalıqov öz-özünə gülümsədi: – Bir də... arvad xeylağı paxıl olan şeydir. Hərif güman edirmiş ki, yaxşı oldu: o subay, mən subay, Məşədi İbad demiş-kən “sən dul, mən dul”. Amma gördü xeyr... axmağın qızı... dəli deyiləm ki, Ayaz kimi mələyi qoyum, dozanqurduna tamah salam. Kim bilir? İclas-miclasda əl quşu kimi neçə əllərdən keçib, abır-həyanı tökübsən. Arvad hara, sədrlik hara?.. Düz-əməlli arvadin buralarda nə işi var? – Tərlanın, Məşədi Dilən əleyhinə getməsini də Xalıqov bununla izah edirdi. – Ona görə Məşədi Dilənin qohumları tökülüb onun artelə qəbul olunmasını xahiş edəndə razı oldu. Söz arasında Ayaza da eşitdirdi ki, “onun” işidir. Yoxsa təki hamı kəndlilər Məşədi kimi artelə canyandırı idi... Artelə Məşədi Diləni də götürməyib, kimi götürəcəyik...? İşini gör...”

2

Bir səhər Tərlan kənd sovetində oturub telefonla hara ilə isə danışındı, Xalıqov gəldi. Tərlan dəstəyi asıb ayağa qalxdı:

– Vaxtında gəlmisən, yoldaş Abbas, elə mən sizinlə görüşə- cəkdir. Gəl, – dedi, – hava yaxşıdır. Çıxaq çölə, bir balaca səhbət eləyək.

Abbasın fikrinə gəldi ki, “hərif yenə görəsən nə uzun müşərrəf eləyəcək. Qoy nə deyir-desin. “Dəyirman bildiyini edər, çax-çax başın ağrıdar”.

Kənd soveti binasının qabağı geniş bir çinarlıqdı. Payız vax-

ti xəzəllər tökülmüş, yağış vurmuş, yer yumşalmış, köpürmüşdü. Çinar başında qarğalar səslənirdi. Hava bulud, durğun və sərindi.

Onlar ağacların arasında, xəzəllikdə gəzinə-gəzinə danışırlılar. Tərlan sözü açdı:

– Yoldaş Abbas, sən kommunistsən, eləmi?

Abbasın ürəyinə min cür fikir gəldi. Elə bildi ki, Tərlan onun partiya biletini olmadığını haradan isə öyrənmişdir. Başını aşağı salıb, suala sualla cavab verdi:

– Niyə soruştursan?

– Heç, elə soruşturam, kommunistsən ki?

Tərlan Abbası yaman yerə qışnamışdı. Abbas hər şeyini uduzmuş qumarbazlar kimi tutuldu:

“Deyərəm kommunist deyiləm, onda bir qız – indiyə qədər bütün ixtiyarını çəkib əlindən aldığım sovet sədri, üstümə dil açar. “Partiya siyasetini bilmirsən” – deyə qoparağımı götürər. Deyərəm kommunistəm, bəlkə zalim qızı anketimdən xəbər tutub, öyrənib, yalanımı çıxardar, üzümə tüpürər... Görəsən, necə eləyim, ya Rəbbi!..”

Xalıqov alnı qarağac gövdəsinə dəyəndə başını qaldırıb, ufuldadı, qayıtdı. Alnı bərk incidisə də, əhəmiyyət vermədi. Tərlana cavab axtardı:

– Bu suali başa düşmürəm ey, guya sən məni tanımirsan, nə bələd adam kimi başlamışan üsuliddin çəndəs eləməyə? Biz iş yoldaşı deyilikmi?

Tərlan suali cevirdi:

– İş yoldaşı olduğumuz üçün soruşturam. Mən sənə bir söz deyəcəyəm, amma heç inciməyəsən. İncisən də özündən inci. Mən açıq adamam, borcum deməkdir, qulaq as: sən kommunist, mən kommunist! Nə sən buralısan, nə mən. Nə sənin atanın kəllişi – bağışla ha, məsəldir – burada basdırılıb, nə mənim. Hər ikimizi partiya göndərib.

Fərdə gəlib Abbası çağırıldı:

– Yoldaş Xalıqov, sizi çağrırlar.

– Deyinən bu saat gələr.

Dönüb Tərlana baxdı və dedi:

– Söhbətini elə!

Tərlan davam etdi:

– Bizim ikimizi də partiya göndərib. Hər ikimizin məqsədiniz birdir. Biz partyanın göstərişi ilə, partyanın tapşırığını yerinə yetirmək üçün, kəndin, kəndlilərin sosializm quruluşu yolunda inkişafı üçün, camaatın yeni həyata, yeni yaşayışa nail olması üçün çalışırıq və çalışmalıyıq.

– Şübhəsiz!

– Şübhəsiz. Ancaq yoldaş Abbas, sizin bir kolxoz sədri olaraq gördüğünüz bəzi işlər, daha doğrusu kommunistə, sovet işçisinə yaraşmayan şübhəli işlər, heç mənim xoşuma gəlmir. Mən bu barədə hər kəsdən əvvəl sizin özünüzlə danışmağı lazımlı bildim.

– Hansı işlərdir o?

Tərlan hiss etdi ki, Xalıqov bu vəziyyətdən xoşlanmır. Xəyalında dedi “cəhənnəmə xoşlamasın, mənim borcum deməkdir. Xoşlanmaz, daha pis, nəticəsini görər”.

– Bax, lap o gün iclasdakı danışığınız! Raykom bilsə ki, kəndlilərlə belə rəftar edirsiniz, camaatı top-tüfənglə qorxudursunuz, sizi bir dəqiqə burada qoymaz.

– Kəndliləri kolxoxa cəlb etdiyim üçünmü?

Tərlan qızışdı:

– Yox, onların başında turp əkmək istədiyiniz üçün! Kolxoz kolxozdur, qanun, qanun! Kolxoz işi sənə heç vaxt “qanundan çıx” demir. Sənin nə haqqın var camaatı tapança gücünə qorxub, kolxoza yazasan? Bu harada yazılıb?

– Arvadların saçı uzun, ağılı gödək olar deyərdilər, inanmazdım. Mən də deyirəm görəsən nə deyəcək? Sən bilirsən ki, qara-qorxu gəlməsən, bunlar kolxozu yaxın qoymazlar?! Sən də onu yaxşı bilirsənmi ki, məni buraya göndərəndə, şəxsən raykom katibi özü tapşırıb ki, nə təhər olsa Günlər kəndində kolxoz quracaqsan?!

– Qara-qorxu metod deyil! Ona iş deməzlər.

– İş deməyinə nə baxırsan. Bir tərəfi zor olmasa, bir köpək oğlu yazılmaz. Yəqin bil! Bir ay məndən qabaq bu raykomdasan bir kişini kolxoz eləyə bilməmişdin... İndi əlli iki təsərrüfat kolxoza girib. Gözünüz götürmür?

Tərlan onun sözünü kəsdi:

– O kolxoz deyil.

– Bə nədi?

– Sabun köpüyü!

Xalıqovun cini başına vurdu:

– Sənin kimi sovet sədri olan yerdə kolxoz qurmaq böyük qəhrəmanlıqdır!

– Siyahı kolxozu qurmaqda qəhrəmansan, doğrudur.

– Sən get, xahiş edirəm, öz işinə! Mən bilirəm, kolxoza məsul mənəm. Qoy çağırıb mənim partiya biletimi alsınlar.

Bu sözü deyəndə Xalıqov ürəyindən keçirdi ki, “yəni alınası bir şey də yoxdur. Hələ biletini veriblər ki, geri də alsınlar...?”

Tərlan Xalıqovun ürəyindən keçəni bilmirdi. Öz fikrindəkini açıq dedi:

– Mən kommunistəm, gördüyüümə göz yuma bilmərəm. Sənin yetənə tapança çəkməyin, Məşədi Dilən kimi köhnə yüzbaşılıları kolxoza soxmağın, üstəlik, kəndlilərin gözü qabağında onun qızı ilə el-elaşa çıxmağın nəinki, kommunistə, heç bir namuslu sovet vətəndaşına yaraşmaz.

Xalıqov qızdı:

– Bilirəm, sənin dərdin odur. Səninlə el-elaşa çıxsayıdım yaxşı adam idim... Səhv eləmişəm... Eləmi?

Tərlan bunu eşidəndə qayıdır Xalıqovun üzünə sərt baxdı. Elə baxdı ki, deyəsən durduğu yerdə dondu, qanı qurğuşuna dönüb damarlarını bərkitdi. Onun baxışındakı qəzəb, dəhşət Xalıqovu sarsıtdı. O, dediyinə peşman oldu. Dili-dodağı qurudu, di zi əsdi, udqundu.

Tərlan üz çevirib getdi.

3

O gedən oldu. Tərlan Xalıqovu dindirməzdi, artel idarəsinə gəlməzdi. Xalıqov Tərlanı küsdürdüyünə sevinirdi. Çünkü, indi onun işlərinə o qədər diqqət çıxaran, onunla “söz güləşdirən” yox kimi idi. Kefi istəyəndə artel üzvlərini yiğib məruzə edirdi, suallara cavab verir, protokolun üzünü müəllimə köçürdüb qol çəkir, Kolxozsoyuza göndərirdi.

Lakin o, Tərlanla “acı” danışmağına pərişan olmuşdu. Çünkü Tərlanın “dinc duracağından” arxayıñ deyildi. Ona yeqindi ki, kəndin, artelin işləri üçün gecə-gündüz vuruşub-döyüşən Tərlan, onunla olan ixtilafını yuxarılarda – raykomda, Kolxozsoyuzda həll eləməyə çalışacaqdır. Ona görə bir vasitə salmağa, Tərlanı dilə tutub könlünü almağa imkan, şərait axtarırdı. İclasda, doq-qazda rast gəlir, Tərlana salam vermək üçün gözünü ona dikirdi. Tərlan isə uzaqdan onu görən kimi üzünü yana çevirir, özünü görməzliyə vurub ötürdü.

Tərlan Xalıqovla şəxsi ədavət saxlamırdı və bunun nə olduğunu təsəvvür də etmirdi. Onda Xalıqova qarşı dərin nifrət oyanan şey – kəndlilərə, artel işinə olan məhəbbəti idi.

O, əkin işlərinə hazırlıq üzrə Moskvada çağırılan kolxozçular yürüyüşünə nümayəndə getmişdi. Dəmiryolu boyunca Şimali Qafqazda və Ukraynada tikilməkdə olan yeni kəndləri, məskənləri, sovxozları görmüşdü. Saatlarla vaqonun pəncərələrində dayanıb, geniş SSRİ torpağının birləşməyi və həyatı ilə şənlənməsinə sevinir, sevinirdi. Onun ölkədə yayılan abadlıq və yaradıcılıq hərəkatında çalışmaq arzusu ilə döyünen qəlbi, qəfəsə çarpan quş qanadı kimi səslənirdi. O, iclası-zadı tərk etmək, vaqondan atılıb kəndə qaçmaq, gördüyü, eşitdiyi xariqələri kəndlilərə danışmaq və çırmınıb işləmək istəyirdi...

Bir an üçün Tərlanın xatirat və təsəvvürləri inqilabdan əvvəlki kəndlərə qayıdı: – O zaman kənddə nə vardi? Qazma damalar, güyüm çiyində, yırtıq başlığını sürüyən yanıqsıfət qızlar, qızdırımadan yaş qumlara yaslanan uşaqlar, ağır gövşəyən kotan

öküzleri, palçıqlı yollarda batıb qalan odun arabaları, lüt nökərlər, ac biçinçilər, tənha çobanlar, körpəsi dalına şələli məsum kənizlər, ağır vergilər, doqqazda gecəyarısına qədər uzanan boğazadəymələr, qan intiqamı, su davaları, ağac piri, falçı, çapqın, basqın, soyğun...

Köhnə kəndin acı həqiqətləri dəmir yolu kənarında ötüb gedir, uzaq üfüqlərin ardındakı qaranlıqlara qarışırı.

İngilabın qalib azadlıq bayrağı ölkənin göylərində əsəndən sonra kəndlərdə tamam yeni bir həyat başlanmışdı. Azad olan əməkçi kəndlilər hər ixtiyarı öz əllərinə alandan sonra, torpaq, su sahibi olandan, çörək, çarşıq dərdindən qurtarandan sonra fəallaşmış, ildirima dönmüşdülər.

Kolxoz quruluşu kənddən əbədi olaraq istismarı, qolçomağı, aclığı, yoxsulluğu qovurdu.

Tərlan bu azad, xoşbəxt kolxoz kəndlərinin yaşıl və çiçəkli təpələrinə çıxıb qızıl bayraq kimi əsmək, yeni həyatı salamlamaq istəyirdi. O, yəqin edirdi ki, kəndlilər artel quruluşu ilə sosializmin sürət qatarına əyləşdirilmişlər. Lakin məsələ bu qatarı təchiz etmək, qorumaq və aparmaqdır.

Xalıqov kimilərini bu həyata başçı qoymaq cinayətdir, cinyət! Həmin buna görə də Tərlan Xalıqovu artel işinə göndərənlərə qızır, Xalıqovun özünü isə görmək belə istəmirdi.

O, öz mülahizələrini dönə-dönə yazıb, kolxozsoyuza bildirmişdi. Ehtimal ki, orada bunu “şəxsi narazılıq” sayıb məna vermirlər. Lakin Tərlan dediyini yeritməyə öyrənmiş işcidir. Çünkü o, yeridilməsi vacib olan şeyi deyir. O, yaxşı anlayırdı ki, kənddə adam azlığından, bəzən müqəvvalar canlı insanı əvəz edir. Lakin yəqin edirdi ki, Xalıqovun hərəkətlərinin ondan biri vilayət rəhbərlərinə məlum olsa, onun atasını yandırarlar.

Rayonda onun siqnalına bəslənən soyuqqanlı əlaqəyə, düşməncilikdən başqa bir ad verə bilmirdi. Düşündükcə hirsənir, əsəbiləşir, səbri tükənirdi.

Bazar günü axşam, Tərlan rayona getməli oldu. Sifariş edib

Əhmədin faytonunu qoşdurdu. Əyləşib rayona yollandı. Kənd başında Xalıqov onu haylayıb faytonu saxlatdı:

– Mən də rayona gedirəm! – deyə faytona oturdu.

Dünən kolxozsoyuzun sədri Vahabov rəsmi çağırış göndərib “vacib iş üçün” Tərlanı çağırırdı. Bu barədə Xalıqova xəbər gətirdilər. O, bu çağırışdan şübhələnmişdi: “yəqin – demişdi, nadürüstün qızı məndən material-zad verib”.

Tərlanı faytonda oturub rayona gedən görəndə, şübhəsini yəqin elədi, qorxudan saraldı. Tərlanın odlu mübahisələri, inandırıcı nitqi və barışmaz inadı onun gözündə böyüdü. Rayonda Tərlanın qartala dönüb onun tükünü toyuq tükü kimi didəcəyinə inandı, ürəyi döyündü, narahat oldu. Rayona getməyi, heç olmasa vuruşmada üz-üzə durmağı qət etdi.

Fayton rayona yaxınlaşdıqca sanki Xalıqov həbsxanaya, yaxud köhnə sənətinə – məktəb suçuluğuna yaxınlaşındı. Lakin kim bilir, bu vurhavurda, adamlar işi və əməli ilə yoxlandığı bir gündə onun dostu, pənahı və “sayəbani” müdər, öz yerində qalmışdı mı? Bəlkə onu sapanda qoyulmuş daş kimi, rayonun uzaq kəndlərindən birinə atıblar, bəlkə, o da düşdüyü çətin işlərdə suçu dostunu arzulayıb, elə bir sirdəş və “əlaltı”ya ehtiyac hiss edir. Xalıqov onu haradan arayıb tapacaq? Tapa bilməzsə, axırı nə olacaq?..

Xalıqovu dərd götürdü. O, vaxt itirməmək, firsətdən faydalanaq üçün Tərlanla barışmağı arzuladı. Yol kənarını seyr etdi.

Payızın axırları idi. Ağaclar soyunub yatır, soyuq küləklər əsir, yerlər şumlanırdı. Xalıqov teleqraf tellərinə qonan quşlara baxıb, öz-özündən soruşdurdu:

– Bu qarğaya oxşayan quşlar, görəsən nə quşdur?

Tərlan dinmirdi, faytonçu eşitmirdi. Xalıqov qayımdan soruşdu:

Əhməd dönüb geri baxdı.

– Nə buyurdunuz?

– Bu quşlar, ey! Sizlərdə buna nə quşu deyirlər?

Əhməd baxanacaq, quşlar uçub getdi. Əhməd quşları tutqun fəzada yan-yana qoyulmuş üç nöqtə kimi gördü. Əhməd yeddiilik məktəb bitirmişdi. Bilirdi ki, bəzən yazıda adı olmayan, ya-xud söylənməyən sözlərin əvəzinə üç nöqtə düzürlər.

– Nə bilim, – dedi, – o da quşdur da!..

– Əcəb körpündür, görəsən bunu havaxt tikiblər?

Əhməd eşidirdi:

– İki il olar. Burada bir yaxşı ispalkom vardı, sizə oxşasın, Tərlan xanım. Mehrab adlı oğlan idi. Bir-iki kərə çayda araba-zad qaldı. O, söz qoydu ki, gərək körpü çəkilə! Kişi dedi də, çək-dirdi də! Od kimi şeydi. Özü Bakı fəhləsiydi. İndi deyirlər Gəncədə böyük qulluqdadır.

Əhmədin Tərlana xitab etməsi Xalıqovu sevindirdi. Tərlan da dilləndi:

– Tanıyıram, – dedi, – Mehrab yaxşı işçidir.

Xalıqov firsət tapdı. Xəyal elədi ki, “aha, lap yeridir,” – soruşdu:

– Hansı Mehrabdır, o əvvəllər məscid qabağında kitabsatan?

Xalıqov cümləsini bitirmədi. Tərlanın üzünə baxıb cavab istədi. Lakin Tərlan kənara, yolun ətrafında sıx bitən böyürtkən kollarına, onlara daraşılıb meyvə yiğan uşaqlara baxırdı.

Rayona lap az qalmışdı. MTS binasının damı görünürdü. Xalıqov lap hövsələdən çıxmışdı. İstəyirdi Tərlanın əlindən tutub üzr istəsin, ancaq faytonçunun eşidəcəyindən qorxurdu. “Camaat məndən qorxur, ispalkomdan böyük adam sayır. Niyə hörmətimi azaldı...” Birdən yadına düşdü ki, “ay axmaq, bu saat rayona çatırsan. Tərlan məsul işçilərin arasına salıb cəmdəyinə döşəyəndə hansı hörmətin qalacaq? “Qadan alım, başına dönüm” ilə aşan iş dava ilə aşmaz, fors yeri deyil!..”

Onun səbri tükənmiş, qorxu canına üşütmə salmışdı. Soyuqdan kiçilən gözlərini Tərlanın üzünə dikdi. Odun kimi quru, keymisi əlləri ilə onun qolundan yapışdı:

– Ay Tərlan xanım, sən nə yaman inadlı imişsən, qələt eləyib bir söz dedim, daha niyə küsürsən axı?..

Xalıqov Tərlana tərəf çevrililib, boğazının dərisini çəkdi:

– Bağışla Tərlan xanım, nə olar, işçi arasında söz olmazmı?... Daha bayaq dedim, qələt eləmişəm, at getsin, de görün xüsusi kefin necədir?

Tərlan ahəstə cavab verdi:

– Kefin yaxşı olsun!

Bu cavab Xalıqova ləzzət verdi. Yavaş-yavaş donu açıldı:

– Yaxşı, bəs rayona nə işə gedirsiniz, xeyir ola?

– Xeyir olmayanda nə var ki, raykoma çağırıblar, deyəsən, kolxozun nə işi üçünsə?

Xalıqovun yenə rəngi qaçıdı:

– Kolxozun?

– Bəli!

– Elə bizim Voroşilov kolxozunun, hə?

– Özüdür ki, var!

– ...

Xalıqovun dinəcəyi olmadı.

4

Məşədi Dilən protokolları aparıb kolxozsoyuza verəndə, katib makinaçiya nə isə diqtə edirdi: “Xalıqov Abbasın” adını eşidəndə yavaşça başını aşağı salıb dinlədi. “Abbas, kolxoz quruluşunda partiya xəttini əymışdır. Kəndliləri zorla kolxoza yazdırılmışdır. Ona görə, işdən götürülsün, geri çağırılsın...”

Məşədi Dilən qayışını bağlamaq bəhanəsi ilə üzünü divara çevirib xeylaq əlləşdi. Katib ona əhəmiyyət vermədən, əmri uca-dan oxuyub təshih etdi.

Məşədi Dilən sevincək kəndə qayıtdı.

Gecə ikən Əmoğlu Əkbəri, Buxaqlı Səkinəni çağırırdı:

– Muştuluğumu verin!

– Yenə nə var?

– Nə müştuluq verərsiniz?

Buxaqlı dözə bilmədi:

– Tavarışlərin halı xarabdı, yoxsa?!. ..

– Bir öpüş ver, deyim!

– Sənə qurbəndi! Təki xeyir xəbər olsun!

Məşədi Dilən Əmoğludan soruşdu:

– Bu bir öpüş verir, bəs sən nə verirsən?

– Mən iki öpüş!

Məşədi Dilən gülümsəyib, onu qapazladı:

– Dədənə dəysin o murdar öpüşün!

– A Məşədi, xəbəri de, borc olsun... .

Məşədi Dilən sifətini gülüşdən yiğdi və ciddiləşdi:

– Əvvəl bir vay xəbəri deyim ki, Xalıqovu buradan götürdülər. O, bizim kisəmizdən getdi. Bununla belə, çox xoş bir xəbər gətirmişəm, kolxoz-molxoz getdi işinə!

– Sən mənim canım, necə?! Elə şey olmaz!

Məşədi Dilən əli ilə onları sakit edib təfsilatı danışdı:

– Bu saat rayondan gəlirəm. Xalıqovu qovdular. Hər yerə də yazdırılar ki, kəndlə nə desə odur! Zorla kolxoz quranları Xalıqov kimi edəcəklər, dama basacaqlar.

Əmoğlu Əkbər sevindiyindən əlini-əlinə vurdu:

– Ay, nə fələk! Belə, bax! Abbas, aşnam, əlinin dalını elə qoyarsan yerə ha!..

– İndi bilmək lazımdır, – Məşədi Dilən davam etdi. O yan-dan-bu yandan yoxsullar, Müslüm kimi anasının oğlu, Dayı Qafar kimi quyruq az deyil ki, çıxıb deyəcəklər, kolxozu biz özümüz istəmişik, olmuşuq, nə bilim filan, bəhman... Bax, fürsətdi. Fürsətdi ha!

Fürsəti fövt eyləməz aqil, məgər nadan ola!

Kolxozu kim rədd edir, canım ona qurban ola!.. Qoymuyun! Bilmirəm nə təhər edəcəksiniz... Xülasə, səhərəcən kənd bu xəbəri bilsin. Qabağınızıza gələni öyrədin. Deyin: balam, kolxoz elə Xalıqovun kələyi imiş. Biz avam camaati aldadırımız.

Hökumətimiz də onun cəzasını verəcək ki, daha kənddə bir də belə işlər olmasın...

Gərək camaati elə doyuzdurasinız ki, bir də kolxoz adlı şeyi “istəyirəm” deyən olmasın! Bildiniz?!

Buxaqlı Səkinə müştük kimi qara barmaqlarını kötük kimi bərk və açıq sinəsinə döyüdü:

– Onu bacına tapşır. Onu mən billəm. Aralıqda bir qırıldı-vardı salım, beşikdən körpələr dik atılsın. Bir kələf sarınım, ucunu fələk də tapmasın!

Onlar dönüb çıxməq istəyəndə Məşədi Dilən əlavə etdi:

– Heç qorxmaq-zad lazımlı deyil, Xalıqov öz canının hayin-dadır, özü də rayonda. Tərlan da ki, gəlib... Gəlsə nə deyə bilər, hökumətin əmriddir. “Sovet hökumətində zor yoxdur, istəmirəm vəssalam.”

Onlar çıxdılar. Məşədi özü pilləkənlərdən enib tövləyə get-di. Fərda axurları təmizləyir, malı yemləyirdi. Onun əlindən yapışış evə gətirdi.

– Qisas, – dedi, – qiyamətə qalmaz. Xalıqovu yıxdılar, Əli Əkbəri atdan yıxan kimi yıxdılar. Sən bu saat otur bir ərizə yaz. Çünkü, rayondan kağız gəlib, kəndlilərin fikrini bilmək istəyirlər. Kimin nə şikayəti varsa, deyirlər yazsın... Otur yaz. Lap açıq yaz... Yaz ki, Xalıqov Tərlanla köməkləşib altı-yeddi illik nişanlımı yoldan çıxarmaq istəyirlər. Xalıqov məni belə döyüdü. Tərlan belə hədələdi. Filan... filan.

Fərda duruxdu:

– Əmi, – dedi, – o qədər sözü necə quraşdırırm, nə bilirəm qaydasını.

Məşədi Dilən tez kağız-qələm gətirdi:

– Odur, – dedi, – götür, mən deyəni yaz!

5

Xalıqov getməmişdən, kolxoz üzvləri dörd kotanla yeddi-səkkiz gün əkinə çıxmışdilar. Xalıqov yaramaz inventarların tə-

miri üçün rayondan dəmirçi çağırıtmaga, heç olmasa on-on iki günlüğünə MTS-dən bir traktor gətirməyə söz vermişdi. Əkin briqadalarına tapşırmışdı ki, mən ləngisəm, baxmazsınız, sabah işə çıxarsınız... Bütün işlərə, kolxoz katibi Məşədi Dilən nəzarət yetirəcəkdir.

Səhər açılmamış, kolxoz tövləsinin qabağında vur-çatlaşın qopdu. Camaat elə güman edirdi ki, kolxoz üzvləri malı əkinə çıxardırlar. Bir də gördülər, mehtər Qulam ağacını sinəsinə dayayıb qapıda durub. Yetən tövləyə soxulur, öz öküzünü seçib aparır. Mehtər Qulam əvvəl malı vermək istəməmişdi. Zülfü oğlu içəri dürtüləndə o, Məşədi Dilənin evinə xəbərə qaçıdı:

– Yoldaş Məşədi, – dedi, – malı yiylərə dağıdır!

Məşədi pəncərədən yuxulu-yuxulu baxıb:

– Sənin işin olmasın, – dedi, – özüm bu saat gəlirəm.

Qulam qayıdib qapı ağızında dayandı. Kolxozdan çıxanlar bir-bir gəlib malını aparırdı. Malı olmayan muzdurlar tövlə qapısında durub adamları danlayırdılar. Belə cavablar eşidilirdi:

– Şərik olmadın, boğazında qaldı, hə?!

Tövlədə bir Məşədi Dilənin öz malları, bir də Dayı Qafarın “Sərxoş” adlı vurağan öküüzü qalmışdı. Əmoğlu Əkbər yetişib tövlənin qapısını dabandan elədi, dalına aldı:

– Bu zəhrimarı öz əlimlə qayırmışam, Əmoğlu, niyə özgəyə qalsın.

Bunu görən kimi, adamlar yenicə tikilmiş, hələ suvağı yaxşı qurumamış tövlənin taxtağına, dirəyinə sarışdılar. Qulam qışkırdı:

– A donuz oğlu, içəridə heyvan var, qırılar.

Dayı Qafar qaçıb, Sərxoşunu tövlədən həyətə çıxardı. Qulam da Məşədi Dilənin öküzlərini çıxarıb, həyətə buraxdı. Bir saatın içində uzun tövlənin səliqəli damını tabutu məzara endirən kimi yerə çökürtdülər. Ağac, dirək, pərdi, qamış, axur taxtalarını dağıtdılar. Kimi şey daşıyır, kimi mal haylaysır, kimi söyüş söyürdü.

Töylənin yanında adam qalmadı. Yalnız Müslüm, Dayı Qafar dayanıb məyus-məyus baxır, ərk elədiklərini danlayırdılar. Dayı Qafarın ürəyindən qanlar axırdı. İki ay əvvəl kənddə kolxoz binası qoyulanda, tövləni nə həvəslə tikmişdilər. Onun palçığını özü tutmuş, kərpicini özü kəsmişdi. Budur, indi bir saatın içində dağıtdılar. Aylardan bəri həmcinslərinə alışan Sərxoş, soyuqda, həyətdə yalnız dayanmağına buyuxur, Dayı Qafarın üzünə baxıb mələyirdi. Dayı Qafar “dilbilən” heyvanın səsində bir tənhalıq duyur, ürəyinə çökən kədər ağırlaşır, könlünə dağlar kimi qara kölgələr enirdi. Qulam isə Məşədi Dilənin öküzlərinə baxıb, onu gözətləyirdi. Məşədi Dilən bir istədi camaat kimi gedib öküzləri尼 gətirsin. Xeyli fikirdən sonra məsləhət görmədi:

— Kənd mənim hayıma uyub, — dedi, — mən kimin hayına uyum?! Yox! Gözləmək lazımdır. Bir Xalıqov, bir Malıqov ilə məsələ bərhəm olan məsələ deyil. Bu işin dalınca bir gələn olacaq. Gözləmək lazımdır. Öküz qaçmır ki, qoy orada dursun. Sabah bir söz olanda dördayaqlı sübutdur:

— Əzizim, aləm bilir ki, — deyərəm, — bütün kənd qaçıdı, hamı kolxozdan çıxdı. Tən bircə qalan mən oldum. Mən elə düşmən fikirlərə uymadım, şərik olmadım və olmaram!

Məşədi Dilən öz tədbirini bəyəndi. Geyinib doqqaza getdi. Gördüyü kolxoz üzvünü danlağa tutub hay saldı. Qulamin üstünə qışkırdı:

— Bu saat, — dedi, — söylə görüm, bir-bir söylə görüm, bu işi düzəldən kim olub. Malını aparanların siyahısını tutacağam, de! Bu tövlənin hər pərdəsinə bir çervan cərimə aldırmasam, ikicə olsun, de görüm kim sökdü?!

VII Fəsil Mühasirə

*İlan ulduz görməyincə can verməz.
(Atalar sözü)*

1

Səmənd at minmiş bir qaraşın oğlan Günlər kəndinə doğru yola düşmüşdü. O, burula-burula yoxuşa dikələn nazik və daşlı yolla Kəsri dağının başına çıxmış, oradan keçəlləmiş meşədən ötüb, təkrar aşağı enməli idi. Yol uzun, lakin səfəli idi. At iri və səslili addımları ilə yolu kəmər kimi belinə dolayıb ötdükcə, kainat yerə çökür, alçalır, atlı, zümrüd qübbənin altında özünü tənha görürdü. O, yavaş sürür, dağın ətəyində sağ tərəfə doğru uzanan geniş düzə baxırdı.

Düz nə düz!

Yüngül dumanla – mavi və zərif dumanla örtünərək, ta uzaqlara, neçə kilometr iraqda güclə seçilən göy, alçaq silsilə dağlara qədər uzanan düz, naxışlarında şəhərlər şəkli çəkilən xalçaya bənzəyirdi. Geniş bir sahəni çulğayan şəffaf, nazik və titrək duman içində və arxasında şəhərləri, kəndləri, zavodların tüstülü bacalarını, minarə günbəzlərini, six bağları, düzbiçimli tarlaları, taxtalanmış bostanları, bir ilan kimi qıvrılıb gedən Kür çayını, siçovul atımı kimi kiçik, yaraşıqlı və dəyərli görünən təpələri, zümrüd çəmənliklərdə yiğilan ot topalarını, çayların yuyub və oyub apardığı yarğanları, şosse yollarını, bələkbağı kimi nazik ciğirləri, çəyirtkələr kimi boz arabaları, yamyaşıl yamacları, işildayan güneyləri, ətəkli quzeyləri apaydin seçmək olurdu. Duman pərdəsindən üstdəki hava dumdurdu idi, güləb kimi! Baxdıqca ba-

xırsan. Sanki səliqəli bir əl, göydən tamaşa üçün zəngin bir həyat sərgisi düzəltmiş, milçək qonmasın deyə mavi cuna ilə örtmüsdür. Təyyarəcilər bu sərgiyə enmirdilər. Göyun bir qatında şikayətləniib pərdənin qaldırılmasını istəyirdilər. Çox çəkmir. Göylər çırığının ağ abajuru götürülür. Sərgi açılır. Şeylər üzərindən mavi pərdə çəkilir. Payız günəşini lay-lay işiq tökür. Gözlər həyatın modelini, eskizini, rəsmini yox, özünü görür. Hər baxan görür ki, səhraların hər səhifəsindən bir kəlam oxunur. Hər şəh damlaşında bir kainat cilovlanır. Quşlar sövdə çağırır, yarpızlı sular “mən getdim, sən də gəl” deyir, torpaqlar yumşaq və çiçəklili qucağını açıb məhəbbətə səsləyir. Hər bənövşə yerində bir çiyələk qızarır, hər koldan bir kəklik qalxır.

Lap aşağıda, sıralanmış at arabalarında nəhəng çəlləklər dolusu üzüm aparırlar. Biçənəkdə yaba ilə quru ot çəngəsini məşəl kimi qaldırır, arabaya yiğirlər. Kərəntiçi biləkləri ilə gözünü örtüb, yatır. Bağçada ərik ağaclarını cirpib xəzəl tökürlər. Harada isə bənd bərkidirlər, bel səsi gəlir. Sığırçın kimi uşub gələn maşınlar, istirahətdən qayidan pionerləri gətirir. Maşını dolduran qızıl qalstuklu uşaqlar, uzaqdan gül dəstəsinə bənzəyirlər. Yaxınlaşıqca onların bulaq suyu kimi təmiz, dolu səsləri eşidilir. Onlar səs-səsə verib, vətən şərqisi oxuyurlar.

Yolun ortasında bir maşın dayanmış, şofer kürəyini yerə verib ayaqlarını maşına söykəmiş, gücənərək nəyi isə düzəldir. QAZ maşınlarında sovxozdan taxil daşıyan və arxalarında gümüşü toz buraxan şoferlər, papaqlarını qaldırıb salam verirlər... Lal axan çayın üstündə, yola ən yaxın təpədə platinaya bənzəyən kiçik bir şəlalə vardır.

Şumal və böyük bir daş üzərində yayılıb lavaş kimi sallanan su, dərin bir oyuğun dibinə töküür, daşlar altında mirvari fontanı kimi qaynayıb, üzə çıxır. Bir az axdıqdan sonra dincəlir, özünə gəlir, rəngi durulur. Sulaşan kənd uşaqları nə külək, nə soyuğa baxırlar. Birisi geyinib, çörəyini dişinə çekir.

Təmiz havada böyüyən bu “çobança”lar nə qədər möhkəm,

sağlam, bərk olurlar. Azar onlara yaxın düşə bilmir. Həyat sevinci ilə qaynayan uşaqları, vətənimizin bu kiçik günəşlərini gördükdə çırmınmaq, əmək gülüstanına xidmət etmək istəyirsən...

Səfəri – bu yeni həyatın eşqi ilə qanadlanan atını, həmin vəzifəyə göndərmişlər. Rayon partiya komitəsi Günlər kəndinin işlərini ona tapşırmışdı. O, bu kəndi çayırlar, çalışalar və qanqallardan təmizləmək üçün gedir. O, günəş və torpaq oğruları, can və qan oğruları ilə döyüşə gedir.

– “Kənd!”

Səfər bu adı, bu sözü ürəyində təkrar etdi. Zehnində geniş xatirə lövhəsi açıldı:

– Kənd, həmin kənd ki, dərdi ilə böyük adamları həmişə düşündürmüdüdür...

Qara bir qüvvənin amansız əli, kəndin başına bələləri dolu kimi tökdü. İstismarın ağır təpikləri kəndi ayaqladı, tapdaladı. Başını qamçılayıb tikəsini əlindən aldı. O, məyus, mükəddər başını aşağı salıb inləyirdi. Bu inilti dağlara, daşlara səs salıb şəhərlərə çatdı.

Cəsur oğullar silahlandı. Aləmə yayıldılar. Deyirlər, onların biri də iş başına tələsən Səfər Vələsovvdur!

Səfər həm özünə edilən etimaddan, həm də yolu uzunu keçdiyi seyrəngahdan ruhlandı. Atını döydü.

Dağın başından aşağı endikcə ağacliqlar başlanırdı. Yolun kənarından sallanan budaqlar tağ kimi çataqlanmışdı. Səfər yəhərin qaşına sindi, yeyin sürüb meşəliyi ötdü. Kövşənlərə çatdı. Bicilmiş taxıl yerlərində küləş vardi. Şumlanmış tarlalar buluda bənzəyirdi. Kəndə yaxınlaşdıqca Səfər bir qayğı, gələcək günləri – böyük vəzifələri, yaxud ayrıldığı dost-aşnadan qəribsəmək qayığını duydı. Ürəyində danışdı:

– Həyatı dəyişməyə getdiyi yerdə, məni istirahət, kef məclisləri, yaxud mehtab gəzintiləri gözləmir. Mən burada bütün varlığımla, qüvvəmlə qaynayıb kəndin olmalyam. Kəndi, uşaqlıqda buraxıb getdiyim pirlər kəndini yox, yeni mübarizə ilə çalxanan

kəndi tanımalıyam. Dostu, yadı, pisi, yaxşını seçməliyəm. Kimə arxalanmaq, kimə inanmaq, kimi ayağa qaldırmaq lazımlı olduğunu aydın etməliyəm. Mənə verilən tapşırıq, gecə-gündüz işləməyi və əlindən iş gələnləri çalışdırmağı tələb edir. Hər şeydən vacib muzdurun, yoxsulun, əməkçi kəndlının hörmətini qazanmaqdır. Hər şeydən çətin də budur.

Kəndə gələn bəzi təhkimçilər “iş” adına həftələrlə kəndin südlü, qaymaqlı evlərində yatıb gününü keçirmişlər. İndi vəziyyət bambaşqadır. On illik inqilabi həyatın yekunu vurulur. Kəndlini traktora əyləşdirmək məsələsi qoyulur. Əmək düşmənlərinin məhvini tələb olunur. Kim bilir, mən – böyük umudla gedən təhkimçi, bu yollardan qalib qayidacağammı? Mən mübarizə meydانına, çarpışmanın ən şiddetli yerinə gedirəm. Bəlkə də qanımla torpaqlar boyanacaq, kəndin qara qüvvələri mənim müqəddəs iqtidarımlı yarımcıq qoyacaq. Bəlkə muradımı gözümüzdə qoyaçaqlar?! Yox!

Ölsəm, böyük işlərin qurbanı olsam belə, xoşbəxtəm! Bizim arzularımız, xalqı köhnə həyat qalıqlarından xilas etmək arzularımız olməzdir. Bəşəriyyətin yaxşı oğulları bu uğurda döyüşmiş və döyüşür. Ölsəm də məğlub olmayıacağam!

Qoyunlarını dərəyə, suya tökən bir çobanın fiti, Səfəri qayıqlarından ayırdı. O, başını qaldıranda kəndə lap yaxınlaşdığını gördü, soruşdu:

– Qardaş oğlu, Günlər kəndi bu qabaqdakıdırımı?

Çoban:

– Yox, – dedi. Çomağını uzadıb ağaçlıların arxasını göstərdi. – Yox, lələ, bu Zumarlıdır. Balaca kənddir. Ortasında körpü var. Körpünü öt, azca gedəndən sonra, Günlərə çatacaqsan. Odur bax, uzaqda bir dəyirman pəri seçilir. Kəndin lap aşağısı oradır. Haralısan?

– Tanımadısan, uzaqdanam!

– Heybən əyilib, gözlə düşər!

Səfər heybəsini düzəldib “sağ ol” dedi, yoluna davam etdi.

2

Tərlan, Xalıqovu Günlər kəndindən rədd elədiyinə sevinmişdi. Raykomda kolxoz sədrliyinə Dayı Qafarı namizəd göstərmışdi. Qəti bir cavab verməmişdilər:

— Get, demişdilər, kənddə ol, fikirləşib həll edərik.

Tərlan axşam bivaxt gəldi. Yenicə evə çatmışdı, Dayı Qafara Məşədi Diləni həyətdə onu gözləyən gördü. Onlar kolxozun dağıldığını, Yetim Əkbərin, Zülfü oğlunun hərəkətlərini danışdılar.

Tövlənin söküldüyünü eşidəndə, Tərlan acıqdan qızardı. Sıyahını alıb baxdı. Dişi dodağını kəsə-kəsə mızıldandı. Açığından kimsəni danışdırmadı, milis dalınca adam göndərdi.

Tərlan, bu işin əsl-kökünü hələ müəyyən etməmiş, tövləni dağıdanları, bir cinayətkar kimi həbsə almağı qərarlaşdırılmışdı da, qətiləşdirməmişdi: — bütün gecəni uzun-uzadı fikirləşdi, tədbir tökdü.

Səhər qalxan kimi atı minib rayona gedəcəkdir. Tövlədən çıxaranda at ona yabançı göründü. Diqqətlə baxdı. Öz atı idi. Lakin nəsə ona qeyri-adi görünən bir şey vardı. Atın qabağına keçdi, qollarını, yəhərini yoxladı. Dalına keçdi. Gözü atın quyuğuna sataşanda donub qaldı. Gecə, atın quyuğunu qırxmışdılar.

Tərlan yaxşı bilirdi ki, bu nə deməkdir. Bu, kənddə namus-suzluq əlaməti idi. Bir-biri ilə düşmən tayfalar, bunu ən böyük intiqam yolu sayırdı. Lakin Tərlanın düşmənləri tayfa düşmənləri deyildi. O, anlayırdı ki, bununla onu kəndlilərin gözündən salıb, qaçırtmaq istəyirlər.

Tərlan atı tövləyə saldırdı. Faytonu qoşdurub, getdi. İki gün çəkmədi ki, kolxoz sədrliyinə Səfər Vələsov gəldi. Səfər qabaqcə iclas çağırmadı. Kolxoza yazılmış istəyən və rəğbat bəsləyənləri bir-bir gördü, danışdı. Kolxozdan qaçanları yoxladı, anladı ki, Xalıqovun “kolxozu” yaşayışı kolxoz deyilmış. Xalıqov qol zoruna qurduğu “kolxoz” yetəni doldurmuşdu. Oraya düşmən ünsürlər-dən başqa, “ver yeyim, ört yatım” deyən tənbəllər, kolxozdan an-

caq müftə pay aparmaq arzusunda olan adamlar, haya-küyə düşüb özünü itirənlər də dolmuşdu. Səfər kolxoz quruluşunda buraxılan səhv düşmən meyillərini rədd etdikdən sonra, hər bir əməkçini, kolxoza gələn kəndlini ətraflı öyrənmək istəyirdi.

O, Dayı Qafarın, Məşədi Dilənin kolxoz uğrunda mətanətini eșitmişdi. Sovet üzvlərinin köməyi ilə kolxoza meyli olan umudlu adamları müəyyən etdi. 21 təsərrüfat kolxoza girməyə ərizə vermişdi. Artel təsərrüfatı yolunda möhkəm dayanan bu adamlara Səfər çox-çox ümid bəsləyirdi. Səfər, onları təşkilatlaşdırmağa, ortaqlı təsərrüfat qaydalarına münasibət, həqiqi bir kolxoz qurmağa can atırdı. Kolxoza girənlərin ümumi iclası çağırıldı. Voroşilov adına heyətin kolxozu seçildi. Məşədi Dilən katib, Dayı Qafar təsərrüfat müdürü oldu. Heyət idarənin qərarına görə yerləri təyin etmək, günü sabahdan payız əkinini başlamaq lazımdı.

Yağışlı bir axşamdı. Araba təkərləri ağır-ağır dönürdü. Adamlar divardan tuta-tuta yeriyirdilər. Batdaq dizə çıxır, saqqız kimi yapışındı. Bəziləri güc verib addımını götürəndə qızının yüngülləşdiyini, ayağının qopub düşdüyüni hiss edirdi. Dönüb qaranlıqda çəkməsini axtarırdı. Batdaqlıq, şiddətli yağış olsa da, şam vaxtı kolxoz üzvləri yığılmaga başladı. Künclərdən, qaranlıq ağaclarından görünən və zəif işıqlı fənərləri ilə yığılıb gələn adamlar qırəət komasına yığıldılar. İclasdan qabaq komada dedi-qodu vardi. İş bölgüsü, əkin, toxum fondu və avanslar barəsində hər kəs ağızına gələni danışındı. Vələsov ilk dəfə idi ki, kolxozçuların təsərrüfat məsələsi üzrə yığıncağını çağırırdı. İclası açdı, briqadaların tərkibi, işi haqqında katibə söz verdi. Abbas Xalıqov işdən götürülmüşdən də, işi təhvıl vermək üçün gəlmişdi. Vələsov, yerinə gəldiyi adama hörmət edirdi. Onu da iclasa çağırılmışdı, söz verir, məsləhətini dinləyir, kənddən razı yola salmaq istəyirdi. Katib, Xalıqovla düzəltdiyi iş naryadlarının səhvindən da-

nışdı. Yeni naryadları oxudu. Müzakirə başlandı. Kimi kolqıran briqada ilə arx təmizləyənlərin birləşdirilməsini istəyirdi. Kimi qadınların iştirakına razı deyildi.

Eləsi də vardı ki, etirazını deməyə cəsarət etmir, künçdə büzülüb papiros çəkirdi. Katib, rezinlə naryaddan nə isə silirdi. Kağızı çıraqın lap böyrünə qoyub nə isə əlavə edirdi. Səliqə ilə yazırkı və tələsmirdi. Katib yazıya məşğul olanda, sədr – Vələsov onun başını qaldırmasını gözləyirdi. Camaat da bundan istifadə ilə ara söhbətinə məşğul olurdu. Otağı tüstü doldurmuşdu. Sədr əli ilə çıraqın işığından qorunub aşağı tərəfə baxanda, adamları çətin göründü. Tüstü otağı elə bürümüşdü ki, adamlar suyun dərinlərində seçilən balığa oxşayırdılar. Adamlar xisnəldilər. Eşikdə at ayağı səsi eşidilirdi. Camaatın diqqəti qapıya çevrildi. Qaranlıqdı, heç nə seçilmirdi. Kim idisə üfürüb çıraqı söndürdü. Aşağıbaşdan alçaq, lakin dəhşət bildirən bir səs gəldi:

– Kiri! Sus...

Hamı susdu. Xışıltı da gəlmədi. Hamı qulağını şəkləyib qapı tərəfə baxdı.

– A sizin... tərpənmə, bu saat qıraram hamınızı!

Bu səs, quduz bir fəlakət kimi camaatin qəlbini çökdü. Xalıqov, Səfərin böyrünə sıxlılıb onu qucaqladı, yaziq bir səslə piçildədi: “qıracaqlar?”

– Bu saat qıraram hamınızı!..

Bu səs camaatın çoxuna tanış idi. Bu, neçə həftədir kəndi, kolxoz işçilərini hədələyib, ailəsini sürgündən geri tələb eləyən Hacı Əlnağının səsi idi. Nə pəncərədən, nə də qapıdan kimsəni görmək olmurdu..

Hacı Əlnağıdan sonra, xırıltılı səslə İstot bəy qışkırdı:

– Kolxozunuzu qara gətirməsəm, mənim başıma arvad ləçəyi, çıxın, çıxın çölə!

At ayaqları palçıqda səsləndi. Bu səslərdən bəlli idi ki, üç ya dörd atlidan artıq adam yoxdur. Hacı isə qəsdən küyə basır-

dı. Atlılar qapı-pəncərənin qabağını kəsdilər. Hacı Əlnağı qapı tərəfdə idi:

– Camaat, sizinlə işim yoxdur. Dayı Qafarı verin, canınız qurtarsın.

– Məşədi Diləni verin, canınız qurtarsın.

İçəridən kim isə dilləndi:

– Sən deyənlər burada yoxdur.

Hacı quduz kimi cavab verdi:

– Kəs, axmaq! Gör kimi aldadır.

– Adınızı deyin, bir-bir çıxın!

Çıxan olmadı. Banditlər komanı atəşə tutdular.

Səfər cəld qalxıb damın küncündən bir pərdi çəkdi. Torpaq töküldü. Pərdinin üstündən ot, çırçı töküldü. Köhnəlmış divardan ehmallıca bir kərpic çıxardı. Açılan dəlikdən eşiyə baxdı. Qaranlıqdı. Bir şey seçilmirdi. Bir kərpic də götürəndə at üstündə qaya kimi dayanan adamı aydın gördü. Nişan aldı. Atlılardan biri pəncərəyə dırmaşıb od salmaq istəyirdi ki, Səfərin gülləsi açıldı. Atlı bəyirib yerə yixildi. At ürkdü. Ara qarışdı. Eşikdə də gurultu, qaçaqaç qopdu... Kimdənsə bir vay səsi çıxdı.

Bandit dəstəsi məğlub olub qaçdıqdan sonra, Səfər Hacı Əlnağının, bu zəhərli ilanın öldürülməsinə çox sevindi. Səfər bir şeydə təəccüb edirdi “banditlər Dayı Qafarla yanaşı Məşədi Dilənin adını çəkir, ondan yanıqlı-yanıqlı danışırıldır. Bu, Məşədi Diləni bizə sədaqətini göstərmirmi? Bəs nə üçün onun haqqında bəzi dedi-qodulara yol verilir...”

Səfər bunları fikirləşərək güman etdi ki, “Kənddir, yəqin kişini ağıza salıblar, məsələnin həqiqi cəhətini isə yoxlayıb tapan olmamışdır...” Gör qaçaqlar ondan necə yanıqlıdır ki, “Məşədi Diləni verin canınız qurtarsın!” deyirlər.

Səfər səhər tezdən idarədə oturub nə isə yazırı. İçəri girmək üçün icazə istəyən məktəb müdirinə başı ilə razılıq işarəsi verib, qələmi yerə qoydu. Əl verib görüşdü:

– Necəsiniz?

— Sağ olasınız. Bir balaca işimiz var: Dedim kolxoz quruluşunda bizim iştirakımız barəsində...

Səfər onun sözünü kəsdi:

— Çox gözəl məsələdir. Mən bunu çoxdan gözləyirdim. Məktəb bizim yaxın köməyimiz olmalıdır.

Müdir Səfərin sözündən bir az tutulmuş kimi, daha da tez-tez danışdı:

— Yoldaş Səfər, mən özüm çoxdan bu məsələnin üstündə durmuşam. Hələ dərs başlanmamış plan tökmüşəm. İzin verin, planımı, təkliflərimi sizə deyim.

Müdir cib dəftərini çıxartdı. Ora baxa-baxa təkliflərini saydı.

O, məktəbi bir təsərrüfat vahidi kimi artelə üzv yazmayı, təcrübə tarlasını artelə verməyi, məktəbliləri tarla işində işlətməyi təklif edirdi. Deməyinə görə həmin məsələ üzrə başqa kənd məktəblərini yarışa çağırmaq fikrində idi.

Səfər artelin Nizamnaməsi ilə müdiri tanış etdi. Anlatdı ki, belə şey mümkün deyil. Məktəbi silib-süpürmək olmaz. Lakin məktəb artelə kömək etdiyi kimi artelin də məktəbə böyük köməyi dəyəcək.

— Daha, — dedi, — bundan sonra qoymarıq sənin təcrübə tarlanı kotan sürsün. Traktorun əlində iki saatlıq işdir. Həm də uşaqları traktorla yeni aqronom üsulları ilə tanış etmək üçün vəsitəmiz olacaq. Aqronom həftələrlə arteldə oturub təlimat verəcək. Siz ondan mühazirələr də eşidə bilərsiniz.

Bütün bunlar müdiri sevindirdi. O, razılıq etdi. Səfər qapı ağızında qaroval kimi dayanan səhəngdən bir stəkan su töküb, başına çəkdi. Dəsmalla dodaqlarını silərək, işin o biri tərəfini danışdı:

— Sizin də, — dedi, — köməyiniz o olsun ki, kolxozun maarif işçilərini əlinizə alın. Kənddə sizdən başqa mədəni qüvvəmiz yoxdur! (Səfər qolunu oynadaraq bu son sözü o qədər inandırıcı dedi ki, müdir fərəhləndi). Özün məndən də qabaq burada olmusa, bilirsən ki, nə savadsızlar var! Üzvlərin tən yarısından çoxu adını yazmayı bilmir. Sabah biz yeni həyat qurmağa başlayırıq.

Heç gör, mən ölüm, savadsızlıqla yeni həyat uyan şeydir? İndi bu motalpapaq kəndlilərin şurunu, başını dəyişmək lazımdır.

Müdir əlavə etdi:

– Motalpapağın özünü də dəyişmək lazımdır. Xalq maarif komissarı...

Səfər onun sözünü kəsdi:

– Canım, o sonraki məsələdir. Düşmüsünüz kəndlilərin canına ki, gərək şapka geyəsən. Kim çıxarıb bilmirəm bu söhbəti? Əvvəl çalışın camaatın tamam gözü açılsın, fikri açılsın. Kəndlili, mədəni həyatı anlayandan sonra, öldürsən də motalpapaq geyməz. Papaq məsələsində də, tar məsələsində olduğu kimi, siz yanılırsınız.

Səfərin dedikləri müdirə çox qəribə gəldi. Fikrinə gətirdi ki: “Bu nə danışır?... Maarif komissarlığının göygöz inspektoru yoldaş Mədətov, müəllimlərin iclasında bir saat papaq əleyhinə danışdı. Tapşırıdı ki, papaqlı uşaqları məktəbə qoymayın. İndi artel sədrinin dediklərinə nə ad qoymalı?” Müdir, Səfərin danışqlarından “xəta gəldiyini” güman etdi. Tez uzaqlaşmaq, getmək istədi.

Səfər öz dediklərinin müdirə necə təsir etdiyini kəsdirə bilmədi. Ürəyində təəssüf elədi.

– Ax, – dedi, – müəllim olaydım. Müəllimlik peşə deyil, sənətdir, sənət.

Qapıda bir yaşıqlı qarı göründü. O, başını içəri salıb ilməyə oxşayan gözləri ilə dik-dik baxırdı.

– Buyur, ay xala, buyur içəri! – deyə Səfər dilləndi.

Qarı belini əyə-əyə, ehmallı addımlarla yaxına yeridi. Səfər onu tanıdı. İclasda gördüğünü xatırladısa da ha fikirləşdi ki, adı ilə çağırınsın, yadına gətirə bilmədi. Buxaqlı Səkinə lap masanın yanına gələrək Səfərin üzünə baxdı və bir də soruşdu:

– Kolxozun böyüyü burdamı olur?

– Bəli, ay xala, – deyə Səfər cavab verdi, – nə işin var, xeyir ola!?

Buxaqlı, ovcunun içində sıxıb əzdiyi bir kağızı Səfərin qa-

bağına qoydu. Səfər kirlənmiş kağızı açıb oxudu. Pis xətt ilə yazılmışdı, lakin kəlmələr doğru yazılmışdı:

“ƏRİZƏ

1. Bununla yazıb siz yoldaşların hüzuruna məlum edirəm ki, necə ki, mən özüm adamsız füqərayi-kasibə dul arvadam. Güzaranım yoxdur. Özgələrin paltar-püşəyini yuyub keçinirəm və bir də ata-babadan qalma yerim vardı, hansı ki, evimin qabağında. Artelin köhnə böyüyü yerimi əlimdən alıb məni çöllərə saldı. Sizdən xahiş edirəm, mənim yerimi özümə verib, kömək edəsiniz dolanmağıma. Yuxarıda Tanrıni, aşağıda sizi deyib ətəyinizdən tutub yalvarıram. Acızanə rica edirəm ki, mən yazığın dərdinə qalasınız və yerimi özümə verəsiniz.

Qol bilmədiyinə görə əvəzinə qol yazdım.

(Dolaşıq bir imza)”

– Ərizəni özünmü yazmışan, xala? – deyə Səfər başını qaldırmadan soruşdu:

– Yox!

– Kim yazıb?

Buxaqlı bir az duruxdu. Qəfildən yadına düşmüş kimi bir-dən cavab verdi:

– Qonşu kənddə yazıblar, nəvəliyim!

– Yerini nə vaxt alıblar?

– Elə kolxoz gələndə, ağrın alım. Nə idi o, keçəl Abbas elədi! İgid ölmüş, mənnən düşünüşmüdü!..

Səfərin gözü kağızın kənarında göy qələmlə yazılmış dərkə-nara düşdü. Ərizənin kolxozsoyuza verildiğini, oradan kəndin sə-rəncamına göndərildiğini anladı:

– Əvəzinə sənə harada yer verdilər?

Buxaqlı arvad cırçırama kimi cırıldadı:

– Necə buyurdun, ay oğul, ağır eşidirəm, bağışla, ay ölüm qabağında?

Səfər qayımdan dedi:

– Yerini ki, aldılar...

– Hə, bə nədi, aldılar, çəpərimi də sökdülər.

– Yerini aldılar, əvəzinə sənə harada yer verdilər?

– Heç yerdə! Heç yerdə!

– Bəs sənə yer göstərmədilər?

– Əstəğfürullah.

– Elə şey olmaz, ay xala, qanun-qayda var!

Buxaqlı, Səfəri inandırmaq üçün ciyinlərini çəkib heyrətlə cavab verdi:

– Əstəğfürullah, yer nədir?

Lakin onun qocalmış və yumşalmış ciyin sümükləri qalxmadı, bütün bədəni tərpəndi. Bu tərpənişdə Səfər heyrət əlaməti duymadı. Qarının üzüdüyüünü zənn etdi:

– Xala, – dedi, – yer məsələsinə ispalkom baxır. Tərlanın yanına get. Mən də öyrənərəm. İş sən deyən kimidirsə, sənə kömək edərəm.

Buxaqlı razılıq elədi və soruşdu:

– Bəs onda nə vaxt gəlim, a qadan alım?

– Hələ sən Tərlanı gör. İş ondadır...

Buxaqlı qayıdır getdi.

Əslinə baxsan, Buxaqlı bu haqda Tərlanı görmüş, ondan rədd cavab da almışdı. Lakin bunu Səfərdən gizləmək, işi təzələmək, yeri bəhanə edərək vaxtı ilə Xalıqovla başladığı qaraçılığı təkrarlamaq istəyirdi. Onun yeri, özünün dediyi kimi “evinin qabağında” deyil, kövşəndə, sulu yerlərdə idi. Yarım çanağın yeri idi. Artelə torpaq veriləndə artel zəmilərinin arasında qaldı. Kənd soveti, əvəzində Buxaqliya başqa yerdə torpaq verdi.

Buxaqlı bir müddət dinmədi. Çünkü o yer lazım deyildi. Nə əkir, nə biçirdi. Ot-ələf basmış bir biçənək olmuşdu. Naxırçılar

oranı otarırdılar. Lakin Məşədi Dilənin və Hacı Əlnağının məsləhəti Buxaqlını “ayıltmışdır”, onlar arvadı tovlamışdilar:

– Sənin yerin kimi qüvvətli torpaq bu mahalda yoxdur, bəlli-dir, beş il içində mal-qara yeyib yatır. Torpaq peyinin gücündən qızıb qudurub. İndi nə eksən biyüz gələr. Bəllidir, artel səfəh de-yil ki, elə yeri əldən qoysun. Amma zakona görə yer sənindir. Zor yoxdur. Verməsən, verməzsən. Bərkə dursan artel sənə bir ovuc qızıl verər. Düş dalınca...

Buxaqlı qızdı, nə qızdı. Gecə ilə gedib yerini çəpərləməyə başladı. Artel üzvlərini söyüb, biabır elədi. Piyada rayona getdi, ərizə yazdı, danışdı, yalandan ağladı. Əlinə gələn o oldu ki, Tərlan ona lap evinin qabağında yer verdi. İçində iydə, badam ağacı da vardi. Buxaqlı razı oldu. Məşədi Dilən onu yanına çağırıb söyüdү.

– Ay axmağın qızı, səni başdan çıxarırlar. Sabah yazda mək-təb, yerini dirrik əkəndə, səni heç it baxandan da baxmağa qoymayacaq. Sən yerindən əl çəkmə. Qorxma. Camaat arasında ha-ray sal, dünyani başına yiğ!

– A Məşədi, tutub damlamazlar ki...?

Məşədi güldü:

– Qocaldıqca ağılıni itirirsən, ay arvad! Bəllidir, Sovet hökumətində qadın azadlığıdır. Arvadı da damlamaq olarmı? Bəllidir. Qorxma, bərkə qalsa çinatdelə ərizə yazarsan...

Buxaqlı vaxtı ilə qaraçılıq salıb Xalıqovu biabır eləmişdi. Xalıqovun gülünc olmasında Buxaqlının rolü olmuşdu. Artel yenidən bərpa olunanda, Səfər gələndə Məşədi, Buxaqlını yenə çırmayıb işə salmışdı. Məşədi Dilən yaxşı anlayırdı ki, iş başındakını avam kəndlının gözündən salmaq üçün belə hadisələrin böyük təsiri ola bilər.

Buxaqlı Səfərin yanından qayıdanдан sonra, Məşədi onu evinə çağırıb qandırdı:

– Kolxozun böyüyü bicin biridir, səni aldatmağı bacarmaya-caq?! – Sual şəklində başladığı sözü izah etmək istədi: – Aldadıb səni, ay arvad, aldadıb! Nə ispalkom, nə kömək! Sənin yerin

onun əlindədir. O, bir kəlmə desə ki, “bu yeri istəmirəm”, ispalkom o saat yeri sənə verər. Neçəyə desən, bəllidir, mən xəlvət sataram. Sən onun ətəyini buraxma. Sənə o yan-bu yan deyəndə, denən “götür bir qələm kağız yaz ki, Buxaqlının yeri artelə lazımdır”. Bu kağızı alsan, ispalkom yeri sənə verəcək, bildinmi?

Buxaqlı axşam Səfəri küçə ağzında yaxaladı:

– Mən yerimi səndən istəyirəm!

Səfər tələsik və vacib iş dalınca gedirmiş kimi ötəri cavab verib yoluna davam etdi.

– Məktəbin bağçasından sənə yer verilib, get tut!

Buxaqlı Səkinə, Səfərin qolundan tutub geriyə tərəf elə bərk dardı ki, məxmər pencəyin tikişi atdı:

– Məktəb-zad tanımırəm, öz yerimi istəyirəm səndən. Hara baş alıb gedirsən? O göy haqqı, səni bez kimi cıraram, qancıq oğlu...

Səfər qıp-qırmızı qızardı. Küçədən gəlib-gedən vardı. Buxaqlının yanlarını basa-basa yerişi kənd uşaqlarının xoşuna gəlirdi. Dəstə ilə dalına düşüb onu yamsılardılar. Buxaqlı hiss edəndə qayıdır onları söyər, daşlardı, lakin onlar daha da şirnikərdilər. Uzaqdan baxanda deyərdin qaqqıldaya-qaqqıldaya cüçəli toyuq gedir. Xüsusən Buxaqlının bir adamı yaxaladığını, saqqız kimi yapışdır üzülmədiyini görəndə uşaqlar, arvadlar daha da maraqlanar, küçəyə tökülsərdilər. Səfəri onun əlində görəndə küçə həyküylə doldu. Səfər utandığından yumşaq danışdı:

– Ay xala, sənin yerini mən almamışam, ispalkom alıb kolxoza verib, məndən nə istəyirsən?

Buxaqlı onun qabağına keçib yolunu kəsdi. Yumruğunu ov-cuna vurub dedi:

– Götür bir kağız ver ki, o yeri mən istəmirəm.

– İstəyirəm axı, a Səkinə xala, necə istəmirəm. Yerdə kolxoz məhsul əkir.

Buxaqlı qızışdı:

– Sən başını daşa döyüb istəyirsən! Anasının oğlu, Bakıdan

dalına şələləyib yer gətirmisən? – O lap qışqırdı. – Mən dul arvaddan nə istəyirsən?!..

Bunu deyib Buxaqlı daşları Səfərin belinə gupsamağa başladı. Məşədi Dilən haradansa hoppanıb onu tutdu:

– Bu nə həyasızlıqdır, ağbirçək arvadsan, qonağı niyəbihörmət...

– Onun qonaq qılçası sınavdı gəlincə...

Buxaqlını kənara çəkdilər. Məşədi, Səfərin qoluna girib apardı. Buxaqlının hərəkətinə görə ondan üzr istədi:

– Əri, – dedi, – çoxdan sürgündədir. Deyəsən, əlaqəsi var. Çox yolunu azıb. Arvad xeylağı olmasa, çoxdan ərinin yanına basmışdilar. Ancaq nə edəsən ki... Abırsızı görürsənmi?..

VIII Fəsil Növrəstə balam

*Könül, yetdi əcəl, zövqi-ruxi-dildar yetməzmi?
Ağardı muyi sər, sevdayi-zülfü-yar yetməzmi?
Füzuli*

1

Kar İman, Hacı Ağakışının dəyirmanında durardı. Kəndin şaşxaşlı kökələri, bürüstə lavaşları, zeyrəkli nazikləri, badamlı fətirlərindən tutmuş cadına, arpa çörəyinə, kütünə qədər bütün ruzusu Kar İmanın bərəkətli əlindən gəlib-gedərdi.

Dəyirman işinə o ki, var, bələddi. Gənclər atının dərdini yerişindən bilən kimi, Kar İman da dəyirmanın dərdini boğazlığından, dəntökən çömcəsindən anlardı. Ağır eşitdiyinə və bunu özü dərk etdiyinə görə, qulağına inanmazdı, gözünü boğazlıqdan salanan çömcəyə dikərdi. Dəyirmanın dolu dənliyindən axıb gələn buğda dənələri, yem axtaran cüçə kimi bir-birini basar, tələsər, çömcədən üzülüb daşın gözüne töküldərdi.

Kar İman mızıldanardı: “Dən azalıb”. Növbəyə düzülmüş kisələrdən, dağarcıqlardan birini qaldırıb dənliyə tökərdi. Dənlik ağızına qədər dolanda, yamaqlı gödəkcəsini ciyninə atıb dəyirman başına çıxardı. Suyu gəlin saçı kimi darayıb, aşağı tökən çəpərin “dişlərini” arıdardı. Sonra arxayınca kəpəklə dolu kisələrin üstündə uzanar, yorğanını üstünə çəkər, yuxuya gedərdi. İti və ucuşış çax-çax başını daşa döyər, Nuh kəndinin mahnlarını çağırar, qoca dəyirmanın sayiq gözətçisinə layla çalardı. Bu yeknəsəq musiqinin təsiri ilə Kar yatardı.

Bir də görərdin gecə vaxtı aləm şirin yuxuda ikən dəyirman

başında Kar İmanın, divar uçması kimi səslənən öskürəyi eşidildi. O saat bilərdin ki, su kəsilib, laylasız qalan Kar, narahat olub oyanmışdır.

Buxaqlı Səkinəni də o, buradaca sevmişdi. Səkinənin əvvəlki əri dağda tara düşüb öldü. O, ili başa vermədi. Bir axşam qasqara-lana qədər dəyirmanda oturub növbə gözlədi. Çox da darıxdı.

– İman qardaş, mənimkini əldən çıxart, aparım. Xamır yoxduracağam.

– Darıxma bacı, bu saat qurtaracaq, heç darıxma!

Qaranlıqladı, axşam yuxu quşu kimi damlarda qanad çaldı. Kar İman qapiya çıxıb, bir nəfəs aldı.

Yazbaşı idi. İydə çıçəkləmişdi. Elə bil havaya ətir hopmuşdu. Süd kimi aydınlıq, səhər kimi sakitlik idi. İman, əlini qoynuna qoyub üfüqə baxdı. Üfüq açıqdısa da, onun gözünə qara göründü. Buxaqlı arvad çadrasına bürünüb ayın qabağında firlanır, hərdən yaşığını yayındıraraq kirpik çalır, “mənə bax!” – demək istəyirdi. Kar İman, nədənsə pərişan-pərişan yerə baxdı. Qumları yalayıb ötən, aylı gecələrin sırrlarını piçıldışan sular, öz əli ilə bitirdiyi, yetirdiyi gülsabahalar, gülxətmilər, qərənfillər ona yabancı göründü.

Hər şey, gecənin gözəlliyyi adına xəyalə gələn hər şey onda bir ikrəh oyadır, könül boşluğu açırı. İçəri qayıtdı.

Buxaqlı yerindən qımäßigandı və soruşdu:

– Tezmi qurtarar, İman qardaş?

– Bəs nədir, bu saatca!

Kar İman dənliyə baxmaq bəhanəsilə Buxaqlının böyründən yuxarı boylandı. Sinəsi arvadin ciyininə toxundu. İman kişi qızardı. Onun əli titrədi. Özünə toxtaq verib dayandı.

Dənlikdən bugda qurtarırdı. Kar İman, Buxaqlının tez getməməsi üçün çarə düşünüb vurnuxur, o tərəf-bu tərəfə keçirdi. Birdən o, qəsdən toxunub lampanı söndürdü. Əlini taxçaya-boğçaya sürdü. Guya kibrıt axtarındı. Əli kimin çuvalına isə dəydi. Buxaqlıdan xəlvət, dənliyə iki böyük çömçə tökdü. Onun bir saat

,Nəvrəstə balam“

(ROMANDAN PARCA)

Gənif tə var alında çəmi mej, təsbihə əl vurma!
Namaz əhlincə vüma, onlar ilə oturma, durma.

Fyzull.

Kar İman, Haç Aqakisinin dəvirməsində durardı. Kəndin xassxaş kekələri, birişə lavaşları, rəzəklər nəzikləri, badamlı fətirlərinin tətmiş qadınsı, arpa cərəjini, kytyna qədər bytyn ruzusı Kar İmanın «bərəkətlə elindən» galib gedərdi.

Dəjirman işinə o ki var bolad idı. Dəjirmanın dərəndini, boqazlıcından, dantekan, cəməcəsindən anllardsı. Aqır eṣidüjine və bunnə ezy dərk etdiyinə görə qulaqlına inanmazdı; geyzny, boqazlıxdan salanan cəməcəsi dikərdi. Dəjirmanın dolu dənlilindən axsb gelən buğda dənələri, jem axtaran çycə kimi bir-birini basar, telesar, cəməcəden uzylyb daşın gezymə tekiyərdi.

Kar İman məzisləndərdi: «Dan azalıb». Nevbətə dzyylımsı kisalardan, daqarçıklardan birləri qaldırb dənlili tokardı. Jamaxlı gedəkçəsinə cijninə atub dəjirman başına cəxardı. Suju galin sacı kimi darajab, aşaqı tokan cəpərin «dişlərini» ardardı. Sonra arxaşına jorqanıba grib kepkələ dolu kisalar ystiyndə uzanar, juxula gedərdi. Cax-cax başınbən daşa dejər, Nuh kəndinin mahnırlarını saçıbat, göçə dəjirmanıñ sajbə gezəcisinə lajla calardı. Kar jatardı.

Bir də gorardin gecə vaqıtla aləm sırın juxuda ikan dəjirman başında Kar İmanın, divar ucması kimi səslənən eksyrəji eṣidildi. O saat bilərdin ki, suju kasiiblər.

Buxaxlı Səkinəni də buradaca sevmişdi: O, atlı-canlıs arvad idi. Əvvəlkı əri daqda tara dysyb oldy. Buxaxlı ilə başa vermedi. Bir axşam qas qaralanı qədər dəjirmandan oturub nevəbə gezlədi. Cox da dərəxdəs.

—İman qardaş, məmən dənimi aldan cıxart, apartım. Xamış jöqraqşaqam!

—Darəxma bacş, bu saat qurtaraçaq, hec darəxma!

Qaranlıxləsləd, axşam azanı, juxu quşu kimi damlarda qanat caldı. Kar İman qapıya cəxəb, bir nəfəs alıb.

Jaz başı idı. İldə cicaklılmışdı. Havaaja etir hoprusudu. Syd kimi adınlıx ve sakitlik idı. O, əlini qoynuna qoşub yufqa baxdı.

Uyq aċsħadxa da onun geyznyə qara gerynyrdy. Buxaxlı arvad cadrastına byrynyb aյın qabaqında fırıldanı, hərdəm jaşmaqın lajndəsəraq, kiprik salır, «Mənə bax» demək istəjdirdi.

Kar İman nadənsə pərişan-pərişan jera baxdb. Qumları salalıb etən, aήb geçəcların sırrını psclədəsan sular, oz ali ilə bitiridj, jetirdiğiy gylsabahalar, gylxatımlar, qarınfillər ona jabancı gerynyrdy.

Hər şel, geçənən gezəlliş adına xajala galan har şei onda bir ikrəh ojadır, kənəyl boşluqu aċċerd. Icarı qajıbdı.

Buxaxlıs jerindən qəmbildandı və soruşdu:

—Tezmi qurtarar, İman qardaş?

—Bəs nadır, bu saatçə!

Kar İman dənlili baxmaq bəhənəsilə Buxaxlının böyryndən juxarı bojləndi. Sinası qadınsın cijninə toxundu. İman kişi qızardı. Əli titradi. Əzynə toxtax verib dajandıb.

Sola kecdi. Saqa qajıbdı. Fikrində nə isə jaz səməsəyin bulutu kimi bark vururdu. «Kimsə joxdur, bir qadın, bir kişi, takılık».

O, bytyn badan ilə qez kəsildi. Kubud, lakin iti nəzərlərini qara cadra altından quju suju kimi işbdajan gezlərə zillədi. Kar İman gaçlıjinin əldən getmək yzrə olduqunu, dəjirmandı kyllənməkdən başqa bir cox ləzzətli şeklärə əl qatmaş olduqunu jalnz indi, jalnz bu daqiqədəcə anlaşdı. Buxaxlı ajaq qalxbı:

—Bəs İman qardaş dəjirdin, in-di bu saatçə? Qaranlıx gəvüşü ki, man neçə gedəcəjom, tek?

—Qorxma bacş, ezym etyrəm! —Jox, saq ol, elə unum hazırl ol-sajıds...

—Bir bax, lap az qalıb!

Buxaxlı janlırtıb basa-basa dənlili boylananda, İman da onun dənləndən bojləndi:

—Gerdyn azca qalıb?!?

Buxaxlı geziny dənlili tikib de-jirdi:

—Bil... na cox qalıb!

—Baçş ənənə az qalıb!

—Qardaşcanlı cox var!

—Az var!

—Coxdur!

—Cox na gəzir.

—Ba, nadır?

—Azçadır!

—Neçə azşa?

—Birçə qırtdan!

REDAQSİJANIN ADRESİ: BAKŞ 9 JANV

«III Internasional -matbəəsi, Bakş, Saratovets-Jefimov küç.29 Baş Mat

11 MAJ 1938 IL № 22 (167)

Bunu deňj İman cənəsinə Buxaxlıńın cijinə toxundurdu.

Buxaxlı dedi:

— Aldatmaçına bax!

— Kim?

— Sən!

— Mən nejnirəm?

— Aldadırsan!

Kar İmanın səbri tykənmışdı. Gyc ilə deňj bildi:

— Mən aldadıram, sən?

O, janan dodaxlarlıń Buxaxlıńın sərin və sırin janaxlarla ilə sendyrəmək istədi. Lakin, bytyn bədənə, bu xilqətdə də insan olartı?

Kar İmanın kobud zahirine baxıma, sular kimi sarın, saf səsi var idi. Boş jəro ona «nevrestə balanı» ləqəbi verilməmişdi. Təkrar-təkrər oxuduğu və sevdiləri bir qəzəli bələ başlardı:

— Getdi nevrestə balanıjar olub eojalarə.

O, yrənjindən galdıji ycynnı, jaxşır əzberlədiyi ycynnı, nə isə, dəhil bi qəzəli başlardı.

Kisi yrəjini, cijərini aridib səs dalgalarında sovrurdu.

Jadı gojdən od tekyldiyi, zəmilarda bincicilar etin nəfəs alala biciñ bicidji zaman bir də gererdin sarın xəfi bir kylak geldi. Tərti sinasını jelpikləşən kylak Nevrestə balanı ləzzət verərdi. Yərli aclarlarda. O, elini qəşəna qojuş, jollara baxardı, daşa dəyrəşən züngərlər fajtonları, olvan libaslı xanımların sejər edərdi. Bir də deňyb aşaqlar; arans byrkıda boquşan boz dyzleri syzərdi, gererdin oraqı tulladı, elini qulqına qojuş birdən - bira kəkklik kimi qazqıldı.

Istini, əzabı, jorçuluğu, qojuşu unutdurmaq üçün Nevrestə balamın bir bəndi bas id. Fajtonlar

dajanıqt, xanımlar bojlanıb synbylların arastına baxardı, bincicilar dinlərdi. Hər sej kirtiј, dinləmək arzuları. Lakin Nevrəsta bala- mın səsi daha gəlməzdi. O, baş- nı aşaqlı salıb taxılbıń bicardi. Fajtoncular tengə gəlib dizlerinə cırpardılar: «A zələm oğlu senin insaftı hardadır, adamı da belə darda qojarlarmış. Pah... bu məla- hətə, bu xilqətdə də insan olartı?»

Mollakərim dəfələrlə enu danla- mışdı ki, «Kəsəbləqənə get, oxu- maq haramıdış». Axtır bir gyn mol- la mənbərdə müsikiyi, oxumaq-pisliyəndə, müsiciçiləri sejyb la- nətləşəndə Kar İman qalxıd, qızar- mış, pərtməş halda cavab verdi:

— Axund - dedi, bas ki syur na darad *) aqaca qarşıza bax!

Dodax ki, xəndə na darad **) di- varda catdaqə bax! İman bunu de- jib, məsciddən çıxdı. Camaat hel- ret elədi. Axund ezymy itirib tez- tez tərini sildi, qarqış elədi:

— Lə'nət, lə'nət sənə, kafir!

Kar İman bir jaz Haç Aqakisi- nin bostancıś obul, itin əzəvən- cəkdidi, məhsul jetirdi. Mahsul jəbəl- ha - işqol zamanı Haç iki nəfər sahərlə, tamiz gelimli sysquladı ilə bostana goldı. Kar İman tələsk ləklərin arassına iyitryb 3 dənə aq jemis yzdy. Qonaxlarım qabaqınnə gətirdi. Dəvarəgəz sa- hərlər sımyk saplı qalım bəcəqə ilə dilimlədi. Onlar jemis jemədə məş- pul oldular. Kar İman cəkilib bir tərəfdə durdu.

Axsam Haç, Kary şənəna ca- qırıbdı:

*) Syuru joxdur

**) Gylyşy jox.

— Bilirsən nə var, dedi, man bostanın jemisini satdım. Dəjər- dajməzinə verdim.

Qalsır samamaların, qabaxlarsın məsəlesi. Onları da sən eridərsən,

Axşam Haç Aqakisi Kar İma- nın şənəna geldi:

— Sən o bostana galan kişi- nə deməsidin?

— Bir sez deməmişdim!

— Gənə bir fikirləs!

Kar İman fikirləşdi, dedijini tərləja bilmədi:

— Nəcə bələm Haç?

— O kişijə sen «balqabax», de- misen. Ispolqom bunu eşidib, çinti tutmuşdu. «Bu saat - dejirdi, mənim şəhərlime belə sez dejənə sud qu- ram gərək. «Süd» adı eşidanda Karın baqrı jartsıds. Gezərlərin qırğıb diqqətlə dinlədi. Əlini yrəjili- ni başına qojuş işin dəlsəm bül- mək istədi.

— Süd?

— Bəlli, sud nədir çənəm, sən ystända az qalmışdır manı də do- lasıdərsənələr. Səhərli kişi dejirdi «Haç» ejridib. Dava - ma'raka ilə jaxamış bir təhər qurtarmış-sən.

Kar İman mat qalıb. Haç ona tasallı verdi.

— Fikir, zad elemə. Həlo man elməmişəm ki, sənə sud eləşət. Bir ikifyz manat pul basdır, dy- zəlişdik. Kar İman dysyndy ki: «bir - ikifyz manat» onun zehmat haqqından cıxılaçaqdır.

Haç təsəlli verdi:

— Hec ejib eləməz. Elə bilerik bu il hec bostan okmamışan!

MİRÇƏLƏL

Redaqsiya hef'əti: Əl. Məmmədov,
Əli Əliyev, Cəfər Xəndan.

AR KÜCƏSI EV № 25, TELEFON № 3-84-91.

buat Mydirlili Myvəkkili № 2867 St. 364 A-2, Sif. № 2012.

Ədəbiyyat qəzeti. №22 (167). Bakı, 11 may. 1938-ci il

gözləməsi üçün imkan hasil etdiyinə sevindi, çıraqı yandırdı. Sola keçdi. Sağa qayıtdı. Fikrində nə isə yaz səmasının buludu kimi bərq vururdu: “Kimsə yoxdur, bir qadın, bir kişi! Bir o, bir mən!..”

O, bütün bədəni ilə göz kəsildi. Kobud, lakin iti nəzərlərini qara çadra altından quyu suyu kimi işildayan gözlərə zillədi. Kar İman gəncliyinin əldən getmək üzrə olduğunu, dəyirmando küllənməkdən başqa da, bir çox ləzzətli şeylərə əl qatmalı olduğunu yalnız indi, yalnız bu dəqiqədəcə anladı.

Buxaqlı ayağa qalxdı:

– Bəs, İman qardaş, deyirdin, indi bu saatca? Qaranlıq qovuşdu ki, vaxsey mən necə gedəcəyəm, tək?

– Qorxma özüm ötürərəm.

– Yox, sağ ol, elə unum hazır olsaydı...

– Bir bax, lap az qalib!

Buxaqlı yanlarını basa-basa dənliyə boylananda, İman da onun dalından boylandı:

– Gördün, azca qalib?!

Buxaqlı gözünü dənliyə dikib deyirdi:

– Buyyy. Nə çox qalır!

– Bacı canı az qalır!

– Qardaş canı, çox var!

– Az var!

– Çoxdur!

– Çox nə gəzir!

– Bə nədi?

– Azcadır!

– Necə azca?

– Bircə qırtdan!

Bunu deyib, İman çənəsini Buxaqlının çıynının toxdurdu. Çimdiyini onun gözü qabağına tutdu. Demək istədi ki, “dırnaq boyda”.

Buxaqlı dedi:

– Aldatmağına bax!

– Kim?

– Sən!

– Mən neynirəm?

– Aldadırsan!

Kar İmanın səbri tükənmişdi. Buxaqlının kürəyindən qucaq-
layıb, başını geri qanırdı:

– Mən aldadırıam səni?..

O, yanın dodaqlarını Buxaqlının sərin və şirin yanaqları ilə
söndürmək istədi, lakin bütün bədəni alışdı.

2

Kar İmanın kobud zahirinə baxma. Sular kimi sərin və saf
səsi vardı. Boş yerə ona “Növrəstə balam” ləqəbi verilməmişdi.
Təkrar-təkrar oxuduğu və seçdiyi bir qəzəli belə başlardı:

“Getdi növrəstə balam, yar olub əgyarlrərə”

Yayda göydən od töküldüyü, zəmilərdə insanlar çətin nəfəs
ala-alə biçdiyi zaman bir də görərdin, sinəsini yelpikləyən
külək Növrəstə balama ləzzət verərdi. Ürəyi açılardı. O, əlini qa-
şına qoyub, yollara baxardı. Dağa dırmaşan zinqirovlu faytonları,
əlvan libaslı xanımları seyr edərdi. Bir də dönüb aşağı, aranı,
bürküdə boğulan boz düzləri süzərdi. Görərdin orağı tulladı, əlini
qulağına qoyub birdən-birə kəklik kimi qaqqıldıdı:

*Səba məndən söylə o gülüzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi,
Qapına dərmana gəlsin, gəlməsin?
Yarım gəlməsin...*

İstini, əzabı, yorğunluğu, qayğını unutdurmaq üçün Növrəs-
tə balamın bir bəndi bəsdi. Faytonlar dayanar, xanımlar boyylanıb,
sünbüllərin arasına baxar, biçinçilər dinlərdi. Cırcıramalar susar-
dı. Hər şey kiriyər, dinləmək arzulardı. Lakin Növrəstə balamın

səsi daha gəlməzdi. O, başını aşağı salıb taxılını biçərdi. Faytonçular təngə gəlib dizlərinə çırpardılar: “A zalım oğlu, sənin insafin haradadır, adamı da belə dar qoyarları?... Pah!... Yarəbbi, bu məlahətdə, bu xilqətdə insan olarmı?”

Molla Kərim dəfələrlə onu danlamışdı ki, “Kasıblığına get. Mahnı çağırmaq haramdır”. O, axundun hörmətini saxlayıb cavab qaytarmamışdı. Axır, bir gün molla minbərdə musiqini, oxumağı pisləyəndə, musiqiçiləri söyüb lənətləyəndə, Kar İman qalxdı, qızarmış, pörtmüs halda cavab verdi:

— Axund ağa, —dedi:

“O baş ki, şur nə darəd³ — ağacda qarpıza bax!

Dodaq ki, xəndə nə darəd⁴ — divarda çatdağa bax!”

İman bunu deyib, məclisdən çıxdı. Camaat heyrət elədi. Axund özünü itirib tez-tez tərini sildi, qarğış elədi:

— Lənət, lənət sənə kafir!

3

Kar İman bir az Hacı Ağakışının bostançısı olub, itin əzabını çəkdi, məhsul yetirdi. Məhsul yığılhayıgil zamanı, Hacı iki nəfər şəhərli, təmiz geyimli, şısqulaq adamlı bostana gəldi. Kar İman tələsik ləklərin arasına yürüüb üç dənə ağ yemiş üzdü, qonaqların qabağına gətirdi. Dəvərəgöz şəhərli sümük saplı qələm bıçağı ilə yemişləri dilimlədi. Onlar yeməyə məşğul oldular. Kar İman çəkilib bir tərəfdə durdu.

Axşam, Hacı, Karı yanına çağırıldı:

— Bilirsən nə var, — dedi, — mən bostanın yemişini satdım. Dəyər-dəyməzinə verdim. Çox çətinlik, güc-bəla ilə satdım. “Mal ucuzdur, deyirdilər, yemişləriniz balacadır, dadsızdır”. Tanış adam idilər, üzümdən keçib əli boş qayıtmadılar. Sövdələşdim. Qalıb qabaqların, şamamaların məsələsi. Onları əritmək də sənin boynuna!

³ Həvəsi yoxdur

⁴ Gülüşü yoxdur, gülmək bilmir

Kar İman uzun tağları xırıltı ilə yerindən oynatdı. O, tağları çevirir, məhsulunu dərir, ana qoynundan övladı çəkib alan kimi, bəzən qabaqları tağdan çətinliklə qoparırdı.

Qabaqları arabaya yiğib şəhərə sürdü. Camaatın gur yerində, bir meydanda boşaldıb kənarında oturdu.

– Ay yaxşı balqabağı ha!

Uzaqdan qoltuğu dəftərlə bir kişi gəldi. Nə dediyini Kar İman eşitmədi. Qabağın bir yaxşısını seçib, ona tərəf uzatdı:

– Bal kimi çıxmasa, deyinən evin yixılsın, mal satan!

– Nə ixtiyarla burada yemiş satırsan?

– Yemiş yox, sənə balqabağı deyirəm!

– Balqabaq əbavu-əcdadındır, sənə kim ixtiyar verdi, burada satasan?

– Hacı özü!

– Hacı-macı bilmirəm, bu saat cərimə verəcəksən, familin?

4

Axşam, Hacı, Kar İmanın yanına gəldi.

– Sən o kişiyə nə demişdin?

– Bir söz deməmişdim!

– Yenə bir fikirləş!

Kar İman fikirləşdi, dediyini xatırlaya bilmədi:

– Necə bəyəm, Hacı?

– O kişiyə sən “balqabaq” demisən. İspalkom bunu eşidib, cini tutmuşdu. “Bu saat, deyirdi, mənim qulluqçuma belə sözü deyənə sud qoram gərək”.

“Sud” məsələsini eşidəndə Karın bağıri yarıldı. Gözlərini qırıp diqqətlə dinlədi. Əlini ürəyinin başına qoyub işin dalısını bilmək istədi:

– Sud?

– Bəli, sud nədir canım, sənin üstündə az qalmışdı məni də dolaşdırınsınlar. Dəftərlə kişi deyirdi: “Hacı öyrədib”, dava-mərəkə ilə yaxamı bir təhər qurtarmışam.

Kar İman xəcalətindən başını aşağı saldı. Hacının üzünə baxmağa utandı. Bir müddət dinməz durdu. Hacı ona təsəlli verdi:

– Fikir-zad eləmə. Hələ mən ölməmişəm ki, sənə sud eləyərlər. Bir-iki yüz manat pul basdım, düzəlişdik.

Kar İman düşündü ki, “bir-iki yüz manat” onun zəhmət haqqından çıxılasıdır. Hacı təsəlli verdi:

– Heç ayib eləməz. Elə bilerik bu il bostan əkməmişik!

Bu əhvalatdan sonra Kar İmanın Haciya etimadı artdı. Onun qarşısında daha ixləsla işləməyə, sözünü hörmətlə yad eləməyə başladı. Hətta bir dəfə əli dinc durmayanlardan birisi Hacının şəklini divar qəzetində bədheybət çəkmişdi. Deməklərinə görə adına nalayıq sözlər də yazmışdır. Hacı Kar İmana işaret etdi. O, gecəyarısı sovetliyin qabağına çıxıb qəzeti qopardı. Hacının xəcalətindən çıxməq üçün belə bir xidmət göstərdiyinə görə, ürəyini rahat hiss etdi.

Bir gün Hacı Ağakişi gecəyarısı Kar İmanı çağırıb xəlvət məclisə apardı. Yedilər, içdilər, Kar bayatı çağırmaq istəyəndə qoymadılar. Sonra adları yazdilar. Hacının yaxınlarından birisi əyilib Kardan soruşdu:

– Bizi təngə gətirdi bu Ali kişi, dalından dəyəkmi?

– Kimin?!

– Kənd sovetinin dana!

– Niyə?

– Necə niyə, belə məsləhətdir.

– Ali kişini, deyin dana!

– Deyin niyə, “deyək!”

– Nə təfavütü?

– Yox, sən mən deyənə bax “deyək!”

– Deyək!

– Ay sağ ol!

Hacının adamı ona bir “qəzəl” gətirdi. Sözlərini bir-bir Kara öyrətdi. Öyrətdikcə Kar alçaqdan zümrümə eləyib, havaya saldı. Sözləri Hacı Ağakişi yazdı. Bir neçəsini Kar İman əzbərlədi.

Hacının adamı tapşırdı ki:

– Toy demə, məclis, yolüstü, doqqaz demə, aran demə, yay-laq demə, vaxt-bivaxt aralığa sal bunları de, camaat sənə yaxşı qulaq asır. Bunları döşə ki, camaat “ayılsın” İspalkomun qopara-ğını götürək. Hacıdan da dəyirmanı alıb külli-ixtiyayı sənə verə-cəyəm. Qoçağım, görüm neylərsən!

Kar İman dəyirmanın həvəsi ilə işə düşdü. Yığdığı “mahniları” yaymağa başladı.

Axır bir gün Kar İman da Hacı Ağakışının dəstəsi əksinqilabçı ünsürlərlə birlikdə qırmızı kürsü qarşısında durmalı oldu. Məhkəmə onun avam, yoxsul və düşmən hiyləsi ilə aldadılmış olduğunu nəzərə alıb az iş verdi. Onu Özbəkistan tərəfə göndərdilər.

Buxaqlı tamamilə ərindən əl üzüb oturmuşdu. “Kim bilsin, deyirdi, qaragün harada batdı? !”

Məşədi Dilən ona ürək verirdi:

– Yox, canım! O, sağıdır. Bir fəndlə millətimiz üçün çalışır. Millətə lazım adamdır. Onun abidar sözləri indi də qəlbimi yan-dırır. Biz Kar İmanı axtarıb tapmalıyıq, və tapacağıq!..

IX Fəsil Qaranlıq yollar

Fərdanın xatirat dəftərindən III vərəq

1

Cümə günü, xəlvəti, qacaq yolu ilə o taya, atamın yanına getməli idim. Məşədi Dilən hər şeyi hazırlamışdı. Görüşmək üçün iki günlüğünə anamın yanına getmək istədim. Məşədi məsləhət görmədi. “Ana ürəyi, – dedi, – nazik olar, bəllidir. Səni buraxmaz. Buradanca yollan, anana sovqat olsun deyə un, yağı, pendir göndərirəm. Zərrə qədər korluq çəkməyə qoymaram, arxayıñ ol! Qaldı, deyəcəm: “kağız gəlmışdı, atası çağırıldığı üçün tələsik getdi. Ondan cavab çıxan kimi səni də yola salacağam...”

Məşədi məni kənara çəkib tapşırıqlar verirdi:

– Görürsən, Tərlan sənin üstünə yaman düşüb. Qəzet, iclas qalmır ki, səni biabır eleməsinlər, bəllidir. Sənin fikrincə niyə belə edirlər?

Mən utandım. Ayaza sataşdığını necə etiraf edim; uşaqlıq üzündən irəli gələn bu xətanı kişinin qabağında necə dilimə gətim? Dinmədim. O xəcalət çəkdiyimi duydu və başa saldı:

– Utanma, sən elə bilirsən ki, Ayazın məsələsi üçündür?

– Bəli, ona görə!

– Yox, uşaqlıq olma, onlar hamısı bəhanədir. Əvvələn budur Ayazın ixtiyarı özünə və valideyninə çatar. Bəllidir, yüzü-yüz söz desin, qızı sənə vermək istəyirəmsə, verəcəyəm.

Məşədi, bu son sözü ilə sanki dünyani mənə bağışladı. Mən ömrümdə özümü bu qədər xoşbəxt hiss etməmişdim. O, davam etdi:

– Hamı bilir, mən onun-bunun sözü ilə oturub-durmamışam və durmaram da... Amma burada Ayazın məsələsi bir bəhanədir. Kim çatdırıbsa sənin atanın köhnə orduda işləməsini, qaçış İranda çalışmasını, Tərlan eşidib. Məsələnin bərk üstünə düşübər. Bəlkə də səni tutmaq istəyirlər. Tərlan məni çağırmışdı: soruşdu ki, belə bir adamı nə üçün muzdurluqda saxlaysırsan? Mən də, bilirsən, boz adamam, hamiya bəllidir. Bir üzüaçıq qadından qorxası deyiləm ki, ağızıma gələni dedim, çıxdım.

Məni daxili bir kədər çulğadı. Dərdin hansını çəkim? Sevgi-limin xiffətinimi, səfəri, ayrılığımı, mənim ucumdan illərdən bəri zəhmətimi çəkən kişinin məsuliyyətə çəkilməsinimi?

– Bilmirəm. Məşədi, doğrusu bilmirəm nə edim? Hər şeyə nifrət edirəm. Özümü öldürmək istəyirəm.

Məşədi təsəlli verdi:

– Bu sözlər artıqdır. Darıxmaq da lazımdır. Sabah səni yola salaram! Xoşbəxtən ki, buranın qalmaqlından qurtulursan. Bəllidir, sənin dalınca özüm gəlirəm. Bu artel-filan məsələsi də ki, çıxıb, sinnimin bu vaxtında Dayı Qafarla bir qabda çörək yeməyə mənim təhərim yoxdur. Hamı bilir, arxayın ol ki, yaz açılmağını gözləyirəm. Bayramdan yarım ay sonra, yanındayam... Ayaz da bərk darıxır. Sən gedəndən sonra bilirəm, xiffət çəkəcək. Heç eyb etməz. Allah qoysa o tayda iş görərik, aydınlığa çıxarıq.

Mən sevindim. Ayaz mənim olacaq. Sanki Məşədi ürəyimdən xəbər verdi:

– Qızın inadına heç fikir vermə. Mən əvvəldən sənə oğul demişəm, sözüm sözdür. Qız da məndən çəkinir. Onun səndən baş-qasına meyli yoxdur. Arxayın ol. Bunu atana da yazmışam.

Məşədi ifadəsini dəyişdi. Tələsik yadına bir şey düşmüş kimi:

– Kağızin varmı? – dedi. – Fərda, çıxar bir şey var, yaz.

Mən qələm-kağız çıxardım. O dedi, mən yazdım: “Nişanlı-mı əlimdən alanların, anasını ağlar qoyaram...” Mən dalısını yazmaq üçün gözlədim, o fikirləşdi. Soruşdum:

– Kimin sözüdür?

– Var, – dedi, – biri artel heyətinə ərizə verib zaqsdan şikayətlənir.

Mən qələm əlimdə, yazmağa müntəzir idim. Məşədi nə fikirləşdisə ayağa qalxdı:

– Fikrim dağıldı. Qalsın, özüm yazaram, – kağızı aldı.

Mən vidalaşmaq üçün evə getdim. Məşədi, o tayda müəyyən adamlara çatdırmaq üçün mənə qapalı məktub vermişdi. Bilirdim ki, bu məktublar köhnə əlifba ilə, çırpı kimi uzun, dolaşıq hərf-lərlə yazılmışdır. Ona görə maraqlansam da, açmirdim. Məşədi bərk tapşırılmışdı ki, “Bunları bir Allah bilsin, bir sən, bir mən. İnşallah o tayda bunu çatdırıldığıñ adam böyük tacirdir, sənə istədiyin xələti verəcəkdir. Kağızları qəlbin kimi qoru. Zənn et ki, sevgilin Ayaz bu paketin içindədir. Onun, eləcə də sənin, mənim həyatım bu məktublardan asılıdır. Can sənin, can məktublar əmanəti ! Gözlə ha, ayıq ol, gözlə!”

Mən əl verdim, öpüsdüm, ayrıldım.

X Fəsil Sinə dağı

*Əzizim aran yerə,
Quş gedər aran yerə.
Anama deyin gəlsin
Qanım göl duran yerə.*

1

Tərlan, Bakıda – Şamaxı yolunda çilingərlik edən kərbəlayı Laləzərin qızı idi. Atası 24-cü ildə öldü. Qız fabrika-zavod məktəbinə girdi. Məktəbdə açılışdı, aktivləşdi. Komsomola keçdi. Məktəbi bitirdikdən sonra toxucu fabrikasında özək katibi oldu. İki il işləmişdi ki, səfərbərliyə aldılar. Kəndə göndərdilər.

Sovet seçkiləri vaxtında qəza partiya komitəsinin qadın nümayəndəsi, heç olmasa on kənd sovet sədrliyinə qızlardan seçilməsini irəli sürdü. Namizəd aradılar. Rəylər birləşdi. Kəndə seçicilərin ümumi iclasında müzakirəyə qoydular, ümumi iclasda Tərlanı Günlər kəndinə sovet sədri seçdilər.

Tərlan çevik, işgüzar və hazırlıqlı bir qızdı. Yeni həyatı, mübarizəyə olan sevgisi qədər düşmənlərə dərin nifrəti vardı. Ona elə gəldi ki, partiya və hökumətin plan və tədbirlərini yerinə yetirmək üçün bir şey vacibdir: düşmənin müqavimətini qırmaq!

O, quş kimi birdən pərvazlanmışdı. Günlərin vurhavur günlərində o, üzərindəki işin ağır və böyüklüyünü duyurdu. Artel işləri, kənddə sinif mübarizəsini daha da alovlatmışdı. Vəzifələr olduqca ağır və çətindi. Kənd soveti artel işinin təşkilatçısı olmalı idi. Artel isə yalnız siyahı düzəltmək deyildi. İndiyə qədər müxtəlif arzu, meyil, istək və zövqlə yaşamış tək təsərrüfat-

çıları bir yerə yiğmaq, arı kimi bir qovana alışdırmaq, onların qadir əllərini ümumi və xeyirli işə bağlamaq, fərdi vərdişləri unutdurmaq, yerində yeni, sosialist münasibəti yaratmaq lazımdı. Malını, təsərrüfat alətini gizlədənləri, “yalandan amin deyib” yeni təsərrüfat formasından faydalananmağa çalışanları, kolxozu nüfuzdan salmaq üçün cürbəcür böhtan uydurmaları tapmaq, hiylələri açmaq lazımdır. Kəndlini inandırmaq lazımdır ki, artel xoşbəxt həyat yoludur. İnandırmaq lazımdır ki, Xalıqovlar nə partiyanın, nə də hökumətin adamıdır. Onlar küləklə bu cəbhəyə düşən ünsürlərdir. Onları cəbhədən qovmaq lazımdır. Necə ki, qovduq...

Bunları fikirləşərək, axşam qaranlığında evə gedən Tərlan, iki adamin ona yanaşdığını gördü. Məşədi Dilən və qardaşı Ariq idi.

– Yoldaş Tərlan, sözüm var! – deyə Məşədi Dilən Tərlanı kənara çəkib piçildədi: – Mən sizə deyəndə inanmirdiniz. Buyurun baxın. Bəllidir ki, bu saat Fərda, dolu xurcun ciyində bağların arası ilə təpəni aşdı. İstəyirsən, buyurun dalınca gedək. İki gündür gizlənmişdi, demə zalim oğlunun kələyi varmış...

Tərlan təəccüb etdi, həm də hırslandı. Bir muzdurun daban alıb qaçmasını görəndə özündən çıxdı. Onu yaxalayıb bütün kənd arasında biabır eləməyə tələsdi.

– Dayan, – dedi, – atı yəhərləyim.

– Yox, yoldaş Tərlan, atın səsini eşidib, gizlənəcək. Budur, kəsmə yolla çıxsaq onun qabağını kəsmiş olacağıq.

Tərlanın ürəyinə bir şübhə çökdü. Fikrinə gəldi ki, “bu bədniiyyət kişiyə etibar yoxdur, kim bilsin nə hiylə qura bilərlər. Yoldaşlardan birini özümlə götürsəydim”. Səfəri, öz katibini və razona işə göndərdiyi milis Muxtarı xatırladı, hamısı uzaqda idi.

Bir də Tərlanın ürəyindən cəsarətli bir səs gəldi. “Nədən qorxursan, özün hər iclasda qadınların kişilərlə bərabər olduğunu deyib dad təpirsən. Bu qorxaqlığı səndə görən həmin Məşədi Dilən sabah kəndə car çəkəcək ki, “ispalkomu arvad olan yerdən qaçaq da çıxar, quldur da törəyər”. Başqa bir fikir də Tərlana təs-

kinlik verdi. O, xeyalına gətirdi ki, əvvəl axşamdır. Camaat hələ doqqazlardan çəkilməyib, qorxulu bir şey ola bilməz.

O, əlini belindəki naqana toxundurub tərpətdi. Onlar kəndin aşağısında təpənin kənarı ilə səssiz-səmirsiz yeri yirdilər. Bir neçə dəqiqədə, şəfəqdən görünməmək üçün sinə-sinə təpəni aşdırılar. Bağlara, çəpərliklərin içində girdilər. Məşədi Dilən Tərlanın qulağına piçildədi: “Hərif bu kolların arasından keçəcək. Yeyin gedək, ötmüş olsa baxarıq...”

Axşam soyuğundan qopan külək dərələr dolusu, başaşağı axır, davamlı zəlzələ kimi müdhiş səslənirdi. Külək get-gedə güclənir, sanki qəsdən hay-küy salıb aranı qatmaq, xəzəlliklərdən ötən Fərdanın qədəmlərindən qopan səsi boğub gizləmək istəyirdi. Əsəbi külək qaranlıqdan qüvvət alaraq ağacları, daşları yerindən qoparıb atmaq istəyirdi. Bulud çəkildi. Göyün bənövşə rəngi açıldı. Ulduzlar oyandı.

— Aralı getmək lazımdır. Hərəniz bir bəndəri kəsin görək!

Məşədi Dilən Tərlanın bu təklifindən qorxdu. Qorxdu ki, iş pozulsun, qardaşına göz də eyləyə bilmədi. Daldan Ariğın əlini tutub bərk sıxdı: “Vaxtdır, hə!!”

O, Tərlanın lap qabağına keçdi. Yaxın durdu. Tərlan elə bildi ki, hərifi görmüşdür, göstərmək istəyir. Məşədi Dilən, burnu Tərlana toxunacaq qədər yaxın durub dedi:

— Bilirsən nə var?

— Nə var?

Tərlan sualını bitirməmişdi. Məşədi Dilən qüvvətli, qalın, erkək əlləri ilə onu boğazladı, yerə yıxdı.

— Nə vaaar? Hmm.

Tərlan əlini tapançaya atana qədər Ariq xəncərini onun ürəyinə sapladı. Qızdan yarımcıq bir “vay” səsi qopdu. O, biləyinin son qüvvəti ilə tapançanı sıxdı, hara sıxdığını özü də anlaya bilməyib yıxıldı. Güllənin, boğuq səsi çıxdı.

Məşədi Dilən, daha da arxayın olmaq üçün, qızın sinəsinə daha bir yara vurdu. Özünü kolun arasındaki çuxura atdı. Tərli, halsiz, əsəbi idi. Yaxasını cirdi. Nəfəsindən od töküldüyünü hiss etdi. Tərlanın son qüvvəti ilə atdığı gülə Arığın qarnından dəymışdı. O, yarasını tutub ufuldayırdı, qorxudan dillənə bilmirdi.

Tərlanın meyitindən qan, qaynar metal kimi axırdı. Məşədi Dilən yerin qaranlığını görür, alovlu bir gəncin qanındaki istini hiss edirdi.

Külək səslənir, buludlar çapıb ötür, gecə dərinləşir, çay susur, qatil əllərin qurbanı olan Tərlanın cənazəsi torpaqlara səcdə edirdi. Onun sol üzü kollu-koslu torpağa dayanmış, dağıniq saçları tikanlara dolaşmışdı.

Məşədi Dilən bir müddət inanmadı. Tərlanı pusquda yatmış bir aslana bənzətdi, qorxdu, Tərlanın cənazəsinə yaxın düşmədi. Öldüyünü yəqin etdikdə cəsarətə gəlib barmağını silkələdi. Ürəyində dedi: "Di get!"

Onun tapançasını götürüb, kənara qaçıdı. Torpağa basdırıldı. Bir istədi meyiti sürüyüb arxa salsın, yadına düşdü ki, "suyun dili var". Qardaşını səsləməyə dili gəlmədi. Üst-başı qana bulanmasın deyə meyiti ehmallıca çuxasına sarıldı. Qoltuğuna vurdu. Meyit ağır və dəhşətli idi. Sallanan qılçaları yerə, kol-kosa toxunduqca Məşədi Diləni vahimə götürürdü. O, meyiti sürüyə-sürüyə yuxarıya, bağçaların altındakı su oyuqlarına yönəldi. Bir quru oyuq tapdı. Tərlanı oraya saldı. Qoltuq cibindən xışıldayan bir kağız çıxartdı. Tərlanın yaxasını açdı və hələ soyumamış sinəsinə qoysdu. Meyitin üstünə çırrı, ot tökdü.

Bütün bu işləri görən qatilin əli titrəyir, qılçası əsirdi. Elədiyinə inanmırıldı. Sanki Tərlan hələ səbr edir. Birdən sıçrayıb, qalxacaq, həmişə silkələdiyi şəhadət barmağını qatilin gözünə soxacaqdı. Lakin Məşədi Dilən, bunun vahimədən doğan bir təsəvvür olduğunu anlayıb, özünə toxraq verirdi.

O, işini bitirdikdən sonra bir ah çekdi. İsti və zəhərli nəfəsi ilə içindəki yanğını söndürmək istədi. Lakin ağızından alov çıxır-

də. Alov püskürsə də bu ah rahatlıq ifadəsi idi. Çünkü indi, artıq Tərlanın görən gözləri, eşidən qulaqları, kəsərli sözləri, hökmləri yoxdu. Məşədi özünü evindəki kimi rahat hiss etdi. Hər şey ona xoş və şirin gəldi. Sərbəstliyinə sevindi. Dönüb fəzaya baxdı. Saymışan ulduzları görcək pozuldu. Onlar, hələ ölməmiş və parlادıqca parlayan minlərlə Tərlanları xatırlatmadırmı?

Məşədi Dilən tələsik cinayət yerinə, qardaşının yanına qayıtdı.

— Rahatladım!

Ariq qarnını yerə verib yavaşdan “yaram” deyib ufuldayırdı. Məşədi onun səsini eşitdi. Ani iztirab onu çulğadı:

— Ariq nə olacaq? Bu yaralını hara götürə bilərəm, aləmə yaşılar... Nə etməli ki, iz itsin?

Evə aparan kimi kəndə hay düşəcəkdi. Məşədi fikirləşdi, fikirləşdi. O qədər tələsirdi ki, fikrini sabitləşdirə bilmirdi. Xəyalına nə gəlirdisə o saat başlamaq, iqdam etmək istəyirdi. Lakin azacıq sonra, bu iqdamin yanlışlığını anlayır, fikrindən daşındı. Canavar heyvan aparan kimi o, dönə-dönə Ariği qoltuqlayıb qaldırdı, yenə buraxdı. Yaralı hər dəfə sizildiyir, “apar” deyir, ağlaşındı. Lakin, vəziyyətin dəhşəti, onu susmağa məcbur edirdi. Hər dəfə qardaşının qoltuğuna sığındıqca müalicəyə aparıldığını güman edirdi, kiriyirdi. Təkrar yerə qoyulduqda sönük gözlərini açır, altdan yuxarı yalvarıcı halda baxırdı.

— Evəmi aparım? Arvadının qaraçılığı dünyani götürəcək. Bizi güdəza verəcək. Qonşu kəndə aparım?..

Məşədi Dilən uzun fikir-xəyaldan sonra cəllad kimi xəncəri ni ətəyi ilə sildi. Üzünü arxa tərəfə çevirdi. Xəncəri Ariğin ürəyinə sapladı.

Məşədi Dilən dəli olmamışdı. Qardaşının qatili olmaq istəmirdi. Biləks, ömründə bugünkü qədər qardaş məhəbbəti hiss etməmişdi. İndiki qədər acımadı, kədərlənib ağlamamışdı. Lakin bu, bir zərurətdi. Bunu etməli idi. O, bunu ani bir hiss ilə də etmədi. Doğrudur, Ariq haqqında az düşündü, lakin dərin düşündü. “Ariq yaralanmasaydı cinayətin izi məndən, şeytandan bismillah

uzaq olan kimi, uzaq olacaqdı. Meydanda bir yaralı dururkən, sabah Sovet hökumətinin silisçiləri qurdalayıb tapacaq. Mənim də atamı yandıracaqlar. Ariq isə aldığı yaradan kim bilir, sağala biləcəkmi?”

— Ondansa... Ondansa, — dedi, — təki gullə tutarlı yerindən dəyə idi.

Fikirlər bir-birinə qarışdı. Məşədi qaşını düyüb, dodağını dişlədi. Yuxarı qaçıdı, aşağı düşdü, sinib gizləndi. Bir çarə tapa bilmədi. Nəhayət, bu müdhiş qərara gəldi.

Yaralı, böyrü üstə yixilib əzab içində qırılır, inlərkən “su, su” deyə yalvarırkən, amansız bir zərbə onun həyat damarlarını dəstələyib çıxardı, ürəyini çəkib apardı. O, axan gözləri ilə arxa-yə baxdı. Cəllad kimi başı üstündə duran qardaşını gördü. Lakin, inanmadı. “Qardaş!” dedi, bir nəfəslə köksünü boşaltdı, yixıldı.

Ariğın son nəfəsdə suallarla dolu olan “qardaş!” xitabı Məşədinin ürəyini tərpətdi. Uşaqlıq günləri, ailə həyatı, Ariğın sıfəti gəlib gözü önündə durdu, az qaldı ürəyi kövrəlsin. O, köksünə bir yumruq vurdu, mənalı bir xitab etmək istədi, söz tapmadı.

“Eh” deyib daxili düşüncələrdən ayrıldı. Məşədi, qardaşının meyitini aparmadı. Sürüyüb, arxin dalındakı oyuq yerə saldı.

Kolluqlardan açılığa, düzəngaha çıxmaga qorxurdu. Soyuga, küləyə baxmadı. Papağını əlinə aldı. Sinə-sinə, dovşan kimi koldan-kola, bu daşdan o daş dibinə hoppanır, özünü kənd arası-na salmaq istəyirdi.

2

Məşədi Dilən evə qayıtdı, pis qayıtdı. Hamını yatmış görüb yatağa girdisə də rahat olmadı. Yatağına od tökülmüşdü. Nə isə, hansı bir qüvvə, hansı bir alov isə onu qovurub, yandırırdı. Ayağa qalxdı. Özünə şübhəli və yabancı görünən ailəyə, həyata nifrət elədi. Gələcək günlərin məchul, lakin güclü hökmü onu tir-tir titrətdi. Arvadının kürəyindən bir yumruq vurdu. Yuxulu arvadı bağırıb qalxdı. Məşədi Dilən əli ilə onun ağızını tutub yastiğa yıxdı:

– Sssss! – deyib söydü.

Su içdi, köynəyinin yaxasını nə vaxt cirdığını kəsdirə bilmədi. Evin aşağı tərəfində kərpic döşəmədə uzandı. Qapıya çıxdı. Əlinə aftafa almaq bəhanəsilə üfüqü seyr etdi. Səhərin açılmasını istədi. Zehni qaralır, ürəyi darıxırdı. Dağlar qədər ağır yük altında qalmış kimi çabalayıb, çırpınındı. Həyətdə vargəl elədi. Alnı tut ağacına dəydi. Səndələyib arxası üstə sərildi. Torpaq kürəyini buz kimi üzütdü. Üzüstə çevrilib əllərini uzatdı. Sirrini torpaqlara piçıldayanda yer heyrət etdi. Ovuclarını geniş açıb yerə sürtdü, əl yeri aradı. Yerin qulpundan yapışış alt-üst eləmək, gecənin bu vaxtında onun quyu kimi dərin xəyallarına dolan qaranlıq aləmləri fəzanın boşluqlarına tökmək, hər şeydən silkinib sərcə kimi yüngül olmaq istədi. Bu da mümkün deyildi. Çünkü əlinə yerin qulpu yox, həyətin bir ovuc sərin torpağı gəldi. Torpağı sıxdı. İçində başlanan boranlı bir qış kədərinin təsiri ilə ixtiyarsız bir “iiixxx” səsi çıxardı. Dün-yani qəhr etməyə hazır olan qəzəbi ilə bu səsi boğub boğazında saxladı. Səsi hülqumunda qaynadı, qaynadı:

– Axxxıyy!

Qalxdı. Qanı yenicə qurumuş xəncər onun gözlərində böyüdü, qaraldı. Xəncər öz-özünə qınından çıxıb göylərdə parladı. Qayıdib onun köksünə dayandı. Daxil olmağa izin istədi:

– Açımmı?

– Açımmı? – deyirdi, – tale göyərçinlərini çırpıntıdan, köksün dar məhbəsindən xilas edimmi? Parçalayım, səni qorxudan, ehtiyatdan, kindən, qəzəbdən, dəhşətdən, təəssüfdən, həsrətdən qurtarımmı?

Sanki üzünə gülab səpib onu ayıltıdilar.

– Yox, – dedi, – mən daha rahat yaşaya bilərəm və yaşayacağam, bəllidir.

Sabah Arığın arvadına nə cavab verəcəyini fikirləşdi, tapdı: “Qapıdan ötəndə məndən ayrıldı, Binəyə, çobanların yanına getdi. Nigaran olmayıñ, gələr...”

Səhər tezdən İcraiyyə Komitəsinə şikayətə gələn kəndlilər atlarını sütuna bağlayıb çöməlmışdilər. Kimisi yer, kimisi vergi, bəzisi yeni məktəb tikmək davası çekirdi. Bir qızla utancaq bir oğlanı zaqsa gətirmişdilər. Onlar hər ikisi şikayətçilərdən uzaqda dinməz durmuşdular. Ziyanlıq mal tutub gətirən də vardi. Gün bir cında boyu qalxdı. İdarə vaxtı keçdi, bütün qulluqçular gəldi. Rayondan da telefon edib, Tərlanı istəyirdilər. Deyəsən istəyən Vələsov özü idi.

Tərlan yox idi. Evlərinə adam göndərdilər. Anası cavab verdi ki, heç axşamdan gəlməyib və evdə belə güman ediblər ki, rayıondadır. Şikayətçilər katibin başına yiğildilər:

- Yoldaş katib, şikayətimizi sənsə də eşit!
- Sədr gələr, yoldaşlar, bir az gözləyin. Onsuz mən bir şey edə bilməyəcəyəm.

Divar saatı kiçik əqrəbi ilə az qala bir dövr vururdu. Günəş qarlı dağlar başından dönüb, yuvasına endi. Adamlar – səhər tezdən göz açıb evini tərk edən adamlar, axşam işdən qayıtdılar. Gün batdı. Hava qaranlıqlaşdı. Tərlandan bir xəbər çıxmadı. Fər-danın getdiyi aşkar olandan sonra adamlarda maraqla daha da artdı. Tərlanın anası Ballı arvad katibin yanına getdi. Müslümü çağırıb yalvardı:

- Dərdini alım, a oğul, bircə Tərlandan mənə xəbər!

Müslüm atını minib rayona getdi. Rayonda Tərlanı ondan soruştular. RİK sədri bərk tapşırıdı ki, onun adını Bakıya vermişik, tel vurub müşavirəyə çağırıblar. Nə cür olursa sabah günorta burada olsun.

İkinci gecə də Tərlandan bir xəbər olmadı. Yalnız Günlər kəndində yox, bütün qonşu kəndlərdə ağızların söhbəti oldu ki, “Ballının qızını götürüb qaçıblar”. Arvadlar bu sözü deyib dizlərinə çırçıplı, “Ərkansızı görürsənmi, deyirdilər, gədələrin arasında kişnədi, kişnədi, axırda qaçı!..”

- Axı, ay canım, arvad nədir ki, onun ispalkomluğu da nə

ola. Kəndi rüsvay eləyib qoydular araya. Bir başıpapaqlı tapılmalıdır ki, bu xarabanın işinə baxsın? İndi mahal boyu deyəcəklər: Günlər kəndinin ispalkomu ərə gedib.

Bəziləri də bu fikirdə idi ki, Fərda onu bişirib öldürməyə aparıb. Neçə il hərlədi. Qız ona əl vermədi. Xalıqovu tutdu. O zalim oğlu da hayfini belə aldı. Bu fikri Məşədi Dilən deyirdi: “Allah eləməmiş bir belə iş olsun, hər halda nə hiylə varsa, o dağlı gədəsində olacaq. Mən görürdüm. Tərlanı çox yanlamışdım...”

Bir fikir də bu idi ki, demək olmaz, axşam vaxtı qaçaqların əlinə keçiblər. O qansız kafirlər aparıb hər ikisini öldürüb'lər. Axтарmaq, arayıb tapmaq lazımdır.

Ballı arvada az-çox təsəlli verən bir fikir də bu idi ki, vacib iş üçün birbaş Bakıya gedib. Səfəri yaxın olduğundan kağız yazmayı, tel vurmağı artıq bilib. Bugün-sabah bir də görəcəksən uzunboğaz çəkmələrini yerə döyə-döyə içəri girdi ki:

– Salam camaata!

Ballı arvad bütün etiqadını buna bağlayıb təsəlli arayırdı. Bu fikir sərin bir su kimi onun iztirabdan alovlanan ürəyinə təskinlik verirdi. Lakin o, çox fikirləşəndə içində ildirilmişlər çaxır, dəhşətlər qopurdu. Nədənsə qızının həyatını təhlükədə göstərən güman və ehtimallar canlı bir həqiqət olub gözü önündə bitir, onu incidirdi.

Üçüncü gecə o, əli qoynunda qapıda durub, gələn-gedənə baxır, böyük-kiçik, tanış-yad, hər kəsdən bir xəbər umurdu. Uzaqdan bir qaraltı sezən kimi ürəyi döyüñür, Tərlanın iyini almaq üçün havanı iyləyirdi. Qaraltı yaxınlaşanda Tərlan olmadığını duyursa da, umudunu kəsmir, xəbər gətirəni elçi güman edirdi. Bu umudu da puça çıxanda başını aşağı salır, yerə, Tərlanın izi qalmamış palçıqlara baxırdı.

Bu axşam onun üçün daha ağır keçdi. Gündüz rayondan gələnlər təsəlli verdilər. Baharının məktubunu gətirdilər ki, arxayıñ olsun, Tərlanın başından bir tük əskik ola bilməz.

Qaranlıq qatilaşır, gecə dərinləşir, get-gedə seyrəkləşir, sükut başlanır, kəndin çəpərli küçələrində həyat sönürdü.

XI Fəsil Dəhşət

Bütün fəlakatlərin ilk və son səbəbi xəyanətdir.

Gecə vaxtı bir çobanı Səfərin evinə gətirdilər. Məhər oğlu İlyasdi. Qorxudan dili tutulmuşdu. Kəsmə-kəsmə danışığından belə çıxdı ki, “Xumna yurdunda ölü var!” Çoban odun eləyəndə torpaq altından uzanmış iki ayaq görmüş, qorxusundan ipi də, baltanı da qoyub qaçmışdı.

İlyas gördüğünü əvvəlcə anasına söylədi. Anası bərk tapşırıdı: “Heç kimə demə, məbada ağızına alasan! Nə işin bala, başımızi qalmaqala salma”. İlyas nə qədər anasını sevir, onun sözündən çıxmirdısa da dözə bilmədi. Söz gullə kimi ürəyini dəlirdi. Əmisi məşədi Mahmudun ətəyindən tutub piçildədi: “Əmi, Xumna yurdunda meyit var”.

- Necə?
- Xumna yurdunda!
- Nə?!
- Xumna yurdunda meyit gördüm!
- Dəli olma!
- Başın haqqı, meyit var!
- Necə yəni meyit, ədə?
- Lap meyit!
- Sən nə danışırsan??!

İlyas çəkiləcəyini düşünərək, dediyinə peşman oldu. İstədi “zarafat eləyirəm” deyib üstünü basdırıa, bacara bilmədi. O, canını dişinə tutub, gördüyünü Məşədi Mahmuda söylədi.

Gecə vaxtı kəndə hay düşdü. Rayondan atlılar gəldi. Büyük-

kiçik ispalkomun qapısına yiğildi. Bir dəstə atlı yaraqlı Xumna yurduna çapdı. Əldə fənər, kolları arayıb meyiti çıxartdılar. Xəncər zərbəsi Tərlanın sinəsini parçalامış, ciyərini doğramışdı. O qədər qan getmişdi ki, torpaq islanmış, quruyub kəsəyə dönmüşdü. Bədən yüngülləşmişdi.

Səfər, mübarizə yoldaşı, məsləkdaşı Tərlanın solmuş və sönmüş üzünü görəndə ixtiyarsız ağladı. O, belə bir qəhrəman qızın – dönmək bilməyən, həyatla dolu, sən bir gəncin ölümünə yandı. Odlu bir təəssüf onun ürəyini doğrayırdı. Yolda ikən, hələ kəndə çatmamış başına gələn fikirləri xatırladı. Bu balaca və zahirdə sakit görünən kəndin hər daxmasından, hər daş və kəsəyindən şübhələnməyə başladı. Ayaq üstə hərəkətsiz qaldı. Birdən dağları, daşları inlədən bir fəryad eşitdi.

Gecəni əli qoltuğunda, gözü yolda, ürəyi intizar içində çırpılan Ballı arvad kənddə hay-küy olduğunu duymuşdu. Bir saat əvvəl gəmi kimi sakit yatan, hətta xoruzları, köpəkləri belə kırıyan kənd, indi dalğa kimi guruldayırdı. Bir xəbər var deyə Ballı qalxdı, qapıya çıxıb dinlədi. Qapılar açılır-örtülür, atlilar ötür, tez-tez qaraltı görünürdü. Səs eşidilir, lakin anlaşılmırıldı. Adamlar əldə fənər qaranlığa, batdağa, suya, soyuğa baxmır, alçaqdan danışaraq ötürdülər. Ballı arvad irəli çıxdı, ötənlərdən soruşdu:

- Nə xəbər var, ay Lütfü?
- Heç, Ballı xala!
- Hara belə Mehri, gecə vaxtı xeyir ola?
- Bir şey yoxdur Ballı xala, sən get yat! Özünü soyuğa verərsən!
- Ökbər, o yanda səs-küy var deyəsən.
- Bir elə səs yoxdur Ballı xala! Fikir vermə. Artelin hacatlarını oğurlayıblar.

Heç kəsin cavabı onu qane etmədi. Şübhəsi daha da artdı. Yola çıxdı. Yolun döngəsindən qalxıb çıraq yanın yerlərə baxdı. Danışındılar, lakin küləkdən bir şey eşidilmirdi. Yalnız Dayı Qafarın arvadının iki kərə təkrar etdiyi söz açıq eşidildi:

– Hayif, hayif...

Ballı xala dözə bilmədi. Sürütmələrini geyinib tez Dayigilə qaçdı. Arvada and verib soruşdu:

– “Hayif” nəyə deyirsən?! Nə olub?!

– Heç, ay arvad, niyə əl-ayağa düşürsən? Qonşu kənddə bir adam öldürüb'lər, sən niyə əl-ayağa düşürsən axı?

– Öldürüblər?

Ölüm sözünü eşidəndə Ballı xalanın ürəyi qopdu:

– A Gülcəhan, sən bir balanın canı, gizlətmə, yoxsa qızımın başında bir iş var?

– Yox, ay arvad, haradan bilirəm, məndən niyə soruştursan, elə şey-zad yoxdur, get otur yerində!

Ballı xala tumanının ətəyini çırmayıb çölə gedənlərin dalınca düşdü. Məşədi Mahmud atdan enib onu saxladı. And-aman elədi. Arvad dönmədi. Məşədi Mahmud onu tərkinə mindirdi. Ata dəydi. Çəpərləri dolandırıb: “görürsən, heç nə yoxdur” dedi, geri döndü. Ballı qışqırıq qopardı ki: “məni aldadırsınız!”

Köç yolundan səs gəldi. Səs yaxınlaşdı. Deyəsən camaat qayıldırdı. Məşədi Mahmud Ballı arvadı saxlaya bilmədi. O, özünü camaatın içində saldı. Səfər güman etdi ki, xəbər vermişlər. Mane olmadı. Ballı özünü otla örtülü arabanın üstünə atdı. Otu araladı. Gözü Tərlanın dağınıq və pərişan saçlarına düşdü. Dünya gözündə alt-üst oldu. Özünü itirdi. Dəhşətdən gözləri böyüdü, ana fəryadı dağlara düşdü. Bütün kainat şirin yuxudan oyandı. Hami Tərlanın qüruba bənzəyən sıfətinə baxıb yanındı.

Məşədi Dilən də yola çıxmışdı. İkiəlli dizlərinə cirpib qışkırdı:

– Vay, Günlərin gündüzü vay, kəndimizin günəşi vay, Tərlan, nə bivəfa çıxdın? Səni oxutduq, səni böyütdük, sənə ümid bəslədik, bəllidir. Bu çətin günlərdə bizi qoyub getdin, qoyub getdin!..

Meyiti kəndə gətirdilər.

O gecə kənd yatmadı, dost da ayıldı, düşmən də. Dost da

düşündü, düşmən də. Kimisi evdə Ballı arvadın daşdan keçən ağılarını dinləyərək düşünürdü. Kimisi ispalkomun boynundakı ağır vəzifələri bir-bir yadına gətirib düşünürdü. Bəzisi də sabahın, bu matəmli sabahın necə açılacağını, qatilin kim olduğunu düşünürdü.

Məşədi Dilən isə ölüyə hamidan yaxın durub düşünürdü. Üç gecə əvvəlki saatların dəhşəti ilə titrəyirdi. O, çox belə dəhşətlər yaşamışdı. Çox adamları yollar üstə, çəpərlər arasında sərcə kimi çabalatmışdı. Lakin, bunun qədər ağır iş görməmişdi.

O gecə Tərlan bərk müqavimət göstərirdi. Ciyərinə işləyən xəncərin ağrısına baxmayaraq, o, yaralı bir aslan kimi Məşədi Dilənin biləklərini qırırdı... İllah da Arığın ölümü. Hələ istisi cana keçməyən, xəbəri çıxmayan bu ölüm, qardaş ölümü...

2

Tərlanın meyitini soyunduranda bir kağız tapdırılar. Əl xətti ilə tələsik yazılmışdı: “Sevgilimi əlimdən alanın, anasını ağladaram”.

— Gördünüz, gördünüz ki, mən deyən oldu. Mən dostu-düşməni gözündən tanıyıram. Fərda, dərənin bir ayırımı bildiyini elədi, getdi!

Məşədi Dilənin rəyinə görə, bu iş Fərdanın işi, yazı da onun yazısı imiş. Xətti müayinə eləmək üçün münsiflər komissiyası düzəldi. Müəllimi çağırıb Fərdanın kurs dəftərlərini istədilər. Heç yerdə Fərdanın yazısı tapılmadı. Yoldaşlarında məktub da qalmamışdı. Məşədi Dilən əlini-əlinə vurub deyirdi: “Pah atonnan, julik iyəsi, gör nələr fikirləşib. Yazlarını hər yerdən tərk eləyib, gör, gör!” Muzdurlar komitəsində anketini aradılar. Oradan xəbər çıxdı ki, “anket doldurmamış, bizdə muzdurluqdan qovulmaq məsələsi dururdu”.

Münsiflər komissiyası donub qalmışdı. Məktubun hər kəlməsini oxuyur, təhlil edirdilər. Əsasən, Fərdadan şübhələnirdilər. Fərdanın kurs yoldaşlarını axtardılar. Onun xəttini ən yaxşı bilən Nağı idi. O da artel məsələsindən sonra qaçıb dağa-daşa çıxmışdı.

Məktəbin keçənilki arxivini tökdürüb tələbələrin yazı dəftərlərini aradılar. Nəhayət, Fərdanın bir dəftəri tapıldı. Təzə savad öyrənən zaman kitabdan surət yazmışdı. Hərfərin quruluşu, əl hərəkəti, yazının surətilə xətlər uyğun gəlirdi. Kağızla dəftərdəki yazı bir adamın xətti idi. “A”, “d”, “s” hərfəri tamam bir-birinə oxşayırırdı. Hərflər naşı, arxayıñ yazılmışdı. Münsiflər yəqin etdi:

– Fərdanın xəttidir!

– Tfu!

Tərlanın dəfn mərasimi rayonun ümumi matəminə çevrildi. Rayondan, qonşu kəndlərdən axışib gələnlər, Günlər kəndinin komsomolçuları, yoxsulları həyəcandan boğulurdular. Dayı Qafar gözünün yaşını töküb deyirdi:

– Təki mən ölüydim, Tərlana bir şey olmaya idi. Bu nədəndir, torpaq yaxşları özünə çəkir? Neçə-neçə ispalkomlar gəldi. Bəs bu iş niyə Tərlana qalmışdı?

“Neçə-neçə ispalkomlar” deyəndə Ali kişi öz hesabını apardı. Dayı Qafarin deməyindən bu çıxırdı ki, niyə 5 il ispalkom olan Ali kişini ölüm tapmadı, Tərlanın yaxasından yapışdı? Dayı Qafarin bu söyüyü Ali kişiyyə çox acıq gəldi. İstədi matəmi-zadı unudub qışqırsın:

– A filan-filan olmuş, öz sözünü daniş!

Belə bihörmətliyə cəsarət etmədi. İçindən qaynayıb gələn alovlu sözləri boğazında güclə saxladı. Saxladı ki, təziyə qurtarsın, sovet iclaslarının birində onun bu təhqirli sözlərini müzakirəyə qoyub, sovet üzvlüyündən qovlatsın... Acığı soyuyandan sonra Ali kişi özü də düşündü ki, “doğrudan da mən beş il bir qələmə ispalkom oldum, niyə məni bir yanıyan olmadı?” Dayı Qafarin sualına Ali kişi ürəyində belə cavab verirdi ki, “O zaman artel yox idi”. Lakin öz cavabı özünə gülünc gəldi: “Artelin, dedi, ay kahıl, qızı nə dəxli var...” O, bununla öyünmək istədi. Lakin Tərlanın, o ildirim baxışlı qızın gecə-gündüz işləməsini, kəndin bütün işlərində çalışmasını, hörmətini, sözünün kəsərini, cəsarətini xatırlayıb öz-özünə dedi:

– İnsaf yaxşı şeydir. O, əlli mənim kimisinin işini gördü. Düşmən məndən yox, ondan qorxurdu.

Kim nə deyirsə desin, Müslüm Məşədi Diləndən şübhələndirdi. Hətta ölüünün üstündə danışanda bir xal vurdu:

– Yoldaşlar, doğrudur, bu iş Fərdanın qaçması ilə əlaqədardır. Amma bu bir adamın işi deyil. Mənim yəqinimdir ki, burada kənddən əl var. Özü də yamanca əl! Mən xahiş edirəm prokuror, sovet təşkilatı, komsomol təşkilatı, ciddi girişib bi işin üstünü açsın. Mən var qüvvəmlə çalışacağam. Nə qədər canımda can var, ölsəm də qoymayacağam Tərlanın qanı yerdə qalsın... Yat, rahat yat, yoldaş Tərlan!..

Müslümün nitqi Məşədi Dilənin bədəninə üzütmə saldı. O, durduğu yerdə əsməyə başladı. Özünü pozmamaq üçün “üşüyür-müş kimi” qılçasının birini qoyub o birisini götürdü. Burnunu çəkir, rəngini gizlətmək üçün dəsmalla üzünü örtürdü.

3

Xüsusən münsiflərin qərarından sonra Səfər də inandı ki, bu, Fərdanın işidir. Fikirləşdi: “Fərda burada muzdur deyil, bir canı imiş. Kəndimizin işçiləri həqiqətən sayıqlığı itirmiş, küt olmuş. Adamların dilinə, gülüşünə, cibindəki biletinə inanıb, qəlbini unutmuşlar... Hamidian çox müqəssir mənəm. Mən bu adamlı iki gün əvvəl maraqlansayıdım, bəlkə də bu bələlər doğmazdı.

Səfər onu da yəqin etmişdi ki, bu, yalnız Fərdanın işi deyil. Bu barədə Müslüm çox haqlı idi. Kənddə möhkəm bir söykəncək, özünə güvənən bir qüvvənin iştirakı olmadan Tərlanı öldürmək mümkün deyildir.

Səfər Məşədi Diləni, Ayazı, Məşədi Mahmudu, Çoban İlyası, bir də muzdurlar komitəsi müvəkkili Elatovu həbs etdirdi. İlk xəbəri gətirən İlyasdı. İşdən ya onun, ya ağasının xəbəri olmalı idi. Elatov özü “Fərdanı muzdurluqdan çıxarmaq qərarına gəldiyini” söyləyirdi. Demək, Fərdanın şəxsiyyəti haqqında onun müəyyən fikri və məlumatı var imiş. Özü muzdurların başçısı

ola-ola kənd təşkilatlarını bu barədə xəbərdar etmədiyi, neçə illər “muzdurluq” eləyən Fərdanın kim olmasını açmadığı üçün müqəssirdi. Onu həbsə aparanda ucadan qışqırdı:

– Ay canım, mənim günahım nədir? Görürəm muzdurdur, işləyir. Mən nə bilim nə yuvanın quşudur? Tərlan özü onu müdafiə edirdi.

Səfər şübhələndiyi adamları ətraflı öyrənməyə başladı. O, Məşədi Diləndən daha çox şübhələnirdi: “Fərda Məşədinin qapısında böyüüb. Onun sırrları Məşədidən gizli qala bilməz. Məşədinin qızını sevirmiş, nə təhər olsa qız bir şey bilər. Hərçənd, Fərdanın qaçacağı haqqında hökumətə, hətta Səfərin özünə hamidən əvvəl xəbər verən Məşədi Dilən olmuşdu. Lakin bu “sədəqət”in özündə, qara bir sual işarəsi oxunurdu. Səfər buna “kömək, xidmət” deyə bilmirdi. Məşədi Dilənin bu “xəbəri” deyəndə nə vəziyyət aldığıni, sözlərini, bət-bənzini xatırlamağa çalışırdı.

4

Ballı arvad sakit olmurdu. Təntənəli dəfn mərasimi, təəssüflər, təsəllilər, mərhumun başı üstündə söylənən nitqlər onu təskin etmir, tərsinə, daha da qəhərləndirirdi. O, anlayırdı ki, ömrünün axır çağında, balasını itirməklə sağalmaz bir dərdə tutulmuşdur. Onun dağlardan ağır kədərini heç nə yuyub aparmayacaqdır. O, Bakıdan çıxdığı günə lənət oxuyurdu.

Analar övladlarının məzarında ağlarlar. Ballı arvad isə, hər səhər soyuqda, boranda çırmayıb, təpə dalına, Tərlanın öldürülüyü yerə qaçırdı. “Balamın qanı göl duran yer”, deyə mələyə-mələyə gedirdi. O, yerin palçıqlı torpaqlarını öpür, gözünə sürtür, oradan məzarlığa gedirdi.

Ballı Tərlanın məzarı üstündə qədərsiz ağladı-ağladı, taqətdən düşüb yixildi. Gözünü açanda gün çıxdığını gördü. Payız kədəri ilə susmuş ağaclarların seyrək kölgəliklərinə baxdı. Yenə ağladı, qalxıb evə gəlmək əvəzinə yanılıb yuxarı, dağa sarı getdi.

Addımladıqca burnuna pis iy gəldi. Yolunda nabələd yerlər gör-düyündən şübhələnib dayandı. Yerdən qaraquşlar qalxdı, qarğalar səsləndi. Pis iy onu yerə çımçısdirdi. Boylananda gözü insan cəsədinə sataşdı. Onu vahimə götürdü. Qorxusundan təkrar baxa bilməyib, yoluna düzəldi. Gedirdisə də, həyəcanından boğulurdu. Uzaqdan dayanıb bir də baxdı. Özünə cəsarət verib yaxına gəldi. Yanılmırıldı. Meyit vardı. Qaraquşlar, qarğalar meyitin üstünə yı-ğılmışdır.

Ballı arvad meyit gördüğünü Zülfü oğluna dedi: Zülfü oğlu sovetə xəbər apardı.

Ariğın meyitinin tapılması, Tərlanla bir gecədə öldürülüyü-nün müəyyən edilməsi, Səfəri utandırdı. Səfər yəqin etdi ki, Məşədi Dilən Fərda haqqında sədaqətlə danışmış. “Bu kişidən şübhələnmək nahaqdır. Bu həmin adamdır ki, banditlər yanıqlı-yarınlı axtarırlar...”

Səfər Hacı Əlnağının iclasa olan hücumunu xatırladı. Məşə-diyyə olan etimadı artdı. Şübhədən çıxdı ki, Fərda, nişanlısının ucundan yalnız Tərlanı deyil, hətta Məşədi Dilənin özünü də öldürəcəkmış. Lakin fürsət tapa bilməyib.

Məşədi Diləni həbsdən buraxdırılar. O, başına döyür, “qar-daş vay” deyə ağlayırdı. Belə izah edirdi: “Ariq o gün binəyə getmişdi. Yəqin hərif (Fərda) onu aldadıb, yaxud cinayətinin açılmasından qorxub, mənim əvəzimdə Ariğı öldürmişdür. Mən onu harada olsa tapıb, tikə-tikə doğramasam, bu papaq mənə haram olsun...”

Məşədi Dilən Səfərin mənzilinə gəlib yalvarırdı:

— Yoldaş Vələsov, məni dörd gün damda saxladınız, divan-dərə görməyən adam idim. Bəllidir, həbs elədiniz, eybi yoxdur, incimirəm. Hökümətdir, şübhələnir, qoy axtarsın, işin həqiqətini tapsın. İndi ki, mənim burada taqsırim olmadığını gördünüz! Ha-mı bilir, yoldaş Vələsov, neçə kərə mən rəhmətlik Tərlana, sizə, bax Ali kişinin özünə, yeri düşəndə komsomol Müslümə demi-şəm: “Bu gədə əngəl çıxaracaq”. Qulaq asan olmadı. Mən bura-

da, sizin hüzurunuzda söz verirəm ki, işin dalınca düşəm, nə tə-hər olsa Tərlanın qatilini tapam. Onun qanını içsəm, ürəyim soyumaz. Hamiya bəllidir. Tərlan kimi adama da qıyarlarımı? Ay namərd oğlu, ay quduz it!..

Səfər, Məşədinin sözlərini dinləyir, cinayət onun gözündə daha da qaranlıqlara, dumana bürünürdü.

XII Fəsil

İztirab

*Daş hayandan gəlsə daşdır,
haradan dəysə zərbədir.*

1

Səfər ha fikirləşirdi, Tərlanın qatili kim ola biləcəyi haqqında müəyyən bir qərara gələ bilmirdi. Tutulanların boynuna bir şey sübut olunmadı. Fərdanın, qaçıb aradan çıxmış düşmənin ələ keçirilməsi də imkansızdı. Səfər düşündükcə, Tərlanın şəxsiyyətini xatırladıqca qəzəblənir, qartal olub uçmaq, qatilin ürəyini çıxarıb, götirmək istəyirdi.

Hər gecə Ballı arvadın naləsini eşitdikcə əzab çəkirdi.

— Yox! Mən pis kommunistəm, — deyirdi, — mən cinayətkarəm. Bəlkə burada, kəndi yaxşı bilən “çariqlı yuristlərin” qəlbinə mükəmməl bələd olan bir başqası çalışsaydı, qatili tapardı, cina-yəti açardı.

O, düşündükcə özünü taqsırlandırır, bu ölümə böyük və əvəzsiz bir itki kimi baxırdı. Tərlanın anasını görəndə xəcalətdən başını aşağı dikirdi. Fikirləşirdi ki, yalnız Ballıdan xəcalət çəkmək lazımdır. Tərlan üçün bütün kənd, partiya və hökumət qarşısında xəcalət olmalıdır. O, xalqımızın, yeni həyatımızın qəhrəmanı idi. O, yalnız Ballının yox, yeni cəmiyyətimizin qızı idi.

Səfərə elə gəlirdi ki, kiçik kənddə, zahirən sakit və sadə görünən kəndlilər arasında nə isə bir qara qüvvə gəzir. Xüsusiyətçilik meylimi? Yox! Bu kəndlərin çoxunda var, buna təəccüb etmək nə üçün? Rahat və arxayıñ başlayıb, bu azarı müalicə etmək lazımdır. Kolxoz elə ona görə qurulur ki, yüz illərlə kəndlili-

lərin qanını soranlar və işləməyib dişləyənlər məhv edilsin, istismar olmasın, kollektiv fərdin qayğısını çəkdiyi kimi, fərd də kollektivin ümumi işinə məsul olsun.

Tayfa düşmənliyimi? Bu da deyil. Bu bir tayfanın irəli çeki-lib o birisinin geri itələndiyi zaman olar. Tərlan üçün bütün tayfalar birdir, o, gəlmə idi.

Bu, sinif mübarizəsidir. Burada, Günlər kəndində qüvvəsini yoxlayan bir düşmən əli var. Bu əl bəzən Səfərin gözünə qara və sümükləri çıxmış bir əl kimi görünürdü. Bu əl Səfərin xəyalında uzanır, hələ qanı qurumamış Tərlanın cənazəsini boğazlayıb gəti-rir, kolxoza üz çevirən yoxsulların qarşısında silkələyirdi. Onları hədələyirdi. Gah da bir qaraquş olub, damlara qonur, pəncərələri dimdikləyir, adamların işıqlı gözlərini qaranlıq göylərin dibinə çevirirdi. Səfər fikirləşdikcə özünə toxraq verirdi.

O, kəndə gələndə ağır iş şəraitini nəzərdə tutmuşdu, bilirdi ki, kənddə mədəni adam azdır, cəhalət var, mövhumat var. Düşmən qüvvəsi var... Lakin, o, yəqin edirdi ki, bunlarla ciddi və kəskin mübarizə edildikdə hər şey düzələr. Güman edirdi ki, yoxsulları təşkil edib, qolçomağa qarşı qoyar. Kolxozun gücü ilə kəndi istismarçılarından təmizlər, düzgün əmək şəraiti yaradar...

Elə də elədi. Muzdur və yoxsulların qərarı ilə ilk günlərdə Hacı Əlnağıını, Mirzəkərim kimiləri kənddən çıxardı. İndi isə xəlvəti çalışan düşmənin izini tapmaq istəyirdi. Qəddar və amansız bir düşmən yoxsul yaxud ortabab cildində, əli kürəkli, ayağı-çaraqlı bir kəndli cildində bizə dost görünərək əlaltından öz sakit və gizli işini görür. Saman altından su yeridir. Burada bu mahir düşməni tapmağı bacarmaq lazımdır.

Səfər bütün kəndə, xəyalən bir göz gəzdirdi. Gəldiyi gündən şahidi olduğu bütün hadisələri yada saldı, Tərlanın ölüm xəbəri çıxan gecə adamların çöhrəsindəki dəyişikliyi, onların təəssüflərini, hər kəsin nə dediyi, necə dediyini xatırladı. O gün Səfər özü nə halda idi? Nitqi tutulmuş, zehni qaralmış, içində dərin bir boşluq və ağlayan bir boran hiss etmişdi. Hamı boğulmuş kimi sakit

və düşkündü. Cənazənin qabağında Ballı arvaddan başqa yalnız bir nəfər kūy qoparmışdı: "Vay, Gūnlərin gündüzü vay. Kəndimizin günəşini vay, Tərlan, niyə bivəfa çıxdın?! Səni oxutduq, səni böyüdüük, sənə ümid bəslədik. Bəllidir, bu çətin günlərdə bizi qoyub getdin. Getdin! Bəllidir..."

Məşədi Dilənin bu sözləri, o zaman hamiya xoş və təsirli gələn bu xoş sözləri Səfərin qulağında təkrar cingilti ilə səsləndi. Bu səsi Səfər diqqətlə dinlədi: "Səni oxutduq, səni böyüdüük", Məşədi Dilən bunları bir məsul işçi kimi deyirdi. Tərlanın oxumasından, böyüməsindən onun nə xəbəri vardi? O, mərhumu bu qədər əzizləyirdisə nə üçün başqa yerdə demirdi? Nə üçün "oxudub yetişdiriyi" adının adı gələndə heç belə danışmırıldı! Nə üçün ümumi iclasda komsomolçular Tərlanı tərif edəndə ağızında su almışdı. Halbuki, bu vəzifəsindən iki saat danışdı. "Bu çətin günlərdə bizi tek qoyub getdin". Hansı çətin günlərdə? Artelə girmək ərizəsi dəfələrlə təxirə salınan bir adam, doğrudanmı kənddə bizim işimizə belə can yandırırdı? Bu günlərin "çətinliyinə" yanın adam, nə üçün qohum-əqrabasından 17 nəfərin artelədən çıxməq ərizəsinə mane olmamışdı?..

Bu şübhələr arasında Səfər həqiqəti çaxmaq daşından çıxan qığılçım kimi görürdü. Çətin bir sərr kəşf etmiş kimi sevinir, təkrar düşünürdü. Qaçaqların Məşədi Dilən haqqında çox amansız danışmaları da Səfəri az məşğul etmirdi. Bu məsələni, Ariğın ölümünü, Məşədi Dilənin doğma qardaşının Tərlanla birlikdə öldürülməsini xatırlayanda Səfər yenə dayanıb qalırdı. Şübhəsi dağılırdı, bu cina-yətin Məşədi Dilənlə əlaqədar olmadığını düşünürdü. Hər halda, Məşədi Dilənin zərrə qədər əlaqəsi olsaydı, Ariq ölməzdi. Ariği öldürənin özünü Məşədi Dilən bilsəydi, nə təhər olsa açar, qardaş qanını yerdə qoymazdı. Məşədi Dilən bizi pis münasibət bəsləsə idi, Hacı Əlnağı onu şümür kimi yanımazdı...

Səfər Məşədi Diləndən ötən şübhəsini, bir libas kimi xəyalında gümanı gedən adamlara geydirməyə çalışırıdı. Lakin bu palṭar kimsəyə yaraşmırıldı. Hətta adamlar bunu görüb dəhşətə gəlir,

ürküb qaçırdılar. Səfər Buxaqlı Səkinəni, əri sürgünə getmiş arvadı xatırladı. “Bəlkə onun işidir?! Qarılardan bütün tarix dad təpir. Lakin Buxaqlı, Tərlanı aldada bilərdimi?

– Yox!

Səfər bu ehtimalı əsassız sayırdı. Çünkü Tərlan yüngültəbiət qız deyildi. O, iradəsi qədər möhkəm və məsləki qədər təmiz bir əxlaq sahibi idi. Digər tərəfdən, Buxaqlı Səkinə qorxağın biridir. O, belə böyük işə əl qatmaz.

Əmoğlu Əkbər?

Bu adamdan – gödək arxalıq, qırğıburun, çəş kişidən də şübhələnməmək olmazdı. Hərçənd, o, kolxoz işinə ürəkdən yapışmışdı. Lakin, bəlkə bu özü bir manevr oyundur, gözə kül atmaqdır?.. Əkbər bütün ədası, hərəkəti, tələsik danışığı, hər məsələdə tərəzinin ağır gözünə meyil etməsi, təpinən kimi qızarıb özünü itirməsi..., hamiya “bəli” deməsi, həmişə ondan-bundan eşitdiyini artırıb danışması, xülasə, bütün xasiyyətləri ilə Səfərin xəyalında canlandı. Səfər xəyalən üzünü ona tutub qəti səslə dedi: “Tərlanın ölümündə sənin əlin var!” Əkbər bunu eşidən kimi əsdi, özünü itirdi, yixilib özündən getdi... Nədənsə, Səfər Əkbərdə də belə bir cəsarət güman etmirdi. O aldana bilər, lakin o, qatil olmaz. Buna onun nə qabiliyyəti, nə də cürəti var. Bir də ona nə düşüb durduğu yerdə özünü bəlaya sala! Tərlan ona heç nə etməmiş, kolxoz onun mülkünü, malını almamışdır. Tərlan Məşədi Dilənin, Xalıqovun məsələsini qoymuşdu. Onu öldürənlər, hər halda ondan qorxanlar və beləliklə “təhlükə”dən qurtulmaq istəyənlərdir...

Ariğın cənəzəsi tapılan gün Səfərin yadına düşdü. Onda Səfər dərhal səhvini anlayıb Məşədi Diləni buraxdırmış, onun artelə girməsinə razılıq vermişdi. Məşədi Dilən Ariğın ölüm xəbərində o qədər də həyəcanlanmadı. Bir qardaş kimi qiyamət qoparmadı. Kimsədən şübhələnmədi. Heç kəs soruşturmadığı halda cinayəti izah etdi: “Ariq o gün binəyə getmişdi. Yəqin Fərda onu aldadıb, ya da işin açılmasından qorxub onu öldürmüştür...”

Məşədi Dilən əslində məntiqsiz danişirdi. Fərda, cavan bir uşaq, o yekəlikdə kişini aldadımı bilərdi? Buna nə ehtiyac vardı? “İşin açılmasından” Fərda nə üçün qorxa idi. Qaçış aradan çıxmış bir adam üçün bunun heç mənəsi yox idi. Səfər bu məntiqsizliyi nə üçün vaxtında seçə bilmədiyinə təəssüf etdi. Gümanını dərinləşdirməyə çalışdı. Cib dəftərini çıxarıb, tələsik bir şey yazdı. Tərlanın yerinə müvəqqəti seçdikləri Ali kişini çağırtdı.

– Tez rayon müstəntiqinin yanına bir adam göndər. Tərlanın və Arığın cənazəsi haqqında həkim dediklərini, müayinə nəticələrini aldır!

Kiçik bir məktub yazdı:

– Bunu ver, – dedi, – əsl olmasa da surətini göndərsin, deyinən vacib bir iş üçün istəyirik.

Səfər Arığın hansı silahla və necə vurulması ilə maraqlanırdı. O, ümumi iclasda Buxaqlı arvadın çıkışını xatırladı, onun sürgünə getmiş əri haqqında ətraflı məlumat almağı qət etdi.

Ayyarılıq bir vaxt ərzində kənddə gedən bütün hadisələr Səfərin nəzərində bir macəra kimi yenidən canlandı. Bu ağır və məsuliyyətli günlərdə işin sükanını ələ ala bilmədiyinə, işi təsəvvür etdiyi kimi nöqsansız apara bilmədiyinə təəssüf etdi. Özü özünə əsəbiləşdi. Partiya məsuliyyətini, kəndi dəyişmək kimi ağır vəzifə, mərkəzi komitədə onun əlini sixib “ugurlar” deyə yola salan vüqarlı adamin karşısındaki təəhhüdü bir daha xatırladı.

2

Bu səhər gün göründü. Həyalı gəlin kimi tez gizləndi. Buludlar yiğildi, sixlaşdı, qaraldı. Gəlin dumandan örtü büründü. Üfüqlər itdi. Səma görünməz oldu. Duman kəndin dar və torpaqlı küçələrinə dolanda adamların intizarlı gözlərini kiçildir, kirpikləri ağırlaşdırırıldı. Bəziləri güman edir ki, duman deyil, xalis bugdur, kəndin qaynar qazanından qalxır.

Doğrudan da Günlər kəndində qaynar bir həyat, daşqın bir intizar çırpinirdi.

İki dəfə bu kənddə ümumi çırpınış, uzun intizar qopmuşdu: Biri 20-ci ildə, qırmızıların ilk dəstəsi doqqaz başına çıxanda idi. Balacayev adlı bir yiğcam, təzə geyimli adam gəlmışdı. Camaat onun başına yığıldı. O, tələsdiyindən kürsü istəmədi. Qəssab Həpirin uçuq divarına çıxdı. Kəndlilərə azadlıq xəbərini, sovet hökuməti xəbərini verdi. Torpaq bölgüsünü elan elədi. Bəylərə, mülkədarlara lənət oxudu. Bir yetim uşağı bağırina basıb öpdü. Camaat doqqazdan dağılarda yoxsullarda böyük şadlıq, həvəs vardi. Torpaq məsələsini eşidəndə nə bəydən qorxdular, nə hacidan utandılar, nə “şəriət sahibini” saydilar, nə də Qaçaq Qənbər yada düşdü. Qışqırdılar: “Ay oğlan, kəndir gətir, vaxt keçir! Yazlıq toxumu ver, görüm payına nə düşür, nə düşmür, əkinə başlayım!”

Dayı Qafar arvadı təpikləmişdi: “Bir təhər düzəlt. Bölgüyətən bir qarın qoy yerə! Başarsan əkiz elə, başa deset yarım qızıl kimi torpaq düşür, nə durmusan? Aləmin xərcini çəkib səni saxlamışam, bu günündə sən də bir qolumdan tut da!”

Bağırın nəvəsi payını təhvıl almaqdan boyun qaçırib gizlənmişdi. Elə bildilər küsüb. Yoxlayanda gördüler, arvadı ay-gün içindədir. Kişinin gözü yolda imiş. Hacı Əlnağı itə dönmüşdü. Əlindən alınan hər qarış torpağı sanki ətindən kəsirdilər. Getdi hardansa pul gücünə bir taxıldøyən maşın gətirdi. Başladı onunla pul yığmağa. “Gedin, – dedi, – lütkomlar, torpaqla deyil, bacarıq ilədir. Kəndin bütün məhsulundan artıq pul vuracağam!..”

İndi, on il sonra, artel əhvalatında da belə ümumi çırpıntı ilə intizar doğulmuşdu. Artelə girənlərin bəzisi hələ gələcəyə möhkəm inanmırıldı. Girməyənlər “Neynim, necə eləyim” deyirdilər. Fikirləşir, girənlərin aqibətini gözləyirdilər. Ərizəsi rədd olunalar isə özlərini itirmişdilər.

Səfər yerindən qalxan kimi geyinibispalkom həyətinə gəldi. Yenə adamlar bir-bir gəlib yığıldı. Təsərrüfat alətləri, iş heyvanları siyahiya alınırıldı. Dayı Qafar gəlmışdı. Lakin öküzünü gətirməmişdi. Səfər ona sarı gələndə öküzü soruşacağını güman etdi. Qabaqdüşənlik elədi:

- Yoldaş Səfər, öküzləri hara yiğacağıq?
- Hələlik Hacı Əlnağının tövləsinə, ümumi tövlə sabah-biri gün hazır olar.

Dayı Qafarın sözü kəsildi. Başını aşağı saldı. Səfərdən söz eşitmək qorxusundan tez əlavə etdi:

- Elə isə mən də gedim öküüzü gətirim də...
- Hələ gətirməmisən? Tez ol, qoy siyahıdan keçsin. Dayı tez qayıtdı.

Həmişə ancaq döyüşmək üçün bir yerə yiğilan öküzlər günün günorta çığı, bu dar həyətdə toplanan kimi döyüşməyə həzırlaşır, başlarını əyir, buynuzları ilə torpağı eşələyirdilər. Lakin sahiblərinin nə üçün soyuq-soyuq qıraqda durduğunu, nə üçün onları havalandırıb, bir-birinə saldırmadığını anlaya bilmirdilər.

Bir az sonra, Məşədi Dilənin 4 öküüzü, 2 atını gətirdilər. O, malların arxasında gəlib Səfərə yanaşdı: “Yoldaş Səfər, toyuq-cücənin hesabını kim yazacaq?”

Səfər onun üzünə istehza ilə baxdı:

- Nə danışırsan, yuxu görməmisən ki?! Toyuq-cücə nədir? İstehsal alətlərini, iş heyvanlarını birləşdirmək lazımdır.

Hərçənd, Qafar artel haqqında Səfərin dediklərinə “bəli”, “olar”, “düzü elədir”, “bə nədi!” deyə cavab verirdi, lakin o əsl artel həyatının indicə başlanan ilk dəqiqələrində bir qəriblik, düşkündük keçirirdi. “Sərxoş”unu gətirib artelə təhvil verməli idi. Özü artel uğrunda can yandıranlardan biri olsa da öküzünü tövlədən açmağa əli gəlmirdi. Hiss edirdi ki, onsuz tək qalacaqdı. O, soyuq payız gecələrində və yuxulu yaz gecələrində obaşdana yaxın köynəkcək qaçıb axura yem tökəndə “Sərxoş” mehriban nəfəsi ilə sahibini salamlardı. “Sərxoş”u rahatlamamış Dayının gözünə yuxu getməzdi. Onu qardaş qədər sevərdi...

İki kərə öküüzü axurdan açıb suladı, duz yalatdı, üzündən-gözündən öpüb qapıya çıxarmaq istədi, lakin ürəyi gəlmədi. Nəçə il idi “Sərxoş”, Dayı Qafarla bir qardaş kimi dolanmışdı. Dilsiz heyvan sahibinin ağır günlərində yoncasız, samansız, bəzən

küləş yeyərək, ağac qabığı çeynəyərək cütə getmiş, daşlı zəmilərdə dırnaq tökmüş, yer qaralmayınca geri dönməmişdi.

Sərxoş, adam kimi dil bilirdi. Yorulanda qayıdıb boyundurğun altından Dayı Qafara baxar, usfuldardı. Kotan daşa ilişəndə, dərinə batanda, çayira girəndə Dayı hirslenər və öküzu döyüclərdi. Heyvan bütün qüvvəsini yiğar, qollarını torpağa dirəyib elə gücənərdi ki, kotan doyşan kimi irəli hoppanardı. Dayı, Sərxoşun boynunu qucaqlayıb öpərdi. O da sahibinin alakes kimi bərk və qara əllərini mehriban-mehriban yalardı.

Sərxoş evdəkilərə də məhəbbət salmışdı. Dayının dördyaşlı balaca oğlu, Sərxoş üçün yemiş qabığı yiğardı. Anasına doğratdırar və işdən yorğun gələn heyvana verərdi. Uşaq dil açanda anası, “Sərxoş sənindir” demişdi. Heyvanı suya aparanda uşaqdan izin almaq vacibdi. Yoxsa çır-çır çığırardı. Kotan vaxtı uşaq yuxuda ikən Sərxoşu aparırdılar, onun xəbəri olmazdı. Xalıqovun vaxtında o tif yatırıldı, heç şeydən xəbəri olmadığı kimi Sərxoşun da artelə verildiyini bilməmişdi. Soruşanda anası demişdi: “Sərxoş dayısığılı qonaq gedib, gələcək...”

Bu səhər Dayı Qafar Sərxoşu tövlədən çıxaranda uşaq əlində çörək, oynayırdı. Atasının qabağına qaçıb çığırdı: “Mən aparacağam, mən!” Çubuğu atasının əlindən alıb Sərxoşun dalınca getdi. Uşaq Sərxoşu eşiyyə tərəf sürdü və dalınca yüyürdü. Sərxoş gedir, uşaq sürür, Dayı da kənar ilə yeriyirdi. Onlar ispalkom həyətinə çatanda bütün kolxoz üzvlərini yiğilmiş gördülər. Həyət malla dolu idi. Səfər uşağın öküzu götirdiyini görüb əl çaldı, camaat da əl çaldı. Səfər yüyürüb uşağı qucağına götürdü, öpdü:

— Birinci kolxoz üzvü bu kişidir, — dedi.

Dayı Qafarin qanı coşdu. Ata məhəbbəti ilə oğlunu öpdü, Səfər qayıdıb idarəyə getmək istəyəndə Məşədi Dilən ona bir kağız uzatdı:

— Nədir, Məşədi?

— Ərizədir, yoldaş Vələsov. Mərhümən, Ariğın yetimləri acılıq çekir. Alı kişiyyə də dedim. Xahiş edirəm ona təqaüd kəsmək

üçün tədbir görəsiniz. Uşaqlar korluq çəkir. Bəllidir. Baxıram, ürəyim yanır. Məndə də qüvvə yoxdur. Bilirsiniz, artelə göz dikmişəm. Hökumət yolunda ölüb, Tərlanın anasına kəsilən kimi Arığın da uşaqlarına bir kəsəmət kəssinlər. Dörd yetimi acından qırmaq olmaz ki?..

Səfər dinmədi. Evə girənə qədər Məşədi Diləni dinlədi və bircə kəlmə:

– Baxarıq! – deyib qapını örtdü.

3

Ayaz, Fərdanın xiffətini eləyirdi. Özünə çox yaxın və sirdaş bir gəncin getməsi onu kədərləndirməyə bilməzdi. Hətta bir gecə Fərdanı qarmaqarışq yuxuda görüb qorxmuş, bunu anasına da söyləmişdi. Lakin Tərlanın ölüm xəbəri gələndən sonra, Ayaz heyrət elədi: “Deməli, mən onu tanımamışamış. O, quzu baxışlı bir canavar imiş. Aman, nə yaxşı o gecə, təklifini rədd edən gecə məni doğramadı. Yarəbbi, insanları tanımaq olmazmış!..” O, heyrətini atasına deyəndə, atası şərik oldu. “Hə, dedi, qızım, görürsən, adam gərək ehtiyatlı olsun”.

Ayaz Məşədi Dilənin bir qızı, həm də əziz qızı olsa da, Məşədi özünün sırrlarını ona verməzdi. “Məktəblidir, – deyirdi, saq-qızını oğurlayalarlar, hamımızı güdəza verər”. Çox vaxt axşam xörəyini yeyən kimi, Ayazın ucundan arvadını da evdən çıxarar, “Gedin yatin” – deyə o biri evə qovardı. Özü isə yanına gələn adamlarla piç-piçi səhbətə başlardı.

Məşədinin yanına ən çox gələnlər – Buxaqlı Səkinə, sürgünə getməmişdən Hacı Əlnağı, Əmoğlu Əkbər, bəzən də tanınmaz adamları. Ayaz şübhələnib bu adamların nə üçün gəldiyini anasından soruşar,ancaq bir cavab ala bilməzdi. Anası: “Atanın onlarla köhnə haqq-hesabı var” – deyə cavab verərdi.

Məşədi Dilənin evi çox möhkəm evdi. O qədimdən burada olurdu. Kürd qızını, Ayazın anasını da buraya gəlin gətirmişdi. Evi neçə dəfə təmir elətmüşdi.

Məşədi Dilənin cavan və qiyamət vaxtı idi. O, göl başında, kəndin ortasında durub hampalara meydan oxumuşdu:

– Hacı, var-yoxuna nə verim? Nə verim ətəyini çırıp, əl qolunu ata-ata kənddən çıxasan?

Məşədi Dilənin bu sözü böyüdü. Hacı Əlnağının qan-qan deyən qardaşı uşaqlarına çatdı. Gecə Əlnağının maral kimi bir cüt öküzünü apardılar. Bir həftə keçmədi, kişinin 12 qoyununu çırpdılar. Məşədi qorxudan qoyunu ağıla salmadı. Həyətə çəpər çəkdirdi. Qoyunu həyətdə saxlatdı. Çobana arxayın olmadı. Canciyərlərindən iki igidə silah verib, pusquda qoydu və dedi: “Kim gəldi alışdır. Mən cavabdehəm!”

Yaxın gələn olmadı. Görünür bir şey qanmışdılar. Amma haradansa, kəndin ha tərəfindənsə sürünü daşa basmışdılar. Gecə vaxtı, qoyun yatan həyət şum yeri kimi qaralırdı. Sürünen içində elə qaya parçaları, elə kəltənlər düşürdü ki, biri bir qoyunu əzir-di. Bu kəltənlər kənddə tapılan şey deyildi. Dağdan, deyəsən, araba ilə gətirilmişdi. Çobanlar qorxudan divara sığındı. Silahlı-lar damdan-dama atlayıb daş atanı axtardılar. Olmadı ki, olmadı! Daşın sağдан atıldığını güman edib axtaranda, birdə görürdün soldan bir kəltən gəldi, qoyunu ürkütdü. Bu əcayıb düşməni elə keçirə bilməyən Məşədi Dilən dama çıxır, əli xəncərin qəbzəsin-də, qulaq verir, heç bir tərəfə güman gətirmirdi. Daşın göydən töküldüyüni gözü ilə görür, yanib yaxılırdı. Xəncəri çəkib qoyunları çobana, çobani qarovula qatmaq, hamısını qırıb tərk etmək istəyirdi.

Düşməncilik açıldı, nə açıldı. Böyüdü, nə böyüdü. Günün günorta çağrı Dəndiş Qocanın oğlunu öldürdülər. Gədənin qardaşı Məşədi Diləni yaraladı. Arıq onu da çəpərlərdə itirdi. Qocanın kiçik oğlu qardaşının hayfini Məşədinin oğlundan aldı.

Ədavət alovlanır, bayquş kimi qanad çalıb damlar üstündə uçurdu. Kəndin iki nəсли bir-birinə daraşdı. Hacı Əlnağı da, Məşədi Dilən də yerini möhkəmləmişdi. Arada kasıb-kusub qırılır-

dı. Çobana, nökərə muzd verən yox idi. Qorxudan kimsə cinqırını çəkə bilmirdi. 10-cu ilin yazında, gün o gün oldu ki, bir başı-papaqlı küçəyə çıxa bilmədi. Kənddə yalnız arvadlar görünür-düller. Onların bəzisi kəhriz başında, çayda, zəmidə, ağacların altında söyüşür, cırmaqlaşır, bir-birinin saçını cəngə-cəngə yoluşdururdular. Pəncərə dalında, əlisilahlı, pusquda yatan kişilərini qızışdırır, namus damarlarını oynadırdılar...

Həmin ağır günlərdə Məşədi Diləni saxlayan, ev oldu. Möhkəm, qala kimi evdə səngərlənir, küçədən ötən düşmənlərini bir-bir tum kimi dənləyirdi.

İndi də gecələr Məşədi Dilənin sakit və qaranlıq görünən bu möhkəm evində çox işlər olur. Lakin, kənddə heç kəs bilmir ki, səhər tezdən, kimsə yuxudan qalxmamış göydən düşmə kimi ya-yılan müxtəlif xəbərlər bu evdə yoğrulur, yapılır.

XIII Fəsil Peşmançılıq

*Vəz eylədiyim hədyəvü ehsandanancaq,
Ümdə qərəzim kisəvü həmyanın üçündür.*

*Ağzım dolusu neməti firdovs dedikdə,
Boşqabda qaragözlü fisincanın üçündür.*

Mirzə Ələkbər Sabir

1

Səfər, Ali kişinin evində qalırdı. Səhər hamidan tez qalxıb yuyunar, idman edər, qaloşu ayağına taxıb həyətdə gəzinər, hava alardı. Onun təbiətə xüsusu bir eşqi vardi. Günün çıxmasını seyr etməyi sevərdi. Səhər alaqqaranlıqda su daşının üstünə çıxar, oyanan kəndin qarışiq səslərini dinlərdi. Dağların arxasından boyulanın, mis məcməyi kimi qızaran günəşə baxardı, baxdıqca ürəyi açılardı.

Bugün, alaqqaranlıqda üç nəfər qara çadralı, qoltuğu boğçalı qadının kənddən çıxıb qarqa kimi yanlarını basa-basa getdikləri ni gördü. “Görəsən bu soyuqda nə vacib iş üçün gedirlər” deyə fikirləşdi. Ali kişi də bir şey demədi. Arvadı çay gətirəndə yaşağını qaldırıb, Səfərdən soruşdu:

- Səfər qardaş, deyirlər Şəmkirdə imam zühur eləyib.
- Necə yəni imam?
- Odur, arvadlar ziyarətə gedirlər. Məxluq tökülüb çöllərə...

Səfər fikirləşdi ki, düşmən bu ağır vaxtda hər şeydən istifadə etməyə çalışır. Öyrənmək lazımdır. Ali kişi arx üstünə gedəndə artel üzvlərindən Mahmud oğlunun işə çıxmadığını gördülər.

Komsomolçulardan birisi onların ziyarətə getdiyini xəbər verdi. Səfər kəndə qayıdanda salavat səsi eşitdi. Dərhal anlaşdı ki, zəvvar var. “İş çox böyümüşdür. Biz yatmışıq” – deyə düşündü.

Üstündə iki adam oturmuş nəzir şeyləri ilə dolu iki araba gəlirdi. Qabağında buxara papaqlı bir kişi şinin üstünə qalxıb “Ya Məhəmməd” çağırıldıqca, o birilər səs verir, salavat çəkirdilər. Səfər atını arabanın qabağına sürüb diqqətlə baxdı. Adamlardan bir neçəsi Günlər kəndindən idi. Çoxunu tanımadı.

– Hara belə?

– Ziyarətə!

Səfər, üzünü Mahmud oğluna tutdu:

– Sən qanacaqlı bir kişisən axı?!

Mahmud oğlu Səfərin xatirini istərdi. Qızarıb qaldı:

– Yoldaş Səfər, bir mən deyiləm ha! Odur, lap kolxoza yazılanlar gedir. Əkbərimi deyim, Səkinənimi deyim, çoxu!

Səfər onu qaytarmaq istədi:

– Bunlar boş sözdür. Qayıt iş-güçünə, kasıblığına qayıt!

Mahmud oğlu dinmədi. O birilərsə qarıldı:

– Canım, bu boyda yalan olmaz. Topallar sağalıb gəlir.

– Yalan olsa camaat Bitdiliyə tökülməz. Nə qədər korun gözü açılıb!

– Mahmud oğlu, getmirsən düş aşağı, bizi yoldan eləmə!

Səfər onları inandırmağa çalışdı:

– Söz eşidin kəndlə qardaşlar! Bu bir firildaqdır. Mollalar, qolçomaqlar, mücavirlər sizi aldadıb işdən qoymaq, cibinizi soymaq üçün kələk qurmuşlar. Əmoğlu Əkbər də gözü üçün gedib. Qayıdın, bircə gün gözləyin. O, çəp gözünü sağaldıb gəlsə, mən də bir söz demərəm, ziyarətə gedərsiniz, əgər kor-peşman qayıtsa, onda oturarsınız yerinizdə, işdən avara olmazsınız, nəzir pulları da cibinizdə qalar. Di qayıdın, şərt kəsirəm...

Mahmud oğlu arabadan düşdü:

– Qayıtdım, yoldaş Səfər! Sənin sözün yerə düşüncə düşmənin gözü tökülsün.



M. ÇƏLAL PASAJEV

Romandan bir parça

I

Səfər, Alı kisinin evində qalırdı. Səhər hamydan tez qalxb, jujunar, idman edir, qaloşlu ajaçına alıb həjətdə gəzinər, hava alardı. Onun tabiatə xysusi bir eşi var idi. Gynyn cıxmazıylı və batmazınlı seyr etməsi sevirdi. Səhər alaqaranlıxda su daşınyı ystynə çıxar, ojanan kandın qarşılıqlı səslərinin dinləndi. Daqqların arkasında boylanan, mis mezmağı kimi qızarın gynəzə baxırdı, baxdıça Uyğun aşılardı.

Bugyn, alaqaranlıxda 3 nəfər qara cadrları, qoltuqu buxşalar qadınların kənddən çıxıb qarqa kimi janların basa-basa getdiyiini gordy, «gərgəsən» bu soñuxda nə vacib is yeyin gedirler» deňi fikirlərdi.

Alı kişi də bir sej demədi. Arvadı caj gəti-rəndə iastıqunu qaldırıb. Səfərdən sorusdu:

—Səfər.., dejirələr Şəmkirdə imam zyhur eləjib.

—Neçə jə'nim imam?

—Odur arvadlar zijsətə gedirler. Məxiq təkyılıb cəllərə...

Səfər fikirlərdi ki, dysmən bu aqyr vaqtda hər sejden fajdalanaqsa calıbsı. Əğrınək lazımdır!

Alı kişi ilə arx ystynə gedəndə artel yzvlərin-dən Mahmudoqlunun işa cıxmadıqları gördülər. Qomsomolcılardan birisi onları zijsətə getdiyiini xəber verdi. Səfər kəndə qayıdış evlərindən joxlamıq istədi. Jolun jartsında salavat səsi eşidi. Dərhal anlađ ki, zəvvvar var. «İls coz boymysdyr. Biz jatməssəq.

Nazir sejleri ilə dolu wə ystynə adam oturmuş iki arabə galırdı. Qabaxkəndə bixxara papaxlıb bir kişi sinin ystynə qalxb «Ja Məhəmməd» ca-qırdisqə obirisilər səs verir, salavat cəkiridilər. Səfər atınıb arabanıq qabaqına syryb diqqətlə baxdı. Bir necələri Gynlər kənddindən idi. Cavuşlux eləjani tanrımadı.

—Hara belə?

—Zijsətə!

Həmçü ilə danışmadı. Uzyny Mahmudoqluna tutdu:

—Sən qanaçaxlıb bir kişisən aħx? Mahmudoqlu, Səfərin xatılynpa istərdi. Ovza-rib qaldı:

—Joldas Səfər, bir man dejiləm ha! Odur lap qolxoza jazblənlər gedir. Əkbərimi dejim, Səkinəni-mi dejim, coxu!

Səfər onu qajtarmaq istədi:

—Bunlar boş sozdyr. Qajıt iş-gyçynə, kasıb-ıçqına qayıb!

Mahmudoqlu dinnədi. Obirisilər qarşılardaşdır:

—Çanlıbu bu bojda jalan olmaz. Topallar sa-qalıb galır.

—Jalan olsa çamaat Bitdilijə təkyləməz. Nə dər kor «acılsıbsı»!

—Mahmudoqlu getmirsən dys aşaqı bizi jol-dan eleməl

Səfər onları inandırmaq çələsbə:



—Sez eşidin kəndli qardaşlar! Bu bir fırıldax-dır. Mollalar, qolcomaxlar, müşavirlər sizi aldadıb işdan qoymaq, cibinizi sojnırıq ucyn kələk mürmur-lar. Əmoolu Əkbər də gəzy ucyn gedib. Qajı-dən, birçə gyn gezeljin: o, cəp gezyny saqaldıb, gelsə man də bir sez demərəni zijsətə gedersiniz. Jox, ejər kor-peşman qayıtsa, onda oturaşınbz jerinliz-de, işdan avara olmazsınbz, nəzir pullar da cibin-zidə qalar. Di qayıdən, şərt kəsirəm...

Qarabağdan gəlmış yeznəsi də ona baxıb qayıtdı. Səfər yolunu onlara nəsihət elədi.

— Axşam, — dedi, — bu barədə məruzə verəcəyəm, gələrsiniz.

Lakin Səfər hələ də nə iş görmək lazımlı olduğunu müəyyən etməmişdi. O, yol uzunu fikirləşirdi. Aydındır ki, yalnız məruzə kifayət deyil.

3

— İmam zühur eləyib.

Bu xəbərlə kəndlərə bir şübhə yayılmışdı. İlk dəfə molla, azançı, çərçilər və onların ardınca da bəzi avam kəndlilər “imamın” ziyarətinə çıxdılar. Qayıdanların deməyinə görə, Bittilidə zühur eləyən imam, indiyətən gəlib getmiş imamların, hətta peyğəmbərlərin belə əlini taxtaya bağlayıb. Bir sözü iki deyil. Gözünün ucu ilə işaret edib: — Dağıl! — desə, — yeddi yeri, yeddi göyü bir-birinin üstünə tökər, bir bəşər salamat qalmaz. İmam bu qüdrətini göstərmir, göstərmək də istəmir. Çünkü hələ yer üzündə “Allah” adı çəkən var.

Dünya xali deyil, hələ pinəçi Məşədi Əhməd kimi gecədə yeddi rükət qəza namazı qılan, Asta xala kimi gündə Yezidə otuz üç təsbeh lənət oxuyan, Buxaqlı kimi tək səbir gələndə “əlhəmdü” deyənlər var. Mirzə Kərim kimi Nikolay yüzlüklerini sandığda saxlayıb əzizləyən, baxdıqca ah çəkən var. Yer üzündə hələ çərçi Ağa Ələsgərin eşşəyi və özü kimi məxluq var.

Bu eşşək yolda təsadüfən bir komsomolla üz-üzə gəlir. Bu vaxt milçək heyvanın gözünü, qulağını gicişdirdiyindən o, başını komsomoldan yana çevirir. Ağa Ələsgər buna başqa məna verib, keçib eşşəyin “xaki payınə” yixıldı, üzündən, gözündən öpdü və onun dərgah qapısında sallanan başına and içdi ki, özü də kom-somolların üzünə baxmasın, onlara heç bir şey satmasın.

Belə deyirlər ki, imam ilk gündən öz qüdrətini inanmayanla-
ra göstərmişdi. Ziyarətə şapkalı gələnlərin başı ağrıdı, çatlayanı
da oldu. Sidqdil ilə gələn kor, şil, kar, uşağı durmayan, kişiliyi

olmayan... hamısı həkimsiz, retseptsiz, apteksiz, dərmansız bir-bir növbə ilə dəvasını alıb geri qayıtdı. Ziyarətçilərin ilk dəstəsi belə “müvəffəqiyətlə” qayıdanan sonra kəndlərə hay düşdü. Araba qoşan, at yəhərləyən, maşın biletinə növbəyə duran kim... Çarığını ayağına çəkib itlərdən qorunmaq üçün əlinə ağac alan kim?.. Bunlar sonradan anladılar ki, ağac götürmək naşaq yerə imiş, ziyarətə gedənlərə it hürmür, canavar yaxın gəlmirmiş...

Günlər kəndi yol üstdə idi. Dəstə-dəstə adamlar gəlib ötdük-cə kənddəkilərin ruhu oynayındı. Əmoğlu Əkbər hamidan tez işə düşdü. Səfərdən, kolxoz heyatindən ehtiyat edir isə də, ürəyi döyüñür, ağanın qəzəbindən qorxub titrəyirdi. Səhər yerindən qalxdı. Sacda qızdırıldığı çörəyi qatığa batırıb yeyir, fikirləşirdi:

— Bu nə olan işdir, görəsən, ilahi? İmam da zühur edərmi?

Bu şübhə onun ürəyində xəfif bir külək kimi əsəndə bədəni titrədi, “əstəğfür” dedi:

— Sənin qudrətini şəkkakə lənət, — deyə qəlbindəki şübhələri silib, atmaq istədi. Ziyarəti özünə vacib saydı, çarığını ayağına çəkdi. Arvadını oyatmaq istədi. Səhər artel üzvləri arxı təmizləməyə gedəsi idilər. Briqadir çıxdan onun qapısını döyüb oyatmış, ötmüşdü. Əkbər yerində donmuşdu:

— Ziyarətə, imamdan şəfa tapmağa baş-gözünü saqlamış-mi getsin, yaxud kürəyi götürüb arxaların canınamı düşsün?

Səfərin dünən axşamkı söhbətini xatırlayanda ziyarətə, imama, möcüzə bəslədiyi ümid və xəyallar küləkdə əyilən qovuq kimi uçub gedirdi. Ürəyində mənalı bir boşluq hiss edir, hərəkətlərini sustaldırdı.

Qapı cırıldadı. Buxaqlı içəri girdi, o, mehriban ailədən imiş kimi Əkbərin lap dizinə qədər yaxınlaşdı, qulağına əyilib piçilti ilə soruşdu:

— Xəbərin yoxdur ki... Qaradağlı Şükür imama güllə atlığı yerdə çatlayıb ölüb.

— Nə deyirsən, əş!

– Sən ölüsən! İndicə bu saat kənd bir-birinə dəyib. Ziyarətə getməyən bir kişi qalmayıb. Alı kişi özü də getdi.

– Bəs arxları kim?...

– Eh rəhmətlik oğlu, nə arxbazlıqdır? Qiyamət qopur, həzrət kolxoz adı çəkəni tikə-tikə doğrayır. Mən getdim, sən də yığışdır uşaqları apar.

Əkbərin canındakı qorxu daha da şiddətləndi. O, özünü itirdi. Gecikməsinə görə ağanın qəzəbinə keçəcəyini xəyalına gətirdikcə dili-dodağı quruyur, tövbə də deyə bilmirdi!

– Maya, Maya, qalx imama gedirik!

Neçə gündür ziyarət üstündə kişi ilə dava eləyən Maya, sevincək ayağa qalxdı. Əri getməsə də o, özü hazırlaşmışdı. Ağasına nəzir üçün nəzik də bisirmişdi.

– Deyəsən, imama gəlmisən?..

– Hə... ağamı yuxuda da görmüşəm...

– Pul da götür!

– Pulu neynirsən?

– Necə neynirsən, ağamın türbəsinə sürtəcəyəm, bərəkətə gəlsin!

Bu kişinin beyninə batdı. Mayanın tədbirlərindən razı qaldı. Beş gün əvvəl kənd təsərrüfat bankından borc götürdüyü inək pulundan yüz iirmi manatı dəsmala bağlayıb cibinə qoydu. Əkbər, savabı çox olsun deyə piyada getdi. Çəpərlər arasına çatanda doqqazda səs eşitdi. Divara qalxıb boylandı. Alı kişinin əlində dəftərçə kəndlilərlə danışdığını gördü. Onların nə üçün imama getmədiklərinə təəccüb etdi. Çəpərlərdən düzülüyə çıxanda komsomol Müslümün künçdə durduğunu və əlində qələm, yola baxıb nə isə yazdığını gördü.

Əkbər onu görəndə qorxdı və adamda da bu qədər sərt ürək olduğuna təəccüb elədi. “Nə olur-olsun, daha mənimki keçib” deyə addimlarını yeyinlədi. Vağzal yoluna çıxanda qonşu kənd zəvvvarlarından birinin arabasına mindi. Araba qoca, yavaş-yavaş,

lakin işlek kişilər kimi başaşağı, dəmiryolunu aşib torpaqlı yoldan çıxdı. Bitdiliyə yaxınlaşanda Əkbər ayrı aləm gördü, fikirləşdi: “Yox, bu cındırları sallanan, qapı-pəncərəsi düyun-düyün olan kəramətsiz pirlərə və içi oyuq qoz ağaclarının ocaqlarına bənzəmir. Bu qədər adamın gəlməsində yəqin ki, bir hikmət var.”

O, arabadan, atdan, məftiltəkər faytonlardan tökünlərə baxdı. İmamin kəraməti haqqında şübhəsinə dənə-dənə əstəğfür etdi. İllərdən bəri ürək verdiyi, əvəzində heç bir şey ala bilmədiyi pirlər, nəzirlər, niyazlara qarşı doğan və gün-gündən böyüyən, nəhayət siyasi dərnəkdə bərkiyən şübhəsini, indi bir saxsı qab kimi yerə vurub sindirdi.

Maya, düzləri dolduran, qarışqa kimi qaynaşan camaatı görüb, salavat çevirdi. Üzünü imama tutub, gözlərini sıxdı. Adət üzrə, həm də şəriət üzrə qurban olduğunun “günbəzini” görəndə ağlamalı idi. Lakin günbəz balaca, həm də rəngsiz, yaraşıqsız tıkıldıyi üçün toyuq hiniñə oxşayırdı. Mayaya bir təsir etmədi ki, gözündən yaş gəlsin. Bir tərəfdən də soyuq, hərdənbir yarpaq kimi üzə dəyən sərt külək onun sümüklərini qurutmuşdu. O, arabanın içində adama yox, motala bənzəyirdi.

Arabadan tökünləndə Əkbər yer-yurdda şapka qırığı, hətta köhnə şapkalar, urusu şalvar parçası, toqqalar gördü. Bir xurcun nəzir Əkbərin ciyində, bir qoltuq bağlama da Mayanın boz çadrasının altında qucağında, imamın yanında camaata qarışdırılar. Əkbər qabaqda gedir, ciyni ilə yol açırdı. Adamlar arasında sarı, uzunsaqqal nəmsələri görəndə təəccüb etdi. Çalışdı ki, onların yaş palтарına sürtünməsin. Bu fikir başından keçib getməmişdi ki, birdən ucaboy nəmsə özünü onun üstünə yıxdı. Narın və şəhli saqqalını tuğ süpürgəsi kimi Əkbərin üzünə çekdi, kişini ziyarət çağında mur-murdar elədi. Əmoğlu dirsəyini qaldırdı onun sinəsinə çırpsın, nəmsə bulanıq nəzəri ilə ona baxdı. Bir əmmaməli seyid bunlara baxırdı. Əmoğlunun ikrahını duydular və qolundan tutdu. Nəmsənin yanında başa saldı:

– Yox, nacinsliyindən sarı fikir eləmə. O da ziyarətə gəlib. Həzrət özü buyurur: kafir də mənim qapıma gəlsə, bağışlanır, pak olur. Arxayın ol, pakdır. Neçə adamsınız?

– İkicə nəfərik, ev adamı ilə gəlmİŞƏM.

– Ziyarətiniz qəbul olsun: İltimas-dua. Ağa mətləbinizi ver-sin. Gedək sizə bir yer deyim. İmamın lap qoltuğunun yanında yer biliRƏM. Adam da yoxdur. Ağanın da kəraməti o tərəfdədir.

Birdən salavat çəkdilər. Sinə vuranların, soyuqda kürəyini açıb zəncirlə qaraldanların qışqırığı ucaldı. Çalmalı seyidin son sözləri eşidilmədi. Əmoğlu bu küy-kələkdən lap özünü itirmiş, Mayanın əlindən tutub, Çalmalı seyidin arxasında gedirdi. Çalmalı seyid günbəzin alçaq, dar mehrabvari qapısından sürüşüb Əmoğlunu içəri çəkdi, dümsüklədi:

– Ərizəni ver!

Əmoğlu utandı.

– Ərizəm yoxdur.

– Pəhö... bu olmadı. Gəlin!

Əmmaməli Seyid onları təkrar günbəzin üstünə çıxardı. Əkbəri o ki, var danladı:

– Rəhmətlik oğlu, bu yaşa gəlmisən, bilmirsən ziyarətin qaydası nədir. “Müsəlmanam” deməyə sənin haqqın yoxdur!

Cibindən bir qələmdan çıxardı. Uzun bir kağızı əlinə alıb di-zinə söykədi.

– Buyur, – dedi, – mətləbini yazım!

Əkbər gözünü göstərdi. Bir də qarnını qucaqlayıb “bu zəhri-marın da, – dedi, – sancısı var. Yediyimi əritmir”. Çalmalı Seyid, Əkbərin adını, atasının adını soruşdu. Dilinin ucunu burnuna qə-dər uzadıb qələmi cirıldatdı: “Bu ərizəmi yazıram qurban oldu-ğum pirin üstünə, verir ağaya, Əkbər kərbəlayı Namaz oğlu, ol barədən ötəri ki, ağası Əbülfəzlilabbas ağasından ürəyinin mətlə-binə istəyir. Dəxi ya Əbülfəzlilabbas, aduva fəda olum, səndən imdad istəyirəm. Bisavad olmasına görə əvəzinə qol yazım. “Se-yid Mirzəqası Mirzəqulu oğlu Şəbüstəri”.

Seyid tələsik ərizəni qatlayıb Əkbərə verdi: “Ziyarətə başla-yanda ağanın mübarək qəbrinə atarsan” dedi. Əkbər qayıtməq is-təyəndə seyid tutdu:

– Nəzirini ver!

Əkbər qoltuğundan bir cəngə pul çıxardı, bir çervon verdi. Seyid almadı: “Azdır” dedi. Bir çervon daha verdi:

– Di gəlin dalımcı!

Onları təkrar günbəzin içində apardı. Əmoğlunun sağ tərəfində Maya, sol tərəfində Seyid durmuşdu. O, ayı balası kərpicindən tikilmiş, samanlı palçıqla suvaqlı, pul kassası kimi yastı bir qəbin qabağında idi. Qapıdan bir-birini basıb girənləri başı araqçınlı, beli qurşaqlı, bir alçaqboy kişi nizama düzürdü:

– Bir-bir, bir-bir, ey mömini xuda, tələsmə! – deyirdi.

Adamlar bir-birinin dalınca, cərgə ilə samanlı suvağı öpə-öpə məzarın başına dolanırdılar. Qəbrin ortasında xeyrət qazanı kimi çuxur vardi. Oraya hər tərəfdən mal-dövlət yağırdı.

Əmoğlu girəndə ortada bir ağ kəlağayı görmüşdü. Ərizəni də onun üstünə atdı. Bir tirmə şal kəlağayının üstünə düşdü. Sonra ilan kimi qıvrılıb düşən gümüş qadın toqqası bir göz qırpmımda ipək parçaların, gözəl xalçaların, corabların, tikmə köynək, vəznəli çuxa, zərli canamazların, türbət daraqlarının, yüssur təs-behlərin, gümüş şamdanların altında itib getdi. Sanki hərəkətdən qazan qaynayası oldu. Qabardı, şeylər daşib tökülesi oldu. Araq-çınlı kişi:

– Ya Əli! – deyib qarmağı qazanın içində saldı. Çomçə kimi bir qarışdırıb çıxaranda qarmaqdan çoxlu mal-dövlət sallanırdı. Həvəsə gətirən, tamah oyadan zərli-zivərli, bərli-bəzəkli, çəkidən yüngül, qiymətdən ağır şeylər bir an içində araqçınlı kişinin – “Əli nökəri” Qənbərin qarmağında qeybə çəkildi. Yenə qazana mal-dövlət yağırdı. Əmoğlu Əkbər Mayanın böyrünü çımdıklədi və gözünün ucu ilə işaret etti, xurcunu ciyindən aşındı.

Maya öz ərinin hər işarəsində bir Quran söz oxuyurdu.

– Nə durmusan, bu zəhirmarlar çiynimizi ağır elədi, salavat çevir, nəzir qabına tulla!

Maya tələsib qoltuğundan çıxardığı boğçanı qəbrin üstünə silkəldədi. Onun dalınca Əmoğlu ürəyinin mətləbini yadına salıb, xurcunu boşaltdı. Xurcundan yumru, sarı, üzü xasxaşlı nəziklər düşürgənib içəri töküldü. Çalmalı Seyid birini göydə tutub dişinə çəkdi. Nəziyin biri düşürgənib yerə düşəndə, araqçınlı kişi geri baxdı... Çalmalı Seyidin şışən ordunu görüb gözünü ağartdı:

– Tfı, sənin həyasız üzünə. Məlun!

Əmoğlu bir şey başa düşmədi. Araqçınlı kişinin başı yenə nəzirlərə qarışdı. Bir də gördülər qəbrin üstündə buynuzları ilbiz kimi qırılmış, yekəquyruq bir kök qoç durub. Qoç ömründə görmədiyi və düşmədiyi bu mənzərədə özünü itirmişdi. O, ehtimal ki, camaat içində döyüsdürülməyə gətirildiyini xəyal etmişdi. Yiyəsi Hüseynqulu onu qaldırıb məzarın üstünə qoyanda elə bildi axurdur, yonca verəcəklər. Qarşısındaki cuxura baxanda əməli şey görmədi. Adamların hay-küyünə heyvan bir ağız bərkdən mələdi.

Araqçınlı kişi Hüseynquluya çığırdı:

– Ay yekəpər qanmaz, heyvani mübarək yerə gətirməzlər.

Hüseynqulu hazırlavabdı:

– Qanmaz, məlun cənabındır. Allahın heyvani gecə-gündüz yatmayıb özü qaça-qaça ziyarətə gəlib!

– Bəs belə!

Araqçınlı macal vermədi ki, o sözünü bitirsin. Bütün təəccübü ilə soruşdu:

– Bəs belə?!

– Ağaya and olsun özü gəlib.

Araqçınlı kişi daşın üstünə qalxıb qışqırkı və göyə bir ovuc “Xorasan torpağı” səpdi:

– Şəkkakə lənət, allahın heyvanı da ziyarətə gəlib, müsəlmanlar!

Əmmaməli Seyid də səs verdi:

– İbrət, iibrət!..

Qoç daha yanıqlı, bu dəfə iki ağız mələdi, ağzını yerə sürdü, saman çöplərini qurdalayıb ot axtaranda da salavat ucaldı, araqçınlı kişi dizlərinə çırpıb çıçırdı:

– Bir baxın, xudavənda, şəkkakə lənət... atam-anam sənə qurban, ağa!

Bir də gördülər qoçun üstünə yaşıl örtü çəkildi.

– Yetişdi! Kişi, mətləbin yetişdi!

– Yol verin. Tükünə qurban olduğuma, yol verin!

– Xoş o heyvanın halına.

– Yiyəsi xoşbəxtdir!

Bu sözlər içində Hüseynqulu qoçu qəbrin üstündən düşürdü. Salavatin səsi az qaldı günbəzi partlatsın. Qapılardan camaat gullə kimi içəri doldu. Ara qarışdı. Qoçun tükünü didməyə başladılar. Kimi tükü çəş gözünə, kimi pəltək dilinə, kar qulağına sürtür, kimi də cibinə qoyub iflic anasına aparırdı.

Qoç ətrafında kuy-haray qopanda Əmoğlu salavat çəkir, bu kəramətin necə əmələ gəldiyini təsəvvürə gətirmək isteyirdi. Adamlar onu basa-basa qapıdan çıxarışı oldular. O, sonra başa düşdü ki, gözünü və sancısını yaxşı eləmək üçün qəbrə sürtməli idi. Başını əyib üzünü dayadı. Gözünə çöp düşdüğünü güman elədi. Ovuşdurdu, bərk sancı hiss edib, yerə çökdü, ayaq altında şil-küt olmaqdan qorxub, özünü qapıdan çölə atdı.

Maya da çıxdı, onlara bələdçilik eləyən çalmalı Seyid yox oldu. Əmoğlu gözünü ha bərəltdi görsün, şəfa tapıb ya yox, bir şey hiss etmədi. Əlini cibinə atanda sancısı yadından çıxdı. Pul qoltuq cibindən yox olmuşdu. Xurcun da yox idi. Əmoğlu ciblərini əlləşdirdi. Bütün ciblərini çevirib astarına baxdı. Soyulduğunu bilib dodağını dişlədi:

– Apardılar!

– Nəyi?

– Var-yox getdi, arvad, çalmalı Seyid hara qaçdı, hayana getdi?

Maya eşidən kimi anladı ki, çalmalı Seyid onun gövdəsini nə üçün əlləşdirmiş...

– Vay donuz oğlu. Cəddin belinə qumbara salsın!

5

Əkbər Mayanı ağ bir daşın yanında qoyub özünü içərilərə verdi, çalmalı Seyidə rast gəldiyi yerləri bir-birinə vurdu. Hər ötənə onun zahiri əlamətlərini deyib soruşdu. Deyirdilər:

– Bir belə adam gördüm, vallah pirin qapısından çıxanda çox iti gedirdi. Elə bildim şeyi zadı itib...

Əmoğlu çox pərişandı. Bir tərəfdən də sancı onu qarixdırır-dı. Bu halda köhnə bostan qonşusu Kömbə Qaraya rast gəldi.

Qara kişi əl verməmiş Əkbər soruşdu:

– Belə bir adam tanımırsan?

– Nədən sarı soruşdun?

– Ziyarətə gələndə yanına düşdü ki, bələdçiyəm. Başım qarışdı. Var-yoxumu çırpıb-aparıb!..

Kömbə Qara əlini çaldı, qahqah çəkib güldü.

– Vay sənin, ay yazıq, sən o namərd oğlunun felinə hardan düşdün? Adə o, culik Vəlidir. Gündə bir cildə düşüb aləmi soyur. Bizim kənddən də Qorcu oğlunun bir toğlusunu gözgörəti yedi. Vay sənin, sən də inandın ki, seyid övladı-peyğəmbərdir, hə?

Kömbə Qara Əmoğlunun qulağına piçildədi:

– Axı buralarda nə gəzirsən, kasıbığına getsənə!

– Nə bilim, başına dönüm, mən deyirəm bura imamdır. – O, son sözünü yavaşca, lakin ürəkdən dedi: – ... İmamdır, ay onun imam kəlləsinə çaxır töküm! Fırıldaqdır, fırıldaq!

Rəhim Əkbərin çuxasını çəkib soruşdu:

– Eşitdim şeyin gedib.

– Şeyin nədir, var yoxum!..

– Barı gözün necədir?

– Bu gözüm tamam tutulub, gələndən sancım bir az da bərkiyib, içimdə deyəsən araba sürürlər. Lap öldüyümdür. Məni bu-rayla göndərən Buxaqlı arvad oldu: Ayişənin felinə uydum. Onu görüm ərindən də pis günə qalsın. Qoy bir kəndə qayıdım. O, kaftarı islatmasam məndən yaman adam yoxdur.

XIV Fəsil Ölüm alveri

*Aldanmaram ki, doğrudur ayinin ey əmu!
Kəssin məni həqiqi isə, dinin, ey əmu!
Mirzə Ələkbər Sabir*

1

Əkbər itirdiyi pula yanib yaxılındı. Şəhərlərdə döñə-döñə adam soyan, cib kəsən, kəndliləri qəlp pulla aldadan lotular yadına düşdü. Lotular şeytanbazar ağzında yiğilar, nabələd kəndliləri çox hörmətlə, şirin dillə qarşılıar, vədə verərdilər. Budur, bu kərpic daxmanın ətrafında qaynamış adamların şeytanbazarındakılardan nə fərqi var?

Əkbər qayıdır “imam” günbəzinə bir də baxdı. İçində oyanan nifrəti saxlaya bilmədi. “Tfu!” deyə üz döndərib getmək istədi. Ürəyinə qorxu çökdü. “Bu şeylərin bəlkə də bir imtahan, tanrı yoxlaması” olduğunu düşünməyə başladı. Özünə toxtaq verdi. Qaş-qabağını yiğdi. Xəyalını şübhələrdən təmizləmək üçün kəndli dili ilə bir “astaxfir” dedi. Sağ tərəfdən səs eşitdi. Adamların o tərəfə yönəldiyini görüb, o da getdi. Yaxınlaşdı, uzun və qoca bir kişi gördü. Uzun kişi qəlyan çəkə-çəkə nağılı danışındı:

– Bəri gəlin! – deyirdi. Elə imamları mən dişimə çox vurmuşam, qulaq verin, ibrət alın. – Qoca kişi üzünü yoldaşına tutdu, söhbəti şirin yerdən başladı: – A məşədi Məmmədəli, bu camaat ki, tökülb imamın ziyarətinə gəlib ha, sən elə bilirsən ki, bunlar sağsağan beyni yeyib? Xeyr! Bunlar ağıllı-kamallı adamlardır. Amma, amma...

– Amması nədir?

– Bunlar ağıllı-kamallı adamlardır. Yenə deyirəm məsələnin amması var. Bu da bundan ibarətdir ki, məşədi Məmmədəli, ərz olsun qulluğunuza, bir vaxtında bu camaat gedən yolu mən də getmişəm. Cavan idim, dələduz oğlanlardan biri idim. Oğurluğa qurşanmışdım. Kəndimizdə at-öküz oğurlanar, ev kəsilər, dükan yarılardı. Hamisindən xəbərim olardı. Cavanlıqdı. Üç-dörd yoldaş əl-ələ verib çapovulçuluq edirdik. O zaman da oğrunun, əyrinin, quldurun, qatilin dalından düşən yox idi. “Müsavat” vaxtı idи, it yiyesini tanımadı. Çalan-çalanın, kəsən-kəsənin idи. Çiy-nində tufəng olan hər lotu-potu bir hökumət idи. Oğurladığımız öküzü, atı satdığımız yerdə çox zaman yiyesi gəlib çıxırdı. Gözümüz ağardanda qorxudan cinqırını çıxarıb deyə bilmirdi ki, “mal mənimdir”. Satıldığq, sovurdug. Bir gecə oğurlayanda ikinci gecə kompaniya qurub kef edərdim. Onda sözüm yoxdur, Məşədi Məmmədəli, gün o gün oldu ki, mənim yolum düşdü məscidə. Molla minbərdə cənnət-cəhənnəmdən, daha doğrusu cəhənnəm əzabından o qədər danışdı ki, tüküm biz-biz oldu. Gördüm məndə oğurluq etməyə nə qətiyyət, nə də cürət qaldı. Yoldaşları başıma yiğdim. Dediim: “Aşna, bilirsiniz nə var?” Dediilər xeyr, Əhməd desin görək nə var? Ağzımı açdım: indiyə qədər dünyani vurmuşuq bir-birinə, kasibin malını dağıtmışıq. Kəndlının pulunu oğurlamışıq. Ev yixmişıq, adam öldürmüşük, nə bilim nə qələt eləmişik... “Müsavat” hökumətində də kişilik olmayıb ki, bizi tuta, kəndlının intiqamını bizdən ala. Atalar məsəlidir, deyərlər məscidi qapısı açıqdır, itin həyasına nə gəlib?! Görürsünüz ki, hökumət özü də bir tərəfdən daraşib kəndlinin canına, pristavi, yüzbaşı, hampası, bəyi, xanımı deyim, zəli kimi kəndlinin qanını sorurlar. Yetən kəndlinin gönünü soyur. Biz isə əl çəkək. Axund dünən cəhənnəm əzabından danışındı... Belə görünür ki, ölen kimi bizim atamiza od vuracaqlar. Daha bəsdir, gəlin tövbə eləyək!

Yoldaşlarım boyun oldu:

– Eləyək!

Ancaq, dedim, bizim tövbəmiz qəbul olunmaq üçün Məşhə-

də ziyanətə gedək, imamın öz yanında tövbə eləməsək bir şey çıxmaz.

Həmi razı oldu. Üç yoldaş: Məmmədcəfər, Heydərəli, bir də mən ziyanətə – imamın yanında tövbəyə gedəsi olduq. Hərəmiz bir xurcun, bir qədər də yoxxəci hazırladıq. Yollananda yoldaşlar arasında narazılıq oldu. Mübahisə edirdik ki, burada tövbə edək, ya gedək imamın hüzurunda eləyək? Mən, gedib orada tövbə eləmək tərəfdarı idim. Məmmədcəfər şərik deyildi. O deyirdi, bura da tövbə eləyək, təmizlənək, bir zəvvar kimi yola düşək. Qərəz, uzun sözün qisası, ağa məşədi Məmmədəli, tövbə elədik. Hamama gedib təmizləndik. Dəstəməz alıb, xurcun çiynimizdə yola düşdük. Məşhədə yeddi mənzil qalandı, payız gecəsi idi. Yatmışdıq. Yol yorğunluğundan sonrakı şirin yuxunun dadı başqadır. Şərbət içən kimi bir şeydir. Xorna vurub yatmışdıq. Səhər duranda gördük ki, zəvvarlar bizim var-yoxumuzu çırpıb aparıblar. Nə xurcun, nə pul, nə çörəyimiz qalmışdı. Lüt-üryan qaldıq küçələrdə...

Əmoğlu Əkbər irəli keçib mərəkənin kənarında oturdu. Camaat get-gedə artırdı. Yetirən ləbbadəli kişinin nağılını eşitmək üçün dayanır, ziyanəti, nəziri yaddan çıxarırdı, hətta “imamın xidmətçilərindən” də bəziləri tanımadığı, şirin danışan dərvişin söhbəti ilə maraqlanmışdı. Xeyir Əhməd deyirdi:

– Lüt-üryan qaldıq küçələrdə. Biz heç lüt qalmağın fikrini çəkmirdik, çünkü biz ömrümüzdə çox lüt-üryan qalmışdıq, lakin sabahısı cibimiz pulla dolmuşdu. Peşəmiz elə peşə idi. Amma bəla burasında idi ki, biz tövbə eləmişdik. Daha oğurluq edə bilməzdik. Buna görə də Məmmədcəfəri qapazladım. Mən dedim, axı bu zəhrimər dünyani hər üzünə vurmuşam, bilirom ki, yolda başımıza belə işlər gələcək. Biz gərək gedib ağanın yanında tövbə eləyə idik... Nə başını ağırdı, məşədi Məmmədəli, sağlığına biz tövbəni sindirəsi olduq. Acıdan öle bilməzdik. Qürbət elə yolda qala bilməzdik. Dosta, tanışa da gümanımız gəlmirdi. Mən dedim heç eyib etməz, hələlik gəlin peşəmizə başlayaqq, Xo-

rasana çatanda mömin olarıq. Məmmədcəfər məndən başlı adam idi, o başqa bir tədbir tökdü.

O dedi: Xeyir Əhməd, mən yolunu bilirəm. Tövbəni sindirmayacaqıq, şəriətdən qırğa çıxmayacaqıq, oğurluq filan da eləməyəcəyik, amma cibimiz dolacaq pulla. Mən təəccüb elədim. O dedim, nə təhər olur, göydən pul-zad yağmayacaq ki, yoxsa sənin buralarda adamin var? – dedi, – yox sən ölüsən, bəri gəlin! Məmmədcəfər bizi xəlvətə, mənzilgahdan kənara çəkdi. Söz vaxtına çəkər, bax elə günün bu zamanları, ikindi vaxtı idi. Bir divarın dibində oturub dərdləşdik. Məmmədcəfər gözəl bir tədbir tökmüşdü.

Xeyir Əhməd əlini ağızına tutub öskürdü, başını qaldırdı. Günəş onun açıq, qırmızı və şumal alnına düşüb şəfəq saldı. O, papağı günorta yerinə itələyib Məmmədcəfərin tədbirini söylədi:

– Məmmədcəfər nə tədbir tökmüşdü? Məmmədcəfər deyirdi ki, oğurluğun elə yolu var ki, günah deyil. Şəriət özü rüsxət verir. Əsl oğurluq elə şəriətdən qalıb. O, deyirdi gəlin birimiz özümüzü ölülüyə vuraq. Belə fərz eləyək ki, imam Rza zəvvvarlarından bir nəfər ölüb. İkimiz də “ölünün” üstünə bir örtük çəkək, uzanaq zəvvvarların yolunun üstündə. Gəlib-gedəndən kömək istəyək. Zəvvvar pullu olan şeydir, bizə baxma, hərəsi bir manat, iki manat versə, bir gündə filan qədər pul yiğilar. Axşam qaranlıqlaşanda, əl-ayaq çəkiləndə “ölünü” də götürüb işimiz gedək.

Mən bu tədbiri bəyəndim. Gecə arayıb bir taxta tapdıq. Sabah, dan üzü Məmmədcəfəri gətirib yol ağızında, taxta üstünə uzatdıq. Qurşağımızı açıb onun üstünə örtdük. “Ölünün” başı üstündə mən oturdum, ayağında da Heydərəli durmuşdu. Biz özümüzü qüssəli və gözüyaşlı göstərməyə çalışırdıq. İşıqlaşdı, zəvvvarın qabağı açıldı, nə açıldı. Oralar, İran yeri də, necə deyirlər, avamıştan yer. Camaatı aldadıb evindən, işindən eləyib çöllərə salan yekəbaş, ağbaş, vələzzalin çox! Mən yalvarırdım:

– “İmam zəvvvarının meyitini yerdən götürmək üçün kömək eləyin, Allah əcr versin”.

Adamlar mənim yanıqlı səsimi eşidir, cindir qurşaqla örtülmüş tabutu görür, əllərini ciblərinə salırdılar. “Ölünün” yanında dəsmal açmışdıq. Gümüş pullar cing-cing cingildəyirdi. Pul qalandıqca mən ovuclayıb cibimə doldururdum. Məmmədcəfər qurşağın altından mızıldanırdı. “Pulu o yan-bu yana dağıtmayın”. Onun əlacı olsa puluna əl dəyməyə qoymazdı. Lakin “ölük” vəzifəsi buna mane olurdu.

Beləliklə, axşama qədər 400 manatacan yiğdiq. Bu az pul deyildi. Lakin Məmmədcəfər zoruna salıb pulun hamisini cibinə tökdü: “Gündüz axşamatən nəfəsimi qaralmaşıam, hər adam keç-dikcə qorxudan ürək-göbəyim düşüb, indi siz istəyirsiniz havayı pul sahibi olasınız? Keçmiş ola! Bu axşamlığa yeməyiniz məndən: buyurun, sabah da siz mənim kimi ölüñ. Hər kəsin ölüñ nə pul çıxarsa, onun! Heç kəsin heç kəsə minnəti olmasın. Ömrümüzdə qazandığımız halal pul budur, buna da haram qatmayı...”

Müxtəsər ki, qardaş, elə də etdik. Sabahı gün Heydərli yatdı. Onun ölüñ 520 manat çıxardı. Çünkü uzun və cəsamətli oğlandı. Meyitinə baxanda Həzrət Abbas yada düşürdü. Məmmədcəfər də ayaq tərəfdən bir “Ya Həzrət Abbas” deyəndə zəvvarların qəlbini köyrəlirdi. Pula qızırğalanmırıldılar...

Mən “ölən” gün soyuq, küləkli bir gün idi. Taxtanın üstündə tirlənib qalmışdım. Taxta qabırğalarımı əzirdi, boynum hərəkətsizlikdən qurumuşdu, tərpənməyə qorxurdum. Günorta vaxtı, bağışlayın, gördüm qarnımda qalmaqal var. Özüm də acıdan ölürem. Mənim üstümə qurşaq parçası yox, Məmmədcəfərin pulu ilə alınmış bir qara şal salmışdır. Şalın altından heç şey görünmürdüsə də ayaq tappiltisi və hay-küydən gəlib-gedəni bildirdim. Hərəkətsizlik, soyuq, acliq mənim kələyimi kəsmişdi. İstəyirdim silkinib ayağa qalxam, lakin qorxurdum ki, avam camaat “ölü dirildi, möcüz oldu” deyə yaxamdan yapışalar, məni diridiri didişdirələr, məndən də bir belə imamzada qayıralar...

Xeyir Əhməd kişi burada üzünü imam günbəzinə çevirdi. Camaat gülüşdü.

Xeyir Əhməd başladı:

– Hə... acliq dərdi çəkirdim. Gözləyirdim ki, ara səkitləşsin, get-gəl olmasın. Bir təhər edib Məmmədcəfərdən çörək istəyim... Bu halda nə gördüm ki, vur-haray qopdu. “Çəkilin, keçin, yol verin!” Səs dünyani tutdu. Məlumdur ki, İranda böyük adamlar gəzəndə onun qabağında bələdçilər, nökərlər olur, ona yol açırlar. Şəhər hakimi gəlirdi. Nökərlər “xəbərdar” deyə-deyə mənim məyitimin yanına yaxınlaşanda mən özümü doğrudan da ölü hiss etdim. Çünkü dedim, hakim bu saat gəlib yoxladacaq, bizim frıldağımızı bilib boğazımıza qurğuşun tökdürəcək. Gözümün ucu ilə başımın üstünə baxdım. Məmmədcəfər yox idi. Heydərli də dəsmalı yiğışdırırıdı. Qışqırmaq istədim. Qorxudan cinqirimi da çəkə bilmədim. Yoldaşlarım qaçmışdlar. Mən, hakimin yolunun üstündə, bir cənəzə kimi uzanmışdım...

Xeyir Əhmədin söhbəti hamını maraqlandırmışdı. Adamlar get-gedə sıxlaşırdı. Xeyir Əhməd bir sağa, bir sola baxdı, ayağa qalxıb dedi:

– Bura daraşlıqdır. Söhbətimizi kənarda, bu çəmənlikdə aparaq!

Bunu deyib o, çəmənliyə çıxdı. Camaat onun dalınca axışdı. Şorandan qayıdan sürü çaya axışan kimi camaat da dərvişlərin dalınca çəmənliyə çıxdılar. Əmoğlu Əkbər Kömbə Qaranı da hayladı: “Bura gəl, qiyamət buradadır. Kişinin söhbətini əlli imama vermərəm. Gəl gör nə aləm var!”

Camaatin çəmənliyə axışdığını görən ziyanətçilər imamı buraxıb gəldilər. Ziyaətə arabalarda nəzir gətirən kəndlilər düz bir başa mərəkəyə tərəf sürdülər. Arabanın şinində oturub ləbbadəli kişinin söhbətini dinlədilər. İmam yalan oldu, camaat hamısı buraya toplandı. Araqcınlı kişinin səsi eşidildi. O, imamın sandığına tökülen nəzirləri yiğirkən, müştərinin azaldığını duydular. Bir çoxlarının ziyanəti, duanı yarımcıq qoyub getdiyini gördü, qapıya çıxdı. Camaatin çəmənliyə axışdığını görəndə “yeni bir möcüz” gümanılıq, o da yüyürdü. Oradakı böyük mərəkəni gördü. Xeyir

Əhmədin nağılini dirləyib burada bir “haramzadalıq” olduğunu anladı. Mərəkənin arasına soxulub hay salmağa başladı:

- Camaat, ziyarətə gəlin, imam çağırır!
- Kiri, a kişi, görək nə danışırlar, – deyə Əmoğlu Əkbər onun sinəsindən dümsüklədi.

Araqçınlı kişi baxmadı, səsini ucaldaraq daha irəli yerimək, danışan kişini vurmaq istədi. Adamlar onu toyuq kimi qıraqa tulladı:

- Get günbəzinə yiye dur! Yoxsa kötək yeysərsən.

Araqçınlı kişi bir də camaatin içinə soxulmağa dartındısa da, qoymadılar. Adamlar qulaqlarını şəkleyib dirləyirdilər. Xeyir Əhməd kişi çəmənlikdən, məclisin xoşluğundan ruhlanaraq daha da şirin danışdı:

- Mən hakimin yolu üstündə bir cənazə kimi uzanmışdım. Nökərlər nə edəcəklərini bilmirdilər. Müqəddəs sayılan zəvvar ölüsunü yoldan çəkməyə cəsarət etmirdilər. Mən hakimin üzünü görmürdüm. Səsindən hiss etdim ki, heybətli və gövdəli bir kişidir. O, cənazəni görən kimi qışqırdı:

- Məlunlar! İmamın zəvvarını yol üstə qoyubsunuz. Bir müsəlman tapılmadı ki, bunu dəfn-kəfn eləsin?!

O, üzünü nökərlərinə çevirdi:

- Bu saat, – dedi, – mərhumu götürüb mənim xüsusi yuyucanaxamda dəfn-kəfn edəsiniz. Ağası, bu işə lazım olan vəsaiti əsirgəmə...

Hakim sözünü bitirməmişdi ki, bir də gördüm məni göyə götürdülər. Yixıl mamaq üçün əlimi taxta parçalarının qıraqına ilişdirdim. Məni yeni və bəzəkli bir tabuta qoyub apardılar. Kimlərin ciyində, haralarla və hara getdiyimi bilmirdim. Onlar addımladıqca mən silkələnirdim. Qorxudan bütün vücudum qurumuşdu. Ürəyim döyünür, boğazım tutulur, dil-dodağım əsirdi. Bu macəranın fəlakətlə nəticələnəcəyini bilirdim. Yaxamı qurtarmaq üçün çarə arayırdım, tapa bilmirdim. Bunlar, hakimin əmrinə əməl etməyə tələsən nökərlər, bu saat məni aparıb məzara qoyaçaq, üstümü torpaqlayacaqlar. Adamların diri-diri basdırıldığını

mən nağıllarda eşitmışdım, inanmamışdım. İndi isə özümü diridiri basdırırlar.

Tabutdan hoppanıb qaçımı? Yox, tutub dərimi soyarlar. Bütün əhvalatı açıb söyləyimmi? Hakim məni itə boğdurar. Gözləyim, qəbrə qoyulandan sonra, gecə vaxtı goreşənlər kimi məzarı dağıdıb qaçımı?..

Aclıq da məni taqətdən salırdı. Qorxudan, dəhşətdən, intizar və peşmanlıqdan bütün qüvvətimi itirmişdim. Bədənim özümün deyildi. Yalnız oğrun gedib-gələn nəfəsim və çırpınan qəlbim vardi. Məni aparırdılar. Get-gedə səs azalır, gurultu kəsildi. Görünür ki, şəhərdən çıxmışdıq. Yalnız tabutu aparanların ayaq səsləri və hərdən ufultuları eşidilirdi. Ətrafi sakitlik görəndə, onlar söhbətə başladılar. Hakimi söydülər. Ölünün kəlləsinə, məz-həbinə, yoluna, imama, ziyarətgaha söydülər. “Qoymazlar gedək kasıblığımıza, hakim donuz oğlundan bizə nə xeyir gələcək?! Harada bir it murdar olsa gərək biz sürüyək. Bu nə bədbəxtlidir?!” Taqqıltı ilə tabutu yerə atdilar. Süründülər. Qatı qaranlıq çökdü. Pərdənin altında olsam da, tabutu bir otağa qoyduqlarını anladım. Tabutçuların biri o biri ilə xudahafizləşib getdi. O biri də nə isə pəncərəyə bir şey qoydu. “Gedim, dedi, kəfəndən-zad-dan gətirim. Bu zəhirmarı başımdan eləyim”. O, qıflı əlinə alıb çıxdı. Qapını qıfılladı. Mənim ürəyim daha da bərk döyündü. Şübhədən çıxməq üçün sükütu dinlədim. Uzaqlarda səs eşidilirdi. Evdə kimsə olmadığını yəqin edib, yavaşca pərdəni üzümdən götürdüm. Qaralmış nəfəsim açıldı. Üzümə sərinlik gəldi. Özümü tənha bir damda gördüm. Bura yuyucuxana idi. Ölü taxtası, sabun, vedrədən başqa heç nə yox idi. Ehmallıca qalxıb pər-dəyə büründüm, acıdan vurnuxmağa başladım. Qapı möhkəmdi. Pəncərə əvəzinə əl boyda bir deşik vardi. Oradan baxanda buranın bir karvansara olduğunu bildim. Karvansaranın qıraq divarlarında at nallayanlar, qab qalaylayan və cilingər işi işləyənlər görünürdü. Taxçada kağız bükülü bir şey vardi. Açında gördüm səngəkdir. Acgözlükə səngəyi necə parçaladığımı bilmirəm, ara-

sündan pendir tikələri düşdü. Mən tələsə-tələsə, şirin-şirin pendir-çörək yeyirdim. Yuyucunun qorxusundan tikəni bütün udurdum. Bir də gördüm qılılı əlləşdirirlər. Yüyürüb tabuta uzandım, pərdəni üzümə çəkdirdim. Ağzımdakı tikəni udmağa çalışdım, öskürməyim gəldi...

Xeyir Əhməd kişi bir dəqiqə susdu. Camaatda maraq daha da artdı. Adamlar sıx və irəli durmağa çalışırdılar. Bəziləri gözlərini onun xəsis dodaqlarına dikib ağızlarını açmışdır. Onun tabutda necə öskürdüyüünü bilmək isteyirdilər. Heç kəs cinqırını çəkmir, nəfəs almağa belə cəsarət etmirdi. Çoxları fikirləşirdi ki, “mən burada nağılı eşidə-eşidə öskürməyə qorxuram, ay yaziq Xeyir Əhməd ağa, yuyucu içəri girəndə sənin niyə öskürməyin gəlib, bir de görək nə təhər elədin, öskürdün ya yox?”

Bu halda imamzada tərəfdə küy qopdu. Kim isə qışkırdı:
“Gətirdilər, gətirdilər”.

Camaat səs gələn tərəfə çevrildi. Bir şey hiss edilmirdi. Yenə səs gəldi.

– Gətirirlər, hərifi gətirirlər...

Kömbə Qara camaatin ortasından dabanlarını qaldırıb yola diqqət etdi.

O, əli ilə rədd işarəsi verib diqqətlə yola baxırdı. Adamlar da maraqlandılar. Xeyir Əhməd kişi də əlini alnına qoyub baxdı. Yoldan bir dəstə adam gəlirdi. Gələnlər arasında silahlılar da vardı. Doğrudan da, deyəsən, kimi isə gətirirdilər.

Camaat gələnlərə tərəf yönəldi. Adamlar qaçışdı. İmamzadanın içində, həyətində adam qalmadı.

Yetən bir-birindən soruşurdu:

– Balam, nə var, kimi gətirirlər?

– Məlum oldu ki, imamzadaya gələn nəzir şeylərini, pulları yiğişdirib qaçan molla Məcidi tutublar. Cibindən Quran əvəzinə “müsavat” firqəsinin dəftəri çıxıbdır.

Gələnlər sürətlə yeriyir və nə isə deməyə hazırlaşırdılar. Camaat sel kimi onların qabağına axıstdı. Molla Məcidin yanında əli

tapançalı yeriyən komsomol geyimli oğlan üzünü camaata tutub onu göstərdi:

– Budur, buyurun sizə imamlıq eləyən, avamları aldadıb cibini kəsən tülkü budur! Vətənimizin, xalqımızın qəddar düşməni, qoyun dərisinə girmiş canavar, budur! Ay camaat, ayıq olun! Dostunuzu, düşməninizi birdəfəlik tanıyın! Bu alçaqların din, məzhəb, imam firildağına bir də inanmayın! Bunların maskasını yırtmağı bacarıñ!

Camaati heyrət götürdü. Hər tərəfdən lənət yağdı. “İmam” günbəzini daşladılar. Əkbər kəltəni götürüb molla Məcidin başına çırpmaq istəyəndə, Müslüm qoymadı:

– Nə qayırırsan?

Kömbə Qara qışqırdı:

– Traktor gətirib bu firildaq yuvasını sürəcəyəm! Əkbər, gedək!

XV Fəsil Yəqin

Fərdanın xatirat dəftərindən IV vərəq

1

Məşədi Dilən mənə başqa adda bir pasport düzəltmişdi. Atamın yanına çatana qədər bu adla getməli idim. Yolda pasportumu və Məşədinin verdiyi məktubları itirdim.

Cibimdən düşmüşmü, pul guman edib çıxarmışlarımı, yoxsa bir yerdə qoyub unutmuşam? Xatırlaya bilmirdim. Kor peşman gedirdim. Özümü şəhərə saldım. Seyid Vəli adlı taciri tapmalı idim. O məni atama, yaxud atamı mənə yetirəcəkdi. Məktubları itirdiyimi boynuma alımmı, yoxsa kağız vermədiklərini deyim? Seyid Vəli bunun hansına inanar?

Bu adam qırmızısaqqal, enlisifət, iti və sərt baxışlı bir kişi idi. Cöhrəsindəki sərtlik acığı, qüssəni, həm də ruhani bir simanın çürük və qaranlıq etiqadını andırırdı. Məşədi Dilənin adını eşidən kimi öz adımı soruşdu və xoşuna gəldiyi üçün neçə dəfə təkrar etdi. “Fərda, Fərda”.

Məni evə apardı. Dindirdi. O taydan əhval soruşdu. Məşədi Dilənin dilcavabını söyləməyi xahiş etdi. Mən danışdım. Onun İrana köçmək fikrində olduğunu, məni atamın dalınca göndərdiyini söylədim. O yenə soruşdu:

- Məşədi Dilən sənə bir şey verməyib?
- Yox, verməyib!
- Bəs kağız göndərməyib?
- ...

Mən duruxdum. Danımmı, ya itirdiyimi boynuma alım? Xa-

siyyətinə bələd olmadığım adamla necə rəftar etməyi düşündüm. İtirdiyimə inanmayacağını güman ilə boynumdan atdım:

– Göndərməyib, – dedim.

O, heyrətlə bir də soruşdu:

– Göndərməyib?

– Xeyr!

– Məşədi Dilən bəs sizə heç bir məktub filan verməyib?

– Xeyr, heç bir məktub-zad gətirməmişəm.

– Bəs sizi...

Seyid Vəli sözünü yarımcıq kəsdi. Soruşmağa başladı: Hərədan gəldiyimi, necə və haçan o taydan keçdiyimi, yolda kimə rast gəldiyimi, nə üçün qızardığımı və bir sıra daha şübhəli suallar verdi. Mən, ehtiyatla cavab verdim. Anladım ki, Seyid Vəli məndən şübhələnmişdir. Məni kimə isə oxşadır və cavablarımı inanmır. İnanmadığı üçün də yaxşı dinləmir. Mən bitirməmiş, o yeni sual verirdi. Durduğum yerdə bir kələyə düşməkdən qorxdum. Seyid Vəlinin diqqətini ayrı şeyə cəlb etmək istədim. Atamı soruşdum. O, əvvəlcə tanımadığını dedi. Mən isnad verdim. Məşədinin de-diklərini xatırladdım. O, bir şey yadına düşmüş kimi “aha”...

– Gələr, – dedi, – darıxma, gələr.

– Hara getmişdir?

– Getmişdir də; çox darıxırsansa, səni də onun yanına göndərmək olar.

Mən yalvardım. İllərdən bəri çəkdiyim acı həsrətlərlə ah çəkdir. Görüş ümidiilə sevindim.

Mənə bir otaq göstərdilər. Rahatlandım. Axşam Seyid Vəlinin nökəri gəldi. “Atanızın rəfiqəsi, – dedi, sizi şama ziyarətə çağırır. Hazırlaşın”. Mən qalxdım. Yuyunub geyindim. Fikirləşirdim ki, “atanızın rəfiqəsi” görəsən kimdir? Atam görəsən burada arvadımı siqə eləyib? Yoxsa, sadəcə aşna saxlayır?... Məni qəriblik və kədər basdı. Dərdli qəlbimdə odla yazdılar: “yazlıq anam!”

Bu ellərin adəti necədir? Qonaqlıq qaydalarını kimdən öyrənim ki, qızarıb tər tökməyim?

Seyidin nökəri məni qonaqlığa apardı.

Böyük, bəzəkli, yaraşıqlı bir salon idi. Fərşlərlə döşənmiş, rəsmlərlə bəzənmiş, ətirlərlə təzələnmiş otağın təntənəsi məni aldı, havası məni çaldı. Çasdım. Nə edəcəyimi bilmədim. Salam verməlimi, ikiəlli görüşməlimi, yaxud kübarcasına baş əyib, bir tərəfdə əyləşməlimi?

Qonşu otaqdan yaraşıqlı və köküzlü bir qadın çıxdı. Düz mənə tərəf gəldi. Ayağa qalxdım. Əl verib görüşdük. O, çox səmimi bir əda ilə danışdı:

– Çox xoş gəlib, səfa gətirmisiniz. Oğlum, bu ev-eşiyimiz, var-yoxumuz sizə qurbanıdır. Yolunuzu çoxdan gözləyirdik. Atanda narahat idi. Niyə belə gec?

Mən işlərimin çətin düzəldiyini gətirib üzr istədim. Fikirləşdim: “Bu bizə ən yaxın adam olacaq. Atamin işini bilir. Atamla mənim aramdakı məktublardan xəbər verir”. Qadın təkrar qayıtdı. Yanımda əyləşən əbalı kişi (otaq isti idisə də, o əbasını soyunmamışdı) əyilib mənə dedi:

– Çox yaxşı, nəcib ailədir. Bunlara rast gəlməyiniz böyük xoşbəxtlikdir. Xanımın iltifatını ki, gördünüz.

Mən razılıq etdim. Tünd, şirin çay gətirdilər. Xanım təkrar gəldi. Yanımdakına işarə ilə dedi:

– Ağa, befərməid, məclis arastəst!⁵

– Bəçəşm!⁶

Əbalı kişi soyundu. Qoltuğundan balaca, zinqirovlu bir qaval çıxdı. Üzünü sağındakı şəşəbiğ, nazik kamançaçıya tutub başladı. Musiqi səsləndi, nə səsləndi!

Deyəsən, bu böyük və bəzəkli bina gəlin gedir. Hovuzlu həyət, evlər, əlvan salon, qiymətli fərşlər güzgü kimi parlaq divarları, güldanları, rəsmləri, güləşqabaq, qeydsiz insanları ilə gedir. Eşq ilə çalışıldığından, ac bir maraq ilə eşidildiyindənmi, divarlar-

⁵ Buyurun, məclis hazırlır.

⁶ Gözüm üstə

da əks-səda qüvvətindən, sükutdanmı, nədənsə musiqi başqa qüvvətlə səslənirdi. Qadın ağını açıb musiqini dinləyir, hərdən dizinə çırpıb başını hərləyirdi: “Ay can, ay cani mən dust!”

Aralıq qızışdı. Qonşu otaqdan bir sona sözülüb gəldi. Külək qoparmış gül yarpağı kimi tərpənən qız ürəklərə zövq cilədi. O, günəşdən qopmuş şəfəq kimi süzülür, bərq vururdu, dərin nəzərləri ilə hər kəsi oxlayır, incə və sezilməz təbəssümü ilə könlü işıqlandırırdı.

Musiqini eşitmədim. Gözümü qızdan ayırmadım. O ilk baxışda munis, mülayim, ruhpərvər görünən sindirmalar get-gedə bərkisiyir, hökmə, qəzəbə çevrilirdi. Salon boyu süzülür, bayılan bir musiqi kimi uzaqlaşır, yenə də ruzgar kimi canlanır, böyüyür, yaxınlaşırırdı. Qız uzaqlaşdıqca mən irəli otururdum. Dizi üstə dikəlir, irəli əyilirdim. Bəlkə ağızımı da açırdım, bunu özüm hiss etmirdim, qayıdır, geri-geri gəldikcə mən də çəkilir, divara söykənir, sanki qucağımı açırdım. Bir əlin ciynimdən basığını duydum:

– Bacı oğlu, lampanı tökərsən!

Musiqi ara verdi. Xörək gəldi. Hamı iştaha ilə yeyirdi. Mən isə xodu alınmış motor kimi sönürdüm. Yeyə bilmirdim. Gözüm arxada, qulağım səsdə idi. Məclis bitdi. Adamlar qalxdı. Mən də qalxanda qadın ətəyimdən tutdu, gözü ilə “yox” dedi:

– Dayanacaqsınız!

Dayandım. Qaval deyən də qaldı. O mənim davranışımından nə anladı isə dilləndi:

– Bacı oğlu, – dedi, – təzə varidsiniz, hə?⁷

– Bəli!

– Füzulluq eləyirəm, bağışlayın, deyəsən, siz heç sahibxananı (ev yiyəsini) yaxşı tanımirsiniz...

Mən boynuma aldım.

– Doğru buyurursunuz.

⁷ Yeni gələnsiniz?

– Bəs Hacı sizə buyurmadı?
– Qonaq çağırıldığımı dedi, başqa bir şey demədi.
O mənə yaxın oturdu. Gözü ilə işarə elədi:
– Əyil!

Əyildim. Baş-başa verdik. O məni agah elədi:
– Bura, özgə yer deyil, sənin atanın, həm də qayınatanın evidir.

Bu xanım atanın siqəsidir. Atan bu gördüğün qızı, öz qızlığını sənə nişanlamışdır. Səni, onun üçün də çağrırmışdır. Xanım Bədiülcəmal xanım sizi çoxdan gözləyirdi. Eşidən kimi sizi yanına gətirdi. Bu günü ziyafət, dəsgah, hamısı sizin şərəfinizədir... Bunlara heyrət etməyin. Siz bəxtiyarsınız... Belə nəcib ailə az tapılar...

Mən yenə yazıq anamı, bir də Ayazı xatırladım. Erkəklərə əsəbiləşdimsə də sevincimi söndürə bilmədim. Gözümü qızə dikdim. Mən bu səadət xəbərini həqiqət yox, yuxu sandım. Ayazın, bir kəndli qızının məhəbbətinə nail olmadığı halda, indi təntənəli bir nazəninə, bir pəriyə nişanlandığımı necə inana bilərdim. Mən bu şirin yuxunu dağıtmak üçün tərpəndim. Qalxıb, təzədən əyləşdim. Ətrafa baxdım, özümü yoxladım, gözümü sildim...

Yox! Yuxu deyil, bu həqiqətdi. Budur qayınanam, utandığım o kök qadın əlində iki yaşıl vaz gətirdi. Kişmiş, badam içi, noğul, yemiş qurusu... Qadın arxayınca söhbətə başladı:

– Oğul, Fərda – dedi, – biz səni doğrudur ilk dəfə görürük, amma yaxşı tanıyırıq. Atan neçə ildir, bu şəhərə gələndən, bizdədir. Fikri-zikri sənsən. Hər gün söhbətini eləyir. Gəlməyinə qurban da hazırlayıb. Ancaq sən bizi tanımirsan. Əsmərin (qızını deyirdi) atası şəhərdə beş kişinin biri idi. Öləndə vəsiyyət elədi. Qızımı İranlıya versən, səni halal eləmərəm. Qiyamətin gündündə şikayətçi olaram. Kor olsun, topal olsun, yoxsul olsun, nə olur olsun, qafqazlı olsun!

Qadın köksünü ötürdü, kəndir kimi eşilmiş yemiş qurusunu mənim qabağıma itələdi: “Bundan ye, – dedi, – yemişdir. Ye!” O, yenə söhbəti qızın üstünə gətirib əlavə etdi:

– Qız da şükür yetişib, vaxtıdır. Hər gün elçilər gəlir. Atan

mənə tapşırığı üçün, gələni söyüb qovurdum. Qovurdum, amma ürəyimdə bir nigarançılıq vardı. Doğrusu, qorxurdum Əsmər sizi sevə bilməyə. Allah eləməmiş elə olsaydı işlər pozulardı. Baxma o mollagunə adamlara. Biz qızın istəmədiyinə razı olmarıq.

Sən də xoşbəxt imişsən: Əsmər görən kimi pir deyib, səndən yapışdı, mən çox sevindim... İndi budur, oğul. Sən mənim oğlum. Səni oğul eləməyə çağırmışam. Goy qübbənin altında bir sənsən, bir də Əsmər. Dolanışığımız da sağlığına, nə qədər istəsən var. Biz qocalmışıq, vaxtimız keçib. Gördüyün bu ev-eşik, dövlət, pul hamısı sizə qurbandır. Atanın arzusu, mənim arzum var: Toyunuza eləyən kimi sizi Firəngistana göndərəcəyik. Gedin, oxuyun qurtarın, gəlin. Hər zəhmətinizi özüm çəkəcəyəm.

Mən həyatımda belə bir macəraya nə rast gəlmış, nə eşitmışdim. Bu xəyalımı, həqiqətmi, macəramı, xoşbəxtlikmi? – sezə bilmirdim. Kimə deyəsən? Dünənətən nökər olan bir adam, bu gün şahzadələrə layiq bir ehtirama, səadətə çatır. Mən səadət içindəyəm, taleyim gülmüşdür. Məni yurdumdan, yuvamdan eləyən, kiçik vaxtında yetim quzu kimi səhralara buraxıb mələr qoyan baxtının qapıları artıq üzümə açılmışdır. Atamın sayəsində mən də şəhərin kübarları kimi yaşayacağam. Dəvəyə qızıl yükləyənlər, qatırdan zəfəran yükü düşürənlərin biri olacağam.

Mən ancaq bir şey deyə bilərdim:

– Bu gündən Əsmərə nökər oluram.

Qavalçı getdi. Bədiülcəmal xanım Əsməri çağırıldı. Əlini əlimə verdi, ilk görüşümüzü təbrik edib, o biri otağa getdi. Mən süd gölündə üzən kimi rahat, xoşbəxt və şad idim. Əsmərin əlini buraxmadım. Gülmüsər dodaqlarından öpdüm. Bu öpüş ömrümdə çəkdiyim əzab və əziyyətlərin hamısını unutdurdu. Mənə ani bir qürur gəldi. Qol-qanad açmaq, axşamdan bəri görüşünə həsrət, gülüşünə möhtac, hüsnünə məftun, lütfünə qul olduğum qövs kimi çatıq qaşları arasında əbədi səcdəgah aradığım, gözlərində tale ulduzumu gördüyüüm Əsmərin, sevda və səadət pərisinin qucağına atılmaq istərkən, nədənsə süst və hərəkətsiz qaldım.

İstədiyimi edə bilmirdim. Təlqinəmi, nəzərəmi gəlmışdım. Dizim gəlmir, qolum açılmırı. Dodaqlarımın qanı qaçmışdı. Fikirləşdim: “Bu yerlərdə müsəlmanlar qızlarını əmlak kimi satırlar. Qız valideyninin itidir. Azdırmaq, yaşatmaq, öldürmək... onların ixtiyarındadır. Belə bir “ixtiyar” ilə mənim qucağıma atılan qızı təsəvvürə gətirdim. Mənim daşqın sevinc və səadətlərimə qarşı inək kimi təslim olan qız nəyimə lazımdır?” Yoxlamalıyam. Bəlkə də o intiharı bu sevgidən üstün tutur:

– Məni sevirsənmi?

O mənə baxır, susurdu.

– Sevirsənsə, dillən!

O baxır, baxır susurdu. Tələbimin ona gülünc və yabançı gəldiyini güman etdim. Dönmək, hər şeyə nifrətlə özümü qaranlıqlara atmaq istədim. O ciyinimdən yapışdı. Sinəmə yaslanıb, gözünün yaşını tökdü, ürəyim yandı. Mənim də gözlərim yaşardı. Sevincdənmi, kədərdənmi qovrulub ağladım. Dəsmalımı çıxarıb onun gözlərini silərkən dodaqlarını qulağıma söykədi. Dəhşətləri andıran bir hərəkət və həyəcanla piçildədi:

– Səni xakirizləyəcəklər. Səni öldürəcəklər.

Bunu dedi, təhdid və təhlükə ilə dolu gözlərini qapıya dikdi. Məni qorxu götürdü:

– Nə üçün, kimə nə etmişəm?

O, əli ilə qaçmaq işarəsi verir və gözlərini qapıdan üzmür, dəhşətdən dodağını çeynəyirdi. Mən bu nagəhanlığı anlaya bilmədim. Araşdırmağa da vaxt yox idi. Əlini xırdəyimə qoyub boğmaq istəyən naqafil düşməndən qurtulmaq üçün tələsməli idim. Qız da qorxurdu. Açıq deyir, gözü ilə işarə verirdi: “Qapını açıq qoymuşam, qaç!” Mən geyinə bilmədim. Ayaqyalın, başıaçıq, yalınqat pilləkənlərdən aşağı düşəndə zirzəminin qarşısında bir heybətli adamın dayandığını gördüm.

Yağış çı�ayırdı. Hava qaranlıq və soyuq idi. Aləm yatmışdı. Mən qapıya yönəlməyə qorxdum: əlimi aftafaya atdım. Həyətə, ağacların altına yeridim. Titrəyirdim. Bu dəqiqli məni boğazlaya-

caqlarını güman edirdim. Ölüm mənə kirpiklərimdən yaxındı. Divara yaxınlaşdım. Pişik kimi caynaq gətirdim. Hoppanıb küçəyə düşdüm. Heybətli adamin şaqqlıtlı ilə qapını çaldığını, dalımcaya yüyürdüyüni hiss etdim, götürüldüm.

Uzun, qaranlıq, dar və qorxulu küçələrlə itləri, xoruzları, qarrovulları oyadaraq qaçırdım. Sonuncular oyansa da tərpənmir, kürkün altından gözlərini bərəldib yenə başlarını dizləri arasına alırlılar. Kürəyimdən tər axdığını, bədənimdən bug qalxdığını hiss edirdim.

Dalımcı addım səsləri eşidir, ildirim kimi qaçırdım. Geri baxmadan – su, palçıq, çuxur, daş-kəsək demədən ayaqlayıb ötürdüm. Can şirindir. Ölüm qorxusu məni daha bərk qaçmağa məcbur edirdi. Arxadan daş atdlar. Kəltənlər ətrafıma düşürdü. Həriflərin yolunu azdırmaq üçün dölmədən-dölməyə keçirdim. Qılçalarım həkdən düşdü. Nəfəsim təngidi. Bayılışı oldum. Açıq bir qapının pilləkəninə çul kimi sərildim. Daş kəsilib dinlədim. Gələn yox idi. Sükut, dərin bir sükut mənə baxıb gülürdü. Hacının sözləri qulağında səsləndi: “Səni də onun yanına göndərmək olar... Tezliklə atana mülhəqq olarsan...”

Anladım ki, atam, həmin Seyid Vəlilərin əli ilə məzara gəndərilmişdir. Yaziq atam, yəqin ki, sənə Əsmər kimi bir xeyirxah da rast gəlmədi. Səni, bəlkə də cibindəki beş şahı pul üçün məhv etdilər... Gözlərimdən yaşı gəldi. Oğul sahibi ikən kimsəsiz və tənha olən atamın halına yandım. Ürəyim parçalandı. Qəhərdən özümü saxlaya bilmədim. Başımı soyuq divarlara söykəyib ağladım, ağladım.

XVI Fəsil Son Gecə

*Tale, yolumu kəsməklə ya məni məhv etmək,
ya məndən böyük adam yetişdirmək istəyir.
Şiller*

1

Səfəri təcili rayona çağırıldılar. O, bütün güman və şübhələrini bir də nəzərdən və mühakimədən keçirib, əvvəlki qərarını da ha da qətiləşdirdi. “Bitdili imamın səsi, hərçənd bütün kəndlərə düşmüdü, lakin Günlər kəndində bunun da bir mütəşəbbisi olduğunu aydınındı. Əkbər və Buxaqlı kimilərin hamidan qabaq getmələri və başqalarını da çəkib ziyarətə aparmaları, Məşədi Dilənin özünün getməməsi və ailəsində böyük bir dava qoparıb, ziyarətə buraxmaması, “sınaqlılığını” el içində danışması Səfəri inandırmışdı. O, hazırlaşış rayona getdi. Orada cənazələrin müayinə nəticəsini də öyrənəcəkdi.

Nəticə isə çox qəribə idi. Bəlli olmuşdu ki, Tərlan da, Ariq da eyni vaxtda öldürülmüşlər. Tərlanın boğulduğu və xəncərlə yaralandığından bilinirdi ki, qatillər iki nəfərmiş. Bir nəfərin bir əllə onu boğması mümkün olmazdı. Qızı nagəhani yaxalamışlar. Tərlanı da, Ariğı da öldürən eyni adamdır. Tərlanı soyuq silahla öldürdükləri halda, Ariğa güllə də vurmuşdular. Burada qatilin iki bir-birinə zidd hərəkəti həkimləri də çəş-baş qoymuşdu. Yəqindir ki, qatıl soyuq silahla iş görmək istəmişdir. Güllə atılmağınna iki səbəb olardı: ya cinayətin üstünə adam çıxmış, tələsik öldürüb qaçmışdır, yaxud ölü qüvvətlə adam imiş deyə yaxın düşə bilməmişlər.

Baharlı, qanlı gülləni Səfərə göstərib deyirdi:

– Bravnik yalnız Tərlanda idi. Bu Tərlanın öz gülləsi ola-caq! Özünü müdafiə üçün atmışdır. Güllə olduqca yaxından atılmışdır.

Səfər barmağını dişlədi: “Bəlkə Tərlanı öldürən Arıqdır?!.” Səfər Məşədi Dilənin Arıq haqqındağı ərizəsini Baharlıya verdi. Baharlı ayağa qalxıb, əllərini cibinə saldı və etimadla dedi:

– Mən fikrimdə qalıram. Bu işin ustası Məşədidir.

Səfər də öz şübhələrini danişdi. Axırda Baharının rəyinə müvafiq bir rəy söyləyib, qol çəkdi və çıxdı.

2

Buxaqlı sancı çəkirdi. Hamilə deyildi, bu qayğı sancısı idi. Buxaqlı tamam başqa bir adam olmuşdu, əri gedəndən bəri Məşədi Dilən onu şirin vədlərlə doyurandan və “gələcək dinc, bolluq günlərin” eşqi ilə sərxoş edəndən sonra, Buxaqlının hamiya və həmişə açıq olan qəlbini, birdən-birə oğru sandığı kimi qapandı. Bu sandığa əcaib şeylər yığılırdı. Sandıq dolur, hər dəqiqə qapağını partlatmaq istəyirdi. Məşədi Dilənin fəndləri, “Bismillah”ın və axundun hadisələri, Hacı Əlnağının arzuları Buxaqlının sandığında bir-birinə qarışır, ehtiyatla orada saxlanırırdı. O, bu ağır sandığı daşımaqdan əzab çəkirdi. Yoldan ötəndə, kəhriz başında, tarlada, kənd qadınlarına yaxınlaşdım, qifil götürülər, tüstülü xəbərlər onun ağızından töküldərdi. O, qadınları dayandırıb piçıldardı:

– Bilirsən nə var?

Kənd qadınlarını maraq götürərdi. Aylarla kənddə baş verən yuxu kimi qarışq hadisələrin təbirini eşitmək, mənasını anlamamaq, Tərlanın ölümü ətrafında yeni bir xəbər eşitmək, kolxoz məsəlesi, kəndin gələcəyi, işlərin aqibətini öyrənmək arzusu ilə çırpınır, soruşurdular:

– Ağrın alım Səkinə xala, nə var? Söylə görək təzə nə deyirlər?

Lakin Məşədi Dilənin tapşırığı onun ağızını kilidlərdi:

– Bax, qardaşa da inanmayın, sizi aldadırlar. İki korlarsınız ha! Bax, möhkəmcə tapşırıram ha! Bilsəm ki, ağzınızdan bir söz qaçıb, əvvəlcə sizi, sonra eşidən adamı yox eliyəcəyəm. Bildiniz!?

Məşədi Dilən Buxaqlı ilə hər görüşəndə qaslarını çataraq əyilər, kəlmə-kəlmə bu tapşırığı onun qulağına təkrar edərdi:

– Bax, gözlə ha, lam bir, cim iki... düşmən ayıqdır...

Bu xəbərlər yiğilir-yiğilir, arvadın qocalmış, köhnəlmış qəlbini partlatmaq istəyirdi. O, qəlbini dələn sırrları, münasib bir yerə tökmək istəyirdi. Kimə desin? Hərdən də ərinin, özünün indi başladığı yolda vaxtilə yorulub qalan sevimli kişisini xatırlardı:

– “Can kişi, mərd kişi, igid kişi, davamlı kişi! Kənddə olsa olərdi, kolxozu yaxın qoymazdı”.

Bu fikirlərlə yerini qızdırılmış Səkinəni yuxu aparanda, qapı döyüldü.

Buxaqlı “Məşədi Dilən olar” – deyə tələsik çarşabını çıynınə salıb qapıya getdi.

– Kimsən, qapı döyen?

– Qonaq istəmirsən?

Bu səs Buxaqlıya birtəhər gəldi. O, bir az da qorxuya düşdü. Qapının arasından diqqət edəndə bir yumru, abırlı geyinmiş adam gördü. Qaranlıqda seçilmirsə də kostyumu, onun altında ağ köynəyi, qalstuku bilinirdi. Kimsə, müəllimdən, aqronomdan-zaddan olacaq.

– Kimdir qapıdakı? Ay kimdir?

– Arvad, etibarsız, nə tez yaddan çıxardin?!

Buxaqlının ürəyi döyündü. Sualına sualla cavab verən adamın səsində, ifadəsində özünə doğma bir hiss duydu. Ani bir ehtiyat Kar İmanı onun gözü önünde canlandırdı. Dodaqlarında bir xoşbəxtlik təbəssümü oynadı:

– Kişi?!

– Qapını aç, ay arvad!

Buxaqlı sevincindən qapını çətinliklə açdı. Kişini, uşağı kimi bağrına basdı:

– Gəlmisən, ay gəl! Gələn yollarına qurban olum!

Yolcu var, yolcu da var! Yolcu var ki, vətənində onu dostlar, istəkli qohumlar, məhəbbətli ailə gözlər. Qabağına çıxarlar. Böyükler qurbanı, kiçiklər şən və şətarəti ilə gələr, müsafirin qucağına atılar. Uzaqlarda sərinləyən könlünü övlad məhəbbəti ilə isidərlər. Onu ümumi bir sevinc, davamlı bir maraqla əhatə edər, günlər, həftələrlə əzizlər, danışdırarlar. Yolcu var ki, onu, sevgisi ilə yolları işıqlandıran, məsafələri qısalan, əzablar, yorğunluqları dağlıdan qəlb yoldaşı gözlər. Yolcu da var ki, onu bir həsir, bir də Məmmədnəsir gözləyir.

Kar İman beləsindən idi. Qohumu yox idi. Uşaqlarını həmişəlik və əbədilik qeyb etmişdi. Dostu nədən və haradan ola bilərdi? Laqeyd və sərkəş bir adamdı. Kimsəni incitməmişdən də, əlinin, dilinin qüdrəti ilə kimsəni də minnətdar etməmişdi. O, həmişə deyərdi:

– Milçək şirəyə yiğisar, mən necə dost-aşnalı ola bilərəm? Hacı Əlnağının südlü plovlarını, Məşədi Dilənin tikə kabablarını, bağ ziyarətlərini, Molla Kərimin övlad dualarını qoyub mənim yanımı kim gələcəkdi...

Kar İman bu qənaətdə olduğu üçün kəndə elə belə, sadəcə, səssiz-səmirsiz girdi. Nə görüşmək üçün hazırlaşdı, nə də “xoş-beş” üçün söz əzbərlədi, nə də gözünü qohum-qonşunun qapı pəncərəsinə dikdi. Azib yorulduqdan sonra, güc-bəla ilə, bəndini tapan camış kimi lal-kar gəlib evinə girmişdi. Yeganə istəklisi Buxaqlı onu qucaqlayanda, Kar İman ayıldı, qürbət qayğılardan azad olduğunu dərk etdi.

O, yuyundu, qurulandı. Üç il əvvəl qoyub getdiyi yurdunu başında paslanmış xatırələri oyadan nəzəri ilə süzdü. Hər şey öz qaydasında idi. Qara pərdələr, suvağı qopmuş divar, cirildayan qapı, döşəmədə dairələr cızmış su səhəngi, sanki ona baxıb “xoş gəldin” edirdilər. Bu səhəng Kar İmana o qədər yaxın, əziz gəldi ki, elə bil əli ilə doldurub qoyduğudur. Üç ildə onun suyunu da dəyişən olmamışdır.

Buxaqlı ocağı odladı, çayniki doldurdu, süfrə açdı. O, uzun illər didişə-didişə yaşayıb, halalliq almadan ayrıldığı ərinin əzizləyirdi. Kar İman sudan, cütdən qayıdanda tunc alının tərini silər, tələsik şam yeyib, yatağına girərdi. İndi də Buxaqlı ərinin ac və yorğun bilib doyurmaq, rahatlamaq istədi. Lakin Karın üzündə bir məclis arzusu, söhbət marağını duyurdu. O, 18 yaşlı oğlan kimi gözəl və yaraşıqlı görünürdü. Yaylaqdan qayıdana bənzəyirdi. Buxaqlı təəccübləndi. “Bəlkə çoxdan ayrılmışq, ürəyim istəyir deyə belə görünür?” O, ərinin bütün çirkinliklərini xəyalına gətirdi, gözündə cəmlədi, bir də baxdı. Yox! Kişinin oğlu qırğı kimi qıvraq görünürdü. Diqqət edəndə Kar İmanda qəribə əlamətlər sezdi. Saqqalını qırxdırmış, saçını uzatmışdı. Şapka qoymuş, boğazı qatlaqlı bir köynək geyinmişdi. Çökük sıfəti qabarmış, qocalıq cizgiləri silinmişdi. Dişləri sədəf kimi ağarırdı. Öskürəndə gur-gur guruldayırdı. Buxaqlı bir istədi çörək yediyi yerdə kişini qucaqlayıb öpsün və desin: “ – Ay ürəyimin bəndi, kişi, saqqalı qırxdırıb nə qəşəngləşmişən!” Yox, – dedi, – kişi tayfasına etibar yoxdur. Ayağı yer tutar, sonra adamı bəyənməz. Söhbəti daha vacib yerdən başladı:

– Sənə nədən deyim, kənddən. Necə də vaxtında gəlmisən, səni göydə axtarırdıq.

– Necə?

– Kənddə yerin görükür.

– Həbsxanadımı, keçmiş ola!

– İraq candan, həbsxanada niyə, yaziq deyilsənmi? Ayrı şey deyirəm ey, səndən sonra işlər oldu!

– Nə iş?

– Oldu da!

– Yenə...

– O iş ki, sənin əlin ilə tez aşar. O iş ki, sən başlayırdın!

– Açıq danış mənnən, ay arvad, nə məsələdir?

“Məsələ” sözü Karın ağızından elə təmiz və düz çıxırdı ki, Buxaqlının xoşuna gəldi. O, ərinin danışlığından yeni bir şey hiss edir-

di. Lakin bu yeniliyin nədən ibarət olduğunu anlaya bilmirdi. Bu haqda düşünmədi. Ərinə tərəf süründü. Qulağına əyilib cavab verdi:

– Bəəəs, səndən sonra yamanca işlər oldu. Tərlanı öldürdülər axı?

– Tərlan kimdir?

– Kəndə bir yeni ispalkom gəlmışdi. Camaatı bir-birinə vuruşdururdu.

– Öldürən kimdi?

– Məşədi Dilən də bizi xəlvəti “Bismillah” cəmiyyətinə yazıb.

Kar İman bu cavabın, öz sualına heç dəxli olmadığını duyduسا da təkid etmədi. “Bismillah” ilə maraqlandı:

– O nə cəmiyyətdir?

Buxaqlı əyilib ləp qulağına dedi:

– Cəmiyyətdir, tavarışların barəsində. O söz...

– Bəs sovet nə deyir?

– Sovet-zad nə bilir? Dördcə adamıq. Məşədi Dilən kolxozun üstünə düşüb. Səni gözləyirdilər. İndi daha kələyini...

– Məşədi Diləninmi kələyini?

– Yox a kişi, kolxozun!

– Nəyin?

– Kolxozun!

– Kolxozun, nə olsun?

– Kəndirini kəsəndə deyərəm nə olsun!

– Kolxozun ha?

– Lap kolxozun!

Kar İman bir müddət arvadının üzünə baxdı, sonra nədənsə ah çəkdi. Karın ahi Buxaqliya yer elədi. Ürəyi yandı, xəyalında dedi:

– Binəva kişiciyəzim nəyə ah çəkirsən? – dedi. Qorxub eləmə a kişi! İndi sən görən illərə bənzəməz. Allah qoysa yaxşı olar. Tərlan kimi əjdahanı basdırıldıq, bilən olmadı. İmamzadanı eşitmisənmi?

Buxaqlı başını aşağı salıb Kara döşeyirdi. “Şimal soyuqlarında üşüyüb donmuş” kişisini, Məşədi Dilənin xəlvəti və tüstülü

vədələri ilə isitmək, tərlətmək istəyirdi. Ürəyini dələn sirrli sözləri dedikcə yük altından çıxmış kimi yüngülləşir, xoşhallanırırdı. Deyirdi və bunların əvəzini eşitmək də istəyirdi. Kişisinin təcrübəli, təmkinli, ağıllı və təzə tədbirlərini, onun tez-tez işləyən çənəsinin sözlə açılmasını gözləyirdi.

Kar İman süfrənin ucunu qatlayıb ayağa qalxdı:

– Mənim yerimi sal, – dedi.

Buxaqlı, ərinin səsində yorğunluq hiss etdi. Uzaq yoldan gəlmış kişisini rahat etməyə tələsdi. Dinməz-söyləməz ayağa qalxdı. Vacib söhbətləri sabaha qoydu. O, çiraq sənən kimi ərinin yuxulayacağını güman edirdi. Ona görə də Kar İmanın qaranlıqda verdiyi bir sualdan diksindi:

– “Bismillah”a gələn olurmu?

Diksinqəsindən baxmayaraq, Karın bu söhbətlərlə maraqlandığına sevindi, ərinə daha yaxın yatdı. Qollarını onun sinəsinə qoydu:

– Hələ gələn azdır. Dördcə nəfərik. Hər ötənə inanmaq olmur.

– Fikriniz nədir?

– Fikir, fikir nə olacaq, kəndlinin namusunun, dilinin gününə qalmaq. Camaatin var-yoxunu “obçı qətyol” eləməynən iş olarmı? Buna kim dözər?

– İşiniz nə vaxtdandır belə?

– 3-4 ay olar. Mən də sonra bildim.

– Söhbəti-filanı harada eləyirsınız?

– Qaya altında, Məşədi Dilənin quyusunda da eləyirlər.

– Məni bir apar ora görüm.

– Əlbət ki, səni aparacağam. Məşədi Dilən heç bilirsən nə sevinəcək?

Gecə yarısına qədər ər-arvadın söhbəti bitmədi. Buxaqlı danışır, Kar İman kirilmiş qulaq asındı. Hərdən bir söz soruşurdu. Buxaqliya elə gəlirdi ki, Kar qorxur, çəkinir, üç ildən bəri ötdüyü məşəqqətli yollara bir də düşməmək üçün xətalı “sevdaya” girişmək istəmir. Karı başa salmaq üçün o, Məşədi Dilənin başladığı

işlerin bütün daxili cəhətlərini böyüdə-böyüdə, bayram söhbətləri kimi şirin-şirin danışır, barmaqlarını kişinin göz çuxurlarına sürtür, yuxulamasına mane olurdu. Bu söhbətlər xoştəbir yuxu kimi Buxaqlının gözlərinə dolub ağzını yumdu, onun yorğun, sönük səsini kəsdi.

Gecə keçdi. Kar İman üçün çox ağır, uzun, üzüntülü gecə keçdi. Qaranlıqlar qayğıya çevrilib mədən uçuntuları kimi kişinin üstünə töküldü. Qayğılar onu rahat qoymadı! Budur, insanların bulanıq qəlbini duruldan, onları fəlakətin amansız əlindən çəkib qoparan, müalicə edən, mədən daşı kimi yoxlayıb seçən yerdən yenicə qayıtmışdır. Orada hər kəsi yol yoldaşı kimi tanıyan polad çekistlər vardi. Hər səhər salam verib iş tapşırırdılar. Qadir əlləri ilə torpaqları atım-atım edən, yerin sərvətini sorub fabrikalara, zavodlara axıdan, rəngbərəng meyvələr bəsləyib süfrələri ziynətləndirən bu adamların simasında həyat, baxışında təsəlli, salamında salamatlıq duyursan. Səni bir qüvvə, hələ bir müddət anlaya bilmədiyin bir qüvvə onların izi ilə aparır. Gedirsən, getdikcə yeyinləyir, yeyinlədikcə dizlərin bərkisiyir, əsgərlər kimi addım atırsan...

Gün əyiləndə işi təhvil verib çıxırsan, yenicə anadan olmuş kimi yüngül, zərif, təzə görünürsən. Axşamları kinolarda, savad məntəqələrində, musiqi məclislərində, hələ bəzən, Buxaqlının gözündən iraq, qadın görüşlərində keçirirsən. Orada mehriban, lakin məcbur edib inandıran bir əl şəhadət ilə göstərir, adamı uçurumlar, ildirimlərdən sapındırır.

İndi?... İndi burada, Günlər kəndində isə mən imtahana çıxmışam. Bu imtahandan çıxmamasam o kişilərin əməyini, duz-çörəyini ayaqlamış olaram. Yox! Mən başlamalıyam. Mən imtahani-mi verəcəyəm!

Fikirlər kişini alıb apardı. O, bir istədi şeytana lənət oxuyub, yuxulasın, sabah Buxaqlını danlayıb qaranlıq yollardan qaytarınsın. Bunu edə bilmədi. Edə bilmədi, çünkü özündə yaşamaqdən başqa yaşatmaq qüvvəti, hayqırmaq qüvvəti duyurdu. Özü də anlamadan gecənin sükutu və qaranlığına dərin bir xıtab başladı:

– Yox, bacara bilməyəcəyəm. Mən sözdən çıxan adam deyiləm! Bəsdir! Bəsdir! Ömrümün əziz günlərini, gücümü, gəncliyimi toxum kimi dəmyələrə, şoramlara səpih həşərata verdiyim bəsdir. Mən indi, kimin kar, kimin kor olduğunu isbat etməliyəm. Mənim arzularım var. Həsrətini çəkdiyim bu kənddə mən gözü açıq, müstəqil çalışmalıyam. Mən vətən, yenicə həqiqi vətən olan torpaqlarımızı siçovulların qarışdırmasına yol verməyəcəyəm. Axı, mən yaxşı əkinçiyəm. Mən təmiz torpaqlarda həyat bitirməyi bacarıram. Mən nə deyib gəlmışəm? Mənim andım bəs nə olsun?!

– Nə olub, ə kişi, nə var?

Buxaqlı, İmanın səsinə oyandı. Qalxıb kişisini qucaqladı. Oxşamağa, əzizləməyə başladı. Ona elə gəldi ki, İman sayıqlayır. Sürgündə çəkdiyi qəriblik günləri ona rahatlıq vermir. Ona bir müddət yaxşı qulluq eləmək, bəsləyib dincəltmək lazımdır... İman bu vəziyyətinə utandı. Buxaqlının sualına könülsüz, soyuq bir cavab verdi:

– Heç!

Səhər ala-toranda İman yerindən qalxıb birbaş ispalkoma yollandı.

İmanın evi kəndin sağ yaxasında, Badamlı deyilən ağaçlıqdan azca yuxarıda, təpənin böyründə idi. Evin qapısı, bir tərəfi sıx ağaçlıqlarla örtülü bağlara, bir tərəfi bostan, yoncalıq və taxıl zəmiləri ilə bəzənmiş yam-yaşıl düzluğun ortasından qurşaq kimi çəkilən köç yoluna açılırdı. Yoncalıqlar arasındaki “Məzə bulağı”nı əhatə edən itburnu kolları böyübü üstə uzanmış çobana bənzəyirdi. Güyüm ciyində suya gələn tək-tək kənd qadınları, süzülən kölgə kimi çətinliklə seçilirdilər. Yolun o başında bir qara palaz sürüyürdülər. Palaz toz qaldırır, get-gedə uzaqlaşırırdı. Yəqin ki, qoyun sürüsü idi. Kənd yenicə yuxudan oyandığı üçün səs-küy az və tez eşidilirdi. İman qəsdən yola çıxmadi. Çəpəri aşıb yoncalığın mərzi ilə, badam ağaclarının dibindən mehli otları ayaqlayaraq yeridi. Hər tərəfə ətir bir qoxu beyni oxşayır, bütün əsəblərə yayılaraq bədəni yüngüllədir, rahatlaşdır, adama

fərəh, damaq çağlığı, sevinc, həyat eşqi gətirirdi. Könül açılırdı. Get-gedə işıqlandıqca təbiətin gözəllik və müəttərliyi bütün təmtərağı ilə göz çarparırdı. Yalnız ağaclar, tarlalar, çəmənlər, sular deyil, hər şəh bahar deyir, bahar çağırırırdı.

Günəş çıxmamışdı. Lakin işıqlanmışdı. Çiçəklənmiş yoncaları, divar diblərində sıx bitən mahud kimi qalın quşəppəyini, sallanıb sularla oynayan yarpızları aydın seçmək olurdu. İmanın ayağı altından bir quş qanadlandı, uçdu, yüksəldi. Kiçilib fəzanın dərinlərində itdi. Bu bir xəyalımı, amalmı idi? Yoxsa günəşi çağırmağa gedən səhər qaranquşu idi!

Vaxtilə çox görüb alışdığı bu yerlər, indi İmana başqa ləzzət verirdi. Qırıx beş illik üzücü və dolanbaclı ömründə o bir dəfə də başını qaldırıb, baharı salamlamamışdı. O quşlarda çırpıntı, badamlarda tənhaliq, yarpız yarpaqlarında göz yaşı görmüşdü. Sularda matəm dinləmiş, tarlalarda şübhələr duymuşdu.

Sanki bu yerləri yenicə görürdü. Vaxtilə ona ləkə görünən yaşıllığın indi çəmənini, bağını, suyunu görürdü. Hər şey baharda açılmış ziyafət süfrəsi kimi onu gözləyirdi.

Dəyirmana yaxınlaşdı. Günəş faraş sunbüllərdən toxuduğu darağını üfüqdə sallayırdı. İman şırp dayandı: Dəyirman ona birtəhər gəldi. Orada, o boz, köhnə və novdansız daxmanın yerində qırmızı kərpicdən tikilmiş və kibrit qutusu qədər yaraşıqlı bina görünürdü. Binanın göylərə sancılan uzun borusunda ağ qurşaq çəkilmiş, üzərinə qırmızı kərpiclə nə isə yazılmışdı. Boru qırıq-qırıq səslənirdi. Bu səs kəndin hər yerində eşidilsə də, İman fərqliyə varmamışdı. Getdiyi yerdə belə səslərə coxdan alışdığını üçün burada da kim bilir hansı zavod, emalatxana və ya maşın səsi sanmışdı. İndi isə, su dəyirmanından yüksələn motor səsi onu heyrətə salmışdı:

– Bu nə olan işdir?

Yaxına getdi. Dəyirman qabağında, qapı başından sallanan lalə kimi elektrik lampasını gördü. Bəndin altından fişqıran agap-paş su zərrələrini seyr etdi, barmağını dişlədi. Elektrik stansiyası

onu ürəkdən sevindirdi. O, kəndə qayıdanda, havayı axan sulardan od almaq barədə iş başlayacağına söz vermişdi. Sən demə, onun ürəyinə gələnlər Günlər kəndinin əlinə gəlmışdır.

Gözü ağıxallı, yaşıl çadra bürünmüş tut ağacına sataşdı. Məhrəm ağaç, qoca ağaç! Gövdəsində cızdığı yerlər qabarıq düyün olmuşdu. Dəyirmanda iş az olanda istəklisini buraya, həmin tut ağacının dibinə çağırar, qaranlıqda ürək söhbəti açardı. Onun könlünü almaq üçün Kar İman var-yoxdan, hətta imandan keçməyə and içərdi. İndi isə nəyin gücü ilə, nə üçün isə o həmin istəklisini cəza orqanlarına verməyə, onu bəd əməllərlə rüsvay edib cərgədən çıxarmağa gedir. Onun xəyanətini aləmə elan etməyə gedir. Nə məhəbbət, nə dadlı xatırəli axşamlar, nə qadın nəvazişləri, nə kəbin kağızı, nə də “baş birlik” əhd-peymanı onun qabağını kəsmir, kəsə bilmir...

İman duruxdu. Dəyirmana baxdı, qayıdib evinə diqqət elədi. Bacasından qalxan tüstünün göylərə getdiyini, sonra yavaş-yavaş əriyib heçə çıxdığını gördü. Tüstu, ona Buxaqlı ilə keçirdiyi toyalar, məclislərdə anlamadığı insanları, anlamadığı mahniları çağırıldığı günləri xatırlatdı. O nə idi? O zaman Kar İman kimsəsiz, yaşlı bir yetim, saqqallı bir uşaqdı. Yaxıq Buxaqlıdan başqa kim-sə onu əzizləməz, bağrına basmaz, əlindən tutmazdı

İmanda bir kəsalət doğdu, hərəkətdən qaldı. Xəyalına suallar töküldü: birdən-birəmi? Bu nə işdir! Bəlkə də əslι yoxdur? Sübut istəyəcəklər. Sabah öz kəbinli arvadin işi belə görüb dediyindən qaçsa, kimə arxalanacaqsan? Dilən kimi nəhəngi yixmaqmı olar? “Yaxşı işçiləri ləkələməklə kolxoza qolçomaq təsiri gətirir” deyə böhtan atacaqlar.

İman yoncalıqda keyikib qalmışdı. Cüt səsləri, naxırçı səsləri gəlirdi. Əvvəl bir at arabası ötdü. İçində bulaşiq çəlləklər vardı. Onun dalınca başıaçıq, dolu, göyçək oğlan atını səyirdib keçdi. Bu, kimsə, İmana tanış adam deyildi. Şəhər tərəfdən gəlirdi. Vacib iş iyiyəsinə oxşayırırdı. Kim bilir, bəlkə də rayon komitəsinin katibidir. Ya RİK sədridir? Atlı, iti və etinasızdı. Lakin İma-

na diqqətlə baxdı. İman nədən ehtiyat etdişə dinməz-söyləməz evə qayıtdı.

Buxaqlı Səkinə yenicə çay dəmləyib süfrə açmışdı. İmandan soruşmaq istəyəndə: “Sabah-sabah hara getmişdin?” İman sözünü ağızında qoymuştu:

– Bircə samavarı zəhmət çək götür stol üstünə! Mən yerə oturmayacağam. Qılçım ağrıyrı.

Buxaqlı tənbəlləşdişə də əziz kişisinə cavab qaytarmadı. Bir də soruşdu:

– Sabah-sabah hara yox oldun?

İman dinmədi. Barmağı ilə həyəti, yaşillığı işaretə elədi:

– Ruhun varmı?

Buxaqlı dinmədi. İman soruşdu:

– Ruhun var, ya yox?

– Bu nə sözdür?

– Görmürsən, gülü, çiçəyi?

– Görürəm, nə olsun!

– Görsən, bu günə qalmazdın!

– Gül-çiçək nə olsun?

– Sən qış arzulayırsan, qış!

Buxaqlı bir şey anlamadığı üçün cavab vermədi. İman sözünü dəyişdi.

– Bura bax, məni “Bismillah” iclasına apar.

– Əlbət ki, aparacağam, bu nə sözdür!

– De görüm haçan?

– Bu gün!

– Saatını de!

Buxaqlı çənəsini qaşdı:

– Saat bilmirəm. Qaranlıq qovuşanda, əl-ayaq çəkiləndən sonra gedək. Qorxuludur. Məşədi Diləni mən gündüz görüb danışaram.

– Deyərsən, məşrəvət çağırınsın, İman gələcək. İstəyir hamını görsün, yaxşıımı?

– Yaxşı!

– Sən nə dedin? “Qorxuludur” deyirsən, necə yəni qorxuludur?

– Yox ey, sən yox, biz qorxuruq!

Buxaqlı pəncərəyə baxdı, qapıya boylanıb qayıtdı. Davam etdi:

– Qorxuruq pusub eləyən olar. Yer qulaqlıdır. Ona görə deyirəm gecə olsun.

– Olsun, nə deyirəm? Mən sənin sözündən nə vaxt çıxmışam ki, indi də çıxam?!

İmanın bu sözü sarı yağ kimi Buxaqlının canına yayıldı. Sevindiyindən arvadın dodağı qaçıdı.

XVII Fəsil Zərbəyə Zərbə

Həqiqət sixilar, məğlub olmaz!

1

Axşam qapıdan çıxanda, İman Buxaqlının qulağına piçildadi:

– İkimiz birdən çıxsaq, yaxşı deyil, görən olar. Sən qabaqcə get, həyətdə məni gözlə.

Bu fikir Buxaqliya xoş gəldi. O, ərinin “uzun vuruşmalarda belə təcrübələr qazandığına, fəndlər öyrəndiyinə” sevinib bunlardan Məşədi Dilənə danışmağı qərrara aldı. İman, Məşədi Dilənin qırıq darvazasından içəri girəndə, Buxaqlını təndir başında çöməlmiş gördü.

Buxaqlı him elədi:

– Bəridən gəl!

Onlar samanlıqdan o yana, ot tayasının dalından ötüb odun, çırpı tökülmüş bir çuxurda dayandılar. Buxaqlı dörd tərəfinə baxdı. Tələsik ayağının altındakı taxtanı qaldırıb, İmani içəri itələdi:

– Di tez ol!

İman balaca, palçıqlı pilləkənlərlə enməyə başladı. Sanki yer onu kamına çəkirdi. O isə ölümə məhkum edilən, həm də fəryada ixtiyarı olmayan müqəssir kimi dinməz-söyləməz çırpıların altına baxdı. İman ürəksiz yeriyirdi. Ötən gecə arvadı ilə səhbətdən sonra onda oyanan vuruş hissi maskaları yırtmaq, Günlər kəndinin gecələrində bayquş kimi üfüqdən-üfüqə qanad çalan və şübhələr yayan sirrləri açmaq cəsarəti köməksiz və gücsüz bir xulyapərvərin dadlı xəyalları kimi sönüb gedir, onun addımlarını sustaldırdı. O belə düşünürdü: “Məşədi Dilənin əqrəbası ilə dolu

kənddə kim mənə tərəf durar? Dünən sürgündən qayıdan, hələ də adı vətəndaşlıq dəftərinə düşməyən ləkəli kişi haqq danışsa, kim onu saya salacaq? Sabah mən açıb elan edəndə birdən sübut tapa bilmədim? Məşədi Dilənin gur səsi altında heç olsam, öz arvadım, dərd yoldaşım qayıdır üzümə dursa, evdən qovsa, mən neylərəm? Kolxoz cərgələrində adım-sanım olsaydı bu işə yapışardım. İndi isə əliboş, adı ləkəli, etibarsız bir adam nə edə bilər?..”

Bu fikirlərlə kədərlənən İman, gözünü açıb özünü məclisdə, Məşədi Dilənin qabağında dayanmış gördü. Məşədi Dilən ona əl verdi:

— Mərhəba!

— Mərhəba!

Başqaları da bir-bir görüşdülər. Nazik bir şam işığı altında, saman tökülmüş səkiyə işaret ilə:

— Əyləşin, — dedilər.

İman əyləşdi. Məşədi Dilən dedi:

— Həzrəta, məclisi açaq!

Hacı Əlnağı xırıltılı olmağına baxmayaraq, danışmağa hazır səslə, bu fikirlə şərik oldu:

— Düz buyurursunuz iclas yox, məclis! Məclisi-milli!

Məşədi Dilən davam etdi:

— Bugünkü məclisimizin məziyyəti fövqəladədir. Bəllidir, burada bizim fəxrimiz, köhnə canfişan vətənpərvərlərdən biri, bir fədalı əyləşir. Hamiya bəllidir, bolşeviklərin nə sürgünü, nə zindanı bu polad vücudu əridə bilmədi. Bu müəzzzəm simanı əzmin-dən döndərə bilmədi.

Burada, Məşədi Dilən bir şey xatırlamış kimi dayandı. Səsinin ahəngini dəyişdi, məyusluqla dedi:

— Həzərat, yadımı bir faciə gəldi. O da ibarət ola, tək bir şəxsin yox, bütün müsəlmanların faciəsindən, islam və ədalət yolunda şəhid olmuş Hacı Ağakışının ərvahi-pakinə bir salavat xətm eləyin...

Oturanların hamısı bir ağızdan mələdi. Məşədi özünü qüssə-

li göstərmək üçün dəsmalla gözünü sildi, sözünə davam etdi:

– Bu gün mərhum Hacı Ağakışının ruhu cənnətdədir. İman kimi fədailər çox şükür ki, hələ sağıdır...

Məşədi bunu deyib İmanın üzünə baxanda İman başını aşağı saldı. Məşədi davam etdi:

– İman sürgündən qayıtmışdır. O, özünün rəşadətlərini danışacaq, bizi baxəbər edəcəkdir. Mən deyirəm hamımız huş-guş ilə başlayaq İmana qulaq asmağa!

İman ayağa qalxdı. Çox çətin olsa da ibarə ilə danışmağa başladı:

– Rəisi-məclisdən, Məşədi Dilən əfəndilərindən xahişim budur, mən axırda danışım. Çünkü mən danışığımı yerli işlərlə bağlamağa çalışacağam. Əvvəl burada vəziyyəti bilmək istəyirəm.

Mirzə Kərim bəyəndi:

– Çox əcəb buyururlar. Qoy biz ərz eləyək. Məhəlli məsaildən agah olsunlar.

Məşədi Dilən razı oldu:

O, üzvü olub xidmət etdiyi “Bismillah” dalınca gələn olmadığını deyib şikayətləndi. “Bu boyda kənddə dördcə adamımız var!” – deyə özlərini taqsırlandırdı. Mirzə, bunun səbəbini belə izah edirdi: “Ona görə ki, kommunistlər qoymur. Camaati komunistlər ələ alıb. Bitdili yalana çıxandan sonra bir adama söz demək olmur.”

Bu ətrafdə Məşədi ilə Mirzənin arasında xeyli mübahisə getdi. Nəhayət, Məşədi, Mirzənin sözünü bu cürə kəsmək istədi:

– Hər halda, əgər biz belə maymaqlıq eləsək, boğazımız kəsiləcək, bizə heç köpəkoğlu pul zad verməyəcək.

Sonra kənddə görülən və irəlidə görüləcək işlərdən danışıldı... İmanı bir qorxu çuqlamışdı! O, keçmiş, Hacı Ağa kişinin kölgəsində süründüyü vaxtları xatırladı. Ona elə gəldi ki, yenə həmin günlərdir. Yenə aldanıb mahni çağırduğu məclislərin birində əyləşmişdir. İllərdən bəri ürəyindən silib təmizlədiyi təqsirlər kanal torpaqları altından, bulanıq sulardan, gurultusuz iclaslardan, yuxusuz

gecələrdən və qəribsəyən axşam-sabahlardan axıb gəldi. Nazik bir qıfla yenidən onun qəlbinə tökülmək istədi. “Cani!” sözü şapkasının kölgəliyindən lövhə hərfləri ilə yazılıb sallandı.

O daha da əsəbiləşdi, qızardı. Həyəcanlanıb ayağa qalxmaq, hər şeyi atıb çıxməq, alakeşi qapıb tarlaya getmək, başısağrı torpaqları eşələmək istədi. “Mən heç nə bilmirəm” deyə yaxasını bu keşməkeşdən kənarə çəkmək arzuladı. Bunu etmək heç mümkün deyildi. Çox keçdi. İman daxili təsəvvürlərindən ayıldı. Hər şeyi dərindən öyrənmək istədi.

Məşədi Dilən sözü Molla Kərimə verdi:

– Axund, buyuracaqsınız!

Axund ayağa qalxdı. Qollarını əbadan çıxardı. Bir işıldayan şama, bir Kar İmanın maraqla parlayan sıfətinə, bir də öz ayaqlarına baxdı. Nə demək istəyirdisə dili gəlmədi. Məşədi Dilənin tapşırığı yadına düşdü. “İmanın acığını tutdur. Acığı tutdumu, iş bitdi: özünü oda atasıdır”. Axund əyildi. Ayağından cırıq başmağı çıxarıb köhnə bayaz yarpağı kimi göyə qaldırdı:

– Ağalar! Ərbablar! Şəriət xadiminin, zakiri-Hüseynin başına baxın. Hansı kəndliyə yanaşıram deyir: “Yüz ildir bizi soydun, bəsdir. Daha sən axtaran mən deyiləm!” Bir işə baxın. Bir zəmanəyə mültefit olun! Məlunlar məni hörmətdən, izzətdən, şərəfdən, güzərandan salıblar. Dünən, günün günorta çağrı iki nəfər vələdüzinanın ki, ibarət olsun pionerlər...

Hacı Əlnağı dilləndi:

– Bah, bah onları demə... Allah görkəzməsin... Hamısı da maşın cücesi kimi bir rəngdə, bir boyda.

Molla Kərim qollarını göyə qaldırdı:

– Pərvərdigara, şahidsən. Bu bəlanın öhdəsindən gəl! Ağalar, amandır! Din əldən getdi. Kəndin kübarları sizsiniz. Mən nə ərz eləyim... dilim tutmur. Yan, qəlbim, lal ol dilim!

Axund əyləşəndə, Məşədi Dilən İmanın qulağına dedi:

– Ağır müsibətdir. Kişi ayaq üstə ölüb, neynəsin!

Növbə Hacı Rəsula çatdı:

O, bugünkü məclisə iki sevincə, dərin həsrətlə gəlmişdi. Dişini qıcaya-qıcaya gəlmışdi. Ailəsinin sürgün edilməsi, əmlakının artelə verilməsi onu ayaq üstə öldürmüşdü. Yandırıb külünü çıxarmışdı. Gecə ikən Əmoğludan “birtəhər” xəbər tutub qabaqcadañ əkilmış, dil-dodağıni gəmirə-gəmirə dağa qaçmışdı: “Qanıma qan eləməmiş, buradan tərpənən deyiləm” demişdi. Hər gün qılıncını itiləyir, kəndin həndəvərində gəzir, yalquzaq kimi fürsət axtarındı.

Nəhayət o, fürsət tapdı. Onun cuxurlaşmış və işıqdan düşmüş gözlərində ümid parladı. Gecəyarısı çəpərlərin arası ilə, qurbağa kimi hoppana-hoppana, dovşan kimi daldalana-daldalana məclisə gəldi. Xəyalında, əlindən çıxmış keçmiş ağalıq həyatını, işıqlı günlərini qaytarır, düşmənlərindən bir-bir intiqam almağa başlayırdı. Səfərin öz qəbrini özünə qazdırır, başını kəsir, Dayının boğazına qurğuşun tökdürürdü. Kəndin ortasında dayanır, qırmızı saqqalını tərpədib “islam”dan danışır, qamçısını sinayıb əmr edir: “Gətirin, rəncbəri, muzduru qırıb tərk edəm gərək! Gətirin!”

Məclisdə danışmaq üçün çox fikirləşir, ürəyini partladan dəndlərini açıb demək istəyirdi. Lakin nədənsə nitqi, kirdarı gəlmirdi. Oturduğu yerdə əsim-əsim əsirdi. O, xəyalını yerə qoyub xırıltılı və təngənəfəs danışdı:

– Mən nə danışım? Səs gəlir, nəfəs gəlir ki, danışım? Nə deym?... Axundun dediyi həqiqətdir. Bu gün burada açıq-aşkar deməliyik. Kənddə nə din, nə məzhəb, nə Əli qeyrəti qalıb. Bunu Allah götürərmi, kişilər? Mənim qapımın nökəri gəlsin yerimə yiylənsin, töyləmdən malımı haylasın, evimi talan eləsin. Hələ bu da bəs deyil, hələ bu da bəs deyildi. Həzərat, mənim tifaqımı dağıdırıb əyalımı sürgün eləsinlər... Mən... qapımın nökəri məni talasın... Salam deyib qabağında ikiqat bükülən lütləri bir kəllə-qəndlə dindirmək olmur indi. Həzərat, mənim dilim tutmur. Danışa bilmirəm. Cəmiyyətdən rüsxət istəyirəm. Mən bu qanımı alam gərək. Mənə icazə verin günü sabah çıxıb o Vələsovun, o Müslümün, o rəncbərlərin qanını içim. Bir aydır gözümə yuxu

getmir, dağlar, meşələr məskənim olub, hirsimdən ağaç gəmirmirəm. Dabanımla yer eşirəm. Cəmiyyət rüsxət versin.

İman onun sözünü kəsdi:

– Qeyrət edib bağırmaqdansa de görək nə eləmisiniz. Bu neçə müddətdə nə iş görübüsünüz?

Məşədi Dilən İmanın hirslənməsini görüb çox sevindi. Hacı qızardı. Məşədi Dilənə baxdı. Baxışında kömək istədiyi hiss olunurdu. Məşədi Dilən də dinmədi. Dinmədi ki, Hacı cəmiyyətin işindən desin. Lakin Hacı danışmaq istərkən, Molla Kərim macal vermədi: – O kişi, – dedi, Tərlan kimi əjdahanı basdırıldı, Arıq kimi can-ciyərini qurban verdi!..

İman ona diqqətlə qulaq asır, hərdən bir sual verirdi. Xüsusən onu Tərlanın ölümünün bütün təfərrüatı maraqlandırırdı. O, bu haqda Məşədiyə bir neçə sual verdi. Məşədi Dilən təfərrüatı danışmaq istəmədikcə, İman təkid etdi:

– Başa düş, Məşədi, mən bilmək istəyirəm. Əhvalat necə olub. Məni maraqlandıran bir Tərlan deyil. Belə işləri bəlkə çox-çox eləməli olduq. Bəlkə bu gecə “cəmiyyət” bir belə vacib işi mənə tapşırıdı. De görək nə yol ilə! Danış!

Məşədi Diləndə həvəs oyandi. Ömründə ilk dəfə idi ki, göstərdiyi rəşadəti alqışlayaraq, soruşurlar. O, gələcəyi üçün çox şeylər umduğu “cəmiyyətin” fədakar bir qəhrəmanı kimi başladı:

– Bir gecə...

– Deyə bilməzsən hansı ayda olub?

– Payız, gərək ki, oktyabr ayı idi. Qəzetlərdə var. Əslini sabah sənə deyərəm. Hamiya bəllidir. Bir gecə iclasdan gələndə hərifi...

İman təəccübələ soruşdu:

– Necə yəni hamiya bəllidir. Belə məsul işi necə tutursan ki, hamiya bəlli olur?

Məşədi Dilən gülümsədi:

– Yox, İman, zəhirmar dilim öyrəşib. İşdən birinin də xəbəri olmayıb, bəllidir. Qulaq as. Bir gecə iclasdan gələndə hərifi...

Məşədi öz fəaliyyətindən danışdı, axırda Buxaqlının da çox kömək elədiyini, qadınlar arasında iş gördüyünü deyib İmana razılıq etdi.

O, əyləşdi, sözü İmana verdi:

– Əsl söz, – dedi, – hamiya bəllidir ki, səndədir. Üç ildir vətəndən gedibsən. Düşmənin içində yaşamışan, bəllidir. De! Açı小說家söylə görək bizə təklifin nədir? Qulaq asın, hacı...

İman danışmaq üçün heç bir çətinlik və ağırlıq hiss etmədi:

– Məni dustaq apardılar, Dustaqlıq da məlumdur, nə şeydir... Dözə bilmədim, qaçdım...

– Elə şey olmaz!

– Qaçdın?

İman təkrar elədi:

– Bəli, bəli qaçmışam. Qaça-qaça gəlmışəm. Hə... daha nə deyim!

Məşədi Dilən piçilti ilə soruşdu:

– Bəs mərdimazar səni şeytanlamazmı, bəllidir?

– Yox, arxayın ol. Kağız düzəltmişəm!

– Ay bərəkallah, bəllidir ki, buna varam. Varam buna!

İman oturanda Məşədi Dilən qalxdı. İman əlini ağızına qoyub “sus!” işarəsi verdi. Məşədi Dilən xoflandı. Ətrafi yoxladı. İmana baxdı. İman yavaşca dedi:

– Hər şeydə, əzizim, səbr lazımdır. Asan məsələ deyil. Qoy bir düşünək. Dünən sürgündən gəlmışəm. Qoy bir götür-qoy eləyim, hər halda darıxma.

2

Məşədi Dilən, İmanın bu günkü hərəkətlərindən razı qalmadı. Onun əslində heç bir şey deməməsi Məşədini narahat və məyus etdi. O, öz aləmində umudlar bağladı, gəlিংində qiyamətlər gözlədiyi adamı belə “kirdarsız” görəndə pozuldu və kədərləndi. Başlaşağı pilləkənlərdən, məclisdən çıxarkən, deyəsən, kimsə, bir adam onun qulağına piçildədi:

– Ay bədbəxt oğlu, Kar İman səni aldadır ha... bax ha!..
Ayıq ol!..

Şübhə Məşədini aldı. Qəlbİ döyündü. İllah da Karın bir şey
danışmaması, bolşevikləri pisləməməsi Məşədini, deyəsən ayılt-
dı. O, Karın ətəyindən çəkib dayandırdı:

– Xeyir ola, sən heç nə demədin?

Bu sual İman üçün gözlənməz oldu. O, nə cavab verəcəyini
kəsdirə bilmədi. Bir az duruxdu, duruxmağının yaxşı təsir bağış-
lamayacağını dərhal anladı və dedi:

– Nə danışım, hamisini bilirsən də!

– Mənmi bilirəm?

– Sən!

Məşədi Dilən dinmədi. Kar İman da dinmədi. Onların ara-
sında davam edən sükut razılışmanı yox, ixtilafi andırdı. Bu
sükut onlar arasındaki birlək bağlarının tamamilə qırıldığını
göstərirdi. Məşədi Dilənin şübhəsi artır, Kar İmanın səbri tükə-
nirdi. Kar İmandan ayrıldan, öz evinə gələndən, eyvanın pal-
çıqlı pilləkənlərini çıxıb sürəhiyə söykənəndən sonra, Məşədi Di-
ləni qara və müdhiş bir təlaş qapladı. Axşamın qapanan, qara
müdhiş üfüqləri ona əjdaha kimi görünürdü:

– Gəl çayını iç!

Arvadına səs vermədi.

– Kolxoza şəhərdən gələn var. Axşam idarədə olsun, dedilər...

O, heç bir şey eşitmirdi. Bir az əvvəl dağılmış məclisin təsiri
ilə çırpındı. Onun Kar İmana olan şübhəsi artıq bir yəqinə çev-
rilmişdi. O, fikrini çuğlayan şübhələr haqqında bir daha düşündü.

– Kar İman qaçığını da yalan deyir. Bəllidir, sürgündən qa-
çan adam gəlib üzə çıxmaz. Kənd sovetinin gözü qabağında gəz-
məz. O, bizə yalan satdı. Bizim gizli işlərimizi bilmək üçün məcli-
simizə gəldi. Bəllidir, yaxşıca bəllidir ki, o, köhnə İman deyil. O
dəyişmişdir, başqa adam olmuşdur. Kül mənim axmaq başıma...

Bu fikirlər bir çəkic kimi Məşədi Dilənin kəlləsinə dəyir,
cingildəyir, kişini sarsırdırdı. O ustalıqla, incəlik və uzaqgörənlik-

lə tikdiyi bir bayquş yuvasının bir səhər rüzgarı tərəfindən yıxılmasına necə yanıb tökülməsin...? Kar İman bunu sovetə çatdırarsa bəlalar doğacaq, qiyamətlər qopacaq... Yox... yox...

– Başım batsın... O məclisə gedincə dizim quruya idi. Öz dilimlə bəlaya düşdüm, bəllidir... Tfу... Görmürsənmi, zalim oğlu oturub, kəlmə-kəlmə yazır, demirsənmi bunun bir mətləbi var? Hamiya bəllidir, axı bir adamı yoxlamamış nə üçün sırrı verir-sən... Tfу... Tfу...

O, tələsik içəri girdi. Əlini yük yerinə atıb qayıtdı. Arvadının qulağına piçıldadı:

– Məclis quyusundan şeyləri çıxart, qonşu tayaların birində basdır. Bu saat quyunu torpaqla doldur ki, axtaracaqlar...

Özü darvazanı çırpıb çıxdı. Kar İmangilə qaçıdı. Qapını döydü. Kar İman pəncərədən əyilib onu görəndə arvadı göndərdi. Buxaqlı təəccüb etdi. Dünən bu vədə... Kar İman qısqanır, onu Məşədi Dilənlə əlaqədə ittiham edirdi. İndi özü bu əlaqəyə imkan yaradırdı. Buxaqlı hiyləsini örtməyə, əsl məqsədini zahiri hərəkətləri ilə gizləməyə çalışan hiyləgərlər kimi qapiya yüyürdü. Məşədi Diləni görən kimi güldü və əl verdi:

– Əllərin nə istidir, heyif ki, ürəyin sərindir.

Onun gözlədiyi kimi olmadı. Məşədi Dilən nə güldü, nə zərafatlaşdı, nə də cavab verdi. Dərin bir müsibətə tutulmuş kimi başını aşağı saldı:

– İmanı çağır!

– Məni istəmirsən, hə?

Məşədi Dilən ciddi vəziyyətini pozmadı. Bir az da bərkdən dedi:

– İmanı çağır!

Buxaqliya elə gəldi ki, yəqin bir iş var. Şəhərdən gələn Məşədiyə nə ağır söz deyibsə, pərt olub, kişini yəqin məsləhətə çağrıır. Qayıtdı. İman məsələni anladı. Bir istədi divardan düşüb bir baş ispalkomun idarəsinə qaçsın. İdarənin bağlı olmağını, orada kimsənin tapılmayacağını və Məşədinin əl çəkməyəcəyini bilirdi.

“Pərdəni yırtmadan” hərifi and-amanla inandırmağın mümkün olacağı güman ilə çıxdı:

- Salam Məşədi, buyur içəri.
- Yox!
- Nə əcəb bu zaman?
- İman, səninlə danışmaq istəyirəm.
- Elə bu şər vaxtunamı qalmışdı?
- Vacib məsələdir, ona görə.
- Yaxşı...

İman qapıdan çıxanda Məşədi Dilənin vəziyyətini diqqətlə yoxladı: “O, özünü itirmiş, böyük bir fəlakət qoparmağı kəsdirmiş canilər kimi tərpənir. O, mənim məqsədimi anlamışdır. Ağzımı yummaq, dilimi kəsmək üçün əlindən gələni eləməyə çalışacaqdır. Cibindəki qabarık şey də silahdır”.

Bu nəticəyə gəldikdən sonra İman vəziyyəti ciddi görüb özünü yığışdırıldı. Məşədinin hər bir kiçik hərəkətini belə gözdən qoymadı.

Məşədi Dilən ürəyində iki yol çizmişdi: bir təhər aldadıb Kar İmanı ələ almaq lazımdır! Ələ bəhanə keçirəndən sonra onu yixmaq asandır. “Arvadına qısqandığı üçün, böhtan atır” deyə biabır eləmək üçün bir vasitə olacaqdi. “Arvadına qısqanır” desə hamı inanacaqdır. Çünkü buna əsas vardı. Dayı Qafar orada-burada danışındı ki, “Məşədi Dilən Buxaqlının yanına karvan yolu salıb”. Məşədinin ikinci fikri belə idi: “kəsik baş salamat olar!” Çəpərlərin birində onun başını əkmək, izini itirmək yaxşıdır! İzini itirmək mümkün olmasa açıq-açığına silahı aparıb sovet sədrinin qabağına qoyacaq və mərd-mərdanə deyəcəkdi: “ – Mən öldürmüşəm. Bəllidir, arvadı ilə əlaqəm olduğundan şübhələnmişdi. Hamiya bəllidir ki, gecə-gündüz məni izləyirdi. Çəpərdə qabağımı kəsib öldürmək istədi. Mən də özümü müdafiə etdim. Bəllidir, inanmırınız, Buxaqlıdan soruşun. Məndə təqsir varsa, cəzalandırın. Bu da hamiya bəllidir ki, arvad mənə daşlanandan sonra mən... mən də kişiyəm, ya yox?..”

Məşədi əvvəlcə birinci planını başladı:

– İman, mən sənin məclisdəki rəftarından çox nigaranam. Sən şübhəli adam olduğun üçün səndə bir qənbər-qulu gəzirlər. Amanın bir günüdür, ayıq ol!

Bu sözləri deyə-deyə o sağa, dağ yoluna doğru gedən tərəfə addımlamağa başladı.

İman onun dalınca getmədi.

– Bu yana gəl, gecə vaxtı hara gedirsən? Söhbət eləməyə bu tərəf yaxşıdır!

– Kənd arasında eşidən olar!

– Elə eləmərik ki, eşidələr.

– Sənlə məni bu şər vaxtında bir yerdə görsələr, yaxşı olmaz!

– Kim görəcək, rəhmətlik oğlu, bəri gəl!

Bunu deyib İman kənd içində tərəf etimadla addımladı. Məşədi Dilənin əlacı kəsildi. İman başıashağı gedirdi, əvvəl bir güldü, sonra çox mülayim və arxayıń cavab verdi:

– Şübhən varsa buyur, nə deyirsən eləyək. Amma bir şey yaxşı deyil. O yaxşı deyil ki, illərlə bu yolda can çürüdən, sürgündə əriyən adama inanmırısan. Heç yaxşı iş deyil. İllah da sənə. Rəhbərlik iddiasında olan adama yaraşmaz. Eybi yoxdur, mən yerində danışaram...

Məşədi Dilənin üzü güldü. Ürəyinə ümid şehi səpildi. Şübhələr dağılıqca, o, rahat nəfəs almağa başladı. Az qaldı nala-yiq hərəkəti üçün İmandan üzr istəsin.

– Yox, – dedi, – İman, mən elə demədim. Bəllidir. Sən na-haq inciyirsən. Mən səndən şübhələnmədim, hamiya bəllidir ki, komsomolundan tutmuş hamısı səni tanırı, söz alarlar. Bəllidir, ona görə, yoxsa səndən şübhələnsəm, heç məclisə çağırmadım. Bu nə sözdür?

Bunu deyib susdu. Qaranlıqda çəpərlər arasında, palçığı yenicə qurumuş kələ-kötür yolda, hər ikisi etimadsız addımlarla hə-rəkət edir, dinmirdilər.

Məşədinin susmağı əlacsızlıqdan idi. O, sırrini əldən verdiyi-

ni yəqin etmişdi. İmanın susmağı isə nə məna verirdi bəlli deyildi. Bunu o özü də hiss etdi və üzünü evə tərəf çevirib əlavə etdi:

– Gedək evə!

Bunu deyəndə Məşədi Dilənin ürəyində şübhələr göyərməyə, artmağa başladı. O gözləməyi qərara aldı. Qapiya çatdılar. Məşədi Dilən dayandı. İman evə girdi. Məşədi Dilən bir papiroş odlamışdı. Bir ağız çəkib tüstüsünü buraxmamışdı ki, bir şey yadına düşdü.

– Hərif məni əkər ha?..

Məşədi içəri boylanıb çağırıldı. Səsinə Buxaqlı çıxdı. Məşədi təlaşa düşdü:

– Ağız, İman nə oldu?

– Gəlmədimi, çoxdan çıxıb.

– Yox gələn yoxdur. Necə çoxdan çıxıb?

– Qoy bir də baxım görüm!

Buxaqlı içəri qayıtdı, ərini görmədi. İman çoxdan çəpəri aşıb getmişdi. Məşədi bunu görüb hərifin dalınca daban aldı.

XVIII Fəsil

Nifrət

*Quyunu gen qaz, dərin qaz – özün düşəcəksən.
(Atalar sözü)*

Onlar kolxoz idarəsinin qabağındakı səkidə oturub gözləyirdilər. Qaş qaralmışdı, sərin külək əsirdi. Dayı Qafar gəldi, yetirən kimi papağını əlinə aldı, alnının tərini sildi, bir ayağını səkiyə qoyub dizinə dirsəkləndi və başladı:

– Briqadanın iclası deyək, məsləhəti deyək, nə deyək, açıq hesab olunur. Sədr özüməm, katib də özüməm, məruzəçi də. Məsələmiz birdir. Sabah danüzü tarlada olacaqıq. Bir də deyirəm – danüzü! Tarlada! Vəssəlam.

Dayı Qafar çıxıb getdişə də üzvlərin çoxu donub qaldı. O, bu sözləri o qədər tez, qəti və inandırıcı dedi ki, mübahisədə yarım saat danişmağa hazırlaşanların dinəcəyi olmadı, durub dağıldılar. Zülfü oğlu bulud kimi tutulmuşdu.

Dünən Dayı Qafar arvadını rayon xəstəxanasına aparmışdı, briqadani öz köməkçisi Zülfü oğluna tapşırmışdı. Axşamüstü qayıtdı. Tarlaya gəldi, həsir bayraqı öz sahəsində görəndə çəş-baş qaldı.

– Mənim briqadama həsir bayraq? Məgər sən ölmüşən, Qafar?

Dayı ürəyində özünə verdiyi bu sualı qayımdan qışqırıb Zülfü oğluna dedi. Təəccübə onun üzünə baxdı, əlini tovladı:

– Bu nə işdir?

Zülfü oğlu alakesin sapını böyrünə dirəyib büküldü və uful-daya-ufuldaya cavab verdi:

9 JANVAR 1935 IL № 1 (146).

*Mirçalal***NIFRƏT**

(ROMANDAN BIR PARCA)

Onlar qolxoz idarəsinin qabaqın-
daşı sekida oturub gözəljiridilər.

Qas galarmışdı, sərin kyləcəstidi.
Dəls Qafar gəldi, jetirən kimi
papaqının üzündən aləmən torını
sildi. Lət alegəmən səkişti qızılı dizi-
na bıraqadınlı və basıldı.

Bıraqadınlı iləşə deyək məs-
jati deyək, no deyək, akses hesab
olunur. Sadr ezymən, katib de ozy-
məm, məruzəci de. Məsləməliyət bürdi-
Sabab, danyz tarlada olacaq. Bir
de deyirəm dan yzy, tarlada!

Vassələm!

Dəls Qafar cəxbər getdiəs de yzy-
istin, sonra donub qaldı. Dəls Qa-
far bu səzləri o qədar tez, qatlı ve
inändericə dedi ki, mybahitədə ja-
ram saat dansımaqına həsrələşənla-
rın dincisi olmuşdu. Durub daşlı-
dalar. Ziyfyoqlu bulud kimi tül-
muşdu.

Dynən Dəls Qafar arvadəni rə-
jion və xəstənamə aparmışdı, bı-
raqadınlı, koməkçisi Ziyfyoqluna
tapsırmışdı. Axsam yisty qəjdəs.
Tarija goldı həsr baftaq və sahə-
sinde gerəndə cas' bas qaldı.

Mənim bıraqadıma həsr ba-
fax? Major sen elmən Qafar?

Dəls rəyindən ezymən verdii bu
suallı qəsəbdən qəsəbəli Ziyfyoqlu
dedi. Dəls Qafar qəsəbəli onun uzyuna
başdırınlı toyvələr.

Bu nə lsdır?

Ziyfyoqlu alakesin səryən be-
rənya dirəj bykylər və uñufda-
mıldala cavab verdi:

— Kələsimən zohrəm qarnım
nəşrlər uxşalar da jaxş İsləmlər.

Bu cavab Dəlsin dənəcə
şəhərdə. On -ənbəs addım iradı-
sədərəq, aña doşən qəbəlxələr bıraq-
adınlı, qəsəbəli, tərəpanlı, gə-
ridiklərə, tərəfənə, ovşusdur Ziy-
fyoqluna bir de həsr, bıraqa bax-
ıb. Hərinsin jeşə bildim.

— Xalqın başı işləndə mənim
koməkçimdir qarnı.

Dəls iyəz cevirilər getdi.

Ziyfyoqlu Dəlsin hərəkətlidini
gəryb qızardır və qorxdır. Vyzvar
de bi təhər oldular. Əzələndən
əndənə, Dəls Qafar xəbər gə-
di. İsdən, seyər, xələvələr. Jərəm
əsaslıklı klassı təxli bələ başan-
mışdı.

Səher Dəls hamədan tez qalxdı.
Paltarın gelindı, uzyndə su vurdur-
cəsər kəfər jaxb cibinə qoşdu, ev-
hər cəxdı.

Dəns jeri aqarmamışdı, sojux-
vardı. Kənd tətbiqəsi tamamı səssiz-
lik idi. Dəls Qafar coperdə həp-
pənə qəsəbəli qəsəbəli qoldı. Məno
das alyb de yozən qaldı. Daqa-
dasa eyni dəsyd. Sənki alyb bir go-
zəci camaatı qəşərdir: «dan dik-
duri».

Zəngdən sonra həradənən eky-
rənən səhər geldi, qapı cərbdəndən.
Mənədi itlər hyrşdilər.

Dəls dəla da tələsidi kec folu ilə
başdırınlı təqəfinətən qəsəbəli uzvlər
əndən təqəfinətən hərəmən istələrdi
ki, həmdən təz çatısnı.

Jol uxaz olsa da mərəxələr, idi,
Ağxandırıcıq qum xəsərdərdər, ad-
ədmələr, abşəngi Dəlsin qolbinə ox-
salırdı. Gəçə tək jol jerimək, jux
gərmək kimi bir şəfdir. Adam gah

dincilər gah xüjələr, gah qula-
qub səsa dəsyvər, gah da sıykut və qa-
ranchıx icinə batbb qəbir. Dəls, tar-
lajı catanda bir adamın qurdalan-
ğıbəyə gordü. Jaxınlansında tənsid:
«Aşırın sans! Evin tikişini deyirdim
Ziyfyoqlu mo'nab cavab verdi!

— Gəçə jarəstəndən bürdəjam-
mondan da tez duran varmış.

— Klindr?

— Kim idi səndən tez duran, bas-
han?

— Necə oş!

— Neco ja'nı hec?

— Gel sorusmal!

— Bu no sozdyr. Bunda da giz-
lətmeli bir sey var?

Dəls sənn etdi ki, Ziyfyoqlu qəca-
waqtı joldan keçəndə kim bilsin qa-
rabs — pəncərədən hansı evo işə qo-
xub, — aksesəcək arvad-uşaq go-
ryb nodır.

Joxşa arvad usax gormışsan?

Ziyfyoqlu bir myydət dişmədi.
Dəls Qafar birkənmədi, qaxılıx
alakesini gotvirmək istərdi ki, Ziyfyo-
qlu dilləndi.

— And ki ki demərəm.

Dəls, dəla da maraxlandı:

— Deməli delis nişa deyirəm.

— !

— Demərəm!

— Alakesin han?

— Sən sozinye de, alakesi nejir-
ənən hər qaranlıxdr.

— Bir alakesini tap!

Dəls mərzin qərəqənən jeridi oz
alakesini seçib gotvirdy. Onun aly-
ası aqzı, aqzı endi və kəsərlər idı.

— Bi alakes, no əlsün?

— Aqzına bat!

Dəls Qafar cas' bas qaldı.

— Bu nə belə olub, aqzı, joydur.

Dəls diqqətə birlər bax. Alake-
sin aqzunu dəmirliyə, poladlıyə,
kaşlaşməz əzli qatlamışdır. Kəsər
nisanış nələmənmişdi.

Dəls iyəzib yoxsuları birisi alakesi-
rərə də joxsuları hamisən aqzı getdi.
Bir zəifin sapı qərbləndəs. Dəls-
dənənən qaldı.

— Men əlym, sey burda qalsın,
men tez qaldımlı pesimən olıdm-

Təki qozym gərməj. Jid. Icimizde nə
bıl kaftalar varmış.

— Kim eliib buntar, kırın işi-
dir, bu?

Ziyfyoqlu gordiyən dəməşdi:

— Dynən sənnit part olmaqın dý-
mən aqzı qazlı həsr baftaq və
men özymən ela bilsərən utarımram?

— Dəls, qazlıyən getdi. Dəls qazlıy-
ənənəsən getmişdir. deyəşən mən
dymşykləşib, ojənlərlər. Qoxanda
gordym isəxlasmışdır. Tez cəkməni
aləşəməcək çıxdım. Tarlaja gal-
dim. Hava təzadın qaranlıxlaşdı.

Alyn buluda girdiğimi gordym, san
dəmə sehər nə gəzir, gecənin qolqan
secmək olurdu. Ysydym qəftəmən
dərəcədən qazlıyən qazlıyəndən qaz-
lıyənəqəsimən səmən qazlıyəndən qaz-

lıyənə. Mənəmən hava da qaran-
lıyənə qazlıyənə. Dəls tarlaja gal-
dılardı. Əvvəlcə bıraqadınlıdan ol-
duqlarını dəsydym. Amma kond

ƏDƏBIYAT QƏZETİ

tərəfindən gəlmədiklərindən ləd ada-
ma da oxşatdım. Onlar aqşaların
altı ilə qaranlıx şəhərlər tarlaja gal-
dılardı. Alakesiştər gətiriyən nə ilə isə
açqınbə dojşçıjabıx əzdilər.

— Bütün təmədüm, Buxaxlı id. O
biri basına lozgi papaq basımsıda-
tanımao olmurdur.

— San nejilədin?

Ziyfyoqlu gozlamadıq jerdə ve-
rilər sualdan casdbı:

— Mən mən nejilə bilərdim. İki
adam mən boğardı.

— Oşrub mal kimli baxıdınız?

Dəls bir de mylərim sorası.

Doğrudan sən gordyn bu is
olandı.

— Bəs nədi, oş?

— Bolka səndən qabax olna sejdir.

— Sən oləşən geyim ilə gormy-
sem neçə deyirəm elə olub.

Dəls, ezymən saxlıq bilmədi. Alını
qazlıyənən Ziyfyoqlu qazlıyənən tar-
bir qazma salısan no filiksəndəsən ol-
saşlaşdı, lakin dilini sadxəsi bilmədi.

— Juridə qalmışasın! Həram ol-
sun o boj buxun. Hec utanırsan,
səbab canmatə nə cavab verçəksen
əl dələr? Əzyn da qolxozusən,
sənin kimli qolxozunun valıha otu-
runu tifsi...

Dəls lap ezindən cəxmişəs, qal-
ışdır, bir qazlıyənən alakesiştər joxla-
şır, ləzəmlər qazlıyənən qazlıyənə, Dəls on-
da qoltuquna qazlıyənən qazlıyənən dibinə
dibin qoşdu və dedi.

— Sənin ezymən bu işdə səlin var!
San ezym elmənisan, oj bir ispalıq
gəlsin, məhkəmədə dənsərəq!

Dəls biliid ki, Vyzlar teklyb ga-
ləşək, vaqt itirəcəklər. Qazax telə-
sik kəndə, alakesi gətirməq getdi.
Ziyfyoqluna tapsırdı, ki həlo hec-
kəsə, bişən deməsinə pesimən ol-
du. Ziyfyoqlu dedikdən qazlıyənə
oja eləldi ki, Dəls dəndilər edəcək, bu
cənəsi juqurub onun bojmına qo-
şaqdır. Peşməncəldən qovruldu-
odlu bir ah cəkdi, dizin deyib usəx
kim aständi.

Dəls ali toranda başınə aqzəsə
sağlışarı, lakin icirdən otutub
janberdi. O tez tez dənyi jana bə-
şə. Buxaxlı arvadın gəlməjini goz-
yənəmən, kimli qazlıyənən alakesi-
şənə salıxanı no haraçlara bax-
çaq, arvadın melitini qoymuşsa el
çakməcək. Ançax canmat Buxaxlı
arvadı tabutu qoşub aparanda Dəls-
nən yryş sohñəcə...

Dəls bir de fikrişdi ki, «Sovet
hökumətində deyim Joxdur, sən
onuzdaşlar qazlıyənən qazlıyənən
var, dənənən, ləzəmlər qazlıyənən qaz-
lıyənə. Olaçan olasın, olasın, sonra
cəzə nadirəcəcək». San dojsən
bölük sənəzəqəzdi.

Dəls qalbindəki nifratı boğa bil-
medi, sabr etməj bacarmalaca, in-
iqin etdi: «Səz galəs, da-dedə-gel-
məsə Buxaxlıbən ketəkləməsən
vəyilim sərimiz. Sonrası no olur
olma.

— Bu fikri qit'lisindənəstraftan
bir de bardı, artıq lap isəxələşməs-
di, yzvərənənərə Buxaxlıbələr, lakin
Buxaxlı jəna jox id. Dəls dəndən
nə dildi. «Aj kafar, vec gəlməkda
iz ifirmək istətsən? Baxaxsq!»

— Kefsizəm, zəhrimər qarnım ağrıyrı, uşaqlar da yaxşı işləmirlər.

Bu cavab Dayını daha da acıqlandırdı. On-on beş addım irəlidə şıdrığı ala döyən qabaqcıl briqadalara baxdı. Ölümçül tərpənən geridəkilərə, qarnını ovuşturan Zülfü oğluna, bir də həsir bayrağa baxdı, hirsini yeyə bilmədi:

— Xalqın başı işləyəndə mənim köməkçimin də qarnı...

Dayı üz çevirib getdi. Zülfü oğlu Dayının hirsləndiyini görüb qizardı və qorxdu. Üzvlər də birtəhər oldular. Özləri-özlərindən utandılar. Dayı Qafar xəbər göndərib işdən sonra üzvləri yıldı. Yarım dəqiqəlik iclasın tarixi bu idi.

1

Səhər Dayı hamidan tez qalxdı, geyindi, üzünə su vurdu, çörəyə kərə yaxıb cibinə qoydu, evdən çıxdı. Dan yeri ağarmaışdı. Soyuqvardı. Kənd yatırdı, tamam səssizlikdi. Dayı Qafar çəpərdən hoppanıb kolxoz həyətinə gəldi, əlinə daş alıb üç dəfə zəngi çaldı. Dağa-daşa səs düşdü. Zəngdən sonra, haradansa öskürək səsi gəldi. Qapı cirildədi, quzu molədi, itlər hürüsdü. Dayı daha da tələsdi, baş alıb getdi. O qorxurdu ki, üzvlər ondan tez gəlsinlər. Yol uzaq olsa da maraqlı idı. Ayaqlandıqca qum xışıl-dayırdı, addımların ahəngi Dayının qəlbini oxşayırdı. Gecə tək yol yerimək, yuxu görmək kimi bir şeydir. Adam gah dincəlir, gah xəyalə dalır, gah qulağa səs düşür, gah da sükut və qaranlıq içində batıb qalır. Dayı tarlaya çatanda bir adamın qurdalandığını gördü. Yaxınlaşanda tanıdı:

— Zülfü oğlu, səndən nə əcəb? Afərin sənə! Evin tikilsin, deyirdim məndən tez duran olmaz!

Zülfü oğlu mənalı cavab verdi:

— Gecə yarısından buradayam, məndən də tez duran varmış.

— Kimdir?

— ...

– Kimdir səndən tez duran, bəs hanı?

– Heç, əmi!

– Necə yəni heç!

– Gəl soruşma!

– Bu nə sözdür, bunda gizlətməli nə var ki?

Dayı zənn etdi ki, Zülfü oğlu gecə vaxtı yoldan keçəndə, kim bilsin qapı-pəncərədən hansı evə isə baxıb baldırı açıq arvad-uşaq görüb nədir.

– Yoxsa arvad-uşaq görmüsən?

Zülfü oğlu bir müddət dinmədi. Dayı Qafar da bərkimədi, qalxıb alakeşini götürmək istəyirdi ki, Zülfü oğlu dilləndi:

– And iç ki, demərəm.

Dayı daha da maraqlandı:

– Deməli deyilsə, niyə deyirəm.

– !?

– Demərəm!

– Alakeşin hanı?

– Sən sözünü de, alakeşi neyləyirsən, hələ qaranlıqdır.

– Bir alakeşini tap!

Dayı mərzin qıraqına yeridi, öz alakeşini seçib götürdü, onun alakeşi ağır, ağızı enli və kəsərli idi.

– Bu da alakeş, nə olsun?

– Ağzına bax...

– ...

Dayı Qafar çاش-baş qaldı.

– Bu niyə belə olub, ağızı yoxdur.

Dayı diqqətlə bir də baxdı. Alakeşin ağızını dəmirləmi, poladlamı, ya daşlamı əyib qatlamışdır, kəsər nişanəsi qalmamışdır. Dayı yürüüb o biri alakeşləri də yoxladı, hamisinin ağızı getmişdi, bəzisinin sapı qırılmışdı. Dayı donub qaldı.

– Bu nə işdir, balam?

– Mən ölüm söz burda qalsın, mən tez gəldiyimə peşman oldum. Təki gözüm görməyəydi. İçimizdə nə pis kaftarlar varmış!

– Kim eləyib bunları, kimin işidir bu?

Zülfü oğlu gördüğünü danışdı:

– Dünən sənin pərt olmağın, düzü mənə ağır gəldi. Həsir bayraqdan mən özüm elə bilirsən utanmirəm?.. Gecə gözümə yuxu getmədi. Bir balaca huşa getmişdim ki, deyəsən, məni dümsükləyib oyatdilar. Qalxanda gördüm işıqlaşır. Tez çəkməmiayağıma çəkib çıxdım. Tarlaya gəldim, hava təzədən qaranlıqlaşdı. Ayın buluta girdiyini gördüm, sən demə səhər nə gəzir, gecənin oğlan vaxtıymış. Nə pambığı, nə alağı seçmək olurdu. Düşdüm, qayıtmaga da ərindim, yaxalığımı qaldırdım, söyüd ağaçına sövkənib işıqlaşmayı gözləyirdim. Amma deyəsən hava daha da qaranlıqlaşırıldı. Bir də gördüm arx altından iki adam çıxdı. Düz tarlaya gedirdilər. Əvvəlcə briqadamızdan olduqlarını düşündüm. Amma kənd tərəfindən gəlmədiklərindən, yad adama oxşatdım. Onlar ağacların altı ilə, qaranlıq yerlərlə tarlaya gəldilər. Alakeşləri götürüb nə idisə ağızını döyəcləyib əzdilər.

– Kim idilər?

– Birini tanıdım. Buxaqlı idi. O biri başına ləzgi papağı basmışdı, tanımaq olmurdu.

– Sən neynədin?

Zülfü oğlu gözləmədiyi yerdə verilən sualdan çasdı.

– Mən, mən neynəyə bilərdim? İki adam məni boğardı.

– Durub mal kimi baxdın?

Dayı bir də mülayim soruşdu:

– Doğrudan, sən gördün bu iş olanda?

– Bəs nədi əshi!

– Bəlkə səndən qabaq olan şeydir.

– Sən ölüsən, gözümlə görmüşəm, necə deyirəm elə olub.

Dayı özünü saxlaya bilmədi, əlini qaldırdı ki, Zülfü oğlunun başına kök bir qapaz salsın. Nə fikirləşdiə əlini saxladı, lakin dilini saxlaya bilmədi.

– Dul arvad səndən min pay yaxşıdır. Haram olsun o boy-buxun, heç utanmırısan, camaata nə cavab verəcəksən, ay dılğır?

Dayı lap özündən çıxmışdı, qalxıb bir-bir alakeşləri yoxla-yırıldı, işə yarayanları qalmamışdı. Dayı onları yiğişdirib ağacın dibinə qoydu və dedi:

– Sənin özünün bu işdə əlin var, sən özün eləmisən. Qoy bir ispalkom gəlsin, məhkəmədə danışarıq.

Dayı bildi ki, üzvlər töklüb gələcək, vaxt itirəcəklər. Qalxıb tələsik kəndə alakeş gətirməyə getdi. Zülfü oğluna tapşırdı ki, “hələ heç kəsə bir söz deməsin”.

Zülfü oğlu dediklərinə peşman oldu, qorxusundan büzüşüb qaldı. Ona elə gəldi ki, Dayı dediyini edəcək, bu cinayəti yoğurub onun boynuna qoyacaqlar. Peşmançılıqdan qovruldu, odlu bir ah çəkdi, uşaq kimi ağladı.

2

Dayı alatoranda başını aşağı salıb işləyirdi, lakin içəridən od tutub yanındı. O, tez-tez dönüb yana baxır, Buxaqlı arvadın gəlməyini gözləyirdi. Yetirən kimi onu alakeşin altına salacaq, nə qışqırıga, nə yalvarmağa, nə də harayçılara baxacaq, arvadın meyitini qoymayınca ondan əl çəkməyəcək. Ancaq camaat Buxaqlı arvadı tabuta qoyub aparanda Dayının ürəyi soyuyacaq.

Dayı bir də fikirləşdi ki, “Sovet hökumətində döymək yoxdur, səni qoymazlar əl qaldırasan, qanun var, qayda var, iclasa qoyacaqlar, məhkəmə olacaq, danışiq olacaq” sonra cəzası nədir-sə çəkəcək. Sən söysən, bəlkə sənə bir söz gəldi.

Dayı qəlbindəki nifrəti boğa bilmədi, səbr etməyi bacarma-yacağını yəqin etdi. “Söz gəlsə də, dedi, gəlməsə də Buxaqlını kötəkləməsəm, ürəyim sərinləməz. Sonrası nə olur-olsun”. O, bu fikri qətiləşdirəndə ətrafına bir də baxdı, artıq lap işıqlaşmışdı, üzvlər daraşib işləyirdilər, lakin Buxaqlı yenə yox idi. Dayı do-dağını dişlədi “Ay kaftar, gec gəlməklə iz itirmək istəyirsən?! Baxarıq!” Müslüm, Dayiya yanaşdı:

- Gecəki həngamədən xəberin oldu da?
- Nə həngamə?

-
- Bilmirsən, gecə haradaydın?
 - Yorulub yatmışdım.
 - Dünyadan bixəbərsənmiş. Dilən Kar İmanı vurduğu yerdə tutublar.
 - Nə deyirssən, əş? Yoxsa İman ölüb?
 - Yaralıdır! Bəs nə! Səfər özü tutub, İman Məşədinin gizli işlərini açmaq istəyirmiş. Kənddə qolçomaqlar dəstə düzəldiblərmiş, uzun işlər varmış...

Dayı Qafar dinmədi, fikirləşdi ki, “Çoxdan mən o quduz köpəyin işləklərini duymuşdum, çoxdan deyirdim, baxan yox idi. İndi açılar, indi bilinər ki, kolxozu dağlıdan kimdir. İmam çıxardan kimdir, indi bilinər...”

Onlar yeni və şad bir xəbərin təsiri ilə daha da sürətlə işləyirdilər. Gün bir cida boyu qalxmışdı. Dayının briqadası çox irəli gəlmişdi. Yarış müvəkkili Qızıl bayraqı yenə Dayının sahəsinə sancanda, Dayı içində isti bir fərəh duydu. Öz əlinin meyvəsini yeyirmiş kimi, ağızı dada gəldi. Dönüb geridə qalanlara baxdı, həsir bayraq üçüncü briqadanın sahəsində bir ləkə kimi görünürdü.

Dal tərəfdən bir səs eşidildi, tarlaya bir dəstə adam gəldi, həmisi bir geyimdə, elə bil bir boyda cavanlardı. Kolxoçularla görüşməmiş alakeşləri götürüb, köməyə girişdilər. Dayı Qafar onların şəhərdən gəldiklərini, məktəbli olduqlarını bildi, görüşdü, yenə şıdırğı ala vurmağa və öz qabaqcılılığı ilə məğrur işləməyə davam etdi.

Gələnlər kənd təsərrüfat texnikumunun tələbələri idi. “Vorosilov” kolxozu ilə əlaqə bağlamışdılar, istirahət günlərini öz alakeşləri ilə kolxoza köməyə gəlmışdilər. Onlar geridə qalan briqadaların sahəsinə daraşdırılar, bayaqdan beş-üç addım aralı duran üzvlərin yerində addımbaşı bir tələbə dayanıb ala vururdu. Geridə qalan sahələr açılan xalça kimi, yavaş-yavaş irəli gəlirdi.

Günorta vaxtı üzvlər nahara çıxa-çıxa Dayı Qafar belini

düzəldib baxanda, bütün sahələrin ona çatdığını və adamların ordu kimi bir cərgədə düzüldüyünü, həsir bayrağın sərnigun olduğunu gördü. Təəccüb etdi və dedi:

– Hamı bizə çatıb ki!

Tələbənin biri gülə-gülə cavab verdi:

– Bəs nədir, yarışın gücü bundadır. Yarış deyir ki, geridəki-nə kömək et, ümumi dönüş yarat!

Dayı Qafar indi yaxşıca anladı ki, yarış onun keçmişdə anladığı kimi “yeriş” demək deyildir. Keçmiş at çapanların biri sevinirdi, o birisi qızarış yerə girirdi, güləşənlərdən basılanı lağa qoyub, fişqırığa basıldılar.

Dayı Qafara indi aydın oldu ki, yarışı yarışmaqla daha yaxşı anlamaq olarmış. O, məsələni yaxşı anladığından özündən razı qaldı, daha da ruhlandı, daha da bərk işləməyə davam etdi. Onun alakeşini çətin görmək olurdu.

Briqadalar tənəffüsə çıxanda çardağın altına yiğilirdilar. Müslüm mitinqi açdı.

Məşədi Dilənin və onun dəstəsinin ifşasını xəbər verdi. Onların kənddə yaydığı zəhərli toxumlardan, olmazın ziyanlıqlarından danışdı. Camaati heyrət, sonra da qəzəblə dolu nifrat götürdü.

Dayı Qafar irəli çıxdı, söz aldı. O, ayağının birini irəli qoydu, yumruğunu düydü. Alovlanan gözlərilə camaata baxdı.

Onun heyrətlə baxışını görəndə hamı susdu. Gözlər Dayının açıq alnına, mənalı simasına və həmişə həqiqətə açılan dodaqlarına dikildi.

Dayı əlindəki əzik və qırıq alakeş parçasını yuxarı qaldırdı:

– Düşmən, bizim yaradan əlimizi kəsmək istəyirdi. Bu xəyanətə, Məşədilər başları ilə cavab verəcəklər, başları ilə.

Camaat əl çaldı, ağacları arasından bir gəncin şikəstəsi eşidildi.

HEKAYƏLƏR

Tərpənir

Bizim həyətimiz böyükdür. Özü də şəhərin gur yerindədir. Elə gün olmur ki, buraya satıcılar gəlməsin. Lənkərandan meyvə gətirən, Maştağadan göyərti, Xirdalandan, Dəvəçidən süd, qatıq gətirən kim...

Özü də bu satıcılar işlərini yaxşı bilən adamlardır, matahlarını alverçilərin əlinə keçməyə qoymur, səhər tezdən gətirir, birbaşa ailələrə verirlər. Həyətə daxil olan kimi mallarının tərifinə başlayır, birisi “körpə xiyar”, birisi “təzə vəzəri”, bir başqası “turş gi-las”, “peyvənd ərik”, “yaxşı inək qatığı” deyib müştəri çağırır. Sə-hər tezdən gəlib camaatın yuxusuna mane olduqlarına görə bəzən milis nəfərləri onları təqib etsələr də ayaqlarını kəsə bilmirlər.

Həyət böyük, alıcı çox, yol yaxın. Qatıq qazanı açılan kimi ev qadınları göydə götürürülər. Bir də qab-qasıq götürüb, tramvaya oturub şəhər bazarına getmək lazım olmur.

Adı günlərdən birində səhər təzəcə açılmışdı, yataqdən qal-xıb əl-üzümü yuyurdum, həyətdən səs-səda başladı.

— Gilas var ha...

— Ay yaxşı ağ turp.

Bu səslər içində yaşılı bir kişinin səsi diqqətimi çəkdi.

— Tərpənir!

Tərpənir, özü də yaxşı tərpənir, gözəl tərpənir, təzə tərpənir. Xəyalımda bu sözü müəyyən edə bilmədim.

— Tərpənir, tərpənir...

Görəsən bu tərpənən nədir?

Fikrimə gəldi ki, yəqin təzə balıq gətiriblər.

Mən də çox balıq kababı yeyənəm. Bu balıqları, usta kişilər sudan ayırmadan vedrələrdə, çəlləklərdə gətirib satırlar. Düzdür, baha satırlar. Camaat da baxmir, təzəliyinə görə alırlar.

Yazıq balıqlar öz talelərindən xəbərsiz kimi təzə şirin suda

daha cəld tərpənir, oynayırlar. Sudan kənara çıxmağa səy edirlər. Görünür, balıq sahibləri də müştəri cəlb etmək üçün həvəslə səslənir, adamları çağırırlar.

– Təzə tərpənir, yaxşı tərpənir, gözəl tərpənir, əla tərpənir.

Bu səslər məni də yerimdən elədi. Pəncərədən boylanıb baxmaq istədim. Dəsmal ilə əl-üzümü silib pəncərəyə yaxınlaşdım.

– Tərpənir... Tərpənir!...

Bir görünüm bu tərpənən nədir, niyə tərpənir, necə tərpənir?

Bir gödək, qoca kişinin əlində vedrə, həyətdə sözlü adam kimi pəncərələrə baxa-baxa var-gəl etdiyini gördüm.

– Əmi, balıq neçəyədir?

Kişi müştəri səsi eşidən kimi cəld pəncərəyə yaxın gəlib dil-ləndi.

– Balıq yoxdur, yoldaş!

– Bəs tərpənən nədir?

– Tərpənən mənəm, yaxşı pənir gətirmişəm, Xirdalandan gəlmışəm.

– Nə satırsan, əmi?

– Pənir, təzə pənir!

– Pendir satırsan?

– Bəli, təzə pənir!

Gördüm ki, nə balıq, nə toyuq var. Kişi pendir satırmış.

– A kişi pənir niyə deyirsən, pendir!

– Bizlərdə pənir deyirlər.

– Tərpənir deyirsən, biz elə bilirik balıq, ya toyuq satırsan.

– Biz elə deyirik, bacıoğlu tər pənir!

Kişi mənim müştəri olmadığımı, pendir ilə maraqlanmadığı-mı görüb üzünü yana çevirdi, mahnisını bir az da qayımdan çağırmaqdə davam etdi:

– Yaxşı tərpənir, təzə tərpənir! Qurtar ha qurtardır. Gedirəm.

Gödək kişi matahını satıb həyətdən getdi, amma onun mülləyim, ahəngdar səsi indi də qulağında qalıb:

– Yaxşı tərpənir, təzə tərpənir!

Xallı muncuq

Vahid təzə kostyumunu yoldaşlarına göstərib tərifləyirdi:

- Lap əynimə tikilib.
- Yaraşıqlı da cibləri, düymələri var.
- Hələ içəridə ehtiyat düyməsi də var.
- Ehtiyac düymə mənim də köynəyimdə var.

Rüstəm bunu deyib isti köynəyinin yaxasını eşiyə qatladı.

- Anam özü tikib.

Vahid diqqət edəndə xallı bir muncuğun köynək yaxalığına tikildiyini gördü:

- Əə bu düymə deyil.
- Düymə deyil, nədi?
- Bu, muncuğa oxşayır.
- Muncuğun burda nə işi?
- Özüm ölüm, muncuqdu.

Rüstəm də diqqətlə baxanda gördü ki, iki tərəfdən deşilmiş göy muncuqdur. Hər gün səhər tələsik geyindiyi köynəyin astarındakı muncuğu sanki indi görür, Vahidin sözünü düşünürdü: "Muncuğa oxşayır!" Ancaq indi fikrinə gəlirdi ki: köynəkdə ehtiyat düymə olmaz. Bu göy muncuqdur...

Fikirləşirdi ki, bu düymə deyilsə nə üçün tikilib?

Elə bil Rüstəmə çətin bir sual verdilər: - Axı, bu nə üçündür? Yaxasındaki muncuğa baxdı, tələsik müəllimənin yanına qaçıdı:

- Bilqeyis müəllimə, bu düymədi ya muncuq?
- Bilqeyis müəllimə uzaqdan xallı muncuğu görüb dilləndi:
- Onu kim tikib sənin yaxana?!
- Anam.

Müəllimə bir xeyli uşağa, muncağa baxıb dayandı.

- Səni anan göndərib mənim yanımıya ya özün gəlmisən?

– Müəllimə, Vahid ilə mərcləşmişik: mən deyirəm bu ehtiyat düymədir, o deyir muncuqdur.

Müəllimə uşaqlara ayaqüstü cavab vermək istəmədi:

– Gedin dərsinizə, anandan soruşaram, görüm onu niyə tikib ora!

Səhərisi gün Məsmə arvad müəlliməni inandırırdı ki, gözmuncuğunu mən tikməmişəm, köynək alınanda üstündə görmüşəm.

– Ay Məsmə xala, univermaqda gözmuncuğu nə gəzir? Kimin nəyinə lazımdır, sənin uşağına gözmuncuğu tikə?

– Elə çıxır ki, mən özüm tikmişəm, axı mən sovet işçisiyəm, bədnəzərə heç inanan deyiləm. Ömrümdə mövhumatə inanram mən.

– Yox əşşİ?

– Ətağa cəddi! Mən hara, mövhumat hara!

Bilqeyis müəllimə qəh-qəhə çəkib güldü:

– İnandım, and içmə ay xala!

Sünbül

İnsanın ən əziz dostu, sirdası – uşaqlıq yoldasıdır. Bu dostluğun heç bir başqa niyyəti, məqsədi olmur. Guman edirsən ki, bu oğlan ilə bir yaranıbsan, bir də ölcəksən.

Sünbül ilə bir məktəbdə, bir partada oturmuşuq. Bir müəllim-dən dərs almışıq. Gündəlik normamızı bir yemişik, bir sinirmişik.

Sünbüldən 10-12 yaşında ayrıldım. Niyə, nə üçün ayrıldığımı bilmədim. Güman edirdim ki, o qızı nişanlayıb, ərə veriblər. Daha məktəbdə oxumur, kiminsə evinə köçüb, uşaqqı sahibi olub. Dəftər-kitabdan da əlaqəsi kəsilib.

Anam xəbər verəndə ki, Sünbül səninlə oxuyub, bir məktəbdə olub, səni yaxşı tanıyır... Mənim yadına düşdü:

– Ay ana, Sünbül məni xatırlayır, unutmursa, mən niyə etibarsız çıxmışam, niyə onunla görüşmürəm?

Hazırlaşirdim ki, Sünbüldən hal-əhval tutum. Keçən günləri xatırlayım. Məktəb günlərinin o xoş, o munis günlərini yadına salımm.... İnsan zehni nə qəribədir. Güman edirdim ki, zaman haman günlərdir, Sünbül həmin Sünbüldür, uşaqlıq aləmi də həmin gördüyüümüzdür. Sən demə, o günlər ancaq xatırələrdə qalmışdır.

Mübarizə, iş, vəzifə məni ayrı aləmə atdı.

Günün birində tarla əməkçilərinin işi ilə tanışlıq üçün rayona getmişdim. Raykom katibi məni kombaynda çalışan bir qız ilə, başıçalmalı bir tarla qızı ilə tanış etdi.

– Sünbül bizim rayonun qəhrəman qızlarındandır. Onun özünün, maşınının şöhrəti hamiya məlumdur.

Sünbül ərk ilə salam verib, əlini mənə uzadanda birinci sözü bu oldu ki:

– Bu mənim məktəb yoldaşimdır, çoxdan tanışıq!

– Sünbül xanım, sizin əmək rəşadətinizdən mənə çox danışmışlar. Mən heç güman etməzdim ki, məktəb yoldaşım, bir parta-

da mənimlə əyləşən, hesab məsələsini tez həll edən qız, indi rəyonun əmək qəhrəmanıdır!

— Bir qəhrəmanlıq yoxdur, taxıl tarlalarında çalışırıq. Çalışırıq ki, cərgədən geri qalmayaq! Siz qələm ordusunda, biz də kombaynda, ikimiz də bir məqsəd, bir mətləb üçün zəhmət çəkirik!

Mən Sünbülün sözlərindən daha məktəbli qızın işarələrini yox, əmək qəhrəmanının hökmələrini eşidirdim. “Bir məqsəd, bir mətləb! Çörək bol olanda basılmaz Vətən.”

Sünbül həmən qız idimi?

Deyə bilmərəm. Mən onun günəşdə yanmış güclü biləklərinə, bərkimiş, güclü əzələlərinə diqqətlə baxırdım. Mən onu məktəbli günlərindən sonra bir dəfə imtahanda, cavanlar konfrasında, indi də pusquda duran qırğı kimi kombayn maşınınında gördüm.

Görürdüm, ancaq məktəbli günlərinin uşaq Sünbülünü yox, bərəkətli tarlaların çalmalı bahadırı kimi görürdüm.

Əllərində torpağın ətri, gözlərində ulduz parlaqlığı, təbəssümündə sabah təravəti, mülayim deyilən sözlərində lirik şəir zərifliyi görürdüm. Onun əməkdən qızarmış geniş alnına, Quba alması kimi yanın yanaqlarına baxdıqca, Vurğunun müasir analarımız haqqındaki kəlamları yadımı düşürdü:

*Mən uşağam, sən də ana,
Ürəkdən bağlıyam sana.
Hankı səmtə, hankı yana
Səfər etsəm, sən mənimsən,
Anam, doğma Vətənimsən,
Azərbaycan, Azərbaycan!*

Sünbülün biləkləri sükanı hərlədikcə, motor nərildədikcə, kolxoz tarlalarında əmək təranələri səsləndikcə mən ürəyimdə təkrar edirdim.

*Sünbülüm, Sünbülüm, sarı sünbülüm,
Yurdun bərəkəti, vari sünbülüm.*

Ölüsöyan

Ağa Səmədi kolxozdan qovdular. Ha qışqırdı, ha yalvardı ki:

– Canım, mən yüzbaşı olmamışam, beş-altı ay, Mirzə Məmməd ağa naxoş olanda möhürü saxlamışam. Gəlib-gedənin qabağına çıxmamışam ki, camaatı incitməsinlər. Mənim ayrı nə günahım olub, rəhm eləyin, üstümə böhtan atırlar, inanmayın..., – olmadı.

Kolxuzçular inad elədilər:

– Yox ay ağa, şallaq gəzdirən adama etibar edə bilməyəcəyik. Bu kolxozda ya gərək sən qalasan, ya da ki, biz...

Ağa Səmədin əlacı kəsildi, yorğan-döşeyini bağlayıb, dalına aldı, bir baş şəhərə gəldi. Şəhərdə əllillər idarəsini soraqlaşdı, orada karguzarlıq eləyən dostu Rüstəmi tapdı. Xoş-beş, on beş – əhvallaşandan sonra Ağa Səməd dərdini açdı:

– Məni kolxozdan qovdular.

– Niyə?

– Necə niyə, mərdimazara Allah lənət eləsin, yenə yüzbaşılıq məsələsini qaldırıblar.

Rüstəm başını aşağı saldı:

– Mən o zaman sənə dedim bu kənddən get...

Ağa Səməd qoymadı danışmağa:

– İndi daha sən deyəni qanmışam. Lap yorğan-döşeyimi yığışdırıb gəlmışəm. Ölənətən bir də üz çevirməyəcəm...

Rüstəmi çağırıldılar. Getmək istəyəndə Ağa Səməd qoymadı:

– Sənin başın qarışacaq işə, bəs mən nə sayaq eləyim?

– Nəyi?

– İki də! Mənə bir işdən-zaddan...

– İdarədə sənə münasib nə iş olacaq? Burada savad lazımdır.

– İş olmasa da, birtəhər elə, invalidlik kağızı çıxart. Daha əlidən yuxarı yaşam var.

– A kişi, invalidlik kağızı harana yaraşır? Maşallah, boynun mənim belimdən yoğundur.

– Hamısı sənin əlində deyilmə, dost yolunda bir qələm çal da. Rütəm başını tovladı:

– Əcəb dostsan. İstəyirsən mənim uşaqlarımı da çörəkdən qoyasan? Mən yeddi ildir burada işləyirəm, əlimdən bir xəta çıxmayıb. O cür köpəkoğulluqları bacarmaram.

Rüstəm bunu deyib, getdi. Ağa Səməd də kor-peşman vağzala qayıtdı. Gecəni bir yerdə daldalandı, səhər şeylərini saxlanc yerindən alıb, dəmir yolundan aşağı sarı endi. Gün istisində yol gedə bilmədi. Bir tut ağacının kölgəsində şələsini açdı, başını balışa qoyub uzandı, çarə düşünmək istədi:

– Xub, – dedi, – mənə idarədə iş verməyəcəklər. Əlac ona qalıb ki, gedəm bənnə yanında palçıq işi işləyəm, daş daşıyam ya da hamballıq eləyəm. Buna mənim tab-təvanım gəlməz. Asan vəch ilə güzəran eləmiş adama bu qul təkliflər heç rəva deyil. Dəli şeytan deyir başla zad elə....

Ağa Səməd bir qədər sükut etdi, sonra cəld ayağa qalxıb şeylərini bağladı:

– Bu dəli şeytan deyil, ağılli şeytandır.

Şələsini dalısına atıb, Dəli Məmmədliyə tərəf yollandı. Sevinə-sevinə “zad” eləməyə getdi.

Gecəni bir kənddə qonaq qaldı. Səhər qalxanda vağzala çatdı. İkinci dəfə şələsini saxlanca verdi, şapqanı gözünün üstünə basıb kassanın qabağına, bilet növbəsinə cumdu:

– A bacıoğlu, bir az qırax durun görək, qoca adamam, ayaq altda qalaram.

O gün axşama kimi Ağa Səməd vağzalda bilet alanların arasında oldu. Gah Bakı tərəfə gedənlərlə növbəyə durdu, gah Tbili-siyə gedənlərlə. Bəzən də növbəsini buraxıb gözdən itirdi. Gəlib gedən nabələd kəndliləri sözə tuturdu. Nə isə, kələyindən baş açan yox idi.

Gün bata-batda vağzala bir öküz arabası gəldi. İçindən bir ahil qadın çıxdı, əlində xurcun, bufetə sarı yeridi.

Ağa Səməd bu qadının yerişinə çox diqqət yetirdi. Yaxınlaşanda tanıdı:

– A Məsmə bacı xoş gördük, hara belə?...

Məsmə bacı Ağa Səməd ilə görüşdü. Şikayətli bir dil ilə danışdı:

– A qadan alım, bu saatca xəbər tutmuşam ki, kişi xəstəxanada yatır. Allah məni öldürsün, bilmirəm hali necədir, tək-tənha...

Ağa Səməd inanmaq istəmədi:

– Nə danışırsan, srağagün özüm görmüşəm. Rüstəm sağ-salamat işləyir, yalan sözdür...

Məsmə xala dedi:

– Hə, elə dünən xəstələnib, təcili yardım aparıb xəstəxanaya.

Ağa Səməd çox istiqanlılıq göstərdi.

– Elə isə mənim də getməyim vacib oldu. Dayan bilet alım.

Onlar şəhərə gəldilər. Rüstəmin xəstələnməyi doğru imiş. Xörəkdən, meyvədən yemişdi. Dərhal xəstəxanaya aparmışdır. Üç gün idi yatırıldı, hələ dirçələ bilmirdi. Məsmə arvad Ağa Səməd ilə yarım saat onun yanında oldular, sonra həkimlər icazə vermədi:

– Xəstələrin yatan zamanıdır bacı, palatada kənar adamın qalmağına izin vermirlər.

Onlar xəstəxanadan çıxandan sonra Ağa Səməd Məsməni yola salmaq istədi.

– Məsmə bacı, Rüstəmin azarı, mən görürəm, bir-iki günün işi deyil. Azı 10-15 gün çəkər. Sən gəl uşaqları, ev-eşiyi başsız qoyma, qayıt kəndə. Mən özüm buradayam, hər gün onun yanına gedəcəyəm, nə lazımsa edəcəyəm. Sən heç nigaran olma. Qardaş qardaşa necə baxar?

Məsmə xala Ağa Səmədə təşşəkür elədi. Ağa Səməd pulu götürmək istəmirdi. Məsmə xala təkid etdiyindən, qəbul etdi. Axşamtərəfi Məsməni gətirib evə yola saldı, özü şəhərə qayıtdı.

Məsmə xala evinə gəlmışdisə də xəstəsindən bərk nigaran idi. Ağa Səməd də sədaqətli yoldaş idi, hər iki gündən bir kağız yazır, xəstənin halını bildirir, ailəyə təsəlli verirdi. 10-12 gün keçmədi ki, Ağa Səməd kəndə qayıtdı. Məsməni içəri çağırıb başsağlığı verdi ki:

– Rüstəm Allah rəhmətinə getdi!

Gecə vaxtı Rüstəmin evində ağlaşma qopdu. Ağa Səməd Məsməni güc ilə sakit elədi, ölüyü gətirmək üçün hazırlıq gördü.

– Ağlamağı, – dedi, – hələlik qoy bir yana, Məsmə bacı. İş insan başına gələr. Gəl bir düşüncək. Dost-düşmən var. Rüstəmi gərək elə götürək ki, ruhu şad olsun. Tabutu örtmək üçün o böyük xalçanı götür, bir dənə də yaraşq üçün tirmə parça tap, puldan da kifayət qədər götür, ev-eşikdir, sonra düzəldərik. Təki ölüyü abırlı götürək.

Məsmə, ərinə mehriban arvadlardan idi. Ağa Səmədin sözləri onu lap kövrəldi. Göz yaşı tökə-tökə, ürəyini ovuştura-ovuşdura düyünçələrini töküsdürdü. Altı yüz manat nağd pul düzəltti. Qədimdən qalma bir üzüyünü də Ağa Səmədə göstərdi:

– Səməd qardaş, çatmasa bu üzük necədi, satmaq olarmı görəsən?...

Ağa Səməd pulları alıb qoltuq cibinə, üzüyü xırda pul kisəsinə qoyma. Xalçanı, tirməni büküb qoltuğuna vurdu:

– Di gedək!

Gecə vaxtı yola düşüb vağzala gəldilər. Bilet alıb vaqona oturdular. Məsmə başını aşağı salıb ağlayırdı. Ağa Səməd onu ovutmaq istəyirdi. Konuktordan bir balış alıb Məsməyə verdi ki:

– Dirsəklən, dirsəklən bir az ürəyin toxtasın. Hələ vaxtimız var.

Özü də şəhərə çox olsa yarım saatlıq ya 40 dəqiqəlik yol var idi. Amma Məsmə bu yolu həmişə at, araba ilə getmişdi, qatara bələd deyildi. Qatar dayandıqca Məsmə soruşurdu.

– Səməd qardaş, çatdıq? – Ağa Səməd “yox” deyirdi.

Qatar yenidən sürətlənir, təkərlər şaraqqa-şaraq dönür, fit səsləri təkrar olunur, əli fonarlı konduktorlar oyan-buyana keçirilər.

Məsmə arvad bir də başını qaldırıb soruşdu:

– Səməd qardaş, çatmırıq?

Cavab gəlmədi. Məsmə diqqət eləyəndə Ağa Səmədi yerində görmədi, çağırıldı:

– Səməd qardaş, ay qardaş hardasan?

Cavab yox idi.

Məsmə durub vaqonun o başına getdi. Kişiləri bir-bir nəzərdən keçirdi. Qapıda duranları içəri çağırıb soruşdu:

– Hansı, o qarasaqqal kişi?

– Bəli. Odu da, Səməd qardaş hanı?

– Belə qoltuğunda xalça da var idi, onumu deyirsən?

– Bəli. Xalça da var qoltuğunda, harda dayanıb?

– Bayaq burda sənnən də danışındı ha...

– Bəli, həmən kişi mənim qaynimdır, onu bəri çağırın!

Sərnişinlər gülüşdülər:

– Ay rəhmətliyin qızı, haçandır o çıxıb gedib. Bəs düşəndə sənə demədi?

Məsmə xala inanmadı:

– Düşməz o, bala! Mənnən vacib işə gedirik. Hara düşür mənsiz?! Yəqin bu vaqonlardadır, çağırın gəlsin.

Konduktor soruşdu:

– Xala, səfərin haradır?

– Şəhərə, adamımız ölüb, gətirməyə gedirik.

– Ay xala, şəhəri bir saatdır keçmişik, sən nə danışırsan?

– Necə yəni, Kirovabadı keçmişik?

– Bəs nədi, a rəhmətliyin qızı.

– Kişi səni aldadıb, belə qoyub, qaçıb.

– Yox a bala, aldatmaz, dostdur.

Konduktor başını tovladı:

– Dost yolunda çovğun olar, qar olar!

Məsmə indi-indi özünə gəlir, Ağa Səmədin hiyləsini anlayırdı. İkiəlli dizinə çırpdı:

– Vay mənim başıma kül, bu nə iş idi düşdüm?

– Nəyini aparıb ay xala.

– Nəyimi aparacaq: altı yüz pulumu, xalçamı, tirməmi, üzüyümü.

Məsməni naçalnikin yanına apardılar.

Zirəklik

Zirəklik özü böyük bir qabiliyyətdir. Hər kəsdə olmaz. O adamın ki, zatında qoyulmayıb, ha çalışa, zirək ola bilməz.

Lap bizim ədəbiyyat müəlliminə alaq. Bunun zirəkliyini vəsf üçün bircə söhbət kifayətdir.

Ədəbiyyat müəllimliyi də, adamın allahı var, çox çətin işdir, qədimdən çətindir. Gərək yüzlərlə kitab oxuyasan. İllah da indi. Müəllim bir yazılıçının tərcüməyi-halını keçənədək bir də görürsən müəllifin iki romanı çıxdı. Müəllim də bekər adam deyil, ailəsi də var, kəsbkarı var, hardan alsın boş vaxtı ki, oturub yeni çıxan cild-cild əsərləri oxusun? Bu çətinliyə görə də bəzi müəllimlər sənətini dəyişir. Amma bizim Mehnəli müəllim fənd-girdir. Çətinlikdən elə çıxır ki, daş arasından ilan çıxan kimi.

Ədib Bəxtiyarovun bir romanı çıxbı: “Ağrılard”. Bu romanı dərs proqrammasına salıblar.

Mehnəli müəllimin vaxtı hani, on beş listlik bir romanı oxuyub başa çatdırınsın, təhlil eləsin? O, bu işi ayrı fənd ilə aşırıdı.

Bir gün dərsdən çıxanda qayıdış uşaqlara tapşırı ki: “tələbə yoldaşlar, gələn dərsimizdə Bəxtiyarovun “Ağrılard” romanını təhlil edəcəyik. Diqqətlə oxuyarsınız, hazır gələrsiniz.

Tələbələr də üzüyola idilər, hazır gəldilər.

Mehnəli müəllim sinifdə o tərəf, bu tərəf gedir, əlini ovuştura-ovuştura soruşurdu:

– Kim oxuyub “Ağrılard” romanını?

Barmaqlar qalxdı.

– Dur danış, romanın teması nədir?

Bir tələbə danışdı. Müəllim ayrısına söz verdi.

– Sən romanın məzmununu söylə.

– Sən tipləri xarakterizə elə, görüm.

– Sən də qəhrəmanın şəxsiyyətindən danış.

- De görüm romanın dili necədir?
- İndi kim romanın əsas ideyasını deyə bilər?

Tələbələr olduqca aktiv və tez cavab verdilər. Müəllim gördü ki, özündən savayı hamı romanı oxumuşdur. Tələbələrin danışıığı roman haqqında aydın təsəvvür verirdi. Müəllim, həmin sinifdən çıxandan sonra başqa siniflərdə “Ağrilar” romanından dörd saat mühazirə söylədi. Ancaq bəzən, təhlükəli vəziyyət əmələ gəlirdi. Tələbənin biri qalxıb soruşurdu:

- Müəllim, orada Nadir obrazı var ha, Nadir fəhlə sinfinin əleyhinədir, lehinə?

Özgə adam olsaydı çəşardi. Mehnəli müəllimin qoçaqlığına baxın: tələbənin ozünü qısnaşdırıldı:

- Nadirin fəhlə sinfinə münasibətini bilmək üçün, biz gərək əvvəl baxıb görək, o, özü necə adamdır?

Tələbə soruşdu:

- Necə adamdır?

Müəllim tələbədən əl çəkmədi:

- Mən səndən soruşuram: Nadir necə adamdır?
- Müəllim, bilsəm sizdən soruşmaram ki...

Müəllim üzünü tələbələrə tutdu:

- Yaxşı, kim deyər, Nadir necə adamdır?

Uşaqlar cavab verdilər ki, geridə qalmış adamdır.

Müəllim dedi:

- Deməli, Nadir fəhlə sinfinin ziddinədir.

Yan cərgələrdən bir tələbə etiraz etdi:

- Yox müəllim, Nadir fəhlə tərəfdarıdır, ancaq savadı yoxdur. Nadir fəhləni istəyir, özü də fəhlədir.

Müəllim tələbəyə tünd baxdı:

- Bəs mən nə deyirəm? Kilsəyə söymürəm ki...

Müəllimin cəsarətinə heç kəs bir söz deyə bilmədi.

Mehnəlinin zırəkliyi bununla bitsəydi, heç ağız açıb danışmadım. Yox, o, razı olmadı ki, “Ağrilar” romanına verdiyi ge-

niş izah və təhlili məktəb çərçivəsində qalsın. İti yazan bir tələbəyə tapşırdı:

– Mənim mühazirəmi yazarsan.

Tələbə də Mehnəli müəllimin “Ağrılar” romanı haqqındaki təhlilini başdan-ayağa yazdı.

Üç gün sonra tələbənin də dəftəri redaksiyaların birində çap olunmağa növbə gözləyirdi. Məqalənin sərlövhəsi belə idi: “Ağrılar” romanı haqqında mülahizələrim”.

Mehnəli müəllim məqaləsinin gec keçməsinə darıxır, redaktordan soruşurdu:

– Yoldaş redaktor, material çox mühüm olduğundan radio vasitəsilə vermək istəyirlər, zənnimcə buna etiraz etməzsiniz.

Söylənməyən nitq

Akifə nəyi fikirləşirdi?

Bu əziz axşamda, yoldaşlar ümumi bir həvəslə geyinib-keçinirkən, bolluq və bayram süfrəsi açılırkən, bu gözəl qız, Məsmə ananın qızı, institutun əlaçısı Səltənət, gəlin zalında musiqi üçün yaranmış ağ, incə barmaqları ilə toplu qara saçlarını darayaraq nəyi fikirləşirdi?

Hökəm kimi evə çökən güclü axşam sükutu içində yalnız onun qələmi yazırıdı....

— Həyatımda iki kərə ağlamışam. Birində lap uşaq idim, beş ya altı yaşım olardı. Nəşədən uzaq idim, sınıq bir qəlbim vardi. Qapımızdakı torpaq səkidə dayanmışdım. Həmin bu Səltənət də balaca idi, o, məndən bir yaş kiçikdir. Onun anası, qonşumuz Nayib Mürsəlin evində kəniz idi. Səltənət də anasının dalınca bizim həyətə gələrdi. Mən səkidən baxırdım, Səltənət Nayib Mürsəlin uşağıni əyləndirirdi. O, anası kənizlik edən adamın uşağına kənizlik edirdi. Nə təhər oldusa onlar səkidən yixildilər. Hər ikisi ağladı. Nayib Mürsəlin oğlu anasını çağırıldı. Səltənət bunu görüb kiridi, qapıya baxdı. Nayib Mürsəl uşağının səsinə çıxanda, Səltənətin rəngi qaçıdı, uşağı bağırna basdı, “Can! Can!” deyə öpdü. O, bilirdi ki, günahsız olsa da döyülcəkdir. Qorxusundan uşağa sarılır, özünü ona qurban etmək istəyir, uşaqdan mərhəmət diləyirdi. Bilmirəm nədənsə, mən ürəyim dolusu qəhərlə, sanki bir daha kiriməmək üçün bahar buludu kimi ağladım.

O zaman uşaq idim, beş ya altı yaşım olardı. Nəşədən uzaq idim, sınıq bir qəlbim vardi. Anam məni bağırna basdı, kədəri-min səbəbini soruşdu; deyə bilmədim.

Nə üçün ağlayırdım? Özüm də bilmirdim, lakin Səltənətə baxıb ağlayırdım. Qorxusundan titrəyən yetim qızı, kəniz qızına baxdıqca kədər məni boğurdu, səsim daha da ucalırdı. Məni kiri-

də bilmirdilər. Bütün yoldaşlarım başıma yiğildisa da ovunmadım. Mənim ağlamağım, yaşıdlarımın da matəminə döndü, onlar da mənə qoşuldular.

Biz nə üçün ağlayırdıq?

Səltənətin dərdi yalnız onun dərdi deyilmiş. Bu dərd bütün yeni nəslin dərdi imiş: Mənhus bərabərsizlik! Alçaq bərabərsizliyin murdar əlləri, hələ ağzından süd iyi getməmiş, ana qucağından ayrılmamış uşaqların körpə qəlbini parçalayırdı. Uşaq üçün, yenicə gözünü açan məsum bir məxluq üçün bundan böyük dərd olarmı? Biz necə ağlamaya bilərdik?

İkinci ağlamağım bu yaxınlarda, vidalaşmaq istədiyimiz otuz səkkizinci ilin yayında oldu. Ona da səbəb, həmin bu Səltənət ididi: İsti iyun günləri, yaylağa hazırlaşırdıq, çamadanlar bağlanmışdı, lakin yola düşmürdük. Böyük xalq bayramını, Azərbaycan Sovet Sosialist Respublikasının Baş Sovet seçkilərini keçirmək üçün dayanmışdıq. Həmin bu Səltənəti, vaxtilə halına ağladığımız kəniz qızı Səltənəti sovet xalqı, Stalin qanunları ilə, ümumi bərabərlik qanunları əsasında, bir səslə Baş Sovetə deputat seçdilər.

Seçkilərin ümumi yiğincəgina minlərlə camaat gəlmişdi. Mənə, Səltənətin ən yaxın yoldaşına macal verən kim idi? Səltənət də hər bir seçicini məndən az əzizləmirdi. Mən “vacib bir məsələni” bəhanə edib, insan dalğalarını yara-yara özümü Səltənətin yanına yetirdim. Tribunaya qalxdım. Səltənət kimləsə danişirdi. Mən onun enli kürəklərini qucaqlayıb üzünü özümə tərəf çevirdim. O, məni görüb qollarını açdı. Biz, uzun illər bəslədiyimiz böyük arzulara çatan yoldaşlar, həyəcanla çırpınan qəlblərimizi biri-birinə sıxdıq. Mən onun qəlbi qədər isti əllərini bərk-bərk tutdum, ömürlük bir zövq və nəşə ilə baxdım. Onun badam gözlərində gənclik həyatımızın baharı açılmışdı. Onun ağıllı, gözəl və işiqlı simasında azadlığın və bərabərliyin tükənməz şərfini oxuyurdum.

Həmin bu bərabərlik, Stalin bərabərliyi Səltənəti xalqın bəs-ləyici və səxavətli qucağından alıb bayraqımız qədər yüksəltmişdi. Mənim düşünməyə vaxtim yox idi, ancaq qəlbimdə aşib-dاشan xoşbəxtlik və sevincin təsirilə gözlərimdən yaş gəldi, ixtiyar-sız, şadlığimdən ağladım.

Lakin bu məclisdə, izin verin, mən hamıdan şaqraq gülüm. Çünkü buna mənim haqqım və ixtiyarım vardır. Çünkü mən bu il, sizinlə birlikdə, Səltənət kimi layiqli deputat seçmişəm. Çünkü mən bu il, adını iftixarla daşıdığım Lenin komsomolunun iyirmi yaşıını bayram etmişəm.

Çünkü mən bu il...

Akifə nitqinin bu yerində dayandı. Nitqini yazarkən fikirləş-diyi yer də burası idi. Ana qəlbində bənövşələr kimi baş qaldıran yeni-yeni duyğuları yazmaq, aləmə bildirmək isteyirdi.

Bu yeni duyğular, Akifənin qurtarmaq üzrə olduğu institutun xitabət kürsüsündəmi, iş və sevinc yoldaşları ilə ağız dolusu söhbətlərdənmi, oxuduğu kitablardan, qurduğu ailə həyatından, Bakının qaynar ictimai həyatından, işıqlı axşamlarından, qayğısız istirahət günlərindənmi, əlaçı olmağın şərəf və şöhrətindənmi gə-lirdi. Akifənin könlü yaz yağışından sonrakı torla kimi yumşal-mışdı. Sanki qulağına mahni səsləri gəlir, ürəyində böyük bir aləm açılır...

O, bu il nail olduğu analıq adının iftixarından, beşikdə əl-qol atıb gülümsəyən körpəsindən demək isteyir. Utancaqliq, onun gözəl üzünə cuna kimi qırmızı pərdə çekir. O, nə analıq iftixarından ötür, nə də dilinə gətirib deyə bilir...

Bəziləri onun sözünü bitirdiyini düşündü. Bəziləri zənn etdi ki, sözünü yanıldı, kimi də: “Hər necə olsa azərbaycanlı qızıdır, hələ sərbəst danışmağa alışmayıb....” – dedi.

Ancaq Akifə oturmurdı. Məclisə, onun sözlərini hamıdan diqqətlə dinləyən Səltənətə, sonra qapiya baxıb qurudu.

Səltənət, Akifənin hələ nitqini bitirmədiyini duyub, sükut

işarəsi verdi. Diqqətlər yenidən cəmləndi, gözlər Akifənin utancaq və yaraşıqlı üzünə dikildi.

Akifə bunu hiss etdiyi üçün danışdı:

– Çünkü mən bu il.... Mən bu il xoşbəxtəm.... Bunu deyib, yenə başını aşağı saldı, susdu.

Onun qəlbindəkini hamidan əvvəl Səltənət duydular. Yanındaçı qızın, Rübəbənin qulağına nə piçildadısa, qız tələsik oradan çıxdı. Akifə susurdu, məclis isə dinləmək istəyirdi. Səltənət dedi:

– Akifə, utanma, ürəyindəkini de!

Akifə başını qaldırıb Səltənətə baxdı. Bu zaman Rübəbə, Akifənin altıaylıq, top kimi sağlam, üzüyümru oğlunu, kiçik Sabiri əllərində xonça kimi gətirdi və ucadan dedi:

– Belə oğul üçün nə utanmaq, görün Akifə nə qədər xoşbəxtir!

Akifə, gülümseyən və əllərdə oynayan körpəsini görən kimi utandığından əyləşdi və ürəyi tamam sakit oldu.

Sabirin gəlməsi, məclis üçün ən təsirlili nitq oldu. Akifənin ürəyindəki sözleri, analıq iftixar və qürurunu, yeni nəсли bəsləyən və böyüdən Stalin məhəbbətini, övlad sevincini, ailə qaydasını... o körpə Sabir açılmamış dili ilə hamidan gözəl, hamidan şirin, hamidan doğru danışdı. Sanki o, məsum, təmiz və heyran baxışı ilə bütün məclisdəkilərə deyirdi: “Yeni iliniz mübarək!”

Səltənət Sabiri öpdü, onun balaca, kök əllərinə “Fantaziya” konfeti verdi. Sabir konfeti kağızlı-kağızlı ağzına apardı.

Oturaqlar

Yəqin ki, hörmətli oxocular bu sərlövhəni görüb güman edəcəklər ki, köçərilər, oturaqlardan söhbət gedəcək. Bəri başdan deyim ki, ayrı məsələni, başıma gələn bir məsələni danışmaq istəyirəm, nə köçərilik, nə dağ, nə aran.

Oturaq deyəndə, bizim idarəyə dadanan iki tanışımın adətini nəzərdə tuturam. Mən məsul idarələrin birində rəisəm, vəzifə sahibiyəm, işim-güçüm olur.

Səhər açılandan gün batana kimi başım işə, vəzifəyə qarışır: plan, təsərrüfat, tikinti, camaat, gəlib gedən, çalışan, çalışmayan, aktiv, tənbəl, qabaqcıl, əfəl...

İşləyənlər bilirlər ki, idarə rəisi plansız, məsuliyyətsiz olmaz. Bunların hamısına da cavabdeh, hamidan əvvəl, idarə başçısıdır. Sabah yoxlama gələndə hamidan qabaq Əhmədin də, Məmmədin də, Əlinin, Vəlinin də işini səndən soruştacaqlar. Balam, bu idarəni sənə etibar eləyib, tapşırıblar. Adamların planı necə yerinə yetirmələrinə sən nəzarət etməli, başçılıq etməlisən. Aktivi də, əfəli də sən bir-bir tanımalısan, tanımaq azdır, gəlib gedəni tanımalısan.

Aydındır ki, adamları, işləri özbaşına, taleyin hökmünə buraxmaq olmaz. Mən bunu başa düşən adamam. Ona görə də məni buraya təyin ediblər, məsul iş tapşırıblar. Burası belədir. Ancaq olur ki, adamın başına iş gəlir. Heç guman etmədiyin iş gəlir, qalırsan məəttəl. Həmin bu oturaqlar mənim idarəmə dadanandan sonra əl çəkmədilər, məni doğma idarəmdən qaçaq saldılar. O da, başağrısı olmasın, bu cür oldu.

Mən anadangəlmə hövsələli, düzümlü adamam. Yar-yoldaş içində məni hamı üzüyəla, mehriban, səbirli adam kimi tanıyır və hörmət edirlər...

Bəzi adamlar hörmətdən keçib lap zorlama yollara düşürlər.

Oturaq dediyim yoldaşlardan biri səhər saat 8-dən – idarə açılandan gəlib oturur axşamacan, dastan başlayır, papirosu-papirosa calayıb arı kimi vizıldayır. Bir dəfə lap hövsələdən çıxdım, soruşdum?

– A filankəs, harada işləyirsən?

Hərif güldü və başladı məni danlamağa:

– Əcəb sual verirsən. Özü də məni özünə dost bilirsən. Dost dəstdan belə xəbər tutar? Bəyəm sən bilməyirsən ki, mən beş ildir pensiyadayam? İsləmək nədir, bəyəm az işləmişəm? İndi da-ha qocalıb yorulmuşam. Sənin kimi cavan yoldaşların idarələrində söhbət, zarafat ilə vaxt keçirirəm. İstəyirəm ki, ömrümün axırına qalan bu beş-altı ili şadlıq, şənliklə keçirəm. Görmürsən ki, hər gün sənin idarəndə bir nağıl açıram, cürbəcür yoldaşlar tapıb vaxt keçirirəm?...

Doğrudur, cavan vaxtı işləmişəm, yaxşı da işləmişəm. İndi var olsun, hökumətimizin bayrağı uca olsun. Mənim kimi qocalara pensiya kəsib. İsləmirəm, dolanıram. Sənin kimi yaxın dost, yoldaşların idarəsində söhbət edib, xatirə danışıram. Ondan da cavanlar ibrət götürürler...

Oturaq yoldaşın başladığı nağıl bitənəcən məəttəl oluram. Nə bir yerə çıxa bilirəm, nə telefon ilə danışa bilirəm. Oturaq yoldaş bəzən sözünü kəsib üzümə baxır, bir hərəkət ya cavab görməyəndə o yan-bu yana baxır. Dərhal başa düşürəm ki, həri-fin papirosu sönüb, ya qurtarib. Papirosunu sahmanlayandan sonra nağılini danışmağa başlayır, özü də mabədini yox, lap əvvəl-dən başlayır:

– A filankəs, burasını danışdırınız.

– Bilirəm danışmışsam.

– Eşitmışəm, dalısını danışın!

– Dalısını əlbət ki, danışacağam. Nigaran olma, hamısını danışacağam, necə var, kəma-hüvə danışacağam.

Görəndə ki, söhbətinə maraqsız qulaq asıram, durub oyan-buyana baxır. Qayıdır yerində oturandan sonra üzr istəyir:

– Bəlkə boş danışıram, xoşuna gəlmir? Düzünü deyin, ayrı söhbət başlayım. Nə çoxdur məndə material. Yazsan neçə cild kitab çıxar, yazmaq da lazımdır! Mən qocalsam da, sizin kimi ələmli, sinəsi dəmlı yoldaşlar bu əhvalatı kağıza köçürdüb, dirildə-dirildə, gələcək nəsillərə bir yadigar qoyub gedərik. Axır yazılan qalacaq. Əfvayı danışılan söhbət papiros tüstüsü kimi uçub havaya gedəcəkdir. Amma, yazılan qalacaq. Qələmin ayrı gücü var. Rəhmətliklər deyiblər:

*Qələm küftə ki, mən şah-cahanəm
Qələm zəkra bə dövlət yersanəm!*⁸

⁸ Qələm ilə yazılan mətləblər qılınc ilə silinməz, çürüməz!

Qayğı (Döyüşən ordudan)

Cəbhəyə yaxın xəstəxanada çalışan Gürcüstan qızı Fəridənin gecəsi-gündüzü yoxdur. Vaxt-vaxt onu yaralılara xidmətdə görərsiniz. Həkim istirahət verir, təkid ilə işdən ayırır, saat yarım çəkmir, görürsən budur, Fəridə xalatını geyinib gəldi:

– Nigaranam, – deyir, – doktor. Xəstəm əməliyyat olunur, necə dözüm?!

Fəridə ağır xəstələrin başı üstündən ayrılmır. Hər kəsə bacılıq şəfqəti göstərir. Müalicə tədbirləri qurtarandan sonra növbətçi otağına getmir. Çarpayılar arasında gəzinib göz qoyur. Xəstənin baxışından seçir ki, bu papiros istəyir, ona naringi soymaq lazımdır, bu məktub yazacaq – mürəkkəb, qələm istəyir, onun başına yaşı dəsmal qoyulmalıdır.

Bacılar burada zəhmətkeşlərinin şərəfi, vəzifələrinin müqəddəsliyi ilə fəxr edirlər. Azad Azərbaycan qızının başının ucalığını, onun qəlbini dolduran şəfqət və qayğıkeşlik hissələrini burada yaxşı görmək olar.

Nuxa tibb məktəbindən gəlmış bir cüt gənc qız var: Pakizə, Zinət. Bunlar döyüş şəraitinə, cəbhə tələblərinə, vəzifələrinə əla alışmışlar ki, fitrətən döyüşçü yarandıqlarını güman edirsən. Bunlar, ehtimal ki, heç bir zaman indiki kimi dolğun məzmunlu həyat keçirməmişlər. Sanki hərbi libas bu qızlara, dünən arxada “incə” deyilən adamlara möhkəmlik, sağlamlıq, güc-qüdrət, mətanət gətirmişdir. Bunu libas gətirmişdir. Bunu hərbi vəzifə duygusu, vətən eşqi, xalq eşqi gətirmişdir. Bütün bacılar kimi Pakizə də, Zinət də bir arzu ilə yaşayırdılar. Vətənin yaşadığı arzu ilə – Faşizmə ölüm!

Evlərini xatırlayanda Pakizə deyir:

– Anam arxayındır. Ona demişəm ki, cəbhədə baş feldşer olmayınca, qayıtmayacağam.

Azərbaycan qızlarından neçə-neçə müqtədir həkimlər burada, müqəddəs vəzifə başında öz təcrübələrini artırırlar. Onların əlində geniş imkanlar vardır. Vətən onları tibb elminin, müalicənin bütün nailiyyətləri ilə silahlandırıb buraya yola salmışdır. Vətən onlardan bircə şey tələb edir: “Yaralılara geniş kömək təşkil etməli!” (Stalin).

Mariya Ağamirova universitetdən təzəcə ayrılmışdır. Bakıda oxuyur, xidmətə hazırlaşırdı. Burada isə ən şərəfli işdə, vətən xidmətindədir. Tamara Rəsulova Bakıda təhsilini bitirəndən sonra rayonlarda işləmişdir. İndi döyüşçülərin müalicəsinə gəlmişdir. Sadiqova bütün hissədə hörmət sahibidir. Bunlar öz fədakar işləri, yorğunluq, solğunluq bilməyən, ayıqlıq, cəldlik, intizamlıqla keçən fəaliyyətləri ilə bəzən xəstəyə xəstəliyi, yaralıya yaranı unutdururlar. Ağrıların yüngül keçməsinə səbəb olurlar.

Bir qılçasını itirmiş, gözəl, ukraynalı bir oğlan gördüm. O, yastığa dirsəklənərək başına gələnlərdən, faşistlərin başına gyllə yağıdran avtomatından danışındı. Danışmağa qüvvəti az idi, istəyi çox idi. İnci tər damlaları onun geniş və ağ alğını örtmüştü. Yaralandıqdan sonra başına gələnləri bilmirdi: “Gözümü açdım, – deyirdi, – özümü burada, bunların arasında gördüm”.

O, işarə ilə yaşadığı isti otağı, əhatə olunduğu həkimləri, bacıları göstərirdi. Dodaqlarında təbəssüm oynayındı. O, özünü ailəsində, anasının açdığı yorğan-döşəkdə hiss edirdi.

Öz ailəsi deyil, bəs nədir? Canından keçərək Krım torpağını düşməndən təmizləməyə getmişdir. Yerevandan gələn həkim onu müalicə edir. Gürcü qızı, Azərbaycan qızı onun qayğısını çəkir, qoca rus qadını, oğul məhəbbəti ilə onun qanlı paltarlarını yuyur... Bu qızlar, gəlinlər öz qardaşlarına, atalarına qulluq edən kim ürək rahatlığı, mənəvi həzzlə çalışırlar.

Bu ailənin adı sosializmdir, millətlər qardaşlığıdır. Bu ailənin üzvləri yüz milyonlardır.

Xəstəxanın ştabına gəlin, səliqə ilə bağlanmış, yanları yazılı, möhürlü bağlamalara baxın. Bunlar açılanda tamaşa edin! Sovet şəhərlərinin töhfələri saysız-hesabsızdır: Bakı, Tbilisi, Kirovabad, Yerevan, Leninakan. Fəhlələr, kolxuzçular, ziyalılar, evdar qadınlar, qoca kişilər, gənclər, uşaqlar, 6-7 yaşlı bağça uşaqları... – hamını, hamını burada görmək olar. Qatarların gətirib tökdüyü minlərlə bağlamalarda xalqın öz doğma əsgərlərinə olan töhfəsindən, yeni il hədiyyəsindən başqa, xalqın ölməz məhəbbəti duylur, onun güclü, məğlubedilməz səsi eşidilir. Oxunan məktublar biri-birindən səmimi, biri-birindən alovlu.

Əsgərin arxasında gələn; himayə kölgəsi kimi onu izləyən böyük qayğını həmişə, hər yerdə görürsən. Bunun üçün də əsgər, arxasının dağlara dayandığını düşünür. Bunun üçün, o, başını, bayrağını uca tutur; bunun üçün irəliləyir, bunun üçün də onun sıraları silsilə dağlar kimi möhkəmdir.

Yanşaq

Dörd il biz onunla bir məktəbdə oxuduq. Çənəsinin dayandığını görə bilmədik. Sözü-sözə calayır; bir söhbətin axırını o birinin əvvəlinə bağlayır; mətləbi uzadır, danışdırca danışındı. Bəzi yoldaşlar deyirdi: “onu dindirməyin, amandır”. Axı o, kiriməmişdir ki, dindirəsən, ya dindirməyəsən. Havaxtdan, hansı ildənsə başlamışdır, hələ də səsi gəlir. Kim bilir haçan kəsəcək, güman var ki, ölnəcən kəsməyəcək.

Təəccüb edib deyirlər: Balam, Mürsəl söhbəti haradan tapır? Bəyəm bunun sözü qurtarmır?

Əlbəttə qutarmır! Onun söhbəti kainat kimidir, nə əvvəli var, nə axırı məlumdur. Görürsən küçədə bir yazıçı salıb çənəsinin altına, döşeyir; dirləyən bədbəxt də, gah başını əyib “bəli” deyir, gah saatına baxır, gah toyuq kimi ayağının birini götürüb birini qoyur. Ancaq Mürsəlin isə iştahı soyumur, hüdüləyib gedir:

— Bilirsən qardaş, mən bir oğlanam, bu dünyanın hər üzünə baş vurub çıxmışam, hovuz kimi. Mən ölüm necə danışram? Mənim aləmimdə korafəhm olmaq, özü bir peşmanlıqdır. Mən ölüm, düz demirəm, vur bura...

Cümləbaşı əlini uzadır, “mən ölüm, bir vur bura”. Vurmasan da olmaz. Əlinə vurub, sözünü təsdiq edirsən ki, bəlkə qurtara;ancaq daha da həvəsi gəlir. Yanşaq Mürsəlin cəfəsi, ən çox tanışlara dəyir. Yaxınlaşanda, cir-cirama kimi yelnəcək, cir və ağır səsi eşidilir:

— Səndən küsmüşəm ay xalası göyçək. Nə olub forslanmışsan; saqqala salam vermirən; kasib-kusubun halını sormursan; belə olar, allah kəssin böyüklerin xasiyyətini, belə olar. Mən ölüm, bir vur bura...

Bu sözlər onun tanışlarla olan söhbətinin həmişəlik müqəd-diməsidir. Müəllimə, tələbəyə, qadına, kişiyyə, böyüyə, usağa,

kəndliyə, şəhərliyə, fəhləyə, qulluqçuya, erməniyə, azərbaycanlıya, kimə rast gəlsə belə başlayar, söhbətin dalı öz-özünə gələr.

Bizi, onunla bir otaqda yaşayan, yataq yoldaşlarını əzab əritmişdi. Əvvəl ona bir salyanlı oğlanla otaq verdilər. Qonşuların deməyinə görə gecə yarıya qədər çıraq yanır, Mürsəlin səsi qiraət öyrənənlər kimi avaz ilə yüksəlirmiş. Mürsəl təzə tanışları ilə bir az nəzakətli danişardı; güman ediblər ki, dərs öyrənir. Pəncərədən baxanda görüblər ki, hərif ayağını qoyub salyanının çarpayısına, ölüyə Quran oxuyan kimi, yatmış yoldaşının cəmdəyinə döşəyir. Salyanlı yaziq gah böyrü üstə çevrilir, gah qalxıb tərini silir; köynəyini dəyişir, gah su içir, gah dirsəklənir, gah da balkona çıxır. Mürsəl şəhadət barmağını silkə-silkə onun dalınca çıxır, addım səslərini boğmaq üçün bir az qayımdan danışır. Salyanlı hara gedir, “yoldaş səni anardı” kimi Mürsəl də onun dalınca gedir.

Salyanlı iki gün davam gətirdi. Üçüncü gecə yorğan-döşəyi ni götürüb qaçıdı. Sonra Mürsəli bizim yanımıza beşnəfərlik otağa gətirdilər. “Siz çoxsunuz dedilər, bəlkə başı qarışa, bir deyəndə iki də eşidə”. Bir müddət onunla çənə-çənəyə verdik, dediyinə güldük, lağa qoyduq, olmadı; o, öz işində idi.

Dəyirman kimi üyüdürdü, gördük ki, bacarmaq mümkün deyil, olmayıacaq, sözü bir yerə qoyduq ki, otaqda heç kəs ağızını açıb danışmasın. Hamımız lal kimi susur, işarə ilə danişirdiq. Yanşağın halına təfavüt eləmirdi, sanki bizdən başqa onun bu otaqda pəri kimi gözə görünməz yoldaşları, həmsöhbətləri var. Papağını çıxarıb dizinin üstünə qoyub, gözünü pəncərəyə dikir, başını tumarlaya-tumarlaya deyirdi:

– Hava bu gün yaman isti idi, mən özüm aran adamiyam, dəvədən döyümlüyəm; gör nə aləmdir ki, sinəm qalxıb düşmür, nəfəsim gəlmir ki, iki kəlmə danışam...

Adam xəyalında soruşurdu, görəsən bundan sonra nə deyəcək, bir də görürdüm, yoldaşın birinin əlində təzə karandaş gördü, tapıb söhbətin ağızını bu yana çevirdi:

– A Qubad, neçəyə aldın qələmi? Bəri ver görüm, pervi sort-

durmۇ? Məndə biri vardı, o adamın evi yixılsın; aldılar, vermedi-lər, neçəyə aldın? Mənimki, kağızda əriyərdi, deyərdin, sarı yağ-dan qıl çəkirən! Neçəyə aldın? Yaz, prob elə! Üzdən yaxşıya oxşayır, üstündə yaxşı nişanı var, buna bax zərli-mərli, neçəyə aldın? Yaxşı olsa birini də mən götürərəm.

Mürsəl bu temanı başa verməmiş balkonda bir tələbə başqa-sından soruşdu:

– A İlyas niyə gəlmədin, bir saat gözləmişəm.

Mürsəl gözünün quyruğu ilə balkona sarı baxdı. Büyük sıxıntıdan çıxmış kimi sevinə-sevinə davam etdi:

– Söz verəsən adamı gözlədəsən, sözün üstündə durmaya-san, bir şey deyil! Başına gəlib, bir yoldaşım var idi, sözünün üstündə durmaz idi; mən də gördüm sözünün üstündə durmur, sözümüz üstündə durdum, başladım əlaqəni kəsməyə. Sözünün üstündə durmayana, qədimlər, vədəxilaf deyərlər. Məndə elə xasiyyət olmaz. Söz verdim gərək duram. Sözün üstündə durma-yanda, deyirlər kişi deyil, sənə baxıb sözünün üstündə duran da, gedir sözünün üstündə durmayır.

Mən öz-özümə deyirdim:

– İlahi, özün bizi bu bələdan qurtar.

Qubad mənə baxıb başını tollayırdı: “Bu əl çəkməyəcək, dur baş götürək gedək bir yana...”

Qubadın bəxti gətirdi, onu əsgərliyə apardılar; çarpayısını Şəkidən bizim məktəbə dəyişilmiş Zeynalov Yusif adlı bir tələbəyə verdilər. Zeynalovun xəbərdən xəbəri yox idi. Yataqxanada özünə əməlli-başlı yer səhmanladı. İlk axşam mən tamaşa üçün qəsddən tez gəldim.

Yanşaq yataqxanamıza yeni bir yoldaş gəldiyini eşitmişdi, divanda oturub danışır, təzə qonağın yolunu gözləyirdi. Yusif içəri girən kimi, yanşaq ayağa durdu.

– Gərək ki, – dedi, – yoldaş Zeynalov sənsən. Bizim yataqxanaya çox xoş gəlmisən. Keyfin-zadın necədir, uşaqlar Şəkidə salamatdırılar mı? Qorxma, burada sənə pis keçməz. Şükür elə ki, yax-

şı, dinc yoldaşların yanına düşmüsən, yoxsa pis yoldaş dərsi-zadı sənin burnundan tökər. Necə deyirəm? Mən ölüm, vur bura...

Yusif çamadani açır, paltar çıxarır, çəkməsini dəyişir, yanşaq isə ondan bir şey istəyirmiş kimi, başının üstündə durub danışındı.

Mürsəli qapiya çağırıldılar, o çıxanda Yusif başını qaldırıb mənə baxdı. Mürsələ işarə elədi. “Bu yoldaş məndən nə istəyir”, – mən gülümsədim:

– Bir şey istəmir, – dedim, – onun xasiyyəti elədir, bir az mehriban adamdır.

Mürsəl qayıdanda Yusif soyunub yerinə girmişdi. Mürsəl danişa-danişa gəldi, stolunu onun yanına çəkdi:

– Nə tez yatağa yixılmışan Zeynalov, səndə gərək tənbəllik olmaya. Şəkililər diribaş olur, ya yorulmusan? Eybi yoxdur, yorulmusansa uzan, yatdıq yerdə söhbət daha şirin. Mən ölüm necə deyirəm, vur bura.

Şəkidə mənim bir qız tanışım var, bəlkə biləsən, Firəngiz, adından gözəlliyyi bəllidir. Adı gözəl olmayanın, özü də gözəl ola bilməz. Mən ölüm necə deyirəm? Vur bura. Allahdan gizlin deyil, səndən nə gizlin, mənim dostdan xəlvət işim olmaz. Firəngizi sevirəm, amma elə eşq ilə yox, səni bilmirəm, mən eşqə inanram axı, mən ölüm necə deyirəm, vur bura...

Mən ürəyimdə Zeynalova acıyırdım. Onun da deyəsən səbri tükənmişdi. Qolunu adyaldan bayırı çıxardı, əlini yanşağa tərəf uzatdı və ovçunu açdı.

– Bura bax, – dedi, – Mürsəlsən nəsən, sənin təbin gəlib, amma mənim yuxum. Mən yatırıam, əlimi qoyuram eşikdə, söhbətin harasında lazım olsa özün şappıldadarsan.

Ulduz kəndinin şəfəqləri

Böyük şairimiz M.Ə.Sabirə hədiyyə

Mən müəlliməm, ömrümü uşaqlara dərs verməkdə keçirmişəm. Özü də o yan-bu yana qacmamışam, həmişə bir kənddə – dağların arasında yerləşən, qar sularının səsinə alışan Ulduz kəndində işləmişəm. Bu kənd mənim həyatımda unudulmaz, əlamətdar bir məskən olmuşdur. Bəzi yoldaşlar oturub-durub öz peşəsindən narazılıq eləyir. Biri deyir, müəllimlik ömür çüründən şəydir, biri deyir uşaq ilə çənə boğaz olmaq çətin peşədir, biri deyir indiki uşaqlar dərs oxumur, üzə dururlar.

Xülasə, hərə bir eyib tutur. Amma mən müəllimliyə müqəddəs sənət kimi baxıram. Onun nə maaşı, nə hörməti, nə qazancı, nə şöhrəti gözümdədir. Gözümdə olan o qəşəng balalar, hər səhər quş kimi səs-səsə verib məktəbə dolan, həyata mahnı, şənlik, gülmək, oynamamaq, gələcək eşqi, amali ilə boy atan, səsləşən uşaqlardır. Mən özüm onların hay-küyünü görəndə, elə biliram, bütün dünya mənimdir. Fəzalarda qanad çalan, balalarına uçmaq öyrədən bir qartal kimi özümü məğrur, uca, bəxtiyar hiss edirəm. Mən onların hər birinin səsində ayrı ümid, ayrı hava, ayrı fərəh duyuram. Müxtəlif ailələrdən, müxtəlif ana ocağından qalxıb gələn, məktəb həyatında, sinif otağında, şərqi dərsində, dalgalı Kür-Araz suları kimi bir-birinə qarışib ümumi ahəng alan bu səslər gələcək həyat, mübarizə, yüksəliş sevinci gətirir. Mənim gözümdə bu səslərin hamısı bir hava, bir həvəs, bir ruh, bir amal çağırır. İnanmırınız? Qulaq asın, mən mənzərəni danışım, hamisini sizə söyləyim.

Məni bayrama çağırmışdılar. Mayın ortlarında dalımcı maşın gəlmışdı. Əl boyda bir bəzəkli dəvətnamə gətirmişdi. Uşaqlar, keçmiş şagirdlərim yazırıldılar: “Əziz müəllimimiz! Bizin sin-

fin bayramına təşrif gətirmənizi xahiş edirik. Bayram gününü sizsiz keçirə bilmərik. Bütün ömrünüz boyu zəhmətimizi çəkmisiniz. Əlimizə qələm, zehnimizə işıq, başımıza bilik verən siz olmusunuz. İndi də bu zəhməti qəbul etmənizi istəyirik. Maşına əyləşin, gəlin. Havanızı dəyişərsiniz. Şagirdlərinizi də görərsiniz. Hamısı sizinlə görüşmək arzusundadır. Hörmətlə, sizi aramsız gözləyənlər.”

Tələbələrimin ricası mənim üçün vacib vəzifə, zəruri bir iş idi. Qalxdım, geyindim, uşaqlar ilə vidalaşıb maşına oturdum.

Dağ yolları, yaz havası, cavanların xahişi, qarşidakı şənlik-şadlıq mərasimi, səmimi məclis məni ruhlandırmışdı. Özümü gənclik aləmində, təzə qüvvətlə, təzə həvəslə yeni görüşə hazır sayırdım.

“Volqa” maşını səfali dağ yolları ilə asfalt üzərində kater ki-mi süzərək bizi izdihamlı şəhərə gətirdi.

Səadət sarayının həyətində birdə gördüm... nə? – abırlı kişi-lər dəstə ilə, müntəzir oturub gözləyirlər.

Məni hara gətiriblər? Burada nəsə vacib yiğincaq var, tanımadığımız adamlar yığılıb gəlib. Bura məktəb məclisinə oxşa-mır. Əlbət ki, bu kişilərin çoxunu ilk baxışda mən taniya bilmə-dim, güman etdim ki, şəhərimizin oxumuşları, nazirləri, vəzifəli şəxsləri məslisin qonaqlarıdır.

Amma yaxınlaşanda, onların hər biri ilə salamlaşanda, yu-xudan ayılan kimi oldum.

– Ey dili qafıl, bu nə aləmdir!

Keçmiş cavanlıq günlərimin bütün şan-şörəti gəlib göz qa-bağında dayandı: Bunlar ki, mənim tələbələrimdir! Daha nə dur-maq. Görüş, öpüş, qucaqlaşmaq...

– Məmməd, qırışmal, bu sənsən?! Əhəd, nə yaman kökəlmisi-sən. Səməd, sənin saçın bu tezliyə niyə ağarıb? Mədət, bir yaxın gəl, yaxşı-yaxşı öpüm səni. Ay balam, neçə əsrdir görüşmürük?! Bəri gəl, de görüm, nə qulluqdasan, hərbi paltar geymisən? Danış görüm, kefin necədir. Niyə belə görünməz olmusan?...

İndi bunlar mənim şagirdlərim yox, hərəsi bir böyük ailə sahibi, bir idarə rəisi, bir rayonun xadimi... Halay qurub məni ortaliga aldılar. Görüşmək, öpüşmək ilə kifayətlənmədilər. Əl-ələ vərib bir yumaq kimi göyə götürdülər, atıb-tutdular. Görən də elə bilirdi ki, cavanların yox, bu qoca kişinin bayramıdır, bu dəsgah bununkudur.

Üstünə məxmər örtük salınmış bəzəkli stola güldanlar qoydular. Hardansa fotoqraf gəldi, dəstə ilə şəklimizi çəkdi.

Məclisə sükut çökən kimi nazırın əmrini oxudular. Hərəyə bir bağlama kitab, albom, bloknot verdilər. Cavanlar qəzətdə bizim, maarifçilərin bayramı üçün xüsusi səhifə həsr etmişdi. “Bir məktəbin yetirmələri” adı ilə xüsusi məqalə buraxmışdı. Hamının şəkli, fəaliyyəti haqqında söhbət açmışdı, öhdəmizə də vəzifələr qoymuşdu: Hər yoldaş rayon cavanlarından 5 nəfəri ali məktəbə, texnikuma hazırlamalı, taleyi ilə maraqlanmalı idi...

Yarıməsrlik bayramda Mehdi müəllimin təklifi ilə qərar çıxarıldı ki, bu bayram hər il mayın 15-də təkrar olunsun, daimi ənənəyə keçsin.

Hazırlıq komissiyası seçildi, mənim adımı da həmin komissiyaya saldılar. Deməli, bizim bayram həmişəlik qanunlaşdı. Hamiya tapşırıldılar ki, bundan sonra bayrama hazır məlumat ilə, illik, işgüzar hesabat ilə gəlmək lazımdır.

Qoy bilinsin ki, hər kəs nə iş görüb, cari ili necə başa vurub, üstünlüyü, hünəri nədir, cavanlara necə köməyi dəyib.

Qoy bilsinlər ki, bizim cavanlar qocalıqda da cavanlıq həvəsini, fəaliyyətini tərk etmirlər.

Bizim adamlara, sovet cavanları deyilir!

Sorağın gəlsin

Dünən, Hacıbaba müəllim idi. Narlı-heyvalı, armudlu, almalı Şirvanın bağlı-bağatlı kəndlərində uşaq oxudurdu. Başına yiğilan, həyat və bilik şövqü ilə böyükən uşaqlara baxdıqca, özünü onların əhatəsində gördükcə həvəsi gəlir, sənətinə sevinirdi. Bundları, yenicə pərvazlanan quşlar kimi səs-səsə verən vətən balalarını öyrətmək Hacıbabaya ləzzət verirdi. Sabah onların hər biri bir hünər sahibi, hər biri bir sahənin adlı-sanlı adamı olacaqlar. Onlar nə qədər böyüselər, yüksəlselər öz müəllimlərinin adını unutmayacaqlar. Əksinə, ona ehtiram bəsləyəcək, adını da yüksəldəcəklər...

Hacıbaba indi bu müqəddəs sənətində yoxdur. Şirvan mülkünə, məktəbinə, uşaqlara və ümumiyyətlə, Hacıbabanın sevdiyi nə varsa hamısına bir təhlükə üz verdi. Müəllimlər uşaqlara vəsiqə verib yay tətilinə buraxdığı günlərdə faşistlər sovet vətəni-nə hücum başladılar.

O gündən məktəbdə Hacıbabani ismətli bir qız əvəz edir. Dərs deyir, yazidakı qələtləri düzəldir. Hacıbabanın əvəzində dəftərlərə o qol çəkir. Bu qız sevimli müəllimin sevgilisidir. Uşaqlar bəzən onu qayğılı görür, simasında ayrılıq kədərinin əlamətlərini axtarmaq istəyirlər. Ancaq gənc müəllimə işindən, vəzifəsindən o qədər şad və razıdır ki, Hacıbabanı öz yanında hiss edir. Dərsdən qayıdanan sonra onun yazı stoluna oturur, onun qələmi ilə hərarətli məktublar yazar.

Bu məktubların biri Hacıbabanın əsgər köynəyinin cibindədir. İsrafil Məmmədovun şəkli olan poçta kartoçkasına yazılmışdır. Məktubda şəkil barəsində heç nə yoxdur, ancaq nədənsə Hacıbabanı məşğul edən bu şəkildir. O, İsrafilin çoxdan tanır. Burada isə yazılmasa da, ayrı bir duyğu oxunur. Sevgilisi demək istəyir ki: “Əzizim, səni nə vaxt belə görəcəyəm?” Hacıbaba sevgi-

lisinə verdiyi cavabı da İsrafilin şəklində yazdı. Eyni sükut, eyni məhəbbət dili ilə sevgilisinə qəhrəmanlıq, igidlik vədəsi verdi.

Onun bu vədəni verməyə haqqı vardır. Çünkü o, doğma Şirvandan 10 min kilometrlərlə uzaq olan bir yerdə, Sovet Şərqinin sərhədlərində Vətən hissi ilə, qəhrəmanlıq idealları ilə yaşayır.

Onun əsgərliyi də, müəllimliyi kimi seçilir. Üç ay ərzində komandanlıqdan beş dəfə təşəkkür almışdır. Komissar onu iki ay əvvəl yanına çağırıb demişdi:

– Məmmədov, hazırlaş hərbi məktəbə göndəririk, saat iyirmidə çıxırsınız.

Serjantlıq məktəbini bitir ha bitirdə komissar Hacıbabanın təhsili ilə yenə maraqlandı. Komandirlər bir ağızdan Hacıbaba deyib durdular. Komissar, əmr ilə, rəsmiyət ilə yox, yoldaşlıq yolu ilə onu yanına çağırıldı:

– Məmmədov, – dedi, – leytinantlıq məktəbinə meylin varmı?

Hacıbaba öz komissarının hər sözünü vacib əmr sayırdı:

– Hara əmr etsəniz, – dedi, – getməyə hazırlam!

Komissar gülüb əlini onun kürəyinə qoydu:

– Axı, – dedi, – Mamedov İsrafil də leytinantdır! Mamedovlar gərək seçilsin.

– Hər əmin icrasında seçilməyə səy edəcəyəm, yoldaş komissar!

Mündəricat

Sənət yadigarları 5

ROMAN

Qayğılar 10

HEKAYƏLƏR

Tərpənir 208

Xallı muncuq 210

Sünbüл 212

Ölüsoyan 214

Zirəklik 219

Söylənməyən nitq 222

Oturaqlar 226

Qayı (Döyüşən ordudan) 229

Yanşaq 232

Ulduz kəndinin şəfəqləri 236

Sorağın gəlsin 239

Qeyd üçün

Mir Cəlal

QAYĞILAR

Mətbəənin direktoru: *Elman Qasımov*
Dizayner: *Mətanət Əliqizi*

Çapa imzalanmışdır: 01.04.2021. Formatı 60x84 1/16.
Həcmi 21,5 ç.v. Sifariş №01. Tiraj 500

“Zərdabi Nəşr” MMC Nəşriyyat Poliqrafiya müəssisəsi
Tel.: (012) 493 51 92, (050; 055; 070) 344 76 01
e-mail: zerdabi_em@mail.ru